

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yaziçisi Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 70 illik yubileyi ərəfəsində elmi monoqrafiyam əsasında çap etdiriyim, müstəqillik dövrü Azərbaycan teatrının inkişafında Elçinin müstəsna xidmətlərini aydınlaşdan bu kitab ədibə böyük hörmət və ehtiramımın təzahürvüdür.

*Müəllif*



İVTİXAR FƏHRAT oğlu PİRİYEV

MÜSTƏQİLLİK  
DÖVRÜ TEATRIMIZIN  
İNKİŞAFINDA ELÇİN  
DRAMATURGIYASININ  
MÖVQEYİ

*Azərbaycan MEA Memarlıq və  
İncəsənət İnstitutu Elmi şurasının  
16 noyabr 2012-ci il tarixli qərarı  
ilə (protokol №5) çap olunur.*

«APOSTROFF»  
BAKİ - 2013

Elmi redaktor:

**Məryəm Əlizadə**

*Əməkdar İncəsənət Xadimi,  
sənətşünaslıq elmləri doktoru, professor*

Rəyçilər:

**Nizami Cəfərov**

*AMEA-nın müxbir üzvü, filologiya elmləri  
doktoru, professor*

**Nizaməddin Şəmsizadə**

*Dövlət Mükafatı Laureati, filologiya elmləri  
doktoru, professor*

**Nərminə Ağayeva**

*Sənətşünaslıq üzrə fəlsəfə Doktoru*

## Piriyev İvtixar.

- P52    **Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi.** Bakı,  
«APOSTROFF» nəşriyyatı, 2013, 228 səh.

İvtixar Piriyevin «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» adlı monoqrafiyası Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Elçin dramaturgiyasının Müstəqillik dövrü teatrımızın inkişafındakı mövqeyinə həsr edilmiş, Elçin yaradıcılığı milli teatr mədəniyyətimizin mühüm faktı kimi araşdırılmışdır. Elçin teatrının müstəqillik dövrü teatrımızda yeni teatr estetikasının formallaşmasındaki yeri, əhəmiyyəti, mövqeyi müəyyənləşdirilmişdir. Tədqiqatda Elçinin yalnız pyeslərinin, komediya və tragicomediyalarının həm Azərbaycan, həm də xarici ölkə teatrlarının səhnələrindəki tamaşalarının aktual bədii səciyyələrini deyil, eyni zamanda Elçinin 70-ci illərdən üzü beri yazdığı tənqidli məqalələri, resenziyaları, publisistik yazıları, esseləri, müxtəlif səviyyəli tədbirlərdəki çıxış və məruzələrini, müsahibələrini de geniş təhlil və tədqiq etməklə, onun Azərbaycan dramaturgiyasının, teatrinin, teatr estetikasının ümumi yaradıcılıq inkişafına, sənətkarlıq səviyyəsinin yüksələşinə, Azərbaycanın ədəbi-ictimai, mədəni mühitinin ənənələrinin, müasirlilik ruhunun, beynəlmiləcəlik mahiyyətinin, mənəvi mündəricəsinin güclü təbliğatçısı və təəssübkeşi olması faktı isbatlanır.

Monoqrafiya teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

## ELMİ REDAKTORDAN

Elçinin milli teatr sənətindəki varolma faktı milli sənət düşüncəmiz, yaradıcı təcrübəmiz və onun elmi dərk edilməsindən ötrü elə bir həqiqət anıdır ki, bu varolma faktını ehtiva edən anlayışlar yalnız Elçindən ötrü əlamətdar və həllədici sayılmır; çünkü ömrünü fəal yaradıcılıq şəraitində keçirən yaradıcı şəxsin nailiyyətləri, eyni zamanda mədəniyyətimizin durumunu əks edirən aynadır. Elçin şəxsiyyətinə, Elçin yaradıcılığına, Elçin dramaturgiyasına nəzər salanda və Elçin fe-nomeninin Azərbaycan milli teatr prosesinə təsirini qeydə alanda, ilk növbədə, sənətçi qeyrəti, səmimiyyət, intellektuallıq və təbəssüm ar-xasında gizlənən ciddi, ağırlı düşüncələrin katalizator təsiri konstata-siya edilməlidir.

Elçin pyeslərinin səhnə təcəssümü milli teatr prosesimizə dünya teatr təcrübəsinin mühüm problemlərini qatdı ki, bu, zamanın, dövrün tələbi və «yaradıcı sıfəri» idi. Elçin dramaturgiyası milli ədəbiyyat xəzinəsini zənginləşdirdiyi kimi, bu dramaturgiyanın səhnə həlli də müasir Azərbaycan teatrı və mədəniyyətinin mühüm hadisəsinə çev-rilmişdir. İvtixar Piriyevin «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» mövzusu da aktual və əhəmiyyətli-dir.

Tədqiqat işi bir sıra müsbət səciyyələri ilə diqqəti cəlb edir. Monografiyanın elmi-nəzəri əhəmiyyətini şərtləndirən əsas amillərdən biri, müraciət olunmuş mövzunun aktuallığı, yeniliyi, orjinallığı və te-atrşunaslıq elmindən ötrü gərəkli olmasıdır. Bu gün sənətşunaslıqda «Elçin modeli», «Elçin teatri» ifadələrinin işlənməsi özlüyündə Elçin yaradıcılığının elm və mədəniyyət müstəvisində tutumunu şərtləndirir və «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» mövzusunun tədqiqini də aktual vəzifə olaraq müasir sənət-şunaslıq qarşısında qoyur.

Müəllif problemə maraqlı baxım bucağından yanaşır və drama-

turqun pyeslerinin səhnə təcəssümündəki özünəməxsusluğu təhlil etmək, bu dramaturgiyanın teatrımıza təsiri parametrlərini müəyyənləşdirmək, onların milli-mənəvi dəyərlərini, səciyyəvi cəhətlərini araşdırmaq vəzifəsini yerinə yetirir; Elçinin dramaturgiyasının teatr sənətimizin inkişafındakı mövqeyinin müəyyənləşdirilməsi; Elçinin tamaşa ya qoyulan hər bir pyesinin Azərbaycan teatrının bədii-estetik mündəricəsindəki rolunun müəyyənləşdirilməsi; Elçin dramaturgiyası əsasında hazırlanan tamaşaların mahiyətinin aşkarlanmasında mühüm əhəmiyyət daşıyan ifadə vasitələrinin təhlili; Elçinin əsərləri əsasında hazırlanan tamaşaların Azərbaycan tamaşa mədəniyyətinə təsirinin öyrənilməsi; Elçinin komediya və tragikomediyalarının Yeni dövr Azərbaycan teatrındaki mövqeyinin müəyyənləşdirilməsi; Elçinin səhnələşdirilmiş romanlarının bədii-estetik xüsusiyyətlərinin aşkarlanması; Elçin dramaturgiyasının integrasiya imkanlarının təhlil olunması; Elçinin tənqidçilik fəaliyyətinin elmi və bədii səciyyələrinin araşdırılması; Elçin yaradıcılığının elmi-nəzəri fikrin və teatr prosesinin inkişaf istiqamətlərinin müəyyənləşməsində oynadığı rolun təyin edilməsi.

Monoqrafiya ilə tanış olarkən görürük ki, müəllif hər biri ayrı-ayrılıqda geniş elmi-estetik təhlil tələb edən bu problem məsələləri vahid məqsəd ətrafında səfərbər edə bilmiş və Elçin dramaturgiyasının səhnə taleyi, təcəssüm və yozum prinsiplərini düzgün müəyyənləşdirmişdir.

Bu tədqiqat əsərinin təyinatına uyğun olaraq diqqət çəkən əsas təqdirəlayiq xüsusiyyətlərdən biri də budur ki, müəllif mövzudan irəli gələn və ciddi araştırma tələb edən məsəllələri təhlil edərkən, gərəksiz təfərrüata, dağınqlığa yol vermədən onları mövzunun hüdudlarını çərçivəsində işıqlandırır. Bütün bunlar müəllifin milli teatr tariximizə, mövzu ilə bağlı zəngin ədəbiyyata, səhnə estetikasına bələdliyindən və onun tədqiqatçılıq qabiliyyətindən xəbər verən amillərdir.

Monoqrafiya çoxsaylı mənbələr əsasında yazılmış, analoji araşdırımaların təhlili zamanı tarixi-tipoloji metodun prinsipləri gözlənilmiş, induktiv və semioloji təhlilərə üstünlük verilmişdir.

Tədqiqat işində Elçin dramaturgiyasının müstəqillik dövrü teatrımızın inkişafındaki mövqeyi sistemli şəkildə təhlil olunur; Elçin yaradıcılığı milli teatr mədəniyyətimizin mühüm faktı kimi araşdırılır.

Monoqrafiyada Elçinin yalnız pyeslərinin, komediya və tragikomediyalarının tamaşalarının həm Azərbaycan, həm də xarici ölkə teatrlarının səhnələrindəki tamaşalarının aktual bədii səciyyələri ilə ya-naşı, eyni zamanda Elçinin 70-ci illərdən üzü bəri yazdığı tənqididə mə-qalələri, resenziyaları, publisistik yazıları, müsahibələri də geniş təh-lil və tədqiq olunmaqla, onun Azərbaycan dramaturgiyasının, teatrinin, teatr estetikasının ümumi yaradıcılıq inkişafına, sənətkarlıq sə-viyyəsinin yüksəlişinə təsiri faktı da isbatlanır. Tədqiqatçı elmi apara-ta ciddi fikir vermiş, teatr və dramaturgiyanın tarixi və nəzəryyəsi ilə bağlı zəngin ədəbiyyatdan istifadə etmişdir. İşin məzmunu və təhlil sə-viyyəsi, əldə edilən nəticə və qənaətlər, əsaslandırılan müddəalar gös-tərir ki, İvtixar Piriyev aydın elmi üsluba malikdir, dramaturgiya və teatrımızın tarixinə, nəzəri əsaslarına dərindən bələddir. Əminəm ki, bu monoqrafiya Azərbaycan teatrşünaslıq elmində öz layiqli yerini tu-tacaqdır.

**MƏRYƏM ƏLİZADƏ**  
*Əməkdar incəsənət xadimi,  
sənətsünaslıq elmləri doktoru, professor*

## R Θ Y

60-cı illər nəsrinin görkəmli nümayəndəsi və yaradıcılarından biri olan Elçin son dövrlər xüsusilə istiqal epoxasında dramaturgiya və ədəbi tənqidlə məşğul olur. Onun «Ah, Paris, Paris...» (1997), «Mənim sevimli dəlim» (1998), «Mənim ərim dəlidir» (2001), «Qatıl» (2003), «Arılar arasında» (2008), «Teleskop» (2011), «Şekspir» (2012) və s. həqiqətən də mərhum İ. Əfəndiyevdən sonra teatrımızı repertuar baxımından zənginləşdirən əsərlərdir. Əsərlərin yazılmış intensivliyi də maraq və heyrət doğurur.

Əsil teatr adamı olan İvtixar Piriyev həm dram sənəti, həm də teatr sənəti kontekstində 20 illik müstəqillik dövründə teatrımızın inkişafında Elçinin pyeslərinin rolunu araşdırır. Tədqiqatdan hiss olunur ki, müəllif çağdaş, mənəvi tarixi prosesi yaxşı bilir, Elçin dramaturgiyasına dərindən bələddir. Başlıcası isə dramaturqun əsərlərinin səhnə taleyini izləməyə nail olmuşdur. Müəllif Elçinin əsərlərinin səhnə təcəssümünü ədəbi tənqid və teatr tənqidini ilə vəhdətdə araşdırır. Bu isə ona son 15 ildə Elçin dramaturgiyasının teatra gətirdiyi poetik və estetik yenilikləri aşkarla çıxarmağa imkan verir.

Belə bir cəhət də diqqətəlayiqdir ki, İvtixar Piriyev özündən əvvəl, təkcə öz mövzusu hüdudunda deyil, ümumən Elçin haqqında yazan tədqiqatçıların əsərlərinə qədirşünaslıqla yanaşır, onların obyektiv elmi qiymətini verir, yeri gəldikcə onlara istinad edir.

Müəllif, hər şeydən öncə, dramaturgiyanın Elçin yaradıcılığında ki mövqeyini və onun teatrin bədii estetik mündəricəsindəki yerini müəyyən etməyə çalışır. Bu kontekstdə də Elçin dramaturgiyasının rejissor, aktyor sənətinə təsirini müəyyən edir.

Məlumdur ki, Elçinin həm komediyaları, həm tragikomediyaları psixologizm əsasında yazılib. Bu sadəcə lirik-psixoloji üslub deyil, həm də sərt sosial psixologizmdir. Əsərlərin tamaşa həlli də rejissordan bu cəhəti nəzərə almağı tələb edir. Diqqətəlayiqdir ki, təcrübəli aktyor -

tədqiqatçı da bu cəhəti həssaslıqla duyub təhlillərində nəzərə almağa nail olub.

Ümumiyyətlə, tədqiqat yeni yanaşma tərzində yazılıb, birinci fəsildə yeni teatr poetikasının formallaşmasında Elçin dramaturgiyasının rolü müəyyənləşdirilir, ikinci fəsildə Elçin yaradıcılığının (həm də səhnələşdirilmiş nəsr əsərlərinin!) müasir Azərbaycan teatr prosesində yeri təyin olunur.

Nəticə olaraq deməliyik ki, «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» adlı bitkin tədqiqat əsəri Azərbaycan teatrşünaslığına layiqli töhfədir və monoqrafiyanın çap olunmasını məsləhət bılırəm.

### **NİZAMƏDDİN ŞƏMSİZADƏ**

*Azərbaycan Respublikasının Dövlət Mükafatı laureati,  
AMEA-nın Nizami adına Ədəbiyyat İnstитutunun  
Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin müdürü,  
filologiya elmləri doktoru, professor*

## RƏY

Keçən əsrin 60-cı illərində ədəbiyyata yeni bir nəfəs gəldi, öz yəzü üslubu, deyimi ilə fərqlənən Elçin üslubu. Bu illərdə Elçin yaradıcılığına diqqətin yönəlməsi onun əsərlərində insan idrakına, düşüncəsinə təsir edə biləcək mövzuların qabarılq şəkildə işıqlandırma bilmək bacarığından irəli gəlirdi. Elçin yaradıcılığı məzmun, ideya, dil və üslub xüsusiyyətləri baxımından heç zaman diqqətdən kənardə qalmamışdır. Teatr sənətində öz sözünü deyə bilən dramaturq kimi Elçinin pyesləri neçə illərdir ki, Azərbaycan teatrında özünəməxsus yer tutur.

Elçin dramaturgiyası bu gün Azərbaycan teatrlarının repertuarını formalasdıran faktora çevrilmişdir. Onun pyesləri təkcə ölkəmizin deyil, bir çox xarici teatrların səhnəsində tamaşaya qoyularaq Azərbaycanı ləyaqətlə təmsil etmişdir ki, bu da Elçin yaradıcılığının yüksək səviyyəsindən xəbər verir. Bu mənada İvtixar Piriyevin «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» adlı monoqrafiyası böyük aktuallıq kəsb edir. Müəllif araşdırduğu mövzunu hər biri üç yarımfəsildən ibarət olan iki fəsildə əhatə etməyə çalışmış və buna nail olmuşdur.

Dramaturqun hər bir pyesinin müxtəlif teatrlarda səhnəyə qoyulmuş tamaşalarını ayrı-ayrılıqda təhlilə çəkən müəllif Elçin dramaturgiyasının səhnə təcəssümünün mükəmməl mənzərəsini yarada bilir. Bu işdə tədqiqata zəngin faktografik material cəlb edilməsi təhlilərin səviyyəsini və monoqrafiyanın elmi dəyərini artırılmış olur.

İ.Piriyev yeri gəldikcə maraqlı müqayisələr, analogiyalar aparır. Məsələn: «Ah, Paris, Paris» tamaşasını təhlil edərkən o, M. Fətəlinin «Müsyo Jordan və Dərviş Məstəlişah» və M.Cəlilin «Anamın kitabı» pyesləri ilə parallelər aparır ki, bu da əsərin daha dərindən açılmasına yardımçı olur. Əsərin digər bir dəyərli cəhəti tamaşaların təhlili prosesində yanaşmanın dəqiqliyi, tarazlığın qorunmasıdır. Başqa sözlə müəllif tamaşaları incələyərkən əsərin bütün komponentlərinə re-

jissor, aktyor, rəssam, bəstəkar işi və s., eyni dərəcədə diqqət ayıır ki, bu da tamaşanın daha bitkin mənzərəsini yaradır.

Kitabın II fəsli «Elçin yaradıcılığının müasir teatr prosesində yeri» adlanır və qeyd olunduğu kimi üç yarımfəsildən ibarətdir. Bu fəsilədə İvtixar Piriyev Elçin dramaturgiyasını Azərbaycan-Türkiyə teatr əlaqələrinin müasir mərhələsinin göstəricisi kimi nəzərdən keçirir, onun yeni məzmun, forma axtarışlarını araşdırır, bir yazıçı-tənqidçi kimi Elçinin müasir Azərbaycan teatr prosesinə təsiri parametrlərini üzə çıxarır. Müəllif Elçin teatrının 1998-ci ildən-Elçinin ilk pyesinin tamaşasından başlamış yaşadığımız 2012-ci ilin son aylarınadək olan bir dövrü əhatə etmişdir ki, bu da İ. Piriyevin elmi cəfakesliyini göstərir.

Monoqrafiya boyu Elçin yaradıcılığına və şəxsiyyətinə rəğbət hiss olunsa da, müəllif fikir və mülahizələrində öz obyektivliyini qorumağa çalışır. Nəticədə Elçin pyeslərinin bəzi tamaşalarında rast gəlinən, mətbuatda öz əksini tapan qüsurları da nəzərdən qaçırır və təhlil obyektiinin dürüst, obyektiv mənzərəsini yaratmaq naminə onları da qeyd edir. Əsərin elmi dili haqqında ayrıca danışmaq lazımdır. Belə ki, əsər öz səlis elmi dili, səriştəli qələmi ilə xüsusi diqqət çəkir. İşin məzmun və təhlil səviyyəsi, əldə edilən nəticə və qənaətlər, irəli sürürlən və əsaslandırılan müddələr göstərir ki, onun müəllifi aydın elmi üsluba malikdir və teatr-dramaturgiya tarixinə, nəzəriyyəsinə bələddir.

**NİZAMI CƏFƏROV**  
*Filologiya elmləri doktoru, professor*

## RƏY

«Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» adlı monoqrafiya bir sıra müsbət cəhətləri ilə diqqəti cəlb edir. Tədqiqatın elmi-nəzəri əhəmiyyətini şərtləndirən əsas amillər sırasında, ilk növbədə müraciət olunmuş mövzunun aktuallığı, yeniliyi, orijinallığı və teatrşunaslıq elmindən ötrü gərəkli olması qeyd olunmalıdır. İddiaçı Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi problemini tədqiq obyektinə çevirmiş, bu məqsədə çatmaq üçün Elçin dramaturgiyasının yazıcıının yaradıcılığındakı yerini, mövqeyini, missiyasını; dramaturqun tamaşaşa qoyulan hər bir pyesinin Azərbaycan teatrının bədii-estetik mündəricəsindəki rolunu müəyyənləşdirmiş; Elçin dramaturgiyası əsasında hazırlanın tamaşaların mahiyyətinin aşkarlanmasında əhəmiyyət daşıyan ifadə vasitələrini təhlil etmiş, bu tamaşaların bədii-estetik xüsusiyyətlərini və onların yeni dövr teatrımızdakı mövqeyini müəyyənləşdirərkən, Elçin dramaturgiyasının rejissor və aktyor sənətinin, səhnəqrafiyanın inkişafına təsirini öyrənmiş, Elçin dramaturgiyasının integrasiya arsenalinin təhlillərində Elçin yaradıcılığının elmi-nəzəri fikrin və teatr proseslərinin inkişaf istiqamətinin müəyyənləşməsində oynadığı rolun da düzgün təyinatını vermiş, eləcə də yazıçı-tənqidçi Elçinin elmi-tədqiqat əsərlərinin təhlillərində tənqidçilik fəaliyyətinin elmi və bədii səciyyələrini araşdırılmışdır.

Müəllif öz tədqiqatını Elçinin 1995-ci ildə oynanılmış «Salam, mən sizin dayınızam» ilk komediyasından 2012-ci ildə səhnə təcəssümünü tapmış «Şekspir» qəmli komediyasına qədər yüksələn bir xətt üzrə aparır. Təhlillər, araşdırmalar bir-birini əvəz etdikcə I. Piriyev Elçin dramaturgiyasının gizli məqamlarını aça bilir və elmi dəlillərlə sübuta yetirir ki, «Elçin kimi dərin düşüncə sahibini kimlərisə güldürmək qane edə bilməz. Dramaturgiya Elçindən ötrü təsadüfi məşğulat deyil ... Elçinin özəl dramaturji poetikası mövcuddur ki, onun predmetini, baxım bucağını və ifadə vasitələrini dramaturq dünya komedioqrafiya məkanından əxz edərək milli teatr prosesinə daxil etmiş və bu

sintez nəticəsində öz fərdi komik üslubunu yaratmışdır. Bu üslub isə Elçini yeni ədəbi üfüqlərə yetməyə və mənəvi gücü ilə yaddaşlarda yaşıya bilən qəhrəmanlar silsiləsi yaratmağa sövq etmişdir. Orijinal obrazlar aləmi, çeşidli çalarları ilə seçilən Elçin dramaturgiyası milli teatr prosesinə yeni ovqat, ruhsal mahiyyət gətirdi və müstəqillik dövrünün teatr poetikasını formalaşdırıcı».

Əsərin hər yarımfəslində qoyulan problemlərə ayrı-ayrılıqda münasibət bildirməyimə baxmayaraq burada yalnız sonuncu yarımfəsil olan «Şekspir-Elçin-Şekspir» barədə fikirlərimi diqqətə çatdırmaq istərdim. Nədən ki, Elçinin bu sonuncu tamaşası haqqında müəllifin söylədiyi fikirlər tədqiqatın kövhərini təşkil edir. İ.Piriyev bu tamaşanın təhlilində dramaturgiya, teatr və səhnə mədəniyyətimizin sənət və sənətkar baxışlarımızın formalaşmasında fərqli rol oynayan Elçin fenomeninə tamam başqa bir fikir bucağından baxır, bu fenomenin möcüzə dolu müəllif mənini sərgiləyir. Dünyanın mötəbər səhnələrində Azərbaycan teatrını təmsil edən «Şekspir» pyesini Şekspir ucalığından şərh edir və Elçin dramaturgiyası simasında XXI əsr Azərbaycan teatrının mədəniyyətlərarası dialoq məkanında tutduğu yeri və mövqeyi açıqlaya bilir.

Tədqiqatda dramaturq Elçinlə tənqidçi Elçin yanaşı addımlayıır. Elçin hər zaman öz yazdıqlarının tənqidçisi olmusdur. İ.Piriyev bu ince məqamı əsas tutaraq təhlillərə tənqidçi Elçinin rakursundan yanaşmağa səy göstərir. Müəllifin Elçin yaradıcılığına məhrəmanə səmiyyəti və sevgisindən irəli gələn, eyni zamanda mövzunun işlənməsi zamanı üzərinə götürdüyü işin məsuliyyətini bütün yaradıcı varlığı ilə duyan, hiss edən oxucunu da bu məsuliyyətin çəmbərində saxlamağa vadar edən müəllifin hər bir təhlilində sanki Elçinin özünün ədəbi libidosu görünür. Bu yerdə Elçinin «Yazıcı ilə yazı masası arasında ədəbi libido olmalıdır» başlığı ilə dərc olunan müsahibəsini də xatırlamaq yerinə düşür.

Əsər boyu araşdırılan Elçin-Azər Paşa Nemətov, Elçin-Aleksandr Şarovski, Elçin-Mehriban Ələkbərzadə, Elçin-Loğman Kərimov tandemləri sırasında tədqiqat mövzusunun möhtəşəmliyindən irəli gələn, təhlil dərinliyindən boy verən Elçin-İvtixar tandemi də əyani görünür.

Təbii ki, bunun da səbəbini əsər müəllifinin özünün yaradıcı simasında çözmək düzgün olar. İvtixar Piriyev şair olduğu səbəbindən Elçin dramaturgiyasının poetik ruhunu poetik həssaslıqla təhlil edə bilir; aktyor olaraq Elçin tamaşalarındaki aktyor oyununu sənətkarlıq bucağından incələyə bilir; İ.Piriyev rejissor olaraq Elçin pyeslərindəki ən dərin qatlara enərək oradakı fəlsəfi mənaları rejissor təxəyyülünün fikir süzgəcindən keçirərək təhlil edə bilir. O, dramaturgiyanın qanunlarına bələd olan dramaturqdur, bu da Elçin dramaturgiyasının yozum prinsiplərinə daha dəqiq və sənətkarcasına yanaşmağa kömək edir. İvtixar Piriyev taleyinə qaçqınçılıq düşmüş İrəvan Teatrının rəhbəridir və deməli bu halda da teatr sənəti qarşısında dayanan tələbləri düzgün dərk etdiyi üçün öz tədqiqatında Elçin dramaturgiyasının teatrımızın inkişafındakı mühüm mövqeyini dolğun şərh edə bilir. Nəhayət İvtixar Piriyev elmə yeni qədəm qoyan tədqiqatçıdır və araşdırduğu mövzunu da dəyərləndirməyi bacarır.

Elçin dramaturgiyası Azərbaycan milli teat prosesinə nə dərəcədə təsir göstəribəsə, bu tədqiqat işi İvtixar Piriyevin yaradıcı təfəkkürünün və təxəyyülünün kəsişdiyi müstəvیدə tədqiqat materialının keyfiyyət göstəricisindən qaynaqlanan təsirdən güc almışdır.

İvtixar Fəhrat oğlu Piriyevin «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» adlı monoqrafiyası müasir Azərbaycan teatrşünaslığına layiqli töhfədir.

NƏRMİNƏ AĞAYEVA  
*Sənətşünaslıq üzrə fəlsəfə doktoru*

## ÖN SÖZ

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, xalq yaziçisi, nasir, publisist, tənqidçi, ədəbiyyatşunas, tərcüməçi, ssenarist, ictimai xadim, filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Elçin İlyas oğlu Əfəndiyev (13 may 1943) milli dramaturgiyamız və müasir teatr sənətimizin inkişaf tarixini zənginləşdirən şəxsiyyətlərdəndir. Ədəbiyyat aləminə 20-ci əsrin 60-cı illərindən qədəm qoyan Elçin tez bir zamanda ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Elçin Əfəndiyevi 29 may 2003-cü ildə «İstiqlal» ordeni ilə təltif etmiş və 60 illiyi yubileyilə əlaqədar ona ünvanlaşdırılmış məktubunda demişdir: «Xalqımızın tarixi taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləriniz 20-ci əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr üçün yazdığınız əsərlər ədəbi aləmdə sizi həm də dramaturq kimi tənmişdir. Ölkəmizdə, habelə dünyada gedən ədəbi-bədii proseslər barədə dövrü mətbuatda müntəzəm olaraq dərc etdirdiyiniz tənqidli məqalələr ədəbiyyatşunəslərin yüksək qiymətini qazanmışdır» (48, s.8).

5 iyul 1959-cu ildə «Azərbaycan gəncləri» qəzetində çap olunan «O inanırı» adlı ilk hekayəsi ədəbiyyat aləminə istedadın gəlməsin-dən xəbər verirdi; elə bir istedadın ki, parlaq fitri qabiliyyəti, dövrün ideoloji çərçivələrinə sığmayan qeyri-ənənəvi yazı üslubu ilə seçilirdi. Elçin romanlarının, pyeslərin, monoqrafiyaların, elmi-nəzəri tədqiqatlarının, tərsümələrin, esselərin, xatirələrin, ədəbi düşüncələrin, yüzlərlə məqalənin müəllfididir.

Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, Çin, cex, slovak, polyak, xorvat, gürcü, latış, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sair dillərə tərcümə edilən, kitablarının ümumi tirajı 5 milyonu ötən, dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunan Elçin, məhsuldar bir Azərbaycan ədibidir.

Elçinin yaradıcılığı hər zaman ədəbi prosesin diqqətində olmuş, onun əsərləri barədə tanınmış yazıçılar, tənqidilər, ədəbiyyatşunaslar məqalələr yazmış, fikir və rəylər söyləmişlər. Gənc Elçinin yaradıcı təfəkkürü haqda görkəmli tənqidçi, ədəbiyyatşunas-alim Məmməd Arif yazırıdı: «Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir» (48, s.84). Görkəmli filoloq-alim Məmməd Cəfər Cəfərovun fikrincə isə, «Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhval-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə eyni səviyyədə dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir» (23, s.5).

Elçin ictimai-siyasi mühiti dərinliyinə, incəliyinə qədər duyan, anlayan, fikir süzgəcindən keçirən yazıçıdır. Bunu, onun publisistik yazılarında, esselərində daha çox görmək olar. Xaricdə yaşayan soydaşlarımızla mədəni əlaqələr qurmaqdə əvəzsiz xidmətlər göstərmiş «Vətən» cəmiyyətinin yaradıcısı və sədri olduğu müddətdə ədəbiyyat, mədəniyyət və ictimai fikrimizin əhatə və yayılma dərəcəsinin genişlənməsi, uzun illər qadağan olunmuş mühacirət ədəbiyyatımızın nümayəndələrinin aşkara çıxarılması, xalqa çatdırılması sahəsində də Elçin böyük cəfakeslik göstermiş, azərbaycanlıq missiyasını sərəflə yerinə yetirmişdir.

Türkiyə ilə Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələrin inkişafında da Elçinin müstəsna xidmətləri vardır. O, Türkiyədə ən çox çap olunan və sevilən Azərbaycan yazıçılarındandır. Bu ölkədə on dörd kitabı nəşr edilib, üç pyesi dövlət teatrlarında tamaşaşa qoyulmuşdur. Yeddi təpə Universitetinin fəxri doktorudur. «Türk xalqları ədəbiyyatının ulduzu, ortaq qürur qaynağı», «qələmiylə qardaş azəri və türk xalqı arasında kultur körpüləri quran türk dünyasının böyük yazarı» adlandırılın Elçin 2003-cü ildə Türkiyənin «Yüksək xidmət ödülü»nə layiq görülmüşdür.

Elçin ədəbiyyatşunas, tənqidçi kimi də hər zaman ədəbi prosesin daxilindədir. «Elçin tənqidçi fəaliyyətə də yazıçı kimi başlamışdır. Lakin tənqidçi əsərləri öz canlılığı, kəsəri, aktuallığını ilə həmişə ümumi

maraq oyatmışdır» (48, s.85). Professor Mehdi Məmmədovun dediyi kimi: «Elçin ədəbiyyatşunaslığımızı bu gün də məşgül edən, ayrı-ayrı hallarda sənətşunaslıq və estetika elmləri ilə sərhədlənən problemləri iki aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də onun tədqiqində diqqət və ehtiramla araşdırır, müqayisələr aparır, bədii əsərləri və tənqid fikirləri, müxtəlif müəlliflərin rəylərini tutuşdurur, nəticə çıxarır, yüksək səviyyəli elmi xülasələr əldə edir... o, cəsarətlə tənqid edir, amma ehtiram və təvazökarlıq cızığından da kənara çıxmır» (134, s.11).

Elçinin tərcüməçilik fəaliyyəti də uğurludur; o, Molyerin «Skapenin kələkləri», «Jorj Danden, yaxud aldanmış ər» komediyalarını, yapon xokkularından ibarət «Nərgizin bircə ləçəyi» adlı kitabda toplanmış poeziya nümunələrini və digər əsərləri Azərbaycan dilinə çevirmişdir.

Dramaturgiya isə Elçinin çoxcəhətli yaradıcılığında yeni bir mərhələ olsa belə, bunun özü də birdən-birə yaranmamışdır. Elçin hələ ilk gənclik illərindən atası – görkəmli dramaturq İlyas Əfəndiyevlə birlikdə teatra getmiş, bu sənətin əsrarəngizliyinə məftun olmaqla yanaşı, həm də onun mənə və mahiyyətini, məqsədini, orada baş verən hadisələri düşüncəli yazıçı kimi anlamışdır.

O, Azərbaycan teatr sənətinin inkişafında, görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevdən sonra dramaturgiya kimi ağır sahənin variqlik yükünü ciyinə götürmüşdür.

Sənətşunaslıq doktoru, professor Məryəm Əlizadənin yazdığı kimi: «Elçin dramaturgiyası və onun səhnə təcəssümləri milli teatr prosesimizə dünya teatr düşüncəsinin mühüm problemlərini qatdı ki, bu, zamanın, dövrün tələbi və «yaradıcı sıfarişi» idi. Bəlkə də çox dramaturqumuz bu tələbi duydu-eşitdi, amma məhz Elçin öz dramaturji yaradıcılığıyla dövrün çağırışına adekvat cavab vermiş oldu» (48, s.117).

Elçinin pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrinin, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, eləcə də Türkiyənin Ankara, İstanbul, Ərzurum, Adana, Dənizli, Kars şəhərlərinin dövlət və özəl teatrlarında, həmçinin London, Moskva, Kazan, Tbilisi şəhərlərinin teatr səhnələ-

rində də uğurla tamaşaşa qoyulmuşdur. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda nəsr və dramaturji yaradıcılığının Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ən başlıcası, teatr sənətinin təbliğ olunmasında Elçinin müstəsna xidmətləri vardır ki, bütün bular mövzunun aktuallığını şərtləndirən amillərdir. Elçinin dramaturgiyası milli ədəbiyyat xəzinəsini zənginləşdirdiyi kimi, bu dramaturgiyanın səhnə həlli də müasir Azərbaycan teatr mədəniyyətinin mühüm hadisəsinə çevrilmişdir.

Tədqiqatın aktuallığının digər aspekti kimi, qeyd edək ki, bu gün sənətşünaslıqda, ədəbiyyatşünaslıqda, kulturoloji araşdırılarda «Elçin modeli», «Elçin teatrı» ifadələrinin işlənməsi özlüyündə Elçin yaradıcılığının elm və mədəniyyət müstəvisində tutumunu şərtləndirir və «Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi» mövzusunun tədqiqini də aktual vəzifə olaraq müasir sənətşünaslıq qarşısına qoyur.

Bu əsər teatrsünaslıq elminin müdəricəsində yeni və orijinaldır. Belə ki, araştırma zamanı Elçinin pyeslərinin, səhnələşdirilmiş romanlarının, komediya və tragikomediyalarının səhnə təcəssümündən danişarkən, bu tamaşalar barədə yazılan çoxsaylı resenziya və məqalələrdən faydalana mağa çalışılmışdır. Tədqiqatda mənbə olaraq Elçinin şəxsiyyəti və sənəti haqqında görkəmli filoloq-alimlər Məmməd Cəfər Cəfərov (13; 14; 15; 23), Məmməd Arif (6), Mir Cəlal (48), Həmid Arasılı (134), Mirzə İbrahimov (134), Kamal Talibzadə (25; 130; 131), Əziz Mirəhmədov (28), Bəxtiyar Vahabzadə (135), Bəkir Nəbiyev (134), Yaşar Qarayev (40; 78; 79), Nizami Cəfərov (16), Nizaməddin Şəmsizadə (129), Nadir Cabbarov (9), Kamil Vəliyev (136;137), Vilayət Quliyev (82), Aydın Məmmədov (99), Cəlal Məmmədov (102), İsa Həbibbəyli (48), Aydın Dadaşov (18), Nərgiz Paşayeva (107), sənətşünas-alim Mehdi Məmmədov (134), yazıçılardan Anar (1; 2), Yusif Səmədoğlu (134) və başqalarının məqalə, müsahibə və yazılarından istifadə edilmişdir.

Tədqiqatın başlıca məqsədi Elçin dramaturgiyasının müstəqillik dövrü Azərbaycan teatrındaki mövqeyini müəyyənləşdirməkdən, dramaturqun pyeslərinin səhnə təcəssümündəki özünəməxsusluğu təhlil

etmək, bu dramaturgiyanın Azərbaycan teatrına təsiri parametrlərini müəyyənləşdirməkdən ibarətdir. Digər məqsəd dramaturq Elçinin əsərlərini teatrşünaslıq elminin tədqiqat obyektinə çevirməklə onların milli-mənəvi dəyərlərini, səciyyəvi cəhətlərini araşdırmaqdır.

Sadalanan bu məqsədlərə çatmaq üçün konkretləşdirilmiş vəzifələr həll edilməyə çalışılmışdır:

- Elçinin dramaturgiyasının yazıcıının yaradıcılığındakı yerinin, mövqeyinin, teatr sənətimizin inkişafındakı missiyasının müəyyənləşdirilməsi;
- Elçinin tamaşa qoyulan hər bir pyesinin Azərbaycan teatrının bədii-estetik mündəricəsindəki rolunun müəyyənləşdirilməsi;
- Elçin dramaturgiyası əsasında hazırlanan tamaşaların mahiyətinin aşkarlanmasında mühüm əhəmiyyət daşıyan ifadə və sitələrinin (rejissor işi, aktyor ifası, səhnə tərtibatı, işq effektləri, musiqi yozumu və s.) təhlili;
- Elçinin əsərləri əsasında hazırlanan tamaşaların Azərbaycan tamaşa mədəniyyətinə təsirinin öyrənilməsi;
- Elçinin komediya və tragikomediyalarının müstəqillik dövrü Azərbaycan teatrındaki mövqeyinin müəyyənləşdirilməsi;
- Elçinin səhnələşdirilmiş romanlarının bədii-estetik xüsusiyyətlərinin aşkarlanması;
- Elçin dramaturgiyasının rejissor və aktyor sənətinin inkişafına təsirinin təhlil olunması;
- Elçin dramaturgiyasının integrasiya imkanlarının təhlil olunması;
- Yaziçi-tənqidçi Elçinin elmi-tədqiqat əsərlərinin təhlil olunması;
- Elçinin tənqidçilik fəaliyyətinin elmi səciyyələrinin araşdırılması;
- Elçin yaradıcılığının elmi-nəzəri fikrin və teatr prosesinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı rolun təyin edilməsi.

Tədqiqatın əsas problemi monoqrafiyanın yarımfəsillərində əksi-

ni tapmış müstəqillik dövrü Azərbaycan teatrında Elçinin səhnə əsərlərində qoyulan problemlərin yozumu və müasir teatr düşüncəsinə təsir identifikasiyası, aktual səciyyələrinin təhlil parametrləridir.

Dramaturqun «Ah, Paris, Paris!..» (1997), «Mənim sevimli dəlim» (1998), «Mənim ərim dəlidir» (Diaqnoz «D») (1999), «Poçt şobəsində xəyal» (2001), «Qatıl» (2003), «Arılar arasında» (2008), «Teleskop» (2011; 2012), «Şekspir» (2012) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında; «Salam, mən sizin dayınızam» (1995), «Mənim sevimli dəlim» (1998), «Mənim ərim dəlidir» (2000), «Poçt şobəsində möcüzələr» (2001), «Cəhənnəm kirayənişinləri» (2009), «Teleskop və ya yuxuda və gerçəklilikdə ucuşanlar» (2012) Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində; «Şekspir» (2007) «Üns» yaradıcılıq səhnəsində; «Mahmud və Məryəm» (1998), «Ölüm hökmü» (2000), «Ağ dəvə» (2003) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, «Şuşa dağlarını duman bürüyüb» (2001) Şuşa Dövlət Musiqili Dram Teatrında, «Poçt şobəsində xəyal» (2005) İrəvan Dövlət Azərbaycan Dram Teatrında; «Cəhənnəm kirayəçiləri» (2010) Şuşa Dram Teatrında səhnə həllini tapmışdır. Əsərdə bu tamaşaların bədii-estetik səviyyəsi, rejissor işi, aktyor oyunu, bədii və musiqi tərtibati ətraflı təhlil edilmişdir.

Monoqrafiyanın nəzəri və metodoloji əsasını tarixi-tipoloji metodun prinsipləri təşkil edir. Müəllif tədqiqat boyu dünya və milli teatrının, dramaturgiyasının tarixi təcrübəsindən, dünya fəlsəfi-estetik fikrinin məşhur mütəfəkkirləri olan Aristotel, Bualo, Didro, V.Belinski, N.Dobrolyubov, Y.Borev, A.Lunaçarski, M.Baxtin, Azərbaycanın görkəmli filoloq-alimləri M.C.Cəfərov, M.Arif, Ə.Mirəhmədov, H.Arası, Y.Qarayev, K.Talibzadə, B.Nəbiyev, görkəmli sənetşunas alımlər C.Cəfərov, M.Məmmədov, M.Allahverdiyev, İ.Kərimov, M.Əlizadə İ.Rəhimli, İ.İsrafilov və digər müəlliflərin əsərlərindən faydalanmışdır. Onların teatr və dramaturgiyanın tarixi, nəzəriyyəsi, inkişaf istiqamətləri ilə bağlı qənaətləri tədqiqata cəlb olunmuşdur. Tədqiqat zamanı araşdırılan proseslərin işıqlandırılmasında xronoloji ardıcılığa xüsusi diqqət yetirilmişdir. Tədqiqat çoxsaylı mənbələr əsasında yazılmış, dövri mətbuatdan, kitab və monoqrafiyalardan, mövzu ilə bağlı tədqiqat müəlliflərinin fikir və mülahizələrindən istifadə edilərək,

analoji araştırmaların təhlili zamanı əldə olunmuş təcrübə və nəticələr də nəzərdən keçirilmişdir. Müəllif müəyyən məqamlarda semioloji təhlillərə də üstünlük vermişdir.

Monoqrafiyanın aktual mahiyyət kəsb etməsini təsdiqləyən amillərdən biri də tədqiqatın yeniliyi və orijinallığı ilə şərtlənir. Yuxarıda qeyd etdiyimiz kimi, mövzuyla bağlı çoxlu sayda resenziyalar, məqalələr, Elçinin 60 illiyi yubileyi ilə əlaqədar bir neçə kitab çap olunsa da, təqdim olunan tədqiqat işi teatrşünaslıq elmi üçün yeni və orijinal bir elmi problemi araşdırır; milli teatrşünaslığımızda ilk dəfə olaraq Elçin dramaturgiyasının müstəqillik dövrü Azərbaycan teatrında mövqeyi sistemli şəkildə təhlil olunur. Tədqiqatın yeniliyini şərtləndirən daha bir faktor isə bundan ibarətdir ki, Elçin yaradıcılığı milli teatr mədəniyyətimizin mühüm faktı kimi araşdırılır. Elçin teatrının müstəqillik dövrü Azərbaycan teatrında yeni teatr estetikasının formalaşmasında ki yeri, əhəmiyyəti, mövqeyi müəyyənləşdirilmişdir. Tədqiqatda Elçinin yalnız pyeslərinin, komediya və tragikomediyalarının həm Azərbaycan, həm də xarici ölkə teatrlarının səhnələrindəki tamaşalarının aktual bədii səciyyələrini deyil, eyni zamanda Elçinin 20-ci əsrin 70-ci illərindən üzü bəri yazdığı tənqidli məqalələri, resenziyaları, publisistik yazıları, esseləri, müxtəlif səviyyəli tədbirlərdəki çıxış və məruzələrini, müsahibələrini də geniş təhlil və tədqiq etməklə, onun Azərbaycan dramaturgiyasının, teatrının, teatr estetikasının ümumi yaradıcılıq inkişafına, sənətkarlıq səviyyəsinin yüksəlişinə, Azərbaycanın ədəbi-ictimai, mədəni mühitinin ənənələrinin, müasirlilik ruhunun, beynəl-miləlcilik mahiyyətinin, mənəvi mündəricəsinin güclü təbliğatçısı və təəssübkeşi olması faktı isbatlanır. Monoqrafiya yeni və aktual bir mövzunu – müstəqillik dövrü Azərbaycan teatrında Elçin dramaturgiyasının mövqeyi problemini tədqiqat obyektinə çevirməklə, Azərbaycan teatrşünaslıq elminin gələcək tədqiqat dairəsinin genişlənməsinə də təsir göstərəcək.

# I FƏSİL.

## YENİ TEATR POETİKASININ FORMALAŞMASINDA ELÇİN DRAMATURGIYASININ ROLU

### 1.1. Elçin dramaturgiyası keçid dövrü Azərbaycan teatrının aynası kimi

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Yaranmış vəziyyətdə teatrlarımız öz işlərini yenidən qurmağa səy göstərdilər. Lakin iş burasındadır ki, Azərbaycan özünü müstəqil elan etsə də ölkədə siyasi sabitlik yox idi, hərc-mərclik hökm sürürdü. Ölkəni parçalamağa çalışan qruplaşmalar öz işlərində idilər. Azərbaycanın atributları naşı əllərdə idi. Odur ki, ölkə günbəgün siyasi, iqtisadi, mənəvi cəhətdən tənəzzülə yuvarlanırdı. Təbii ki, bütün bunlar elm, ədəbiyyat, mədəniyyət, incəsənət, o cümlədən teatrdan yan öte bilmirdi. Teatra biganə münasibət aydın hiss olunurdu; teatrların dövlət tərəfindən maliyyələşdirilməsi aradan götürülmüşdü. Onlar sponsorlara möhtac qalmışdır.

Teatr sənətinin sabahına ümidsizlik yaranmağa başlanmışdı. Büttün bu ağır real vəziyyətə fədakarlıqla, mərdliklə tab gətirən, sinə gərən Azərbaycan teatr xadimləri öz yaradıcılıq işlərini necə olursa olsun, sahmana salmağa çalışırdılar. «Müstəqilliyə qədəm qoyduğumuz ilk gündən, tarixi boyu milli səhnə sənətimizin inkişafına istiqamət vermək missiyasını ləyaqətlə yerinə yetirən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrımız klassik və müasir Azərbaycan yazıçılarının, dünya dramaturqlarının seçmə əsərlərini tamaşaşa qoydu.

1992-ci ildən başlayaraq İlyas Əfəndiyevin «Dəlilər və ağıllılar» (1992), «Hökmdar və qızı» (1996), Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılinc» (1998), «Cəzasız günah» (2000), «Dar ağacı» (2000), El-

dar Baxışın «Qədir gecəsi» (1992), Marat Haqverdiyevin «Ah qadınlar, qadınlar» (1992), «Qısqanc ürəklər» (1993), Nahid Hacızadənin «Mə-həbbət yaşıdır» (1994), «Qisas qiyamətə qalmaz» (1995), Y.Onilin «Qarağac altında ehtiras» (1994), Kamal Abdullanın «Min illərin işığı» (1995), «Hərdən mənə mələk də deyirlər» (2000), D. Aslanın «Dindirir əsr bizi» (1995), V. Babanlıının «Ana intiqamı» (1995), Əli Əmirlinin «Ağqoyunlular və qaraqoyunlular» (1995), Elçinin «Ah, Paris, Paris!» (1997), Sofoklun «Şah Edip» (1999), Nəbi Xəzrinin «Burla Xatun» (1999), Hidayətin «Bu dünyanın adamları» (2000) və başqa yazıçıların əsərləri tamaşaaya qoyuldu. Uilyam Şekspirin «Kral Lir» (1996), Səməd Vurğunun «Fərhad və Şirin» (1997), Cəfər Cabbarlıının «Aydın» (2000), «Ədirnə Fəthi» (2000), Süleyman Sani Axundovun «Eşq və intiqam» (2000) əsərlərinin də tamaşaları oynanıldı. Təbii ki, adlarını çəkdiyimiz bu tamaşalar bədii və dramaturji cəhətdən eyni səviyyədə deyildi. Hətta, bəzən bu və ya başqa bir tamaşanın yaradıcıları professionallıq səviyyəsindən aşağı düşürdülər. Diqqətəlayiq cəhət burası idi ki, teatrın fəaliyyətində onun yeniləşmə prosesinə qoşulduğu özünü göstərir-di. Göründüyü kimi teatrın 1992-2000-ci illər ərzindəki repertuarı mövzu, janr cəhətdən rəngarəng olmuş, milli müasir və klassik pyes-lərlə yanaşı dünya dramaturgiyasından seçmə əsərlər tamaşaaya qoyulmuşdu.

Həmin dövrde, adlarını çəkdiyimiz müəlliflər sırasında öz qüdrətli qələmi ilə dramaturgiya meydanında boy verməyə başlayan Elçin, sonralar intensiv çalışmaqla, bir-birinin ardınca yazdığı istər möv-zü genişliyi, istərsə də janr müxtəlifliyi ilə fərqlənən sanballı əsərləri ilə milli teatrımızın inkişafında və dünya teatrlarına integrasiyasında müstəsna xidmətlər göstərməklə, öz səmərəli töhfəsini verdi.

**§ 1. «Salam, mən sizin dayınızam».** İlk tamaşası 1995-ci il aprelin 5-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səh-nəsində oynanılmış «Salam, mən sizin dayınızam» komediyası Elçinin teatrda bir dramaturq kimi uğurunu təsdiqləyən ilk əsərdir. Elçinin özünün «dramaturgiyada ilk təcrübə» (57, s.144) adlandırdığı «Ah, Pa-

ris, Paris!...» komediyası isə daha əvvəl yazılmışına baxmayaraq bir neçə il sonra səhnə üzü gördü.

Elçinin «Salam, mən sizin dayınızam» komediyasında «hadisələr teatr aləmində cərəyan etsə də, mühitin sosial problemlərini ümumi-ləşdirə bilir. Konkret halda sosial ədalətin pozulmasına qarşı yönələn mövzu istiqaməti ənənəvi xətti dramaturji strukturda həllini tapır» (18, s.129). «Həyat səhnədir, insanlar aktyor, dünya – tamaşa» kəlamını dəstəkləyən «Teatr özünə gülər» fikrini, bir növ, əsərin ikinci adı ki-mi təqdim edən müəllif bu komediyani bütünlükdə teatra – aktyorların pərdəarxası həyatına həsr etmişdir.

Elçin bu pyesi ilə bir daha sübut etdi ki, o, teatr sənətinin yaxşı bilicisi olmaqla bərabər, həm də teatrin qayğıları, problemləri, uğur və müvəffəqiyyətsizlikləri barədə düşünür, narahat olur. Tamaşa səhnənin, eyni zamanda səhnə arxasının görünüşü ilə başlayırdı. Elçin əsərin remarkasında yazmışdır: «Teatrin səhnəsi və səhnə arxası. Aktyor (Otello), Silvana (Dezdemona), Baş rejissor, Əhməd, Aktrisa, Katibə və digər əhli-teatr.

Bizim səhnə iki yerə bölündüb, yarısı teatr səhnəsidir, sol tərəfdə qalan yarısı isə səhnə arxasıdır. «Otello» tamaşası gedir və biz yalnız tamaşanı görürük, tamaşaçıların isə səsini, reaksiyalarını eşidirik. Səhnə arxasında fəhlələr, teatr işçiləridir.

Otello ilə Dezdemona'nın dialoqu getdikcə səhnə arxasında oturmuş gənc aktrisa ilə Əhmədin, bəzən Əhmədlə Baş rejissorun söhbəti onların dialoquna müdaxilə edirdi. Gah gənc aktrisa Dezdemona rolunun ifaçısının oyununa dodaq büzür, gah Baş rejissor Otello rolunun ifaçısının hərəkətlərinə irad tutur, gah da Əhməd Baş rejissora, gənc aktrisaya tənə vurur. Bütün bunlar tamaşaçını, elə bil, teatrin içərisinə salır, kollektiv arasındaki qeyri-sağlam iqlimi çatdırır. Elə bu mə-qamdan yaşılı aktrisanın hegemonluğu, baş rejissorun yaltaqlığı və qorxaqlığı, gənc aktrisanın özündən müştəbehliyi, Əhmədin kimsəsizliyi özünü göstərirdi.

«Salam, mən sizin dayınızam» pyesində yeganə müsbət obraz is-tedadlı gənc aktyor Əhməddir. Onun arzusu, niyyəti nədir? Nə istəyir,

nəyə can atır, nəyin uğrunda mübarizə aparır? Elçinin teatr-estetik fikirlərini, qismən də olsa, özündə ehtiva edən bu cəhətə fikir verək. Əhməd deyir: «...Mən istəyirəm ki, teatrımız əsl teatr olsun! Əsl sənət ocağı olsun!.. Mən istəyirəm ki, bu teatrda işgüzar, səmimi bir direktor olsun!.. Mən istəyirəm ki, yaradıcı bir baş rejissorumuz olsun!.. Hər gecə qolun-qanadını sindirə-sindirə «Otello» göstəririk... Mən istəyirəm ki, zəngin repertuarımız olsun! İstedadsız adamlar sənət iddiası ilə bura doluşmasın. Bura siyaset alverindən kənar olsun. Mən istəyirəm ki, Dezdemonanı... Birinin adamı var! Birinin adı var! Birinin sırtlılığından qorxursuz! O biri demaqoqdu, qorxursuz!» (51, s.284-285).

Əhmədi üfunət, sükunət içərisində çabalanıyan bu kollektiv bir də ona görə sevmir ki... Gənc aktrisa ona görə bəyənmir ki, Əhməd həqiqəti onun üzünə deyir; nöqsan və naqis cəhətlərini sadalayır; onu bu pis keyfiyyətlərdən uzaqlaşdırmağa çalışır. Aktrisa Əhmədə ona görə nifrət edir ki, onun yararsız oyun tərzini pisleyir. Aktyor ona görə Əhmədə nifrət bəsləyir ki, gənc aktyor Otello rolunu oynamamaq arzusundadır. Baş rejissor Əhmədi ona görə teatrdan uzaqlaşdırmaq istəyir ki, gənc aktyor onun zəif, sınıq-salxaq quruluşlarını tənqid edir. Direktor ona görə «kollegial yolla» məsələni həll edib Əhmədin işdən çıxarılması barədə sərəncam verir ki, Əhməd açıq ürəklə, təmiz niyyətlə, sənət-sevərcəsinə teatrın irəliləməsini, problemlərin həll edilməsini istəyirdi.

«Teatr mühitinin sosializmdən miras qalan əcaiblikləri fonundakı istedadlı gənc aktyor Əhməd bəyin işdən qovulması və hardansa peydə olmuş dayısının onu vəzifəsinə bərpa etməsi əsas dramaturji hadisəni yaratса da, qeyri-əsas hadisələri əks etdirən süjet xəttinin çoxşaxəliliyi fabulanı arxa plana atır» (18, s.129).

Tamaşaaya Azərbaycanın xalq artisti Aleksandr Şarovski qurulusu vermişdir; bədii tərtibatını Arif Əbdürəhmanov hazırlamışdır; tamaşaaya musiqini bəstəkar Çingiz Almaszadə yazmış, geyim eskizlərini Olqa Abbasova çəkmişdir. Əsas rolları xalq artisti Hacımurad Yegizarov (Direktor), Məbəd Məhərrəmov (Əhməd), xalq artisti Lyudmila Du-

xovnaya (Silvana), Vyaçeslav Kovtun (Baş rejissor), Yuri Borisov (Aktyor), Tatyana Qross (Katibə) və b. ifa edirdilər.

Azərbaycanın xalq artisti Hacimurad Yegizarov Direktor obrazının daxili eybəcərliyini, demokratiya pərdəsi altında öz məkrli, alçaq niyyətini həyata keçirməyə cəhd göstərən riyakar bir tipin iç üzünü açıb göstərirdi. Aktyorun ehtiyatlı yeri, müəmmalı baxışları obrazın iç üzünü yaxşı işıqlandırırırdı. Xalq artisti Lyudmila Duxovnaya Silvana rolunda, az şeyə qabil olduğu halda, çox şey istəyən, iddiası böyük olan, mənəm-mənəmliyi ilə seçilən, hikkəli, hegemonluq iddiası ilə yaşayan, fəqət çalışqan təbiətli, səviyyəsiz, əxlaqi cəhətdən dəyanəti olmayan bir qadın obrazını təcəssüm etdirirdi. Əhmədin teatrda uzaqlaşdırılmasının labüdüyüünü birinci söyləyən, ittihamedici bir çıxış edən Silvana – Lyudmila Duxovnaya buqələmun kimi tez cildini dəyişə, sözünü dana bilirdi. Əvvəl: «Biz bax bu adamdan teatrı xilas etməliyik...» – deyə Əhmədi ittiham edən Silvana – Lyudmila Duxovnaya «Dayı» ona yaxınlaşış aşiqanə bir-iki cümlə işlədən kimi başqa səmtə yönəlir, «Dayı» ilə əlaqədə olmaq xatırınə hər şeyə razılığını bildirirdi.

Yuri Borisovun ciddi-cəhdlə ifşaedici bir gülüşlə damğaladığı Aktyor obrazı riyakarlıqda Silvanadan heç də geri qalmırıldı. Yuri Borisov düşünülmüş oyunu ilə göstərirdi ki, «Ar olsun bu adama, ar olsun!» – deyə Əhmədin işdən çıxarılmasına çalışan, «Biz meydanda boğazımızı yırtıb qısqıra-qısqıra qırmızı imperiyaya qarşı mübarizə aparanda sən haradaydın» – sözləri ilə Əhmədi təhdid edən, «Bu adam öz xalqının taleyini düşünür! Biz gecələri meydanda keçirəndə, o bizə yaxın düşmürdü! Hələ mən onun Otello iddiasını demirəm» – deyə istedadlı gənc bir aktyoru gözdən salmaq niyyəti güdən Aktyorun keçmişə də indisli kimi qaranlıq və ləkəlidir. Əhmədin Otello rolunu oynamaq arzusuna görə ona kinli, məkrli münasibət bəsləyən Aktyor «Dayı» ilə söhbəti zamanı öz kimliyini açıqlayırdı. Əsərdəki Aktyor obrazı müəllifin ifşaedici, satirik gülüşündən yaxa qurtara bilməmişdir.

Baş rejissor rolunun ifaçısı Vyaçeslav Kovtun düşünülmüş ifası ilə yaratdığı tipin naqis sifətlərini yaxşı-yaxşı açıb göstərə bilirdi. İçki

düşkünü olan, əyyaşlığı ilə seçilən bu üzdəniraq admanın daxilində mü-qəddəs heç bir şey yoxdur. O, restoranda, teatra pyes gətirən şəxsin hesabına yeyib-içdiyi zaman ağızı köpüklənə-köpüklənə təriflədiyi pyesi bir həftə sonra bəyənmir. Bu gün bir söz deyir, bir fikir söyləyir, sabah başqa söz, başqa fikir. Maldarlıqdan bəhs edən pyes müəllifindən qoyunçuluqdan yazmağı tələb edir. «Sağıcı daha modda deyil, totalitar rejimdən miras qalıb. Qoy qoyunuqız Gülzar quzunu qucağına alıb oxşasın». Bir həftə sonra isə «İndi bizdə maldarlığı inkişaf etdirmək lazımdır. İnək qalmayıb, camış qalmayıb!.. Qaçaq mal keçirirlər İrana!.. Süd tapılmır, qatix yox!.. Qatıxsız Allahın dolmasını da yemək olmur. Belə münasibət olar? Hə, soruşuram da səndən» – deyib fikrini başqa səmtə yönəldirdi.

Bu səhnələrdə əgər bir tərəfdən baş rejissor obrazının naqis cə-hətləri satirik qələmlə ifşa olunurdusa, digər tərəfdən şöhrət xatırınə pyes yazmaq iddiasında olan savadsız, istedadsız, hətta ağılsız (çünki Baş rejissor onu əməlli-başlı, istədiyi kimi ələ salır, ona gülür) müəlliflər tənqid olunurdular. Bazar müdərriyindən kitab mağazası müdərriyinə keçmiş və Baş rejissora qonaqlıqlar vermək hesabına yazdığı «əsərləri» səhnədə görməyə can atan Müəllif (aktyor Firdovsi Ataklışiyev) parlaq personaj kimi «mənəvi problemin mürəkkəbliyi barədə» təsəvvür yaradır.

Məbus Məhərrəmov sadə və doğruçu təbiətə malik, işgüzar, istedadlı bir gənc olan Əhmədin daxili aləmini, fikir dünyasını, arzu və niyyətini incə aktyor strixləriylə açıb göstərə bilirdi. Pyesi təhlil edən professor A.Dadaşov yazır: «Tamaşa boyu Əhməd bəyin qiyafləsini dəyişərək uydurduğu dayısını oynaması üsul kimi köhnə olsa da, tamaşa-lılığa xidmət edib, haqqı bərpa etməklə dramaturji cəhətdən özünü doğruldur. Aktyor Əhməd bəyin parikini, qaşlarını, bigını çıxarıb Dayı roluna girdiyini faş edərək təklif olunan direktor vəzifəsindən imti-na etməsi bu üsuldan istifadəyə bəraət qazandırır və bu tipajı əhəmiyyət daşıyıcısı olan obraza çevirməklə mövzunun təntənəsinə şərait yaradır» (18, s.130).

Elçin mövzu daxilində teatr etikası, sənətkarlıq məsələləri, yara-



*Tamaşadan səhnə*

dıcı kollektivin daxili-mənəvi-əxlaqi keyfiyyətləri haqda söhbət açır, özünün teatr-estetik görüşlərini inandırıcı bədii vasitələr, həyati obrarlar, maraqlı situasiyalar vasitəsilə tamaşaçıya çatdırır.

Öz yaradıcılıq konsepsiyasına sadiq olan Aleksandr Şarovski pyesə verdiyi səhnə təfsiri ilə əsas diqqətini dövrün real portretini yaratmağa yönəldirdi. Tamaşanın ansambl bütövlüyü rejissor işinin uğuru idi. R.Mirkin tamaşaşa yazdığı resenziyada qeyd edirdi ki, «Həm ayrı-ayrı detalların işlənməsi, həm də bütünlükdə tamaşanın məzmunu göstərir ki, rejissor müəllif fikrini düzgün dərk etmiş, onu aydın şəkildə tamaşaçıya çatdırmaq üçün müvafiq ifadə vasitələri (Apollonun gözəl görünüşü, tamaşaşa Ç.Almaszadənin yazdığı ecəzkar musiqi) tapmışdır» (159).

Elçinin «Salam, mən sizin dayınızam» pyesinin tamaşası ilə teatr özü-özünə güldü; gülə-gülə tamaşaçını da güldürdü və düşündürdü; tamaşaçıda özünə qarşı bir inam, etibar da oyada bildi.

**§ 2. «Ah, Paris, Paris!...».** 1996-cı ildə Elçinin «Dəlixanadan dəli qaçıb» adlı kitabı çapdan çıxdı. Kitaba eyni mövzulu üç komediya daxil edilmişdi: «Ah, Paris, Paris!...», «Mən sənin dayınam» və «Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim». Kitabın titul səhifəsində bu sözlər yazılıb: «Atam İlyas Əfəndiyevin vəfatından sonra çıxmış bu ilk kitabımı onun əziz xatirəsinə ithaf edirəm» (40).

Məlum bir həqiqətdir ki, Azərbaycan Dövlət Akademik Dram Teatrının yaradıcı tarixi uzun müddət dramaturgiyamızın klassiki İlyas Əfəndiyevin teatr poetikasının səhnə təcəssümüylə bağlı olub. Müasirlərindən heç biri İlyas Əfəndiyev qədər teatra yaxın və bağlı olmamışdır. İ.Əfəndiyev ədəbiyyata, incəsənətə, o cümlədən teatr sənətinə olunduqca ciddi və vicdanlı münasibət bəsləyirdi. Sənət aləminə daxil olanlardan yüksək istedad, sağlam təfəkkür, yaxşı biliklə yanaşı, həm də bu sahədə hünər və fədakarlıq görmək istəyirdi. Sadəliyi, təvazokkarlığı, nəcibliyi, yüksək zövqü və xoş rəftarı insanı keyfiyyət kimi təqdir edən böyük ədib səhnədə – pyesdə baş verən hadisələrə, insanlara dəqiq və aydın bir baxış tələb edirdi. «Sən həmişə bizimləsən» kitabına «Özümüzdən sonranın ilkini» adlı «Ön söz əvəzi»ndə Elçin yazır: «İlyas Əfəndiyev bir insan, bir yazıçı və bir vətəndaş kimi öz missiya-sını yerinə yetirdi və dünyadan köcdü. Amma mən bu köcdən sonrakı bütün bu müddət ərzində onun varlığını yalnız mənən yox, cismən də daima hiss etmişəm, mənə elə gəlir ki (həmişə də beləcədir), bax, bu dəm, mən bu sətirləri yazarkən də o burdadır, mənim başımın üstündədir, bizi görür, müşahidə edir, hər şeydən xəbərdardır və bu sətirləri oxuyur, indiki ali məqamının bizim – bu dünyanın adamlarının – dərk edə bilmədiyi bu sətirlərə qiymət verir» (42, s.4).

Bəli, Elçin hər zaman ictimai-siyasi mühiti dərinliklərinə, incəliyinən anladığına, düzgün qiymətləndirdiyinə görə seçilmiş, düşünnülmüş, ölçülüb-biçilmiş mövzularda qələmə aldığı əsərləri ilə İlyas Əfəndiyevdən sonra teatrımızda yaranan nisbi boşluğu doldura bildi. Elçin yaradıcılığına xas olan cəhətlər – dərin psixologizm, parlaq tipajlar qalereyasının özünəməxsusluğunu, obrazların daxili aləmində görün-

məyən qatlar, dramaturqun qələmini səciyyələndirən incə, bir çox mə-qamlarda isə acı humor, aşılılığı fikir və qayələr yazıçı-dramaturqun komediya yaradıcılığında özünü daha çox bürüzə vermişdir.

Gülüş hadisəsi hər şeydən əvvəl xalqın və millətin milli adət-ənə-nələri, xarakter özünəməxsusluğunu ilə bağlı hadisədir. «Gülüş həmişə ünsiyyət situasiyaları ilə əlaqədardır, harada qırıqlıq (kommunikasiya xətlərinin!), anlaşılmazlıq, düşməncilik varsa, gülüş ora tələsir. Nüfuz elədiyi qapalı dünyaların daxilində calaşdırıcı, dalğatutan rolunu oy-nadığı üçün gülüş hadisəsini kommunikasiya kimi götürmək olar. Adə-tən gülüşü danışq dilindəki dialoqlarla müqayisə edirlər. Burada bir fərq var ki, dialoqda insan bir qayda olaraq onu narahat edən problem-lər üzərinə diqqətini cəmləşdirir və dialoq vasitəsilə, necə deyərlər, öz təfəkkürüni açıqlayır» (140, s.24).

Məşhur fransız yazıçısı Volterin fikrincə: «gülüş axtarışına dün-yanın ən kədərli adamları çıxırlar. Komizm elə bir hadisədir ki, o əsl mahiyyətini konkret və düzgün yanaşma halında biruzə verir». Fikri-mizin təsdiqi kimi rus tənqidçisi və filosofu M.M.Baxtinin «Karnaval gülüşü» nəzəriyyəsindən bəzi məqamlara diqqət yetirək: «Gülüş – bö-yük plana malik olan bir formadır, o, predmeti fövqəladə dərəcədə ya-xınlaşdırır, predmetlə sənin aranda qorxu gücünə yaradılan distansi-yanı aradan götürür; buna görə də gülüş sərf realizm hadisəsidir: o, predmeti adilik çərçivəsinə salır və burada ona əl vurub hiss edə bilər-sən» (146, s.514).

Öz sələflərinin ənənələrini davam və inkişaf etdirən Elçinin də komediya yaradıcılığında komik situasiya və komik effekt gülüş doğu-ran element kimi yox, həm də diqqətin təsvir obyekti-nə cəlb edilməsi ilə yadda qalır. Elçin bir komedioqraf kimi müasir komediya qarşısında qoyulan əsas şərtə, yəni gülüşün başdan-başa təsvir obyekti-nə çev-rilməsinə əməl edir ki, bu da cəmiyyət içində yaşayan insanların konkret vəziyyətini təsvir edir.

«Salam, mən sizin dayınızam» tamaşasından sonra Elçinin yeni səhnə əsəri ilə «teatra (Akademik Milli Dram Teatrı nəzərdə tutulur – İ.P.) gəlişi son dövrdə müasirlərinin istəklərinə cavab verməyə çətin-

lik çəkən bu sənət məbədinə isti nəfəs, can, qan və dirilik suyu gətirdi»... (48, s.177). 1990-ci illərin məlum hadisələri başqa sahələr kimi teatr və dramaturgiyaya da təsirsiz ötüşməmişdi. Elçinin dramaturgiyası da 90-cı illərin hadisələrini əhatə edir.

20-ci əsrin 90-cı illərində Azərbaycan dramaturgiyası yeni bir mərhələyə qədəm qoydu, keçid dövrünü yaşadı. Cəmiyyətdəki ictimai-siyasi problemləri, insanlar arasındakı mənəvi münasibətlərdə baş verən dəyişmələri əks etdirən dramaturgiya daha çox zamanın ruhuna köklənirdi. Professor Aydin Dadaşovun qeyd etdiyi kimi, «Sosializmdən sonrakı keçid və müstəqillik dövründə yaranan dramaturgiya-da bədii ideyanın formallaşması prosesində sosial-hüquqi meyarlar önə keçdi. Artıq müxtəlif zümrə, qrup, kollektiv və sosial birliklər ziddiy-yətin tərəflərini təmsil edərək dramaturji strukturu formalasdırı. Beləliklə, müxtəlif sosial zümrələrin münasibətlər sistemi dramaturji əhəmiyyət daşıdı»(18,s.127). Elçin dramaturgiyası müasirlərimizin milli-mənəvi intibahında, milli şururun oyanmasında, milli azadlıq ide-yalarının inkişafında əhəmiyyətli rol oynamışdır.

Müsahibələrinin birində Elçin deyib: «1990-ci ilin yanvar hadisə-lərindən sonra heç nə yaza bilmirdim. İndi təsəvvür edin, həmişə yazmağa vərdiş edən, hər gün yaradıcılıqla məşğül olan adam birdən-birə heç nə yazmir, yaza bilmir. Yəzici üçün bu ən ağır bir vəziyyətdir. Başladım oxuduğum kitabları bir də oxumağa. O kitabların içində Molyer-in komediyaları davardı və birdən-birə özüm də gözləmədən Molyeri Azərbaycan dilinə tərcümə eləməyə başladım. «Skapenin kələkləri»ni, «Jorj Danden, yaxud aldanmış ər»i dilimizə çevirdim. Sonra bir müddət Axundov kitabxanasına gedib-gəldim. «Azərbaycan səhnəsi və Molyer» mövzusunu işlədim, sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu təzədən mütaliə etdim. Və bütün bunlardan sonra özüm üçün də gözlənilməz bir hadisə baş verdi: oturub komediya yazmağa başladım: «Ah, Paris, Paris!..» (58, s.144).

İlk tamaşası 1997-ci il fevral ayının 1-də Akademik Milli Dram Teatrının səhnəsində oynanılmış «Ah, Paris, Paris!..» satirik komediyası fərəhli sənət hadisəsinə əcvrildi. Həm ideya siyasi, həm də bədii

estetik cəhətdən güclü təsirə, təlqinedici qüvvəyə malik olan «Ah, Paris, Paris!..» əsəri teatrımıza yeni estetik keyfəiyyətlər bəxş etdi, poetik xüsusiyyətləri ilə seçildi. Bu əsərdə «vəziyyət komediyası ilə xarakterlər komediyasının üzvi vəhdətinə nail olan, obrazların psixoloji həlini, fikir və düşüncələrini, nailiyyətlərini onların təbii hərəkət və rəftarlarında açıb göstərən» (91, s.157) Elçin teatrda öz dramaturq mövqeyini güclü yaradıcılıq hünəri ilə aydın şəkildə müəyyənləşdirdi.

Elçinin bu komediyada çatdırmaq istədiyi məqsəd, Yaşar Qarayevin sözləri ilə desək, «teatrın tipi və çeşidi ilə millətin taleyi və vəziyyəti arasında vasitə və əlaqə yenə də davam etməkdədir, yəni həyatın teatrı səhnə teatrını bizdə üstələməkdədir» (40, s.5). Müəllifin humanist arzu və istəkləri ilk səhnə əsəri olan «Salam, mən sizin dayınız»da mənəvi aləmdə təzahür edirsə, «Ah, Paris, Paris!..»də bilavasitə ictimai-siyasi problemlərlə bağlanır.

«Ah, Paris, Paris!» əsəri həm satqınlığa, zəlalətə, həm də düşkündük əhval-ruhiyyəli ictimai münasibətlərə qarşı bir ittihad kimi səsləndirdi və «müasir dövrün son dərəcə mürəkkəb və ziddiyətli hadisələrini işıqlandırmaqla insan taleyindəki müxtəlif xarakterik cəhətləri, ayrı-ayrı dövrlərdə baş verəsinə baxmayaraq, demək olar ki, bütün çağlarda cüzi fərqlərlə təkərərlənən ovqatı eks etdirir. Pyesdən aydın olur ki, məmləkət özünün çox çətin bir dövrünü yaşayır, xaos cəmiyyətin bütün tərəflərinə və bütün istiqamətlərinə sirayət etmişdir» (108, s.188).

Aramsız şəkildə baş verən hadisələrin ağırlığına tab gətirə bilməyən insan keçid dövründə cəmiyyəti çulgalayan oyunlardan qurtula bilmir və xəyalən yaratdığı dünyaya can atır. Obrazlar dramaturqun arzusu ilə deyil, məhz baş verən həmin hadisələrin axarında öz fərdi xarakter xüsusiyyətlərinə, əqli-mənəvi və əxlaqi mövqelərinə uyğun fikirləşir, davranışları. Bu mətləb klassik Azərbaycan komediya yaradıcılarının əsərlərində də mövcuddur. Yadımıza Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və Dərvish Məstəli şah» komediyasını salaq. Burada təsvir edilən gerçəklilik də obrazların daxilində ehtiva olunan mürəkkəb hadisə qatını komik calarla təqdim edir. Mirzə Fətəlinin

qəhrəmanı Şahbaz bəy öz arzularına yetməkçün xəyalən Parisə gedir. Elçinin qəhrəmanı Əhməd isə artıq Parisdən Azərbaycana dönür. O, məmləkətin pis günlərində öz qüvvəsi müqabilində vətəninə xeyir vermək məqsədilə elinə-obasına qayıdır.

Burada hər hansı bir xarici ölkədən gəlmış bu və ya başqa mil-yonçudan mənfəət götürmək üçün namusunu, ləyaqət və şərafətini ayaqlar altına atan adamlar gülünc vəziyyətə salınırlar. Müxtəlif əqi-deli, müxtəlif peşə sahibi olan üç ailənin timsalında mənəvi eybəcər-liklər açılıb göstərilir.

«Ah, Paris, Paris!..» komediyasında Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsərinin pafosu bu və ya digər mənada duyulur. Baş verən hadisələr nəticəsində başlı-başına qalmış vətənin taleyi heç ki-mi düşündürmür. Həyətdə yaşayan digər ailə İvan İvanoviç Polyaniçko və onun arvadı Veradan ibarətdir. Xalq artisti kimi yüksək ad daşıyan Polyaniçko düşkünlükdə qonşuları Əsədullanı, İsgəndərzadəni ötüb keçir; namussuzluğunu öz boynuna götürür.

Üçüncü ailənin başçısı İskəndərzadə Mərkəzi Komitədə məsul vəzifədə çalışır. Qonşusu Əsədullaya nisbətən, guya mədəni, həyalı gö-rünən İsgəndərzadə mənəvi eybəcərlikdə, düşkünlükdə Əsədulladan heç də geridə qalmır; qızlarından ya Gülbənizi, ya da Nurbənizi Əhmədə calamağa çalışır.

Bu əsərdə «respublikamızda baş verən ictimai-siyasi hadisələrin yaratdığı vəziyyətlər axarında insanların xasiyyətində özünü göstərən naqışlıklar, xarakterlərindəki çatışmazlıqlar, ümumiyyətlə, mövcud quruluşdakı xoşagəlməz cəhətlər düşünülmüş dramaturq qələmi ilə tə-bii şəkildə, incə bir yumorla, həm də satirik bir tərzdə eks etdirilir. Ey-ni zamanda bu hadisələrə və təsvir olunan fərdlərin hər birinə, onların əməllərinə, qayələrinə müəllifin münasibəti görünür, estetik fikri ay-dınlaşır» (120).

«Ah, Paris, Paris!..» əsərinin quruluşçu rejissorу görkəmli rejisor, xalq artisti Azər Paşa Nemətov idi. Rejissor əsas diqqətini mürəkkəb insan xarakterlərinin gərgin vəziyyətlərdə daxili dünyasının açılmasına yönəltmişdi. Məlumdur ki, tamaşanın quruluşçu rejissorunun

fikri ilə dramaturqun fikri bir-biri ilə uzlaşanda, üst-üstə düşəndə uğurlu səhnə əsəri yaranır.

«Ah, Paris, Paris!..» tamaşasının (eləcə də, sonra Elçinin «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» («Diaqnoz «D») əsərlərinin Azər Paşa Nemətovun quruluşunda) uğurlu səhnə taleyi bu cəhətə də söyklənmişdir. Dramaturqun fikrini, ideyasını, məqsədini özü üçün təmamilə aydın edən və onlara rəvac verən Azər Paşa Nemətov yaradıcı kollektivi tamaşada vahid bir məqsəd ətrafında birləşdirib, bütün vəsitələri əsərin ideya məzmununun açılması işinə yönəltmişdir. Bir rejissor kimi Azər Paşa Nemətovun yozumu əsərin müstəqil dəyərlərini qoruyaraq onun səhnə imkanlarını artırdı; «qəlibləşmiş stereotipləri kökündən qırdı: məlum oldu ki, xarakterlərin publisistik komedyası sistemliyində bol, şən gülüşə də yer var, dərin, taleyüklü problemlərə də, incə lirizmə də, acı təəssüflərə də...»(48, s.180). Tamaşa yüksək mədəni səviyyəsi, ansambl yetkinliyi, forma kamilliyi ilə seçilirdi.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli «Ah, Paris, Paris!..» tamaşasının rejissor işi haqqında yazıb: «Yüksək estetik zövqə malik, həssas çağdaş siyasi-sosial durumu olan, rejissurasının poetika göstəriciləri orijinallığı ilə seçilən Azər Paşa Nemətov məsxərə zəminli satirik komediya janrında şən, şüx ovqatlı, tamaşaçını düşündürən və kövrəldən, səliqəsi diqqətçəkən tamaşa yaratmışdı. «Ah, Paris, Paris!..» tamaşası kompozisiya bütövlüyü, meydan teatr prinsiplərinin çağdaş estetik həlli, mizanların eyni epizodda üç-dörd müxtəlif planda (avansenadan tutmuş səhnənin ən arxa divarına qədər) paralel və əla-qəli şəkildə qurulması ilə seçilirdi. Həm pyesin işlənməsi, həm də tamaşanın təqdimi bədii xüsusiyyətlərinə, məzmun-forma həllinə görə teatr üçün yeni idi. Azər Paşa Nemətov səhnə məkanını elə qurmuşdu ki, aktyorlar istənilən məqamda improvisizə etsələr də, ümumi üsluba xələl gəlmirdi» (122, s.432).

Quruluşçu rejissorun orijinal poetika göstəriciləri tamaşanın bədii tərtibatında da (rəssamı Əməkdar incəsənət xadimi Elçin Məmmədov), musiqisində də (musiqi tərtibatçısı Valeri Neverov), aktyor ifasında da bir təzəlik idi: vahid ansamblda birləşən aktyorların hər biri

fərdi yaradıcılıq vasitələrindən bacarıqla istifadə edərək dolğun səhnə obrazları yaradırdılar: Səyavuş Aslan (Əsədulla), Kübrabəyim Əliyeva (Əsədullanın arvadı Firəngiz), Zemfira Nərimanova (Əsədullanın qızı Züleyxa), Yaşar Nuri (İskəndərzadə), Dilbər Nəzərova (İskəndərzadənin arvadı Güllər), Şəlalə Şahvələd qızı (İskəndərzadənin qızı Gülbəniz), Məsmə Aslanqızı (İskəndərzadənin qızı Nurbəniz), Elxan Ağahüseynoğlu (Polyaničko), Lyudmila Duxovnaya (Polyaničkonun arvadı Vera).

Uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsas rollarda çıxış etmiş xalq artisti Səyavuş Aslan «Ah, Paris, Paris!..» tamaşasında Əsədulla rolunu istedadının bütün qüvvəsilə səhnədə canlandırdı.

Səyavuş Aslanın Əsədullası hər yerdə, hər işdə, hər hərəkətində, söz-söhbətində özünü haqlı hesab edir. Zamanı, cəmiyyəti, dövlət strukturunu günahkar sayır, hər şeyi onların üstünə atır. Rüşvət almayı da, rüşvət vermək isteyini də öz düşüncəsinə uyğun əsaslandırmağa çalışır. Bunu da ictimai mühitin, mövcud quruluşun təqsiri kimi qələmə verir. Özünün Parisə getmək isteyini, bunun üçün də çarışmasını, çapalamasını, həyəcanlanmasını ictimai quruluşun üstünə atır. Qızını (hətta ikisini də birdən belə) milyoner Əhmədə ərə vermək üçün göstərdiyi canfəşanlığı da əxlaqi cəhətdən əsaslandırmağa səy göstərir, burada heç bir qəbahət görmür. Tənqidin qeyd etdiyi kimi, «Səyavuş Aslanın Əsədulla rolundakı ifası, hərəkətləri güclü bədii məntiqə və təbiiliyə əsaslanırdı. Aktyor obrazı ilk andan tamaşaçı gözündən salmağa çalışmadı, onun cəmiyyət, həyat, qanun, insanlıq, ailə, əxlaq normaları haqqındaki fikirlərindən çıxış edir... Mənəvi naqışlıyi son məqamda onu gülünc vəziyyətə salır» (94).

Səyavuş Aslanın düşünülmüş oyunu fransız filosofu və yazıçısı Deni Didronun belə bir kəlamını yada salırdı ki, realist sənətin tələblərinə görə, həqiqi aktyor «... gərək müəllifə kömək etsin, o özü gərək müəllif olsun. O, nəinki rolun bütün incəliklərini ifadə etməli, hətta artırmalı və yaratmalıdır» (152, s.9).

Kübrabəyim Əliyevanın ifasında Əsədullanın arvadı Firəngiz ob-

razının xasiyyətinin müstəqim bir yolla yalnız bir cəhəti göstərilirdi. Aktrisa onu adı bir mətbəx qadını kimi səciyyələndirirdi. Nə ölkənin ictimai-siyasi, mədəni-iqtisadi vəziyyəti, nə ərinin fikir aləmi, nə də qızı Züleyxanın istəyi onu maraqlandırmırıdı. Onun istəyi yalnız bişirdiyi yaxşı xörəklərlə ərini razı salmaqdı. Tənqidin göstərdiyi kimi, «...iş burasındaydı ki, bu obrazın ədəbi materialı da tam təbiilik üzərində köklənmişdi. Bəlkə də başqa müəllif müxtəlif əyri yollarla pul, sərvət əldə etmiş, indi o sərvəti qoruyub saxlamaq üçün hər cür yaramaz və sitələrə el atan Əsədulla kimi bir adamın həyat yoldasını başqa təbiətdə təsvir edərdi. Elçin isə onu müxtəlif çeşidli yeməklər hazırlamaqdan zövq duyan, ərinin qeydinə qalan sadə bir qadın kimi təsvir etmişdir. Aktrisa da müəllif fikrinə şərik çıxmış, duzlu, məzəli, yapışlıqlı bir evdar qadın obrazı yaratmışdır» (91, s.158).

Mərkəzi Komitə işçisi İskənderzadə xalq artisti Yaşar Nurinin ifasında möhkəm ifşa olunurdu; aktyorun həm daxili, həm də xarici hərəkətləri bir vəhdət halında obrazın miskinliyinin, xaraktersizliyinin açılmasına xidmət edirdi. Yaşar Nuri öz ifasında, lazım gəldikdə dramatik ünsürlərlə komik ünsürləri birləşdirirdi; tamaşaçıda obraza qarşı ikrəh, yazılıq gəlmə, qınama hissləri oyadırdı. «Bəzən dramatik keyfiyyətlərdən uzaqlaşaraq komik ünsürləri çoxaltmaqla gülüş doğursa da, vəzifəsi ilə bağlı olaraq dövrün onun əqidəsində və xasiyyətində tövərtdiyi faciəvi notlar aydın sezilir»(94)di.

«Ah, Paris, Paris!...» əsərinin məzmunundan danişdiğimiz əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, burada iki rus obrazı, ər-arvad Polyanicko və Vera obrazları vardır. Bu obrazlar əsərin süjet xətti və daxili ideya məzmunu ilə elə möhkəm bağlıdır ki, bunlarsız bəlkə də əsər natamam görünərdi. Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində bir-birindən tutarlı, maraqlı obrazlar yaratmış Elxan Ağahüseynoğlu Polyanicko rolunda da aktyorluq istedadını göstərdi. Elxan satirik, qrotesk gülüşə söykənən düşünülmüş ifası ilə vaxtilə Lenin rolini oynamış bu xalq artistinin mənəvi eybəcərliyini, əxlaqca naqışlığını, iradəsizliyini, bunlardan daha betər-mal-dövlət üçün namusunu

belə hərraca qoymağa hazır olan, üzdəniraq bir adamın obrazını yaradırdı.

Sənətşünaslıq doktoru, professor İnqilab Kərimov aktyorun oyunu haqqında yazırkı ki, E. Ağahüseynoğlu «...səhnədə bir sıra tutarlı rollar yaratmış, xüsusilə Lenin rolunun yaxşı ifaçısı kimi tanınan xalq artisti Polyaniçkonun mənəvi yoxsulluğunu, əxlaqi naqışlıyini, iradə zəifliyini, üstəlik dünya malına tamahını təsirli səhnə vasitələri ilə aşkarlayır. Aktyorun rus dilində aydın danışığı, səlis tələffüzü, xarici görkəmi, hərəkətləri obraz haqqında tam təsəvvür yaradır» (91, s.159).

Aktyor böyük ustalıqla, incə üsullarla Parisə getmək xatirinə kəbinli arvadının milyoner Əhmədə arvad olmasına razılıq verən bu tipin mənəvi yoxsulluğunu açıb göstərirdi. Polyaniçko, nəinki kəbinli arvadının milyoner Əhmədlə əlaqədə olmasına razılıq verir, hətta özünü Əhmədə necə sırimaq lazım geldiyini ona öyrədir. Bütün bunlar göstərir ki, Polyaniçko üçün namus məfhumu yoxdur. Polyaniçkonun arvadı Vera rolunu oynamaq üçün S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından xalq artisti Lyudmila Duxovnaya dəvət olunmuşdu. Aktrisa Veranın daxili aləmini, psixoloji vəziyyətini dəqiq təcəssüm etdirirdi. Bir çox məqamlarda Vera – Lyudmila Duxovnaya əri Polyaniçkodan, əxlaqca, bir az da olsa, yüksəkdə dururdu. Aktrisanın obraza bu cür münasibəti və şerhi Polyaniçko obrazının ifşasını qüvvətləndirirdi.

Əsədullanın yanında baş girləyən Eynşteyn rolunun ifaçısı Arif Quliyev komik aktyor ikimi bu tamaşa da daha təbii görünürdü. «Ağillı rejissor korrekturasına məruz qalmış aktyor ifasındaki bəzi süniliklərdən uzaq olmuş, hiyləgər, hər şeyi ölçüb-biçən, şəxsi mənfəəti üçün ən alçaq vasitələrə əl atan, satqın, xəbərçi Eynşteyn obrazını müvəffəqiyətlə yaratmışdır» (91, s.160).

Tamaşanın daxili ideya məzmununu aydınlaşdırın digər bir keyfiyyət milyoner Əhməd və onun dayısı Mehdiqulu obrazlarının Telman Adıgözəlov və Hacı İsmayılov tərəfindən düzgün, real və dinamik şəkildə canlandırılmışından ibarət idi. Tənqidçilərin dəfələrlə söylədikləri kimi, Telman Adıgözəlov yapışqlı, həm də öz ifasında ölçü hissini

gözləyən bir aktyordur. Milyoner Əhməd obrazını da o, xaricən cəld, çevik, işgüzər, daxilən isə soyuqqanlı və sakit, düşüncəli təqdim edirdi. «Yaxşı rəqs etmək qabiliyyətinə malik olan, çevik hərəkətləri ilə seçilən Telman dramaturji materiala əsaslanaraq obrazı yaxşı dərk etdiyindən onu həm də texniki ustalıqla yaradır, tamaşanın ritmini artırır, onun baxımlılığına nail olur»(99)du. Əhmədin dayısı Mehdiqulu – Hacı İsmayılov tamaşanın ideya məzmununda əsas yerlərdən birini tuturdu. Aktyor, xüsusilə «Baba, bu xalqa nə olub, niyə bu günə qalıb» – söz-lərini elə ürəkağrısı ilə, həyəcanla, yana-yana deyirdi ki, tamaşaçı düşünməyə bilmirdi.

Rus teatrının görkəmli islahatçısı, rejissor və aktyor Konstantin Sergeyevic Stanislavski aktyorlara söyləyirmiş ki, «rolun böyüyü, kiçiyi yoxdur, artistin böyüyü, kiçiyi var». Bu kəlamı, «Ah, Paris, Paris!...» tamaşasında cəmi altı kəlmə sözü olan küçə süpürgəçisi rolunu bacarıqla yaradan xalq artisti Kamal Xudaverdiyevin ifasına da şamil etmək olar. Müəmmalı hərəkətləri, düşüncəli və sınaycı baxışları ilə dinməz-söyləməz küçəni süpürən bu adamın sonda coşqun, eyni zamanda incik bir tərzdə «Məgər mən bu xalqın oğlu deyiləm» – deyə milyoner Əhmədə tərəf yönəldilmiş müraciəti onun xasiyyətini, niyyətini, düşüncəsini açıqlayır, həm də tamaşanın ideyasına bir aydınlıq gətirirdi.

«Ah, Paris, Paris!...» tamaşasındakı daxili və fiziki hərəkət dramaturqun, quruluşçu rejissorun və əsas rollarda çıxış edən aktyorların mühüm təsir vasitələri kimi özünü göstərirdi. Xüsusilə daxili hərəkət, dinamika hadisələrin axarında obrazların xarakter xüsusiyyətlərini göstərən əsas vasitəyə çevrilmişdi.

Alman şairi, alimi, mütəfəkkiri İohann Volkanoq Göte yazıb ki, «Hər bir sənət əsəri hər şeydən əvvəl sözün əsl mənasında sənət əsəri olmalıdır. Yalnız belə olduqda o, öz vəzifəsini – insanlarda gözəllik hissini artırmaq və mənən tərbiyə etmək vəzifəsini yerinə yetirə bilər» (151, s.131).

Elçinin «Ah, Paris, Paris!...» əsəri də əsil sənət əsəri idi. Təqnid əsəri və tamaşanı dramaturq Elçinin yeni yaradıcılıq nailiyyəti, Milli

Teatrimizin uğurlu işi adlandırmışdır. Bir dramaturq kimi Akademik Milli Dram Teatrına «Ah, Paris, Paris!..» əsəri ilə qədəm qoyan Elçin teatrın janr, üslub və forma axtarışlarına yardımçı olmaqla yanaşı, teatrda öz dramaturq mövqeyini güclü yaradıcılıq hünərılə aydın şəkildə müəyyənləşdirdi.

**§ 3. «Mənim sevimli dəlim».** «Ah, Paris, Paris!..» komediyasının uğurlu tamaşası Elçinin teatrla əlaqəsini daha da genişləndirdi. İlk tamaşası 1998-ci il may ayının 23-də göstərilən «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») satirik komediyasında Elçin həyatımızın səciyyəsini müəyyənləşdirən psixoloji keyfiyyəti incə vətəndaşlıq qayığısı ilə göstərmişdir. Müəllifin öz arzusu ilə bu yeni tamaşaşa da Azər Paşa Nemətov quruluş vermişdi. Filologiya elmləri doktoru Təhsin Mütəllimovun yazdığı kimi, «... bu, iki sənətkarın yaradıcılıq konsepsiyasında, estetik meyarlarında müəyyən uyğunluq, yaxınlıq olduğunu göstərir» (105).

«Mənim sevimli dəlim» komediyasında dramatik süjet zahirən iki xətt üzrə aparılmışdır. Üzərində elmi təcrübə apardığı ən «ağillı» və maraqlı dəlisi qaçmış psixiator professorun əsəbi, gərgin axtarışları və № adlı redaksiyadakı iş prosesi. Əsərin sonunadək davam edən bu dramaturji paralellik finalda vahid ideyanın uğurlu həlli kimi birləşir. Elçin dramatik süjetin inkişafını kompozisiyanın orijinal istiqamətinə – «dəlilər» və «ağillılar» dilemmasının bədii həllinə yönəldə bilmüşdir.

Müsahibələrinin birində Elçin bu mövzuya müraciətini belə izah edir: «Dəlilər və ağillılar mövzusu həmişə bədii ədəbiyyatın predmeti olub. İlyas Əfəndiyevin bir pyesi elə belə də adlanır: «Dəlilər və ağillar». Dəli ilə ağillı arasındakı fizioloji-klinik sərhəd bədii ədəbiyyatda mövcud deyil. Bədii ədəbiyyatdakı bu sərhəd çox incədir, elə bil ki, impressionist akvarel arxasındadır. Kefli İsgəndər dərd xəstəsi idi, ... bu mənada mənim də «dəlilərim»in diaqnozu dərddir, yaradır: ədalətsizlikdən doğan yara, cahillik və nadanlıqdan doğan yara, şeytani hisslerin vurduğu zərbənin yarası....» (58, s.407). Tamaşanın yaradıcı

heyəti əsərin fəlsəfi-psixoloji mahiyyətini düzgün anlamış, «psixoloji yaşantıların ümumi faciəsini» qabarıq nəzərə çatdırmışdır.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin yazdığı kimi, «Psixoloji dəqiqliyi, məzmunun forma təfsirini (rəssam Elçin Məmmədov), tamaşanın obrazlı həllinin bütövlüyünü, rejissor konsepsiyasının zərif təcəssümünü böyük səylə, yüksək bədii-estetik dəyərlərlə, cila-lanmış şəkildə qurmaqdə usta olan Azər Paşa Nemətov teatrın janr-üs-lub axtarışlarında təzə söz olan tamaşa yarada bilmüşdi... Azər Paşa Nemətov aktyorların oyun sərbəstliyini irəli buraxaraq Elçinin dramaturq ideyasının təntənəsi kimi səslənən qeyri-adi final qurmuşdu. Aktyorların fərdi və «xor» oyunu, Pavorottinin italyan dilində oxudu-ğu fonoqram mahnı, bütün səhnəyə enən sellofanın düşməsi və onun üstünə yağın yağışın texniki həllinin, işıq durumunun doğurduğu psi-xoloji ovqat tamaşa müəllifinin qayə-məqsəd təntənəsi kimi səslənib görünürdü» (122, s.440-441).

Kompozisiya baxımından diqqəti çəlb edən bu tamaşada işıq ef-feklərindən də yerli-yerində istifadə olunub. Professorla Şəfqət bacısı-nın zirzəmidən qalxaraq kiçik fənərlə qaranlıqda sevimli dəlini axtar-dıqları səhnə təsirli olduğu qədər də mənalıdır. Musa Peygəmbərin zü-huru səhnəsi də dərin məna kəsb edir. Sonda Ədəbi işçinin Katibə ilə rəqsinin arxa planda çarpayı üstündə verilməsi də rejissor düşüncəsi-nin məhsuludur. Döşəməyə tökülən dəri tullantılarından ifaçıların məqsədə uyğun şəkildə götürüb istifadə etmələri həm texniki cəhətdən özünü doğruldur, həm də tamaşanın ümumi ahənginə xidmət edir. Sonda cərəyan edən bütün hadisələrin üstünə bütöv bir pərdə salınıb, yağışın yağması da müəllifin işıqlı fikrinə söykənir. Azərbaycanın əməkdar incəsənət xadimi, respublika Dövlət mükafatı laureati, rəssam Elçin Məmmədovun bədii tərtibatı rejissor fikrinə dayaq olmuşdur. Quruluş, bədii tərtibat və musiqi (Valeri Neverov) bu tamaşada üslub cəhətdən birləşib, bir-birini tamamlamışdır.

«Mənim sevimli dəlim» komedyasında hadisələr və bu hadisələr içərisində «nəhəng bir dövlətin dağılmاسının siyasi, iqtisadi və mədəni həyata təsiri nəticəsində fərdiyyətlərin psixoloji deformasiyaya uğra-

maları parlaq boyalarla öz əksini tapır» (18, s.132). Buradakı tiplərin nə adı, nə də soyadları məlum deyil; onlar daşıdıqları vəzifə ilə təqdim olunurlar. Məsələn, baş redaktor, şöbə müdürü, siyasi icmalçi, məsul katib, ədəbi işçi, katibə, professor, şəfqət bacısı. Professor etibarlı, dö-zümlü şəfqət bacısı ilə birlikdə küçə-küçə, məhəllə-məhəllə, müəssisə-müəssisə gəzib öz sevimli dəlisini axtarır. O çox narahatdır, əzab çəkir, hətta sevimli dəlisini tapa bilməyəcəyi qorxusu onu sarsıdır. Səh-nəmizdə və kinoda bir sıra maraqlı, yapışqlı, xoşagəlimli obrazlar yaranan Telman Adıgözəlov Professor obrazının daxili həyecanlarını, fikir və düşüncələrini yaxşı duyur. Tamaşaçı görür və hiss edir ki, Professorun xəstəxanadan qaçan bir dəli üçün bu qədər narahat olması nahaq deyil. Əvvəla ona görə ki, bu dəli adı dəli yox, bir «möczüzədir». Onun itməsi psixiatriya elminə, bir növ, ziyandır; həm də öz fəndgirliliyi, hiyləgərliyi, təcrübəli və ehtiyatlı olması ilə seçilən bu dəli harada olsa, kiminlə görüşsə, öz ziyankarlıq işlərini yayacaqdır. Telman bu fikrə söykənib obrazın daxili təlatümünü, həyecanlarını açır. İfa etdiyi obrazların xarici əlamətlərini – yerişini, duruşunu, danışq tərzini də-qıqləşdirməyə səy edən bir aktyor olmuş T.Adıgözəlov Professor rolunda da obrazın xarici əlamətlərinin təyini yolu ilə rolun daxili aləmini enir, dolğun bir obraz yaradır. Şəfqət bacısı rolunda Şəlalə Şahvələdqızı (bu rolda Kübrəbəyim Əliyeva da çıxış edirdi) olduqca səmimi, təbii təsir bağışlayır. Aktrisa sözləri deyərkən, etdiyi hərəkətlər, ədalətar vasitəsilə həm Professora olan hörmət və inamını, həm də harada-sa özünün də müəyyən «dəli»liyini açıb göstərir.

Tamaşadakı əsas hadisələrin cərəyan etdiyi № adlı redaksiyada güclü bir xaos hakimdir, işçilərin hərəsi bir cür dəlidir. «Mən bu yığında yaltaqlıq etmərəm, qorxu bilmərəm» – deyən Məsul katib riya-karlıq içərisində çapalayır. Astagəl hərəkətləri, əvvəlcədən ölçülüb-bi-cilmiş sözləri, baxışları tipin mənəvi heçliyini açıb göstərir. Hacı İsmayılov aktyor ustalığı ilə burnundan uzağı görməyən, içib-keflənməyi xoşlayan Məsul katibin riyakar, ikiüzlü təbiətini təsvir edir.

Yaşar Nuri öz təbii, dolğun ifa tərzi ilə geniş tamaşaçı hörməti qazanmış sənətkardır. «Mənim sevimli dəlim»də o, yalan, hiylə, saxta-

karlıq girdabında boğulan, ciddi işler görmək iqtidarında olduğunu, həmişə «lazımı» yerlərlə əlaqə saxladığını söyləyən, özünü ağıllı, bilikli göstərməklə gözə kül üfürən Şöbə müdürü rolunda da öz yüksək professional səviyyəsini göstərdi. Cılız təbiətli, savadsız, boş-boşuna veyllənən, vaxt itirən bir tipin saxtakar təbiətini ifşa etdi.

N redaksiyasında öz mənasız yazıları, riyakar fikirləri ilə diqqəti daha artıq cəlb edən tip Siyasi icmalçıdır. Əvvəller sovet ideologiyasını tərifləyən, sonra məqam çatanda riyakarcasına «cəbhəçiliyə» üstünlük verən bu fikir möhtəkiri ar etmədən, təkəbbürlü halda hamiya yuxarıdan aşağı baxır, «indiyən qədər yazdıqlarımı mən pozub, bu gündən sonra hər şeyi tamamilə yeni, doğru və düzgün yazacağam, həqiqəti deyəcəyəm» – deyə qürrələnir, bunu özünün igid və qorxmaz olması ilə əlaqələndirir. Kimin kim olduğunu, hamını tanındığını, hər şeyi qabaqcadan bildiyini söyləyib ətrafdakıları qorxutmağa səy edir. Əsgər Məmmədoğlunun obrazın daxili eyəcərliyini açmaq üçün işlədiyi aktyor strixləri yerli – yerindədir.

N redaksiyasında hərəsi dəliliyini bir cür bürüzə verən işçilər arasında «başını itirən», çəşib qalan Baş redaktor rolunu iki nəfər – xalq artistləri Səyavuş Aslanla Ramiz Novruzov ifa edirildi. Hər iki aktyor tamaşa xüsusi mövqeyi olan bu obrazı tuyaraq yaradırlar. Hər ikisi Baş redaktoru xaricən, bir növ yazılıq, başı bələlər çekmiş bir qələm adamı kimi təqdim edirlər, əslində isə onun məkrli niyyətini, riyakar və saxta hərəkətlərini cəmiyyət üçün, insanlar üçün zərərli mövqeyini açıb göstərirlər. S.Asmanın hərəkətlərində və rəftarında təmkin, soyuqqanlılıq, R.Novruzovun hərəkətlərində isə coşqunluq və çeviklik üstünlük təşkil edir. Bizcə, hər iki aktyorun oyun üslubu, hərəkət tərzi məqbul sayılmalıdır. Məqsəd tipin iç üzünü göstərməkdən ibarətdir. Baş redaktorun katibəsi və ədəbi işçiyə münasibəti zamanı S.Asmanın aktyor strixləri, təmkin və soyuqqanlığı daha məntiqi görünürdü.

Hadisələrlə bağlı bütün psixoloji halları Səyavuş Aslan incə, düşünülmüş aktyor strixlərilə aydın şəkildə göstərirdi. Aktyorun üzünün ifadəsi, mimikası, baxışı, hərəkətləri, səs ahəngi vəziyyətə, hadisələrə müvafiq şəkildə dəyişilirdi. Elçinin «Gülərək iztirab çekən sənətkar»

məqaləsində S.Aslanın bu rolü ilə bağlı fikirlərinə diqqət edək: «Siyavuşun böyük komik istedadının məğzində, həmin istedadın dramatik bir bünövrədən bəhrələnməsi dayanır... «Mənim sevimli dəlim» tamaşasında Siyavuş Baş redaktorun – «sevimli dəli»nin surətiini yaradır, komik situasiyaları dərindən hiss edərək, onların məzmun və mənasını tamaşaçılara çatdırır, tamaşaçıları güldürür, amma Siyavuş Aslanın ifası elədir ki, bu gülüşün ünvani Baş redaktor və onun aqibətindən daha artıq, cəmiyyət və bu cəmiyyətin ortaya qoyduğu eybəcərliklərdir» (57, s.357-358).

Görkəmli filoloq-alim Yaşar Qarayev bu əsərlə bağlı təəssüratlarını belə izah edirdi: «... mən sosialist realizminin yetmiş illik tragik və romantik qəhrəman tipajını Elçinin bu istedadlı əsərlərində həm yaranan, həm də ölü şəkildə görürəm... Onların ədəbi əhəmiyyəti də hər şeydən əvvəl məhz bu qaçılmaz tipoloji-tarixi prosesi səhnədə, teatrda başlamasındadır» (40, s.6).

Səyavuş Aslanın dəlisi – heç kəsin öz işi ilə məşgul olmadığı redaksiyanın Baş redaktoru onu əhatə edən mühitdə çəşib qalmışdır; ətrafındakılara, baş verən hadisələrə ürək yanğısı ilə yanaşır, üstəlik yaşıqlaşır, ətrafında baş verən dəlilik mərəzini aradan qaldırmağa gücü çatmir. O, tək qalandan bəzən özündən soruşur: – Mən kiməm? Bu sual elə bil onun belini bükürdü. Sanki deyirdi: Mən sizin bu çirkablı cəmiyyətinizin dəli, xəstə adlandırdığınız ağıllılarından çox-çox yüksək-dəyəm. Heyif ki, təkəm. O, dəlilikləri müxtəlif formalarda, müxtəlif vasitələrlə üzə çıxan işçiləri arasında çalışır: – «Axı nə var bu yerdə?» – deyə uşağı üstün tutan Baş redaktor, heç vəhclə yerə düşmək istəmir. Çünkü canını ətrafdakı dəlilərdən qurtarmağın çıxış yolunu bunda görürdü.

«Azər Paşa Nemətovun səhnə yozumunda Baş redaktorun Katibə-yə akvarellə hiss olunacaq məhəbbət duyğuları var və Siyavuş o akvareli səhnədə elə bir incəliklə ifadə edir ki, elə bil söhbət komik bir sənətkardan yox, həmişə romantik – psixoloji rollar ifa etmiş və illər boyu elə bu istiqamətdə də ixtisaslaşmış ustad sənətkardan gedir» (57, s.358).

Səyavuş Aslanın yaradıcılığında yeni sənət qələbəsi olan bu rol satirik komediyanın karnaval estetikası prinsiplerinin ifa çalarlığını artırılmış oldu. Azər Paşa Nemətov kimi parlaq təxəyyüllü, yüksək estetik zövqə və sənətkar tələbkarlığına malik rejissorun 4-5 planda parallel olaraq qurduğu mizanlar tamaşada iştirak edən bütün aktyorlara sərbəst və tükənməz yaradıcılıq imkanları vermişdi.

Sevdiyi qızın dərdindən özünü öldürmək istəyən, ona uzun-uzadı poemə həsr edən, çizmaqaraçı Şair – ədəbi işçi rolunda Cəfər Namiq Kamalın ifası təbii olaraq istehzalı, acı bir gülüş doğururdu.

Özünü qırqovul hesab edən, qırqovul kimi əllərini yelləyib uçmağa hazırlaşan, özü də qırqovul olduğunu zənn etdiyi üçün insanlardan qorxub-qacaq Katibə rolunda Məsməxanım Aslanqızının ifası xəzif güllüsə qarşılanırdı. Baş redaktor onun qırqovul deyil, insan olduğunu anlatdıqdan sonra belə qırqovul kimi qol-qanad açmaq istəyəndə baş redaktorun: «axı danışdıq, sən qırqovul deyilsən» – sözlərinə: – «Mən bildim ki, qırqovul deyiləm, axı insanlar mənim qırqovul olmadığımı bilmirlər» -sözlərini elə səmimi və həssaslıqla söyləyir ki, tamaşaçı bu arıq, çəlimsiz qızın halına acıyr.

Əsərdəki Panteleyomon Polikarpoviç bu «dəlilər» aləmində öz xarakter xüsusiyyətinə, xasiyyətinə görə tamamilə seçilən bir tipdir. Ətrafdakı hadisələrin, adamların o neçə on illər əvvəldə olduğunu, gördüyüni sübuta yetirməyə çalışır. Milliyyətcə rus olan bu adam bir vaxtlar müsəlman olduğunu – Hacı Kərbəlayı adı daşıdığını söyləyir, Məsul katibi «dəllək İmamverdi» deyə çağırır.

Panteleyomon Polikarpoviç rolunu ifa edən Elxan Ağahüseynoğlu «Ah, Paris, Paris!...» tamaşasında yaratdığı milliyyətcə rus olan xalq artisti obrazını da çox səmimi, cazibəli şəkildə yaratmışdı. Rusun xüsusi ləhcə ilə Azərbaycan dilində danışmasını aktyor çox ustalıqla yerinə yetirir. Yumorla dolu gülüş onu daim müşayiət edir.

Məlumdur ki, səhnədə hər şey ciddi məntiqə əsaslanmalı, hər şey – həm aktyor ifası, həm bədii tərtibat, həm də musiqi möhkəm reallığa, təbiiliyə söykənməlidir. Bu baxımdan da tamaşanın quruluşu razı-



*Baş redaktor-R. Novruzov  
Siyasi icmalçi-Ə.Məmmədoğlu*



*Katibə-M.Aslanqızı*

lıq hissi doğurur. Hər şey əsərin daxili ideya məzmununun açılmasına xidmət edirdi.

Amma qeyd etmək məqsədə uyğun olardı ki, uğurla keçən bu tamaşanı teatr ictimaiyyəti birmənalı qarşılamamışdı. «Dəlilik mərəzi» adlanan yazısında filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov tamaşaaya öz münasibətini belə bildirir: «Bütün tamaşa hadisələrin xarakterinə uyğun olaraq yüksək tempdə aparılır. Aktyor oyunundakı dinamika, təzadlı, rəngarəng işiq effekti, musiqi parçaları hətta səhnə tərtibatı buna uğurla xidmət etdirilmişdir. Əməkdar incəsənət xadimi Elçin Məmmədovun səhnə tərtibatı orijinallığı ilə diqqəti cəlb edir. Təəssüf ki, tamaşa üçün uyğun leytmotivli məxsusi musiqi yazılmamışdır (musiqi tərtibatı Vladimir Neverovundur - İ.P.). Rejissor



*«Mənim sevimli dəlim» tamaşasından səhnə*



*Professor-T.Adıgözəlov  
Şəfqət bacısı-Ş.Sahvələdqızı*



*Şöbə müdürü-Y.Nuri*

müxtəlif səhnə vəziyyətlərinə müvafiq hazır musiqi parçalarından istifadə etmişdir ki, bu da həm kolorit, həm də psixoloji-emosional cəhətdən lazımi effekt yaratmışdır» (105).

Biz resenziya müəllifinin fikirlərinə hörmətlə yanaşsaq da, qeyd etməliyik ki, bu tamaşadakı seçmə musiqilərdən istifadə, əslində pyesin ideya xəttinin açılmasına xidmət edirdi və musiqi tərtibatçısının işi qənaətbəxş hesab olunmalıdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədovanın tamaşa barəsində yazdığı fikirlər də maraq doğurur: «Mən həmişə fikirləşirdim ki, bu qədər incə zövqə, irsi genlərə malik Azər Paşa Nemətov kimi rejissor görəsən nə üçün səs salan bir tamaşa yaratmayıb, sən demə, o, özünün sevgili dramaturqunu axtarırmış və tapdı da... Nəhayət siz Elçini tapdınız. Bu tamaşa nə böyük inkişafdır, axır ki, Akademik Teatr şablon mizanlardan, pərdə açıb – bağlamalardan yaxa qurtara bildi... Tamaşada rejissorla dramaturqun vəhdəti nə qədər gözəl duyulurdu. Tamaşada həllədici rolları ifa etmək üçün münasib aktyor truppası seçilmişdir» (73). Məqalə müəllifi rejissorun ayrı-ayrı səhnələrdəki uğurla qurduğu mizanları təhlil edərək yazar: «Başqa rejissor ol-sayıdı, o gözəl, professional rəqsi verərdi ön plana (diqqəti cəlb etmək üçün), əsas aktyorlar qalardılar axırda. Sizin kimi rejissor təfəkkürü və istedadı olan şəxsin buna ehtiyacı yoxdur» (73). Milli teatrımızın uğurlu tamaşalarından olan «Mənim sevimli dəlim», eyni zamanda ayrı-ayrı aktyorların yaradıcılığına da müəyyən müsbət təsirini göstərdi.

Elçinin dramaturji yaradıcılığının təkamülüllü olan və Akademik Milli Teatrın müvəffəqiyyətli işi kimi qeyd olunan «Mənim sevimli dəlim» əsərinin və tamaşasının ləyaqətli cəhətlərini, müvəffəqiyyətlərini araşdırıb üzə çıxarmış görkəmli teatrşunas alim Məryəm Əlizadə «Panorama» qəzətində çap etdirdiyi «Bizim sevimli dəlilərimiz» adlı məqaləsində yazıb: «...Peşəkarlıq nöqtəyi-nəzərindən bu hallar Elçinin dramaturji ustalığının artması kimi dəyərləndirilməlidir. Çünkü məhiyyətə satirik (ifşaedici, sarsıcı) komedyada dramaturq «işini asanlaşdırıbmamalı», müsbət qəhrəman, müsbət sonluq və sair köməkçi priyomlara müraciət etməməlidir. Burada əsərin uğuru dörd sütunun

üzərində bərqərar olur. Müəllifin əqidəsi, istedadı, müstəqilliyi və tərxi nikbinliyi ən ağır satirik mövzuları qələmə almağa mənəvi haqq verir. Qoqolların, Mirzə Cəlillərin, Sabirlərin əsərlərində olduğu kimi, Elçin komedioqrafiyasının baş qəhrəmanı müəllifin gülüşüdür. Bu fenomenin isə açıqlanmasına heç bir ehtiyac yoxdur. Başqa mətləbləri ən obyektiv, ən amansız rəyçi-zaman özü açıqlayacaq. Biz isə müasirizm olan müəllifə tamaşaçını güldürüb düşündürdüyü, hər birimizin içindəki «dəlini» göstərdiyi və deməli, psixoterapeutik yardım üçün təşəkkür və minnətdarlığımızı bildirməliyik.

Akademik Milli Dram Teatrının səhnəsində Elçinin «Mənim sevimli dəlim» komediyasını gerçəkləşdirən yaradıcı heyət də bizdən fərqlənmir. Onlar da «dəlilər»i sevməkdəirlər» (67).

Elçin bu komediyasında «əsrin, zamanın təlatümlü keçidlərində... əslində, cəmiyyətin mənəvi və sosial simasını müəyyənləşdirən, təmsil edən intellektual təbəqələrin, həqiqi «elita»nın dərdli, möhnətli taleyinin ən səciyyəvi cəhətlərinə» (105) diqqət yönəltməyə çalışmışdır.

«Dəlixanadan dəli qaçıb» əsəri Akademik Milli Dram Teatrında «Mənim sevimli dəlim» adı ilə tamaşaaya qoyulduğdan sonra teatr və ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görüldü.

**§ 4. «Mənim ərim dəlidir»** («Diaqnoz «D»). «Ah, Paris, Paris!...» və «Mənim sevimli dəlim» komediyalarından sonra Azər Paşa Nemətov Elçinin «Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının səhnə təfsirini verdi. İlk tamaşası 16 oktyabr 1999-cu ildə göstərilən «Mənim ərim dəlidir» («Diaqnoz «D») pyesini trioliya kontekstində şərh etməyi daha məqsədəuyğun hesab edirik. Elçin bu satirik komediyasında cəmiyyətin diaqnozunu təyin edir. Xaotik sosial mühitdə şəxsiyyətin deformasiyası probleminə həsr olunmuş «Mənim ərim dəlidir» komediyasını trioliya çərçivəsi daxilində araşdırma prinsipi Elçinin yaradıcı üslubunu daha aydın şərh etməyə şərait yaratır. Bu şərait belə fiqir söyləməyə əsas verir ki, Elçinin bənzərsiz dramaturji poetikası for-

malaşib ki, onun da mayasında, mərkəz nöqtəsində Elçinin dünya komediya məktəbindən faydalanan estetik prinsipləri dayanır.

Digər tərəfdən «... komediya mətnində təsbitlənən və özündə müəllifin bədii dünyagörüşünün mürəkkəb sistemini ehtiva edən Gülüş bütün ümumi cəhətləri ilə bərabər hər bir dövrdə, hər bir konkret əsərdə müəllifin bədii-fəlsəfi konsepsiyasından asılı olaraq fərdi səciyyəyə malik» (139, s.127) olduğu səbəbindən milli satirik düşüncəmizin əbədi probleminə çevrilir. Bu üç komediyadakı vahid mövzunu «gerçəklilik və mənəvi-əxlaqi sağlamlıq kimi qəbul edərikə, məsələnin inkişaf istiqamətini bu səpkidə aşkarlamaq düzgün olardı: «Dəliliyə, şizofreniyaya oxşar gerçəklilik» («Ah, Paris, Paris!...»), «patoloji dəlilik və onun gerçəklilikdə inikası» («Mənim sevimli dəlim»), «patoloji gerçəklilik və onun sağlam olanlarda inikası» («Diaqnoz «D») (68). Başqa söz-lə desək, bu trilogiyadakı hadisələr, əslində eyni məntiqin təzahürüdür və biri o birinin davamı kimi qavranılır. Cəmiyyətdə hökm sürən, onu məhvərinə kimi laxladan ictimai-siyasi kataklizmləri daha dolğun tərzdə eks etdirmək niyyətində olan Elçin ustalığıla, eyni zamanda böyük həssaslıqla reallığın mənzərəsini yaradır. Buradan da belə nəticə hasil olur ki, insanların davranışlarında baş verən anlaşılmazlıqların kökü cəmiyyətin içərisində, daxilində hökm sürən kəskin hadisələrlə – göz yaşı içərisində gülüş doğuran hadisələr və məqamlarla əlaqədardır. Çünkü, satirik komediyanın müsbət qəhrəmanı Gülüsdür. Amma Elçin bir komedioqraf kimi gülüş doğuran vəziyyətlər yaratmaqla kifayətlənmir, çünkü «Elçin kimi dərin düşüncə sahibini kimlərisə gülüdürmək... qane edə bilməz» (48, s.178), o, həm də bu vəziyyətləri, cəmiyyəti bürüyən xaosu, hərc-mərcliyi təhlil edir. Bu təhlillər isə trilogiyanın hər bir komediyasında vahid hərəket prinsipi yaradaraq zaman-məkan sənət növü olan teatrda hadisəyə çevrilən vizual görüntüsünü tapa bilmışdır.

Öz quruluşlarında milli teatr düşüncəsini dünya teatr estetikası ilə vəhdətdə təqdim edən Azər Paşa Nemətov «Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının yeni məzmun qatlarını, fəlsəfi mənal-

rini aşkarlamaga və hazırladığı tamaşada aktual bədii səciyyələri qabartmağa çalışır, yaradıcı heyəti də bu istiqamətə yönəldirdi.

Tənqidin yazdığı kimi, Azər Paşa Nemətov «Komanda oyunu»nu xoşlayan rejissordur və bu tamaşada da öz komandasıyla birgə çalışmışdır. Rəssam Elçin Məmmədov, musiqi tərtibatçısı Vladimir Neverov və istedadlı aktyor ansamblı səmərəli işbirliyi nəticəsində trilogiyanın sonuncu komediyasını uğurla təqdim etdirilər. Biccə, bu tendensiya, yəni «Komanda oyunu prinsipi» Elçinin komediyalarındakı gizli məqamları bir çəvrə ətrafında birləşdirməyə şərait yaratdır.

«Diaqnoz «D» əsərinin baş qəhrəmanı kasib jurnalist – Kişi gündəlik həyatdakı hadisələrin təsiri altında sixılır; ən çətin məqamlarda mənəvi təmizliyini qorumağa cəhd edən jurnalist informasiya gerçəkliliyindən uzaq məqalələr yazımaqdan imtina edir; artıq real hadisələr absurd istiqamətə yönəlir: xaotik sosial mühitdə şəxsiyyətin deformasiyası baş verir – o ya bu vəziyyətə təslim olmalı, ya da çıxış yolu kimi özünü dəliliyə vurmalıdır: «ağillı olub dərd çəkməkdənsə, dəli ol, sənin dərdini çəksinlər». O bu oyunu elə məharətlə oynayır ki, heç kəs, hətta arvadı da şübhələnmir. Burada Elçinin çatdırmaq istədiyi mətləblərdən biri budur ki, insan hansı vəziyyətə düşməyindən asılı olmayaraq, istənilən halda münasib çıxış yolunu tapmalıdır, təki bu vəziyyət onu faciəyə aparması. «Pisi pis, əyrini əyri, düzü həmvar yanan» millet sonda mütləq dəli olmalıdır? Məsələ bundadır ki, Elçin dramaturgiyada ilk dəfə olaraq «xaosun, hərc-mərcliyin», «çəkisizlik şəraiti-n» obrazını yaratmaqla personajların sərsəmliyinə «rəvac verir, özü ilə gülüş obyekti arasında heç bir məsafə saxlamır ki, onun bir müəllif kimi münasibəti və ciddiyyəti hiss edilsin» (107, s.210). Və beləliklə də Elçin gülüşün özünü təsvir obyektinə əvvəl məqsədinə nail olur.

Məlum həqiqətdir ki, rejissor özünü o zaman açıqlayır və təsdiq edir ki, onun fikirləri, düşüncələri müəllif fikirləri ilə üst-üstə düşsün. Bu mənada Elçin və Azər Paşa tandemı özünün yüksək yaradıcı potensialı ilə razılıq hissi doğurmusdur. Bu fikrə rəssam Elçin Məmmədəvun rəng palitrasını, Vladimir Neverovun musiqi düzənlərini də əlavə etməliyik.

Aktyor oyununa gəlincə isə, Kişi rolunda çıxış edən xalq artisti Səyavuş Aslan həm təsvir, həm də təqdim cəhətdən baş verən hadisələrin mərkəzində dayanır. Aktyor incə, sadə, səmimi yumorla yanaşı, psixoloji məqamlara da toxunur. Ölkədə baş verən ictimai hadisələr burulğanında iqtisadi çətinliyin hökm sürdüyü bir vaxtda onun ailəsi çıxılmaz vəziyyətə düşür. S.Aslanın oynunda həm də güclü bir ironiya, sarkazm vardır; o, vəziyyətə uyğun olaraq ətrafindakı naqis adamların ifşasına çalışır. Finalda istəyinə nail olan Kişi özünü qəsdən dəliliyə vurdugunu arvadına bildirərkən, arvadı yalvarır ki, o, bundan sonra da özünü dəli kimi aparsın. Nədən ki, xəstə cəmiyyətdə öz sözünü demək istəyən kəs ya çox cəsarətli olmalıdır, ya da zəif dəli. S.Aslan öz ideyalarına xilaf çıxmış jurnalist obrazının və bunun timsalında cəmiyyətin fəci durumunun qrotesk üsullarla təqdimatına şərait yaratır.

Arvad rolunda Firəngiz Mütəllimova obrazın daxili psixoloji halalarını duyaraq yaradırdı. «Ciddi komik» Hacı İsmayılov qonşu surətinin cılız təbiətini, prinsipsiz mövqeyini özünəməxsus və soyuqqanlılıqla təqdim edirdi.

Azər Paşa paradoksal psixoloji vəziyyəti qabardaraq öz rejissor ideyalarını aktyor oyununda ifadəli tərzdə həll edir. Dövrün siyasi-ictimai çarşımları içərisində vurnuxan Lider (Elxan Ağahüseynoğlu), Professor (Telman Adıgözəlov), Xanım (Zemfira Nərimanova), Dost (Cəfər Namiq Kamal), Falçı Ağabaci (Məsmə Aslanqızı) və başqları əsərin faciəvi-komik təbiətində yaddaqlan tipajlar yaradırlar.

Tamaşanın musiqisi də ideya xəttinin açılmasına xidmət edirdi. Bütün tamaşa boyu Nino Rotanın füsunkar musiqisi səhnədə cərəyan edən hadisələrin tragik, lirik çalarlarını gözəl əks etdirirdi.

«Mənim ərim dəlidir» və «Dəlixanadan dəli qaçıb» komediyaları 2001-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında da müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bakıda və Türkiyədə (qastrol səfərləri nəzərdə tutulur) uğurla nümayiş etdirilmiş bu tamaşanın rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyev «Mənim ərim dəlidir» pyesinin müəllif qayəsini düzgün qavramış və ideya-

nın təbii vasitələrlə açılması üçün səhnənin və teatr kollektivinin bütün imkanlarını bacarıqla səfərbər etmişdir.

Tamaşadakı Kişi obrazı keçid dövrünün çətinliklərini yaşayan ziyalıların əsas cəhətlərini özündə birləşdirən maraqlı və yaddaqalan ümumiləşmiş surətdir. Filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin yazdığı kimi, «onun seçdiyi yol – özünü dəliliyə qoymaqla ailənin mövcud çətinliklərini həll etmək üsulu bu çətinlikləri yaşayan bütün ziyalıların düşünə, bacara, yaxud həyata keçirəcəyi hal deyildir. Fikrimizcə, bu, Elçinin bir dramaturq kimi istifadə etmək istədiyi qayəni açmaq üçün düşünüb tapıldığı bir vasitədir» (75).

Seçilmiş aktyor heyəti ciddi tragikomik ovqata, dərin psixologizmə malik olan əsərin tamaşasında bütün qüvvələrini səfərbər etmişdi. Əməkdar artist Xəlil Hüseynov Kişi rolunun gərgin ovqatını və düşdүyü mürəkkəb mühiti dolğun vasitələrlə tamaşaçıya çatdırırırdı. Nəzakət Xudiyeva Arvad rolunda ailə mühitinin dramatikləşdirilməsində, gərgin situasiyaların yaradılmasında, ərinin dəli olmasından doğan narahatlığı, finalda isə onun dəlilikdən xilasını – sağalmasını istəmədiyi hallarda çox təbii, həm də səmimi təsir bağışlayırdı. Tənqid tamaşanın aktyor oyunundakı bəzi qüsurları da qeyd edərək yazırkı ki, «Professor rolunun ifaçısı Yusif Haqverdiyevin hərəkətlərində müşahidə olunan tələskənlik konkret psixoloji məqamların istənilən səviyyədə açılmasına mane olur. Nazlı Hüseynquliyevanın (Falçı Ağabacı) ifasında ekstrasenslərə məxsus jestlərin yerində olduğunu göstərməklə bərabər, bəzən onun da hərəkət ritminin orbitdən çıxmasının effektsiz güllüş doğurduğunu qeyd etmək lazımlı gəlir» (75).

Azərbaycan cəmiyyətində gedən ictimai-mənəvi proseslərin bədii əks-sədası olan «Mənim ərim dəlidir» tamaşasındaki aktyor heyəti əsərdəki hadisələri və müəllif ideyasını dolğun surətdə mənalandırmaqla bərabər, həm də Naxçıvan teatrının potensialından xəbər verirdi. Tamaşanın uğurlu rejissor həlli Naxçıvan teatrında rejissor boşluğunu da doldura bildi. Bu teatrda müxtəlif janrlı əsərlərə bədii tərtibat vermiş rəssam Hüseynqulu Əliyevin bitkin, səliqəli səhnə tərtibatı əsərin motivlərinə uyğun hazırlanmışdı.

Teatrin digər tamaşası «Dəlixanadan dəli qaçıb» tragikomediyasında Elçin sanki yeni dövrün «dəli yiğincığı»nı yaradır. Hər iki əsər həm ayrılıqda, həm də bir yerdə yaşadığımız yaxın dövr tarixinin, mühitin və cəmiyyətin bədii dərkiniə sanballı töhfədir» (48, s.324). Bu tamaşalar Elçin dramaturgiyasının Naxçıvan teatrının dirçəlişinə müüm təkan kimi qiymətləndirildi.

1998-ci ildə «Dəlixanadan dəli qaçıb» komediyası Moskvada «Sovremennaya dramaturgiya» jurnalında Nikolay Miroşniçenkonun tərcüməsində nəşr olundu. Rusiyanın 11 teatrı bu əsəri tamaşaşa qoymaq üçün müəllifə müraciət etdi. «Mənim sevimli dəlim» isə ilk dəfə rus dilində Azərbaycan Dövlət Rus Dram Teatrında oynanıldı.

İlk tamaşası 1998-ci il noyabrın 28-də Aleksandr Şarovskinin quruluşunda göstərilən «Mənim sevimli dəlim» əsəri Ankara Dram Teatrı və Azərbaycan Akademik Milli Dram Teatrındaki tamaşalardan sonra özünün üçüncü səhnə həyatını yaşayırırdı. Əsəri tamaşaşa qoymuş üç teatrın hər biri ayrı-ayrılıqla Elçinin estetik fikirlərinə, humanizminə əsaslanaraq tamaşaçıları ilə yaxşı ünsiyyət yarada bilmışdı.

Əlbəttə, Elçinin «Mənim sevimli dəlim» əsərinə olan bu geniş və dərin marağın səbəbi aydın idi. Daxili ideya məzmununun aydınlığı, güclü müasirlik duyumu, dramaturji strukturu, obrazların təsirli və bitkin olması ilə seçilən bu əsər elə ustalıqla işlənmişdi ki, onu tamaşaşa hazırlayan hər hansı bir teatr kollektivi üçün geniş yaradıcılıq imkanları yaradırdı. Rejissor, rəssam və aktyorlar, yaxşı mənada, həqiqi sənətlə üzləşir, axtarışlar aparmağa, öz sənətlərini püxtələsdirməyə, həm də tamaşaçı ilə ünsiyyət bağlamağa imkan əldə edə bilirdilər. Sənətşünaslıq doktoru, professor İnqilab Kərimov «Mənim sevimli dəlim» (*«Dəlixanadan dəli qaçıb»*) komediyasını belə səciyyələndirib: «Əsər, sadəcə, müasir mövzulu deyil, o, müasirliyin bütün əlamət və keyfiyyətlərini özündə əks etdirir, ən mühüm xarakter cəhətləri ümumiləşdirilmiş şəkildə göstərir. Necə ki, bir vaxt M.F.Axundzadə öz dövrünün Molla İbrahim Xəlillərini, Dərvish Məstəli şahlarını, Hacı Qaralarını müasirliyin yüksək tələbləri səviyyəsində təsvir etdi; klassiklik məqamına yetişdi; necə ki, Cəlil Məmmədquluzadə dövrün dəliləri-



*Kişi-S.Aslan, Arvad-F.Mütəllimova, Professor-T.Adıgözəlov*



*«Mənim ərim dəlidir» tamaşasından səhnə*



*Professor-T.Adıgözəlov*



*«Mənim ərim dəlidir» tamaşasından səhnələr*

ni seçdi, ayırdı, tipikləşdirdi, ustalıqla qələmə alıb ölməz əsərlər yaradı. Eləcə də Elçin güclü müasirlik duyğusu ilə, istedadının qüvvəsi ilə yaratdığı «dəlilərə» sanki əbədi pasport verdi» (96). Sonra alim davam edərək yazıb: «Güclü və sağlam, işqli təfəkkürə, zəngin təxəyyülə, parlaq istedada malik olan, həyat hadisələrinə münasibətdə fəal, obyekтив və prinsipial mövqedə möhkəm dayanan Elçin, gördüklərini, bildiklərini, dediklərini özündə, başqalarına nisbətən daha artıq ehtiva edir. Buna görə də Elçin dramaturgiyasının hansı prinsiplərə əsaslanlığını, hansı bühlur, nur çeşmədən qidalandığı məlumdur. Bu dramaturgiya müasir olduğu qədər gələcəyin də əsəridir. Elçin həyat həqiqətlərini, ictimai-siyasi hadisələr burulğanında baş verənləri, dolaşanları görüb yaxşı dərk etdiyi kimi, onların gələcəyini də duyur. İnanıram ki, illər keçdikcə bu əsərlərin məna və mahiyyəti daha dərindən duyulacaqdır» (96).

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») əsərinin humanist mahiyyəti yaxşı dərk edilmiş, əsas diqqət onun daxili ideya məzmununun açılmasına yönəldilmişdi; yaradıcı kollektiv ciddi komizm çalarları ilə satirik boyaları birləşdirib əsərin ifşa edici qüvvəsini göstərə bilmışdı. Tamaşada, ifaçıların yalnız sözləri deyil, hərəkət və rəftarları da güllüslə qarşılanırı. «İkihissəli fars» kimi təqdim olunan tamaşada zahiri əlamətlərə daha geniş yer verilmişdi. Proloq hissəsində təsvir olunan ruhi xəstəliklər xəstəxanasına tamaşada xeyli yer ayrılmışdı. Əsas hadisələrin cərəyan etdiyi № redaksiyasında, əsas dəlilərin cəm olub toplaşdıqları yerdə hər bir dəlinin fikir və düşüncəsi, mövqeyi və vəziyyəti, daxili-psixoloji aləmi açılıb göstərilirdi. Onların riyakarlıqları, yaltaq, ikiüzlü təbiətləri üzə çıxırı. Əsərdə Professor Şəfqət bacısı ilə birlikdə ayrı-ayrı məkanlarda görünüb öz sevimli dəlisini axtarır. Rus Dram Teatrinin tamaşasında isə onlar, sonuncu gəlişi nəzərə almasaq, yalnız ruhi xəstəliklər xəstəxanasında olur, sevimli dəlini haralardasa axtardıqlarını sözlə bildirirdilər; xəstəxanada isə ruhi xəstəliklərini müxtəlif formalarda bürüzə verən dəlilərin müalicəsi ilə məşğul olurlar. Tamaşada xəstəxana səhnəsi xeyli genişləndirilmişdi. Tibb ba-

cısı xəstəxanadakı ruhi xəstələri tez-tez sıraya düzüb sayırdı; «sevimli dəli» də onların sırasında olurdu. Növbəti yoxlanış zamanı isə 6-cı nömrəni daşıyan «sevimli dəli» görünmürdü. Onun qacığını bilib həyəcan zəngi çalırdılar. Hay-küy qopurdu. Professorun halı pisləşirdi, ürəyini tutub dururdu. Tibb bacısının təskinlikverici sözlərindən sonra axtarışa başlamaq qərara alınırdı. Bu məqamda fars dolu səhnələr bir-birini əvəz edirdi; tamaşaçılar gülüş axınına düşürdülər.

Rejissor Aleksandr Şarovskinin quruluşunda müəllifin əsas fikri və ideyası aydın nəzərə çarpdığından bu gülüş dolu farslar məqbul saylırıldı. Rejissor tamaşaaya əsərdəkilerdən əlavə bir neçə dəli surəti də artırmışdı. Bu dəlilərdən kimisi özünü Napoleon (Nadir Əbdürəhimov), kimisi Don Kixot (Fərhad Tağıyev), bir başqası Aşıq (Salman Bayramov), digəri Fred Astor (Zaur Teymurbəyov), kimisi Marsianin (İosif Tkaç), bir başqası da Lev Tolstoy (Emil Tahirov) adlandırırdı.

Sözsüz ki, tamaşa yaradıcıları müəllif fikrinə, müəllif ideyasına sadiq qalmışdır. Ancaq tamaşada gülüş bəzən ciddiyətini itirirdi, tiplərin zahiri hərəkətlərindəki yüngül gülüş onu üstələyirdi. Tamaşa haqqında yazılmış resenziyalarda (159;160;161) müəyyən tənqidi fikirlərə rast gəlinsə də, tamaşanın ümumi istiqaməti, tempi, dinamikası tamaşaçını razı salırdı. Tamaşanın yaradıcıları – quruluşçu rejissor Azərbaycan Respublikasının xalq artisti Aleksandr Şarovski, bədii tərtibatını hazırlamış Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, musiqini yazmış bəstəkar Çingiz Almaszadə, rejissor assistenti Valentina Reznikova və əsas rollarda çıxış edən aktyorlar – əməkdar artist Natalya Tağıyeva (Katibə), Səfa Mirzəhəsənov (Baş redaktor), Məbəd Məhərrəmov (Professor), Aleksandra Nikuşina (Şəfqət bacısı), Aleksandr Markatun (Məsul katib), Firdovsi Atakişiyev (Siyasi icmalçı), Məqsud Məmmədov (Şöbə müdürü), Eldar Bağırbəyov (Pantelemon Polikarpoviç), Fuad Osmanov (Ədəbi işçi) və digərləri öz işlərinə tam ciddiliyi ilə yanaşıb, əsərdə irəli sürülən əsas fikri tamaşaçıya düzgün çatdırı bilirdilər.

Öz sevimli dəlisinin varlığını möcüzə hesab edən, onun qacması-ni tibb elmi üçün itki sayan, ünsiyyətdə olacaqı insanlara necə təsir

göstərəcəyini xeyalına gətirən, ona görə də dəlisini qorxu və həyəcanla, səbirsizliklə axtaran Professor artist Məbud Məhərrəmovun ifasında olduqca dinamik idi. Aktrisa Aleksandra Nikuşina Şəfqət bacısı ro-lunda həm daxilən, həm də zahirən daha həyəcanlı, daha çevik görü-nürdü. Aktrisa Şəfqət bacısının Professora olan məhəbbətini daha açıq-saçılıq göstərirdi. Bu vəziyyətlərlə bağlı səhnələrdə gülüşün mey-danı daha da genişləndirdi.

Obrazın daxili təbədülətinə söykənən dinamikliyin alt qatında isə professorun həqiqət axtarışları gizlənir. Əbəs deyildir ki, professor üzünü tamaşaçı zalına tutaraq belə söyləyir: «Biz onu mütləq tapmalı-yıq. Bu, bizim xalq qarşısında, dövlət və hökumət qarşısında borcu-muzdur!». Həm rejissor A.Şarovski, həm də aktyor M.Məhərrəmov müəllif ideyasının açılmasında əsas olan bu fikri tamaşaçıya çatdırır-dılar.

Azərbaycan Dövlət Rus Dram Teatrının «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») tamaşası öz cazibədarlığı, dinamikliyi, nik-binliyi ilə nəzəri cəlb edirdi. İfaçılardın xarici hərəkətlərinə cəldlik, çe-viklik hakim idi.

Bu tamaşa haqqında yazılmış bütün məqalələrdə tamaşa, müəyy-yən kiçik nöqsanlarının göstərildiyini çıxmaq şərtilə, yüksək qiymət-ləndirilmişdi; qeyd olunmuşdu ki, bu əsərin tamaşası yalnız Rus Dram Teatrının uğuru deyil, bütövlükdə müasir Azərbaycan mədəniyyətinin, incəsənətinin nailiyyətidir.

«Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») əsərini tama-şaya hazırladıqdan sonra rejissor Aleksandr Şarovski Elçinin «Mənim ərim dəlidir» («Diaqnoz «D») əsərini Azərbaycan Dövlət Rus Dram Teatrı səhnəsinə çıxartdı. Bu, xalq artisti Aleksandr Şarovskinin Elçin dramaturgiyası ilə üçüncü təması idi. Rejissor özü yazıb: «Salam, mən sizin dayınızam»da hadisələr partokratlarla mübarizə dövründə, sosial dəyərlər dəyişən vaxtda baş verir. Hadisələr başqa-başqa məkanda baş versə də bu cəhət «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» əsərlərində də öz əksini tapıb..

Baxın, «Mənim ərim dəlidir» tamaşasında Ata ailədə normal ya-

şamaq isteyir. Amma ailə ehtiyac girdabında boğulur, onunsa əlindən heç nə gəlmir. Onda Ata zəmanənin tələblərinə uyğun oyun oynamaya qərarına gəlir. O, özünü dəliliyə vurur. Öz istəklərini, arzularını dəli bir şəxsin adından, dilindən verir. Qəribə orasındadır ki, cəmiyyət dəlini başa düşməyə başlayır. Kimi ona pul, kimi hədiyyə verir. Yalnız axşam tənha qalandı Ata özünə qayıdır. Həqiqəti söyləyir. Bizim tamaşa «dəli» axşam evin damına qalxb tarda təmizlik, paklıq melodiyası çalır. Nəhayət, o hadisələrin bu məcrada inkişafına dözmür, həqiqəti açıb deyəndə arvadının ona – ağıllı olma, biz belə daha rahat yaşıyıraq – sözlərinin şahidi oluruq. Bu sözlər – hamımızı məni də, tamaşaçıları da, ifaçıları da kədərləndirir» (128).

«Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının Azərbaycan Dövlət Rus Dram Teatrında ilk tamaşası 2000-ci il dekabr ayının 16-da göstərildi. Elçinin bu teatrda hazırlanmış iki əsərinin – «Salam, mən sizin dayınızam» və «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») əsərlərinin tamaşalarında olduğu kimi, (təkcə «Salam, mən sizin dayınızam» tamaşasının bədii tərtibatını Arif Əbdürrəhmanovun verdiyini nəzərə almasaq), bu tamaşanın da quruluşunu xalq artisti, rejissor Aleksandr Şarovski vermiş, bədii tərtibatını Aleksandr Fyodorov həzırlmış, müsiqisini bəstəkar Çingiz Almaszadə yazmışdı.

Rolları respublikanın əməkdar artistləri Məbud Məhərrəmov (Kişi), Yevgeniya Nevmerjitskaya (Qadın), Səfa Mirzəhəsənov (Qonşu), Yuri Balyev (Lider), artistlər Yelena Spitsina (Xanım), Fuad Osmanov (Dost), Aleksandr Markatun (Professor), Eldar Bağırbəyov (Oğul), Ayan Mirqasimova (Qız), Nadir Əbdürrəhimbəyov (Cangudən), Elçin İmanov (Həkim), Elmira Əbdürrəhmanova (Şəfqət bacısı), Murad İbrahimov (1-ci sanitär), Kamran Razmovir (2-ci sanitär) və xalq artisti Nataliya Tağıyeva (Falçı Ağabacı) ifa edirdilər. Əsəri rus dilinə Natiq Rəsulzadə tərcümə etmişdir.

«Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının Rus Dram Teatrındaki tamaşasına ictimai baxışdan sonra «İki sahil» qəzetinin əməkdaşı ilə müsahibəsində Elçin demişdir: «Mənə elə gəlir ki, bizim görkəmli sənətkarımız Aleksandr Şarovski bu əsərin nəbzini dəqiq,



*Məsul katib*-A. Markatun  
*Katibə*-N. Tağıyeva  
*Ədəbi işçi*-F. Osmanov



*Şəfqət bacısı*-A. Nikuşina  
*Katibə*-N. Tağıyeva  
*Pantelemon*-E. Bağırbəyov



*Şəfqət bacısı*-A. Nikuşina  
*Professor*-M. Məhərrəmov



*Baş redaktor*-S. Mirzəhəsənov  
*Pantelemon*-E. Bağırbəyov



düzgün istiqamətləndirib. Əsərin səhnədə layiqli səviyyədə təcəssüm etməsinə nail olub. Azərbaycandakı rus teatrının qorunub saxlanması, teatrın bütün tamaşalarda bu çətin zamanda alqışlarla qarşılanması, əlbəttə, teatrdə işləyənlərin, bizim Mədəniyyət Nazirliyinin, Rus Dram Teatrının yaradıcı heyətinin böyük xidmətidir» (81).

Heç şübhəsiz ki, qeyd olunduğu kimi, istər müasir, istərsə də klassik əsərlərin indiki dövrdə tamaşaaya qoyulması teatr kollektivləri üçün müəyyən çətinliklər törədir. Söz yox ki, tamaşaçı təkcə aktyor oyunu ilə kifayətlənmir. Səhnənin texniki imkani daxilində, əsərin daxili ideya məzmununa, mövzusuna uyğun gözəl dekorasiyaların qurulması tamaşaçı zövqünü oxşayan, teatrın estetik prinsiplərini aşkarlayan əlamətlərdəndir. Bu baxımdan Rus Dram Teatrının geniş və yaraşıqlı səhnəsində «Mənim ərim dəlidir» («Diaqnoz «D») tamaşasında rejissor işi, aktyor ifası, bədii tərtibat yüksək səviyyəsi, uğuru ilə seçildi.

Quruluşçu rejissor Aleksandr Şarovski müəllifin əsərdə irəli sürdüyü fikri-ideyanı dəqiq açıqlamaqla bahəm, həm də düzgün aktyor seçimi etmişdi, ay yarım müddətində onlarla səmərəli yaradıcılıq işi aparmışdı. Rejissorun fikri dramaturqun fikri ilə üst-üstə düşmüş, tamaşanın digər komponentlərindən – bədii tərtibatdan, musiqidən, aktyor ifasından səmərəli və məqsədyönlü şəkildə istifadə edib müəllif fikri ilə rejissor fikrinin bir-birini tamamlamasına nail olmuşdu. «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») əsərlərinin tamaşalarında olduğu kimi, bu tamaşada da quruluşçu rejissor həm ideya-bədii, həm mənəvi-əxlaqi-estetik cəhətdən özünü doğruldan, tamaşanın daxili ideya məzmununun dəqiq həllinə, eyni zamanda qəhrəmanın (Kişinin) xarakter cizgilərinin açılmasına yaxşı xidmət edən səhnə əlavə etmişdi. Bu səhnə insanların ürəyini kövrəltməklə yanaşı, həm də Kişiye rəğbet yaradır, dövrün haqsızlığına, naqis xislətli insanların iş, hərəkət və düşüncələrinə dərin nifrət oyadırı.

Əlacsızlıqdan özünü dəliliyə vurmuş Kişi gündüzlər həm ailəsi, həm də onu əhatə edən digər adamlarla münasibətini dəlilik notu üzə-

rində qururdu. Elə ki, gecə oldu, ətrafa qaranlıq çökdü, Kişi heç kim eşitməsin deyə xəlvətcə, barmaqlarının ucunda astaca qapıdan çıxb, əlindəki fanarla yoluna işiq sala-sala bir-bir mərtəbələri qalxıb yaşadığı evin damına çıxırdı. Burada rahatca nəfəs alıb xeyli vaxt göyə, göydəki ulduzlara tamaşa edirdi. Sonra əyilib yerə baxırdı. Eh, yerdə ulduz nə gəzir? Deyib tarı sinəsinə basaraq təmizlik, paklıq melodiyası çalırdı. Bu məqamda Məbud Məhərrəmovun Kişi surəti sanki tamaşaçıların qəlbini ovsunlayır, onların hissələrini gözəlləşdirir, ürəklərin-də mərhəmət oyadır. Kişi – Məbud Məhərrəmov ürəyini boşaldana kimi tarı çalırdı. Sonra dərindən köks ötürüb ayağa qalxırdı, bir daha göy üzündəki ulduzları seyr etdikdən sonra və əmin olduqda ki, hamı yatıb və o öz musiqisi ilə heç kimi narahat etməyib, asta-asta pillələri enirdi. Məbusun Kişi surəti bu səhnədə gah axtarır, gah vicdanı ilə söhbət edirdi. O, pillələri endikcə, elə bil ki, bayaqdan göylərdə gəzən xəyalı solğunlaşırırdı. Yerdə gördüyü ədalətsizliklər, riyakarlıqlar onun bayaqkı fikir dünyasına ağır bir zərbə endirirdi. Bütün bunların müqabilində dəli olmamaq üçün özünü yenə də dəliliyə vururdu. Yüksek bədii məziyyətləri, ictimai əhəmiyyəti ilə seçilən «Mənim ərim dəlidir» əsəri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcılıq həyatında əlamətdar hadisə kimi nəzəri cəlb etdi.

Həm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həm Naxçıvan Dövlət Dram Teatrında, həm də Azərbaycan Dövlət Rus Dram Teatrında fərqli səhnə quruluşlarında təqdim edilən «Diaqnoz «D»» tamaşasında Elçin müdrik sənətkar qətiyyətilə mənəviiyyatsızlar cəmiyyətinə öz diaqnozunu verdi.

Beləliklə, bu yarımfəslin yekunu olaraq Elçinin təhlilə cəlb etdiyimiz «Salam, mən sizin dayınızam», «Ah, Paris, Paris!...», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» («Diaqnoz «D»») komediyalarının tamaşalarını nəzərdən keçirib belə nəticə hasil olunur ki, Elçinin təhlil edilən triliqiyası teatr prosesinə nə qədər təsir göstəribsə, milli teatrımızın gələcək inkişaf istiqamətlərinə, keyfiyyətli tamaşa axtarışlarına da bir o qədər təkan vermişdir. Elçinin ilk komediyaları dramaturqun teatrla ünsiyyətinə rəvac vermiş, yeni teatr poetikasının forma-

laşmasında mühüm rol oynamışdır. Bu komedyalar Elçinin sonrakı yaradıcılığı üçün təməl olaraq, 21-ci əsrin əvvəllərində Azərbaycan teatrında Elçin daramaturgiyasının mövqeyini müəyyən etməyə səbəb olmuşdur.

## **1.2. 1990-cı illər teatr prosesi və Elçinin nəşr yaradıcılığının səhnə taleyi.**

### **§ 1. «Mahmud və Məryəm».**

Vətəndaş cəsarətinin yüksək bədiiliklə birləşdiyi geniş meydan, şərtliyin romantikası ilə realizmin dərinliyinin qarşılaşdığı müstəvi hesab edilən Elçin yaradıcılığında roman janrı xüsusi yer tutur. Rus estetiki M.M.Baxtin yazırkı ki, «Romanın tədqiqi xüsusilə mühümdür. Bu, sözügedən obyektin özünün orijinal təbiətə malik olması ilə şərtlənir; roman yeganə inkişafda olan və hələ tam qəlibə düşməmiş janrdır. Janryaradıcı qüvvələr gözlərimizin qabağındaca öz təsirini göstərməkdədir: roman janrinin doğuluşu gözlərimizin önündə baş verir». (146, s.392).

Keçən əsrin 80-ci illərini Elçin yaradıcılığında məhsuldar və səmərəli illər hesab etmək olar. Bu illərdə Elçinin yaradıcılığı yeni bir mərhələyə daxil oldu, xalqın taleyi, tarixi haqqında geniş düşünmək zərurəti yarandı ki, bunun da nəticəsi kimi Elçinin ilk romanı «Mahmud və Məryəm» yazıldı. Roman el ədəbiyyatımızın «dəyərli və kədərli abidəsi» sayılan «Əsli və Kərəm» dastanının əsasında yazılsa da, orijinallığı ilə diqqət çekdi. Elçinin xalq ruhu ilə daha sıx bağlanmaq arzusunun ifadəsi olan bu əsərində bəşəri fikirlərə söykənərək müasir cəmiyyətimiz, ümumiyyətlə bütün dövrlər üçün gərəkli olan fikirlər irəli sürülmüş, «bu qarışq zəmanəmizdə bizə tanrı sözü, tanrı kəlamı» (86) çatdırılmışdır.

«Mahmud və Məryəm» romanında yüksək dramatizm nəzərə çarpır; təqdim edilən mövzu Azərbaycanın hüdudlarını aşub bəşərilik kəsb edir. Humanist bir sənətkar olan Elçin bu əsərində bəşəri fikirlərə söy-



*Məryəm-N. Əliyeva, Mahmud-V.Mehrəliyev*



*Kesiş-E. Hacıoğlu*



«Mahmud və Məryəm» tamaşasından səhnələr



kənərək müasir cəmiyyətimiz və insanlar üçün gərkli hesab edilən fikirlər irəli sürmiş, əbədi və əzəli olan məhəbbət mövzusu əsasında insan və cəmiyyət, insan və ətraf mühit, insan və mənəviyyat və s. məsələlərə toxunmuşdur. Rus yazıçısı Yuri Trifonov alman tənqidçisi D.Şrederlə müsahibəsində göstərir ki, «insan dərk olunmuş, yaxud dərk olunmamış şəkildə bütün olub-keçənləri özündə daşıyır. O, heç vaxt keçmişin yükünü tullaya bilməz. Ona görə də insanı təsvir edəndə onda birləşən, vahidləşən bütün qatları açmağa çalışıram. Bir yazıçı kimi mən insanın mahiyyətini tədqiq etməliyəm» (72).

İnsan möcüzəsi haqda ədəbiyyat üçün yeni söz olan «Mahmud və Məryəm» romanı Elçin istedadının yeni qatlarını açdı. Əsərin mərkəzində ürəyin daxilindən başlayan eşq yolu durur. Romanın qəhrəmanları olan Mahmud və Məryəm kainatın ən uca bir varlığından, dünyanın yüksək mənəvi sərhədindən keçərək eşq səltənəti adlı bir dünya qururlar. Rəzalətin, ədalətsizliyin, haqqın tapdandığı bu dünya qəhrəmanların mənəviyyatını – yalnız onların özlərinə məxsus uca eşq mənəviyyatını dağında bilmir. Nə Mahmudu, nə də Məryəmi insanların bu mənəvi dünyani necə qəbul etmələri düşündürmür; onları düşündürən bu eşq mehrabını qorumaq, cismani yoxluqları ilə onu əbədiləşdirməkdir.

Gözəl poetik cəhətləri ilə seçilən bu əsərdə Elçinin estetik idealı da aydın görünür. Onun ictimai-siyasi hadisələrə, sülhə, müharibəyə, məhəbbətə, zəhmətə münasibəti hadisələrin axarında tam mənasında aydınlaşır. Müəllif Çaldıran döyüşünün xalqın həyatında törətdiyi müsibəti təsvir edir. Əsərin dinamik, təsirli səhnələrindən olan on səkkizinci şəkildə zəhmətsevərlik, işgüzarlıq insan xislətinin ən gözəl cəhətləri kimi təqdim olunur.

Əsər haqqında filologiya elmləri doktoru Kamil Vəli Nərimanoğlu yazır: «Əsər («Mahmud və Məryəm» – İ.P.) boyu yazıçı təbiətin həqiqətini cəmiyyətin həqiqətindən sözərək və tarixi gerçəkliliyi məntiq-dən keçirərək qoca Şərqi, Nəsimini, Füzulini düşündürən onlarca fərdin cavabını gözəl verdi: Azadlıq nədir? Daxili azadlıq, tənhalıq, sevgi... Müəllif eşqin yollarında insanı bir neçə baxımdan göstərir, dərdə

dərddən baxır. Kədəri kədərdən keçirir. Qüdrətlə qüdrəti, şöhrətlə şöhrəti üz-üzə qoyur. Elçinin idealı aydır. Müharibələr, oğurluqlar edən, qanlar tökən, başlar kəsən bir yerdə dünyani sevindirən, təbiəti ovunduran, möcüzələr yaranan, ağıl, sevgi dolu insan da yaşayır... Bu insanın işığı müqəddəsdir. Bu işığı anlamaq, dərk etmək, duymaq, yaşıtmak həyatın mənasıdır. Sənətkar, əslində insanın bəşəri hissərinin tədqiqatçısıdır. Bu romanda məhz həmin tədqiqat görünür» (48, s.100).

İlk tamaşası 27 sentyabr 1998-ci ildə oynanılan «Mahmud və Məryəm» əsəri öz ilkin janrına uyğun güclü tərbiyəvi, etik və estetik təsirə malik olması ilə diqqəti cəlb etdi. Romanın əsasında müəllifin özünün səhnələşdiridiyi bu əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrində səhnə həllini tapmışdır.

Elçinin «Mahmud və Məryəm» əsərində irəli sürdüyü və bu gün də olduqca müasir və əhəmiyyətli səslənən fikir və ideyanın quruluşçu rejissor Loğman Kərimov tərəfindən tamaşada düzgün həlli tamaşaçının razılığı ilə qarşılanırdı. Quruluşcu rejissor bədii materiala əsaslanaraq ayrı-ayrı səhnələrin tamaşada tərbiyəvi cəhətinə və onun tamaşaçıya təlqinedici təsir gücünə diqqəti yönəltmişdi. Loğman Kərimov əsərin poetik xüsusiyyətlərini, estetik keyfiyyətini nəzərə çatdırmaqla yanaşı, həm aktyor ifasında, həm tərtibatda, həm də ayrı-ayrı hadisələrin səhnə yozumunda realist təbii axarla yanaşı, romantik vü-sətə də biganə qalmamışdır.

Quruluşçu rejissor Loğman Kərimovun yozumunda tamaşa üçün zaman və məkan ölçüsü şərti idi. Ona görə də, müxtəlif vaxtlarda və müxtəlif yerlərdə olan hadisələr eyni müstəvi üzərində verilir, bir-birindən çox cüzi cizgilərlə fərqlənirdi. Əsərdəki müsbət qəhrəmanlar üçün aq, təmizlik və paklıq rəmzinə çevrilirdi. Rəssam Elnur Babayevin tərtibatı müəllif və rejissor fikirləri ilə vəhdət təşkil edirdi. Tamaşanın musiqisi də ideya xəttinin açılmasına kömək göstərirdi. Fəxrəddin Dünyamaliyevin bəstələdiyi musiqi tamaşanın ideya-bədii mündəricəsində xüsusi çəkiyə malik idi. Tamaşanın plastik həlli Bəxtiyar Xanızadəyə məxsus idi.

Mahmud rolunu lirik-romantik, psixoloji planda, coşqunluqla ifa

edən gənc aktyor Vüsal Mehrəliyev müəllifin yaratdığı Mahmudu sevən, ədalətli, humanist tərzdə təqdim edirdi. Aktyorun ifasında Mahmudun Məryəmə məhəbbəti ilahiləşir. V.Mehrəliyev «... obrazın fəlsəfi yükünü, humanist mahiyyətini yaxşı duyur» (91, s.178) və mənən qüvvətli bir insan kimi canlandırırırdı.

Məryəm rolunun ifaçısı Nuriyyə Əliyeva Məryəmin həm xarakterinə, daxili aləminə dərindən nüfuz edirdi, həm də vəziyyətə uyğun hərəkət və rəftarında bir dəqiqlik, aydınlıq vardı. Mahmudla məhəbbətində bir istiqamətə baxan, eyni fikrə, düşüncəyə sahib olan Məryəmin həm daxili aləmində, həm də hərəkət və rəftarında səmimilik, təmizlik, incəlik, füsunkarlıq üstünlük təşkil edirdi. «Onun Mahmuda olan məhəbbəti ilahi bir eşqdır. Bu cəhətdən Mahmudla Məryəmin məhəbbəti bir-birini tamamlayır» (86).

Mahmudun anası Qəmərbanu obrazını xalq artisti Solmaz Qurbanova düşünərək, duyaraq yaradırdı. S.Qurbanovanın Qəmərbanusu-nun zahiri müləyimliyində isə hiylə, fitnə-fəsad gizlənmişdi. Onun ifasında Qəmbərbanu suyun lal axanı, adamın yerə baxanıdır. Şərait belə tələb etdiyi üçün, o işləri belə sakitliklə aparır. Sabah başqa şərait-də o daha qəddar, daha amansız ola bilərdi.

Bayandur xan səhnədə çox görünməsə də Elşən Rüstəmovun ifasında kobudluğu, qabaliyi ilə seçilir. Tamaşaşa yaddaqlan iki obraz da xüsusilə yaxşı təsir bağışlayır. Keşiş – Elxan Hacıoğlu və Bayandur İxtiyar – Mübariz Əlixanoğlu. Qara paltarlı, qara geyimli Keşisin baxışlarındakı amansızlıq onun qəlbinin dərinliklərindən xəbər verir. Bayandur İxtiyar isə Mübariz Əlixanoğlunun ifasında müdriklik mü-cəssəməsidir.

Ümumiyyətlə, «Mahmud və Məryəm» tamaşasında möhkəm bir ansambl vardı ki, bu da rejissor Loğman Kərimov tərəfindən bacarıqla idarə olunurdu. L.Kərimov tamaşaşa eyni zamanda aparıcı rolunu ifa edir. O, aramla əhvalatları danışır, hadisələrin açılmasına aydınlıq gətirir, müəllif fikrini tamaşaçıya çatdırır. Öz ifasında hadisələri eyni tonda, eyni ritmdə nəql edir: hay-küydən, pafosdan uzaq, kədərli nəğ-mə üstündə və elə bu tonda da başa çatır. Tamaşaçılara isə Mücavir

dərəsində pirə çevrilmiş Mahmudun məqbərəsi, orada hərdən səslə-nən saz havası, onların timsalında bugünkü hadisələri düşünmək, nəticə çıxarmaq qalır. Bu kədərli nəğmə yanın Mahmudların, kül olan Məryəmlərin taleyindən yaranıb.

«Mahmud və Məryəm» tamaşası teatrın yaradıcılıq uğuru kimi qarşılandı və teatr tariximizdə möhkəm yer tutdu. Elçin oxucunun, tamaşaçının doğrudan da, adı reallıqda inanmadığı hadisələrə qəsdən reallıq donu geyindirir, onları öz təhkiyəsinin sehri ilə başqlaşdırır, yəni burada vurğu həmin hadisələrin, doğrudan da, olub-olmamasının, baş verib-verməməsinin üzərinə yox, konkret məna və mahiyyətin üzərinə salınır. Həmin o konket məna və mahiyyət isə ondan ibarətdir ki, gerçəklik içində, dünyanın dar çəmbərində ictimai, zümrələr arası zid-diyyətlər son dərəcə kəskinləşib ərşə dayananda, dünyanın təmiz havasından udmağa imkan qalmadıqda, başı bədənidən zülmənən ayrılan aşığın sazi, doğrudan da, öz-özünə çalar.

## § 2. «Ölüm hökmü».

İnsana bir dəfə verilən ömür payını necə yaşaması bir sənətkar kimi Elçini də maraqlandırır və onda belə bir sual yaranır: ey insan, nə etmisən, hansı xeyirli işləri görmüşən, qüvvəni, gücünü nəyə sərf etmişən? «Ölüm hökmü» elə ilk sözlərdən oxucuda vahimə yaradır; əsər ölümlə başlayır, ölümlə də bitir. Yaziçı ölümlə bağlı hadisələri yaşadığımız dövrdən – 20-ci əsrin 80-ci illərinin ortalarından başlayır və 20-ci illərə qayıdır. 20-30-cu illərin hadisələri yaşılı nəslin gözləri qarşısında cərəyan etmişdi, hər kəs bu faciəni yaşamışdı. Burada 30-cu illərin repressiya dövrünün müdhiş mənzərələri ilə tanış olduqca adam həmin məşəqqət dolu ab-havani duyar.

Bu yerdə xalq şairi Bəxtiyar Vahabzadənin Elçinə ünvanladığı məktuba diqqət yetirək: «Hörmətli Elçin! «Ölüm hökmü» romanını hə-vəslə, amma tələsmədən, hər mətləbi, hər eyhamı içə-içə, ağıl və hiss süzgəcindən keçirə-keçirə oxudum. Yaşadığım acı günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və dərhal sənin yaşını düşünüb hey-rətləndim. Çünkü əzab, işgəncə, qorxu və təlaş dolu o illəri sən bir in-

san kimi yaşamamışan, amma yaziçi kimi yazmışan. O amansız və dəhşətli illəri bu qədər təbii və bu qədər inandırıcı şəkildə qələmə ala bildiyinə təəccübləndim. Sən o illərin müsibətlərini o qədər təbii qələmə almışan ki, bunlar özündən yaşlıların söhbətlərindən deyil, yalnız şəxsi müşahidənin məhsulu ola bilər – qənaətinə gəlməmək olmur... Əzizim Elçin, sən qələminin qüdrətilə o illəri bir daha mənim qəlbimdən keçirib məni bir oxucu kimi sarsıda bildinsə, demək burada təsvir etdiyin hadisələrin təbiiliyinə görə, sənətin sehrinə və istedadın gücünə heyrətlənmək lazımdır. Beləliklə, sən məni qələminlə bir daha istedadın gücünə və sənətin qüdrətinə inandırırdın» (134, s.150).

Eyni zamanda əsərdə durğunluq dövrünün ağ yalanı, acınacaqlı vəziyyəti də mükəmməl şəkildə təsvir olunmuşdu. Elçin bir-birindən uzaqda dayanan bu illəri bağlayaraq insani münasibətlərin ziddiyyətli qatlarına enir. Hadisələr repressiyadan durğunluğa doğru keçilən bir dövrün müəyyən mərhələlərinin realist, canlı mənzərəsini əks etdirməklə iki zaman kəsiyində dayanır. Yaziçi həmin əlaqələri o qədər uyğunlaşdırıb ki, az qala burada haqsızcasına boğulanların, ağlığını itirənlərin, məhv olanların köməyinə çatmaq istəyir. Əsər dövrün ruhundan, ab-havasından yaranan bədii ittihaddır.

Bəli, «Ölüm hökmü» Azərbaycan xalqının sovet dönəminin 70 ilində başına gətirilən fəlakətli, faciəli, kədərli günlərdən bəhs edir. Görkəmli filoloq alim Əziz Mirəhmədovun yazdığı kimi, «Həyatın acı həqiqətlərindən danışanda da şirin, səmimi, xeyirxah dillə danışmaq, sinəsində şəfqətli sənətkar ürəyi gəzdirənlərə qismət olur ki, Elçin də onların cərgəsindədir» (134, s.88).

1960-cı illərdən üzü bəri özünün millilik və bəşərilik kimi sənətkar konsepsiyasına sadıq qalan, yaradıcılığında Azərbaycançılıq və vətəndaşlıq mövqelərindən çıxış edən, dünya bədii təcrübəsindən faydalanan, dünyəvi dəyərlərə önəm verən və bu dəyərlər sırasında xalqımızın özünəməxsus milli xüsusiyyətlərinə saygı göstərən Elçin insan ləyaqətini milli-mənəvi dəyərlərin özəyi hesab edir və ən ağır ölüm hökmünün mənəvi dəyərlərə, xalqın əsrlərcə ülviyətini qoruduğu müqəddəs amallara, anamlara verilən hökm olduğunu söyləyir. «Ölüm

hökmü»ndə müəllifin irəli sürdüyü əsas fikir və ideya ondan ibarət idi ki, insan bir şəxsiyyət kimi həmişə şər qüvvələrə qarşı mübarizə aparmalıdır.

«Ölüm hökmü» romanını – 1920-1960-cı illər arasında ölkəmizdə baş vermiş faciəvi hadisələrin bədii ifadəsi olan əsəri Elçin özü səhnələşdirmişdi. Məlum məsələdir ki, «irihəcmli romanı «səhnə dilinə» çevirmək çox mürəkkəb və məsuliyyətli işdir. O da məlumdur ki, teatr tarixində belə yaradıcılığın nəticələri çox vaxt uğursuzluqla sonuclanıb. Lakin dramaturgiya sahəsində peşəkar və məhsuldar fəaliyyət göstərən Elçinlə rejissor Loğman Kərimovun birgə səyi özünün səmərəli bəhrəsini verib. Elçinin nəşr əsərlərinə xas olan dramatiklik, lirilik, romantiklik və faciə notları quruluşçu rejissora teatr sənəti qanunlarına tam cavab verən orijinal, bütöv, müasir tamaşa yaratmaq üçün geniş imkanlar açıb» (100). Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, rəssamı Elnur Babayev idi.

Loğman Kərimov çalışıb ki, tamaşanı roman janrından uzaqlaşdırmadan onun təhkiyə üslubunu qoruyub saxlasın. O bu məqsədlə tamaşa özünün ifa etdiyi Aparıcı surətini əlavə etmişdi. Bununla da, «romanın səhnə çərçivəsinə sığışmayan müəyyən süjet xətlərinin boşluğunu Aparıcı öz şərhlərilə doldurur» (100) ki, bu da teatr sənətinin sirlərindən biri hesab edilən dramaturqun öz yaratdığı obrazlarda «ölməsi», təxəyyülündə qurduğu obrazların arxasında mövcud olması faktını mədəniyyət faktına çevirir.

Tamaşada rejissor fikri, rejissor dəst-xətti aydın hiss olundur. Bütövlükdə müəllif fikrinə əsaslanan rejissor təfsirində, insan dərdi, dost dərdi ilə bağlı səhnələrdə quruluş dəqiq olduğu qədər də emosional və həyəcanlı idi. Əsərin quruluşunda, üslubunda kədər notları olsa da, nikbin ruh, işıqlı çalarlar da güclü idi, tamaşanın bədii mənası, təlqinədici qüvvəsi xoş təsir bağışlayırdı.

Səhnələşdirmədəki hadisələr iki hissədə cərəyan edir. 1954-cü ilə qədərki stalinizm dövrü hadisələri birinci hissədə verilmişdi; baş verən hadisələrin mahiyyəti ilə bağlı şəkildə həm daxili, həm də xarici dramatizmi ilə əlaqədar dinamiklik, həyəcan, gərginlik, təlatüm güclü

idi. Şəxsiyyətə pərəstiş dövrünün sona çatıb «Xruşşov mülayimləşməsi» dövrü hadisəleri isə ikinci hissədə təqdim edilirdi; burada hadisələrin inkişafında, obrazların danışq və hərəkətlərdə xaricən bir sahitlik, ahəngdarlıq olmasına baxmayaraq daxili ritm qüvvətli idi.

Diktaturanın iyrəncliyinin və həyasızlığının qəddarlıq və dözlüməz zalımlıq həddinə çatması ölkədə faciəni dərinləşdirmişdi. Bu faciəayaq açıb küçələri gəzir, istədiyi evin qapısını döymədən içəri girirdi. Diktatorun şöhrətpərəstliyi, allahlıq iddiası insanların mənəviyyatına ağır zərbə endirmişdi; hamı səksəkə içindədir, dost dosta inanmır, ata övladdan şübhələnir, övlad valideynləri cinayətkar bilirdi. Bütün nəcib, namuslu adamlar şəxsiyyətə pərəstişin qurbanı olurdular. Elçin müsahibələrinin birində söyləyib ki, Mir Cəfər Bağırovla bağlı faktları əsərə daxil etməyib. Lakin M.C.Bağırov əsərin qəhrəmanı olmasa da, əsas hadisələr onun ətrafında cərəyan etməsə də, o bir sima kimi baş verən hadisələrlə birbaşa əlaqəlidir.

Yazıcıının yaratdığı surətlər bəzi hallarda bir qədər qəribə görünə də, onların hamısında həyatın güclü nəfəsi duyulurdu. Elçin obrazları haqqında birbaşa hökm vermir; mənfi təsir bağışlayan bir surətin daxili aləmini açmağa çalışır. O, klassik ədəbiyyatımızda rast gəldiyimiz eybəcərlikdə gözəllik axtarma qabiliyyətinə, xüsusiyyətinə malik sənətkardır.

Premyerası 27 oktyabr 2000-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında göstərilən «Ölüm hökmü» tamaşasının proqramında «Bir həyatın xronikası» sözləri yazılmışdı. Adı müəllim Xosrovun həyat dəftərcəsi vərəqləndikcə, baş verən hadisələrin burulğanında dolğun insan xarakteri üzə çıxır. Xeyirlə Şər, həqiqətlə yalan, möhkəmlilik zəiflik, doğruçuluqla böhtan, qoçaqlıqla qorxaqlıq, ləyaqətlə düşkünlük, bütövlükə cilizliq qarşılaşdırılır. Müəyyən müddət ləyaqətli, cəfakes, namuslu insanlar şər qüvvələrə qarşı döyüşə bilmirlər, çünkü bu qüvvələr bütün ölkəni bürüyüblər, güclü və amansızdırırlar. Bu cəhətlər ayrı-ayrı aktyorların ifasında qabarık şəkildə özünü göstərirdi.

Əsərin və tamaşanın mərkəzində dayanan Xosrov müəllim rolü

nun ifaçısı Ədalət Məmmədov mənən təmiz, vicdanlı, ləyaqətli, dözümlü, həmçinin səmimi, doğrucu bir insanın daxili aləmini, psixoloji sarıntılarını açıb göstərirdi. Müxtəlif məqamlarda – arvadının və üç oğlunun Hadrutda taun xəstəliyi səbəbindən yandırılması xəbərini eşitdikdə, Ələsgər müəllimin qızı Arzunun ad günü məclisində, sürgün epizodunda aktyor Ə.Məmmədov özünü çox sakit, təmkinli aparırdı, obrazın üzüntülərini daxili bir hərarətlə tamaşaçıya təqdim edirdi.

Arzu ilə son görüş səhnəsində isə akyorun obrazı dərindən duyduğunu daha çox hiss edilirdi. Uzun illər sürgünlük həyatı yaşıyan Xosrov müəllim əlində əsa, beli bükülmüş halda, taqətsiz addımlarla Arzunun yaşadığı evə gəlir. Vaxtilə sovet ideologiyasına uyan, aldanan, Stalinin, Bağırovun yolunda canını qurban verməyə hazır olan Arzunun başı çox bəlalar çekmiş, atası Ələsgər müəllim həbs olunmuş, anası dünyasını dəyişmişdir, özü isə içkiyə qurşanıb. Xosrov müəllim ağır, zərif addımlarla içəri keçib əlindəki torbanı bir kuncə qoyur. Arzu əvvəl onu qovmaq istəyir, tanıldıqdan sonra isə başına gələnləri aramsız halda Xosrov müəllimə danışır. Xosrov müəllim kədərli, həyəcanlı şəkil-də ona baxır, gözləri yaşarır. Arzunun faciəvi həyatı onu sarsıdır. Aktyor obrazın psixoloji aləmini, mənəviyyat dünyasını, ziyalılığını, humanist ideyalarını incə çalarlarla tamaşaçıya çatdırı bilirdi.

Bədbəxt bir tale yaşamış Arzunun həyatı olduqca acı keçmişdir. Arzu – Gülsəd Baxşiyeva Xosrov müəllimə öz xoşagəlməz üzüntülü həyatını nəql edirdi. Aktrisa Gülsəd Baxşiyeva təbii oyunu ilə obrazın daxili təbədüllətini, hiss və həyəcanlarını açıb göstərməklə yanaşı, onun bədbəxt taleyini də göz önünə gətirirdi. Yalnız bir səhnədə görünərək başına gələn müsibətləri monoloq şəklində danışan Arzu – G.Baxşiyeva böyük bir zaman kəsiminin faciələrini, dəhşətlərini yaşıyır və özünün «sürgünsüz repressiya qurbanı» olduğunu sübut edir.

Bu səhnədə hər iki ifaçı – Gülsəd Baxşiyeva (Arzu) və Ədalət Məmmədov (Xosrov müəllim) əsərin ideyasını, müəllifin fikirlərini bacarıqla açıb göstərə bilirdilər.


Xosrov müəllimlə Ələsgər müəllimin istəkləri, amalları, münasi-bətləri üst-üstə düşsə də, xarakterləri fərqlidir. Ələsgər müəllim həya-

tı yaxşı dərk edib vəziyyəti başa düşməyinə baxmayaraq çıxış yolu tapmaqdə çətinlik çəkir. Müdir işlədiyi məktəbdə partiya təşkilatının katibi olan Əflatun kimi satqınların mənfur niyyətləri, kollektivdəki müəllimləri xalq düşməni adı ilə ifşa etmək niyyətləri onu daxilən sarıldır. Ələsgər müəllim rolunda çıxış edən Mübariz Həmidov obrazın daxili təmizliyini, insanlara saf münasibətini dolğun boyalarla əks etdirirdi. Bu səhnədə aktyorların hər biri ifa etdiyi obrazın xarakterinə uyğun tərzdə diktatorluğun, despotizmin törətdiyi faciələri, daxili qorxu hissini mənalı tərzdə bürüzə verirdi. Əflatun obrazı vasitəsilə satqınlığın, riyakarlığın, mərdiməzarlığın mənfur simasını nümayiş etdirən Yasin Qarayevin də oyunu tamaşanın uğurunda az rol oynamır.

Elçin xalqın namusunu, qeyrətini, milli varlığını ayaqlar altına atıb onun üzərində mənsəb qurmağa can atanların son aqibətini qəbiristanlıq müdürü Əbdül Qafarzadə obrazında cəmləşdirir. Əbdül Qafarzadə illər boyu əyri yollarla topladığı pulları, zinət əşyalarını oğlunun qəbrində gizlədir. Müəllifə görə, bundan ağır ölüm hökmü yoxdur ki, keçmişlə gələcək bir qəbirdə yerləşir. Əsərdə otuzuncu illərin məşəq-qət dolu ab-havası, durğunluq dövrünün ağ yalanı, acinacaqlı vəziyyəti bir-birilə bağlanaraq iki zaman kəsiyində qurulan insani münasibətlərin ziddiyətli qatları açılır. Elçinin müəllif qənaəti belədir ki, şərəfli ölüm şərəfli ömür sürənlərə nəsib olur.

Tamaşanın birinci və ikinci hissəsində Mir Cəfər Bağırov və Əbdül Qafarzadə rollarının ifaçısı Rafiq Hüseynovun «... ifa tərzində tamaşçı marağına səbəb olan, tənqidi razı salan cəhət budur ki, aktyorun düşüncəli hərəkəti, sakit, asta yerişi, müəmmalı duruşu, nüfuzedici, sınayıcı baxışı obrazın fikir aləmini, düşüncəsini, xarakterik çizgilərini, məkrli, despot xislətini açmağa imkan yaradır, aktyorun obraza yaxşı alışdığını, onunla qaynayıb-qarışdığını göstərir» (91, s.181).

Ədəbiyyatşunas alim Kamil Vəliyevin yazdığı kimi, «Onun (Elçinin – İ.P.) əsərləri mövzusundan, ideya və məzmunundan asılı olmayaq daim ədəbi həqiqəti xalqın həqiqətindən ayırmamışdır. «Ölüm hökmü» romanının təhlili bizim cəmiyyətimizin təhlilidir. Və bizim xalqımızın tarixi taleyi və gələcək taleyi haqqında söz demək, düşün-



*«Ölüm hökmü» tamaşasından sahneler*

mək, dünya və ölkə kontekstində Azərbaycan fenomeninin varlığını, mahiyyətini dərinlən-dərinə, bütün qatları, baxış bucaqları ilə araşdırmaq, idrak etmək, sabaha gedən yolumuzu düzgün müəyyənləşdirmək üçün imkan verən... sənət əsəridir» (48, s.88).

### § 3. «Şuşa dağlarını duman bürüyüb».

Elçinin «Şuşaya duman gəlib» povestinin əsasında müəllifin özünün səhnələşdirdiyi «Şuşa dağlarını duman bürüyüb» əsərinin ilk tamaşası 2001-ci il dekabr ayının 1-də əməkdar incəsənət xadimi, rejissor Loğman Kərimovun quruluşunda Şuşa Dövlət Musiqili Dram Teatrında səhnə həllini tapdı. Bədii tərtibat Elnur Babayevə, musiqi tərtibatı Nəsib Məhərrəmova məxsus idi.

«Şuşa dağlarını duman bürüyüb» əsərinin tamaşasındaki hadisələr 1970-1980-ci illərdə Şuşa şəhərindəki sanatoriyada baş verirdi. Alaqqaranlıq bir axşam çağında xanəndə «Şuşanın dağları» mahnısını oxuyurdu. Mahnı bitən kimi aparıcı danışmağa başlayırdı. Aparıcının ilk sözləri bugünkü günlərə aid idi. O, ürəyi yana-yana deyirdi ki: «Bir zamanlar Qarabağ adlı bir məkanımız var idi... Bir torpağımız var idi. Bir zamanlar Şuşa adlı bir şəhərimiz var idi... İndi də var... Amma o şəhər... hələ ki... bu gün bizim deyil... Amma bizim olacaq...».

Bundan sonra müəllifin adından danışan Aparıcı 20-30 il əvvəllərə qayıdır; xatirələrini çözələyirdi. Beləliklə, tamaşada baş verən hər bir hadisəni, hər bir obrazı, həmin obrazların düşdükəri vəziyyət, fikir dünyaları, istək və arzuları, məhəbbət hissələri barədə Aparıcı tamaşaçını xəbərdar edirdi, məlumatlandırırdı.

Müəllifin dilindən danışan Aparıcının sözləri artrisa Məlahət Əhmədovanın səlis, yapışqlı, təsirli səsində mənalı və xoş təsir bağışlaşındı. Kamança çalan Donna Dadaşı Azad Məmmədov tamaşaçılara sevdirirdi. Onun oturuşu, baxışı, çalğının havasına uyğun üzündəki ifadə tərzi çox məqamları açıqlayırdı; çaldığı havanın ağuşunda daxilən necə yaşadığını göstərirdi. Hamlet Qəmbərov Bakıdan gələn tələbə Cavanşirin daxili mənəvi-əxlaqi keyfiyyətlərini bacarıqla açıb göstə-

rirdi. Respublikamızın əməkdar artisti Şükufə Musayevanın ifasında Cavanşirin nənəsi Güləndam nənə olduqca səmimi və sevimli idi. Oyun tərzində humor hissinə də müəyyən yer ayıran Şükufə Musayeva Güləndam nənənin: «Boy, qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap? Nədi, a kişi qırığı, nə mışmırığını sallamışan? Cəmi aləm hə-yətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyyə?» Yaxud «Ay bala, bir bizimcün də bir hava çalın, oynayaq da» – sözlərini elə yumşaq, elə yapışqlı söyləyirdi ki, obraz tamaşaçının məhəbbətinə büründü. Həkim İskəndər Abışovu İqrar Salamov duya-duya, sevə-sevə oynayırdı. Teymur Məmmədov yerli şair Hüsaməddin Alovlunu eşq oduna düşüb qovrula-qovrula dolanan, hətta sevdiyi Marusyanın xatirinə rusça şeir misraları düzəldən bir gəncin ürək çırıntılarını açıb göstərirdi. Xuraman Əlizadənin ifasında Bakıdan gələn memar qadın Mədinə xanım yaxşı və pis cəhətləri ilə birgə bütöv bir obraz idi. Mədinə xanım həm gözüaçıq, savadlı, geniş dünyagörüşə malik, mədəni, ziyalı bir qadın kimi, həm də öz şəhvəti hissələrini boğa bilməyən, düşmüs «fürsəti əldən vermək istəməyən» bir qadın kimi aktrisanın ifasında aydın görünürdü. Gültəkin Rəhimovanın ifasında Bakıdan gələn tə-ləbə qız Dürdanə öz təmizliyi, səmimiyyəti, ilk məhəbbət ağuşuna düşən gənc qızın ürək çırıntıları ilə seçiliirdi. Zahid Mehdiyevin kababçı Əbülfəti yapışqlı bir obraz idi. Rauf Şahsuvarov firildaqcı, yalançı, küçü, bir qarın yemək üçün riyakarlıq edən bir adamı tamaşaçıya təqdim edirdi. Baxşeyiş Mehdiyev və Tural Məhərrəmov öz gözəl, dumlu səsləri ilə xanəndələri tamaşaçılara yaxşı təqdim edirdilər. Emin adlı uşaq rolunu Emin Məmmədli tamaşaçılara sevdirə bilirdi.

Tamaşada digər rollarda çıkış edən Aliyə Əliyeva, İnna Limaryova, Ruslana Karobeyeva da (sanatoriyada istirahət edənlər Səfurə arvad, Marusya Nikifirova, Zoya Fyodorovna) öz rollarını bacarıqla ifa edərək tamaşanın uğuruna kömək edirdilər.

Sonda müəllifin remarkada yazdığınıə əsasən işıqlar yavaş-yavaş səndükəcə uzaqdan muğamatın sədaları eşidildi. Musiqiçilərin ifasın-

da Qarabağa aid mahnilar səslənir və bu mahniları Nəsib Məhərrəmov, Fəxrəddin Əliyev, xanəndələrdən Baxşeyiş Mehdiyev və Tural Məhərrəmov ifa edirdilər. Bir yanda dayanmış İskəndər Abışov Azadəyə baxırdı; o biri tərəfdə Cavanşir Dürdanəyə, başqa bir yanda Hüsaməddin Alovlu Marusya Nikifirovaya nəzər yetirirdi. İslıqlar sənədə aparıcının səsi eşidilirdi: – «Bu həmin Şuşadır... Bu həmin Qarabağ torpağıdır... Azərbaycan və dünya mədəniyyətinə dahi insanlar bəxş edən Qarabağ torpağı... qan yaddaşımıza... varlığıma, zehnimizə həkk olunmuş Qarabağ... İndi o məkanı duman bürüyüb... bürüyüb... bürüyüb».

#### § 4. «Ağ dəvə».

20-ci əsrin sonuncu onilliklərində cəmiyyətimizdə baş verəcək əvvəlilişlər, dəyişikliklər ərəfəsində Elçinin nəşr yaradıcılığından qırımızı xətlə keçən «həqiqət axtarışı» ideyası poetikasının zənginliyi, kamillik modelinə görə müəllifin digər əsərlərindən fərqlənən «Ağ dəvə» romanında xüsusi maraq doğurur. Əsas problemi insan və zaman problemi olan romanda zamanlar və nəsillər qarşılaşdırılır. Görkəmli ədəbiyyatşunas alim Yaşar Qarayevin yazdığı kimi: «Tarixi əsərdə zaman və xalq qarşısında bədii cavabdehliyin meyarı daha böyük və miqyaslıdır: o, həmişə və hər yerdə «Mən kiməm?» – sualına «bəs babam kimdir?» – sualı ilə birlikdə cavab verir. Məsələn, həqiqi tarixi nəşr – nəşrdə dərk olunan milli tarix və milli taledən başqa bir şey deyildir. Burada epik hadisə sosial hadisəyə, fərdi dram ictimai və milli «özünüdürkin» faktına əvvilmirsə, demək, hələ «tarixi-nəşr» baş tutmur. Yalnız belə əvvilmədən sonra – həm keçmiş, həm də indini bizə vəhdətdə, proses halında göstərəndə – milli bədii tarix «milli bədii yaddaşa» əvvrilə bilər ...» (48, s.30).

Əsərdəki hadisələr Bakı məhəllələrinin birində yaşayan müxtəlif əqidəyə, dünyagörüşünə malik adı insanların ətrafında cərəyan edir. Öz taleyini yaşayan bu insanları yaxşılıq, səmimilik, öz halal əməyinə, təmiz qəlbinə güvənmək, xeyirxahlıq, dərd və ya sevinc ortaqlığı bir-ləşdirir. Roman janrının parlaq hadisəsi kimi zamanında yüksək qiymətləndirilir.

mət almış və ədəbi prosesə güclü təsir göstərmiş sənət hadisəsi hesab edilən «Ağ dəvə» Elçinin səhnələşdirilən dördüncü romanı oldu. İlk tamaşası 15 yanvar 2003-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 75 illik yubileyinə həsr edilmiş əsərin quruluşçu rejissoru istedadlı sənətkar və düşünən şəxs kimi özünə təsdiqləməkdə olan Loğman Kərimov idi. Romanın potensiyasında cəmlənən yaradıcı enerjini dramatik qəliblərə uyğunlaşdırmaq, sözün miqyasını hərəkətin çərçivəsində məhdudlaşdırmaq Elçin nəşrinə bələdçiliylə seçilən Loğman Kərimovun öhdəsinə düşdü. Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi L.Kərimov bundan əvvəl «Mahmud və Məryəm», «Şuşa dağlarını duman büruyüb» və «Ölüm hökmü» əsərlərini səhnələşdirib tamaşaşa qoymuşdu. «Ağ dəvə» də həmin silsilənin davamı kimi nümayiş olunurdu.

Elçin çıxışlarının birində söyləmişdi ki: «Mən «Ağ dəvə»ni səhnədə təsəvvür edə bilmirdim. O biri nəsr əsərlərim kimi, bunun da alınıb-alınmayıacağına dair şübhələrim vardı. Amma doğrusunu deyim ki, həm teatrın yaradıcı kollektivinin bacarığı, həm rejissorun istedadı bu şübhələrimi aradan qaldırdı. Hesab edirəm ki, çox dəyərli tamaşa alınıb» (76).

Loğman Kərimov romana müraciət edərək onu «dramatik fragментlər» formasında səhnəyə gətirdi. Elçinin özü tərəfindən səhnələşdirilmiş, L.Kərimovun quruluşunda hazırlanan «Mahmud və Məryəm», «Ölüm hökmü» və «Ağ dəvə» romanları həm tarixilik, mövzu və forma, həm də üslub cəhətdən bir-biri ilə sıx bağlı olan və biri digərini tamamlayan bitkin trilogiyadır. «Ağ dəvə» yalnız Azərbaycan ədəbiyyatında yox, «ümumiyyətlə, sovet ədəbiyyatında müharibə psixologiyası, müharibənin insanlarda oyatdığı hissələr barədə yazılan ən yaxşı əsərlərdən biridir» (83). Əsərdə müharibə dövrünün acı, sərt həqiqətləri təsvir edilməsə də, müharibə əhval-ruhiyyəsi hər an duyulur. Müəllif oxucu və tamaşaçıya böyük müharibənin içərisindəki müharibəni – mənəviyyat aləmində gedən müharibəni göstərir. Əsərin süjet xəttində Ağ dəvə haqqındaki əfsanə də təsvir olunur. Burada kökə qayıdışın yolu – əfsanə və yaddaş bütün hadisələrin mərkəz nöqtəsidir.

Müəllifin qənaətinə görə müharibə elə bir meyardır ki, insana xas olan ən gözəl keyfiyyətləri üzə çıxardığı kimi, ən naqis, yaramaz cəhətləri də göstərə bilir. Ölkədə baş verən təlatümlü dövrlərdə – istər 37-ci, istərsə də 47-ci ildə hər şeyi məhv etmək olardı, yalnız yaddaşı öldürmək mümkünüsüz idi; yaşanan tarix arxivdən, sənəddən daha çox yadداşda – əfsanənin, mahnının, uşağın yaddaşında yaşayır. «Ağ dəvə» əsərinin də əsas qəhrəmanı elə yaddaşdır. Əsər özü də, onun səhnə variantı da bu günündən uşaqlığına boyunan bir şəxsin ağırlı xatirələri, dünən yaşadığı bu gününün təsviridir. Əlekberin xatirələrinin canlanması quruluşçu rejissora kömək edir ki, öz ənənəvi iş prinsipinin başqa bir tərəfindən – səhnə arxasından hadisələri ətraflı şəkildə səsləndirmək prinsipindən istifadə etsin.

Müəllifin remarkasında göstərildiyi kimi, zalın işıqları yavaş-yaş sənməyə başlayan anda hardasa, uzaqlardan tütək səsi eşidilirdi, bu səs getdikcə yaxınlaşırırdı. Səhnənin küncündə oturmuş bir nəfər tütəkdə yanıqlı hava çalırdı, səhnənin digər tərəfində dayanmış şəxs isə ona qulaq asırdı. Tütək səsi yavaşıyanda sehirli bir səs eşidilirdi (bu, tamaşanın quruluşçu rejissoru Loğman Kərimov idi. O, tamaşanın əvvəlindən sonuna kimi nağılçı simasında tamaşadakı hadisələri nəql edirdi). Bu səsə ara verilən kimi tut ağacının altında, səkinin üstündə oturmuş Balakərim (əməkdar artist Ağaxan Salmanlı) Ağ dəvənin iri, qara gözlərinin baxışından, onun nəzərlərindən danışındı.

Əsərin ideya məzmununu açıqlayan, onun siqlətini, ləyaqətini artrıran əsas cəhət ən ağır vaxtlarda, ən mürəkkəb şəraitdə belə milli mənəvi-əxlaqi dəyərlərimizi qoruyub saxlayan, çətin sınaqlardan üzüağ çıxan insanların fikir və arzuları, iş və hərəkətləri, ətraf mühitdə aydın münasibətləriydi.

Əsərdəki hadisələr, təbii olduğu kimi, obrazlar da inandırıcı idilər, psixoloji cəhətdən yaxşı əsaslandırılmışdır. Onlar, bəzi əsərlərdə olduğu kimi, tam müsbət, yaxud mənfi cəbhəyə bölünməmişdir. Hər bir obrazın həm mənfi, həm də müsbət keyfiyyətləri real, təbii cizgilərlə göstərilmişdi.

Bəlkə də, «Ağ dəvə» romanında geniş epik lövhələrlə təsvir olun-



*Balakərim -  
A.Salmanlı*



*«Ağ dəvə» tamaşasından səhnə*

muş hadisələrin təfərrüatı ilə iki saat ərzində səhnədə canlandırılma-sının qeyri-mümkünlüyünü bilən müəllif tamaşanın programında «dramatik fragməntlər» sözünü yazmağı məqsədə uyğun hesab etmişdi. Təbii ki, bu yaxşıdır. Lakin ədalət naminə qeyd etməliyik ki, müəllif pyesdəki hadisələri inkişaf edən vahid bir xətt ətrafında qurmağı bacarmış, dramatizmi sadəlik və təbiililiklə əlaqələndirib, dəqiq janr və üslub xüsusiyyətləri daxilində onları öz ali məqsədinə tabe etdirə bilmüşdi.

Quruluşçu rejissor Loğman Kərimov səhnə tərtibatından (quruluşçu rəssam Elnur Babayev) və musiqidən (musiqi tərtibatçısı Fəxrəddin Dunyamalıyev) bacarıqla istifadə edib müəllif fikrinin cəsarətli səhnə təcəssümünə nail olmuşdu. Tamaşanın psixoloji təməli, müxtəlif hadisələrlə dolu dramatik vəziyyətlərin inandırıcı təsviri və onların ifadə tərzlərindəki zənginlik razılıq hissi doğururdu.

«Ağ dəvə» tamaşasının bütün komponentləri məhz bu cəhətə yönəldilmişdi; aktyor ifası da təqdirəlayıq idi. Tamaşada, müəllif mətnini oxuyan quruluşçu rejissor Loğman Kərimovu çıxmaq şətirlə, 40 nəfər aktyor iştirak edirdi. Onların hər biri rollarını bacarıqla ifa edib, tamaşanın ansambl yetkinliyinə, ideya və fikir aydınlığına çalışırlar.

Xalq artisti Firəngiz Şərifova dünyagörmüş, humor hissinə malik, həqiqətpərəst Məşədixanım obrazını səmimiyyətlə yaradırdı.

Əməkdar artist Ağaxan Salmanlının dolğun, dinamik hərəkətlərində Balakərim obrazı tamaşanın ideya yükünü bacarıqla daşıyırırdı. Aktyorun hərəkət və rəftarı, söz-söhbəti, hadisələrə müdaxiləsi sübut edir ki, o, özünəməxsus humanist keyfiyyətlərə malikdir. Məhz elə bu-na görə də sonda Ələkbərin dediyi: «Balakərim yenə də gündüzlər məhlənin kiçisiz evlərinə su daşıyır, odun yarındır. Mismar tapıb, daş tapıb sökülmən, dağilan yerləri özü bildiyi kimi düzəldirdi» – sözləri tə-əccüb doğurmurdu.

Xanım xala rolunda xalq artisti Solmaz Qurbanovanın ustadanə çıxışı tamaşanın qüvvətli aktyor ifası kimi diqqəti cəlb edirdi. Aktrisa düşünülmüş oyunu, həm hərəkət və rəftarı, həm söz-söhbəti, hadisələ-

rə münasibəti, həm də daxili-psixoloji yaşantıları ilə obrazın xarakter cizgilərini, xasiyyət əlamətlərini dəqiqliklə göstərirdi.

Solmaz xanımın ifasında bir şuxluq, ötkəmlilik vardi. Bu milli-mənəvi dəyərlərimizin qoruyucusu olan mərd, namuslu bir qadının şuxluğunu, ötkəmliliyi idı. Xanım xala – Solmaz xanım xasiyyətindəki yaxşı və pis cəhətlərlə özünü qüvvətli bir xarakter kimi göstərən maraqlı bir obrazdı. «Ağ dəvə»də çıxış edən digər aktyorlar – Ramiz Sərkərov (Ağakərim), Kəmalə Hüseynova (Sona), Nicat Kazimov (İbadulla), Elxan Hacıoğlu (Muxtar), Elşən Şıxəliyev (Milis), əməkdar artistlər Tofig Qarayev (Əliabbas əmi), Lətifə Əliyeva (Əminə xala), Gülşəd Baxşiyeva (Səfurə xala), Ceyhun Məmmədov (Məmmədbağır), Nuriyyə Əliyeva (Şövkət), Vüsalə Məmmədova (Ədilə), Şəfəq Əliyeva (Fatma xala), Ələsgər Qurbanəliyev (Ağahüseyn əmi), Vüsal Mehrəliyev (Qoca) və b. Vahid bir ansamblda birləşərək tamaşanın mükəmməlliyinə, müəllif ideyasının düzgün şərhinə çalışırıldılar.

Psixoloji məqamların, fərdi duyumların dəqiq təsviri Elçin nəsrinin əsas xüsusiyyətlərindəndir. Bu xüsusiyyətləri tamaşanın komponentləri – bədii tərtibat, musiqi elementləri və s. vasitəsilə tamaşaçıya daha dəqiq çatdırmaq olardı. Amma bununla belə bəzi çatışmazlıqlar tənqidin gözündən yayınmamışdı. S.Rüstəmovanın «Ağ dəvə»nin izi ilə» məqaləsində qeyd edildiyi kimi, tamaşada böyük təsvirlərdən qısaltılmış xırda epizodlar süjeti natamamlığa aparırdı. Obrazların çoxu nəşr variantında müəyyən funksiyaya malik olan, səhnədə isə yalnız üzərində xətt çəkilməmələri üçün görünən aktyorların ifasında fəaliyyətsiz təqdim edilirdilər.

Tamaşanın janrinin dramatik fragməntlər kimi teyin olunmasına baxmayaraq rejissor hadisələrin istər təsvir, istərsə də epik düzülüş prinsipindən çıxa bilməmişdi. Bir ovqatdan digərinə keçidlərdə müəyyən replikalardan çəkinməsi səbəbindən, bu səhnə əsəri kinovari və ya sənədli fragməntlər təsiri bağışlayırdı. Tamaşa, sanki romanın təsvirlər əlavə olunmaqla yenidən oxunuşunu xatırladırı. «Ağ dəvə» mühabibə illəri Bakının sakinlərinin yaşadığı sarsıntıları özündə ehtiva edən epik kompozisiya xarakteri daşıyır» (5).

Elçinin dram əsərlərindəki obrazların dili ədəbi çərçivələrə salınır, onların hər biri özünəməxsus tərzdə danışmağa və düşünməyə qabildir. Müəllif personajların dilində formalasmış ifadələrə ölçü qoysayıdı, onda bu obrazların özünəməxsusluğu, milli koloriti itmiş olardı. Məlumdur ki, əsil bədii əsər hər hansı xalqın xarakterik xüsusiyyətlərini, adət-ənənələrini, mədəniyyətini, yaşam tərzini əks etdirməlidir. Belə olan halda yüksək milli kolorit nümayiş etdirən əsər bədii cəhətdən də mükəmməl olur. Bu mənada Elçin yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Milli formanın, milli məzmunun, milli xüsusiyyətin əks olunması heç də əsərdə personajların dilinin təhrif olunması ilə verilə bilməz. Milli xüsusiyyəti xalqın milli və sosial həyatına dərindən bələd olmaqla vermək olar. Bu baxımdan, Elçin «Ağ dəvə» pyesində Bakı koloritini, bakılıların spesifik düşüncə tərzini dil vasitəsilə çatdırmağa son dərəcə yaxşı müvəffəq olmuşdur. Personajların dilinə belə münasibət həm də xalqın psixoloji və eyni zamanda fərdi xüsusiyyətlərini tamaşaçı qarşısında nümayiş etdirmək imkanı yaradırdı.

Beləliklə, nəticə etibarilə demək olar ki, Elçinin nəsr əsərlərinin (romanlarının və povestinin) səhnələşdirilib Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Loğman Kərimovun quruluşunda tamaşaşa qoyulması müstəqillik dövrü Azərbaycan teatrının həyatında əlamətdar hadisə kimi yadda qaldı. «Mahmud və Məryəm» (1998), «Ölüm hökmü» (2000), «Şuşa dağlarını duman bürüyüb» (2001), «Ağ dəvə» (2003) tamaşaları dövrün «mənəvi axtarışları» kontekstində maraqla qarşılandı, Elçin teatrının yaranmasına rəvac verdi. Zaman-zaman öz səhnəsində maraqlı, yaddaqalan tamaşalar görmək arzusunda olan, dramaturq Elçinin rejissor Loğman Kərimovla yaradıcılıq vəhdətinin nəticəsi olan bu tamaşalarla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılıq imkanlarını aşkarladılar və teatr tarihimizdə yeni səhifə açdilar

### **1.3. Elçin pyeslərinin milli teatr düşüncəsinə təsir identifikasiyası.**

**§ 1. «Poçt şöbəsində xəyal».** Elçin həmişə ictimai-siyasi mühiti dərinliklərinə, incəliklərinə qədər anladığına və düzgün qiymətləndiridiyinə görə seçilmiş, düşünülmüş mövzuları qələmə alıb. 2001-ci il fevral ayının 23-də Akademik Milli Dram Teatrı dramaturqun «Poçt şöbəsində xəyal» əsərini tamaşaçılara təqdim etdi.

Onu da qeyd etmək yerinə düşərdi ki, Elçin zaman-zaman bütün yaradıcılığı boyu insan meyarının sirlə-sehrli dünyasının fəlsəfi anlayışını oxuculara və tamaşaçılara müxtəlif cəhətlərdən özünəməxsus şəkildə təqdim etmiş, təfəkkürün bizə bəlli olan və bəzən də dərin qatlar da közərən qıçılcımlarının heyranedici bədii boyalarla tablosunu yaradaraq estetik təsvirini canlandırmış, bununla da insan, zaman, məkan və bunların hissələr və duyğularla bir-birinə ayrılmaz şəkildə bağlılığı haqqında dolğun bir təsəvvür yaratmışdır. Bu baxımdan, «Poçt şöbəsində xəyal» əsəri insanın düşdüyü hər bir məkanda zamanın ona diqtəsindən fərqli olan psixoloji anları ilə duyğularının diqtəsinə tabe olması, tələb olunan vəziyyətlə, yaranmış təzadın fərqli aləmində sanki indicə çilik-çilik olunacaq bir təsir yaradan bənzərsiz uyğunluğun, qeyri-adi fəzanın xəyallar romantikasında tilsimlənməsinə bənzəyir. Müəllifin məkan olaraq seçdiyi poçt şöbəsi özü-özlüyündə məktublar, telefon xəttinin, teleqramların, ümumilikdə düşüncəmizdə gözləmə, göndərmə, yolasalma, qarşılıma məntiqli sehrin və yaxud da bütün bunlar barəsində düşünmə mənzərəsi yaradan, məhz insan duyğularını xəyallarla çuğlaya bilən qeyri-adi romantik bir məkandır. Bu romantik aləmdə baş verən hadisələrin hər bir tamaşaçını öz sehri ilə tilsimləyə biləcəyini duymaq məhz qüdrətli düşüncənin, mövzuya bənzərsiz yanaşmanın məhsuludur.

Yazıcı olaraq Elçinin oxucunun və tamaşaçının qəlbini fövqəladə şəkildə sehrləyə bilməsi onun yalnız istedadının və yaxud da bacarığının nəticəsi deyil, həm də ünvanın-insan qəlbinin duyğularını, hissələ-

rini həssascasına duya, hiss edə bilməsindən irəli gəlir. Məhz bu baxımdan xəyallar aləminin poçt şöbəsində cərəyan etməsi, unikaldır. Orada çalışan insanların düşüncə tərzi ilə müəllifin mövzu dairəsinin ideya tutumu mənfi ilə müsbətin cazibə qüvvəsi qədər uyğundur.

Bu cəhətə də diqqət yetirək ki, «Poçt şöbəsində xəyal» dramatik elegiyası səhnələşdirilib tamaşaaya qoyulduğu vaxtdan təxminən otuz il əvvəl povest kimi yazılmışdı. Dramaturq müsahibələrinin birində özü bu barədə deyirdi: «... «Poçt şöbəsində xəyal» əsərini 1970-ci ildə (bəzi mənbələrdə 1969-cu il qeyd olunur – İ.P.) yazmışam, özü də çox həvəslə yazmışdım, bunu atama da oxumuşdum, xoşuna gəlmişdi. Anara da oxudu, onun da xoşuna gəldi, daha sonra Cəfər Cəfərov da oxudu və onun da xoşuna gəldi. Yaşar Qarayev və Mehdi Məmmədov da əsəri oxuyub tərifləmişdilər. Mən də bundan ruhlanıb əsəri verdim Tofiq Kazimova. Güman edirdim Tofiq Kazimovun xoş gələcək və onu tamaşaaya qoyacaq. Amma çox qəribədir ki, Tofiq Kazimov mənə heç bir söz demədi» (48, s.348).

O zaman Elçin bu ədəbi yaradıcılıq məhsulunun janr göstəricisini dəyişərək onu dramatik povest kimi çap etdirdi. Böyük istedadın ifadəsi olan, həm də geniş dünyagörüşü, yüksək intellektual səviyyəsi ilə seçilən «Poçt şöbəsində xəyal» əsəri dramaturji material kimi qavranılmışdı. Teatr tənqidçilərinin rəylərinə əsaslanaraq qeyd etməliyik ki, Tofiq Kazimov teatrının poetikası ruhunda yazılmış, azadlıq ideyalarını, demokratikliyi, mənəviyyat ülviliyini tərənnüm edən bu əsəri otuz iki ildən sonra tamaşaşa hazırlayan Mehriban Ələkbərzadə «əsərin günlərimizin aktual problemləriylə səslənməsini həssaslıqla duydu və zaman paradoxlarıyla zəngin olan pyesin maraqlı bir səhnə ekvivalentini yaratmağa müyəssər oldu» (48, s.177). Rejissor «Elçinin teatr zövqünün formalasdığı altmışinci illər səhnə sənəti estetikasının» (124) elementlərindən dəqiqliklə istifadə etmişdi. Təbii ki, Tahir Tahirov və Ağarəhim Əliyevin birgə hazırladıqları bədii tərtibat da lirik-psixoloji teatrın poetikasının ruhuna biçimlənmişdi. Tamaşının musiqisi də ideya xəttinin açılmasına xidmət edirdi. Bəstəkar Səyavuş Kəriminin musiqisində nağılvarılıq, romantik məqamlar xoş təsir bağış-

layırdı. Rolları Bəsti Cəfərova (Ədilə), Ramiz Məlik (Kişi), Səyavuş Aslan (Yoldaş Tək), Məcnun Hacıbəyov (Baba), Firəngiz Mütəllimova (Gülzar), Hicran Nəsimirova (Züleyxa), Cəfər Namiq Kamal (Xəlil), Elxan Ağahüseynoğlu (Professor), Zərnigar Ağakışiyeva (Qadın) və Rövşən Kərimduxt (Skripkaçı) ifa edirdilər.

Biz də tamaşanın uğurunu şərtləndirən hadisələrə 1960-cı illər prizmasından baxmağı məqsədə uyğun hesab edirik. Azərbaycan ədəbiyatının və mədəniyyətinin yeni dalğası kimi dəyərləndirilən «altmışlıncılar» nəslinin nümayəndələri, o cümlədən Elçin stereotipləşmiş qəliblərə sığınan köhnə üsulları dağıdaraq insanın iç dünyasını, zəngin mənəvi aləmini açmağa çalışmışdır. «Poçt şöbəsində xəyal» pyesində «böyük bir tarixi dönəmin mənəvi-əxlaqi problemlərini, onun estetik parametrlərini, psixoloji əsaslarını»n parlaq mənzərəsini yaradan Elçin «İndi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız» təklif və təkidi ilə bütün personajları mənəviyyatına çəkir. Heç şübhəsiz ki, bunun özü 20-ci əsrin 60-cı illərində yazıçı üçün böyük cəsarət idi. «Elçin bu gün də cəsarətlidi, çünki cəmiyyətə «D» diaqnozunu dramaturgiyamızda məhz Elçin qoyub» (124).

Əsərin qəhrəmanı poçt şöbəsinin adı işçisi Ədilə xəyalala dalan, öz idealını axtaran bir obrazdır. O yaşadığı həyat həqiqətləri ilə kəskin mübarizəyə qalxır. Poçt şöbəsinə məktub üçün gələn bir insanın simasında öz idealını tapır və xəyalən hər an onunla bir yerdə olur. O dövrdə insanların xəyallarla yaşamağı arzulaması real və səmimi qarşılanırdı. Ona görə də əsərdəki bütün problemlər məhz o zamanın problemləriydi və Elçin də onu qabartmaqla zamana cəsarətli yazıçı sözünü deyirdi.

Görkəmli rejissor-aktyor Mehdi Məmmədovun yazdığı kimi, «rejissorun başlıca vəzifelərindən biri tamaşaçıya pyes müəllifinin ali məqsədini, ideyasını düzgün çatdırma bilməkdir. Rejissor fikri dramaturqun və pyesin ali məqsədinə uygunsuz, zidd ola bilməz. Rejissor fikri müəllifin ali məqsədinə əsaslanır və onu ifadə edir» (103, s.20). K. S. Stanislavski də aydın göstərmişdi ki, «bütün iştirakçılarla yaradıcı su-

rətdə isləmək üçün coşqun arzu olmazsa, onda ən gözəl rejissor belə gücsüz» (180, s.84) olar. Məlum bir həqiqətdir ki, rejissor tamaşaşa hazırladığı əsərin ikinci müəllifidir, o, pyesin səhnə şərhini verməyə həzirlaşarkən həm səhnə sənətinin tələblərinə, həm də tamaşaşa qoyduğu pyesin janr tələblərinə, dramaturgiyanın qanunlarına ciddi riayət etməlidir.

Bu cəhətdən yanaşıldıqda «Poçt şöbəsində xəyal» tamaşasının kuruluşçu rejissoru Mehriban Ələkbərzadənin işində müəyyən nöqsanlar vardı. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu nöqsanları belə xarakterizə edirdi: «Tamaşanın finalında romantizmlə idealizm bir tərəfdə, praqmatizmlə rassionalizm (həyat gerçekliyi) digər tərəfdə ona qarşı durur. Səhnədəki hisslər, düşüncələr, tərtibat qurumu, insan mövqeləri 1960-cı illərin gərginliyində qurulub. Ona görə sonrakı dövrlərin artibutu (əl telefonu), koka-kola, dollar poetikadan kənar görünür. Pejissorun tarixi dəqiqliyə sadıqlıyi parlaq və aydın ayna funksiyasını daşımalıdır. Otuz iki il poetika və düşüncə üçün böyük dövrdü» (124).

Quruluşçu rejissor vaxtdan maksimum dərəcədə istifadə etmişdi. Buna baxmayaraq tamaşadakı hadisələr, elə bil ki, naməlum sonluqla bitirdi. Əsərin daxili ideya məzmununun açılışında yanlışlıq vardı. Əsərin qəhrəmanı Ədilə kresləda oturub, qəmgin, pəjmürdə halda fikrə dalındı. Halbuki, əsər nikbin bir sonluqla bitir. Öz köhnə mühitindən ayrılan Ədilə anası ilə birgə yaşamağa qərar verir, işləyir, daha təcrübəli olur, yeni həyata qədəm qoyur. Doğrudur, tamaşaçı Ədilənin daxili çarışmalarını, mübarizəsini duyurdu. Lakin hadisələrin inkişafında bu mübarizə hiss olunmurdu. Quruluşçu rejissorun günahı üzündən gözəl sənətkar Bəsti Cəfərovanın – Ədilənin səhnədə «dəridən, qabığdan çıxmazı» lazımı təsirini göstərmirdi. Bu hal tamaşaşa çıxış edən digər aktyorların da ifasında, bu və ya başqa dərəcədə nəzərə çarpardı. Sözsüz ki, aktyorlar öz rollarının öhdəsindən gəlməyə böyük səy göstərirdilər.

Həyatını bu vaxta qədər, boş, mənasız əyləncələrdə keçirmiş, birdən bunun peşmanlığını çəkən, bədbəxtlik məngənəsində sıxlı-

Ədilə obrazını Bəsti Cəfərova duya-duya ifa edirdi. Hər gün eyni küçə ilə, eyni səki ilə işə gedib gəlməkdən, hər gün eyni tanış sifətləri, riyakar münasibətləri, əhatə olunduğu mühitdəki yeknəsəqliyi, mənasızlığı görən, bunlardan mənənə sıxılan, bezikən Ədilə əri Xəlildən də nara-zıdır. Çünkü o, Ədiləni dar çərçivədə, yalnız bir qadın kimi sevir. Ədilənin xəyal aləmi başqa rəngdədir. Onun idealında, istəyində olan insan həyatda görünmür. Ədilə Xəlili sevərək yox, tanıdığı üçün ona ərə getmişdi, yaşı ötdüyündən ondan yaxşısına da gedə bilməzdi. Xəlil Ədilə üçün hər şərait yaratmışdı. İmkani olduqca daha yaxşı şərait yaratmağa hazır idi. Tamaşaşa Ədilə – Xəlil xəttinin estetik parametrləri tam açıqlanırdı. Ədilənin sosial təminatı olsa da, mənəvi təminatı yox idi. Bu səbəbdən də, o, Xəlildən ayrıılır.

Cəfər Namiq Kamalın ifa etdiyi Xəlil obrazı tamamilə yaxıq, bəd-bəxt bir adam idı. Nədə idi onun bədbəxtliyi? Xəlilin düşüncələri kimi, arzuları, sevgisi də solğundur. O, Ədiləni özünün anladığı, başa düşdüyü kimi sevir. Ədilənin ondan nə üçün ayrıldığı səbəbi də Xəlil üçün qaranlıqdır. Maddi cəhətdən təmin olunmuş Xəlil mənəviyyatca bir heçdi. Xəlilin bədbəxtliyi də bunda idi; lakin o bunu anlaya bilmirdi. Nə bu cəhətdən, nə də Ədiləni necə sevmək lazımlı olduğu baxımından Xəlilin düşüncəsi kifayət deyildi. Bax, məhz əri Xəlilin bu cahilliyi, nadanlığı, üstəlik də yaşadığı mühitin riyakarlığı Ədiləni əzir, o özünü bədbəxt, uğursuz, tənha və kimsəsiz hesab edir, həyat onun üçün dö-zülməz olur. Burası da pisdir ki, Ədilə heç kimə, hətta yaxın rəfiqələrinə belə inanmır, ürəyini heç kəsə aça bilmir; əzab içində qovrulur, sı-zıldır; yalnız xəyalları ilə baş-başa verib yaşıyır.

Bütün bunları – bu psixoloji duyğuları, xəyalları Elçin ustadanə bir şəkildə önə çəkib. Doğru deyilmişdir ki, «Elçin varlığı hadisə və insan səciyyəsini canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından istifadə edir. Göz önündə aşkar olan reallığın təsviri ilə yanaşı obyekt üçün pərdəli, ancaq subyektin özü üçün aşkar olan daxili aləmi də – əgər bu aləm gözəl isə gözəlliyini, ziddiyyətli isə ziddiyyətlərini də daxili nitq, surətin öz-özünü mühakiməsi, xəyal, xatirə, yuxu və s. vasitələrlə əyanıləşdirməkdə ustalıq göstərir» (15, s.4).

«Poçt şöbəsində xəyal» tamaşasındaki, Ədilənin təsəvvüründə canlandırdığı, ona mənəvi dayaq olan, bir növ, qüvvət verən Kişi obrası sanki bir hakim rolunu oynayırdı. Ədilə üçün qüvvət, iradə, cəsarət, qətiyyət mənbəyi olan Kişi onun qəlbini didib parçalayan şübhələrə, rahatlığını əlindən almış məchul, aramsız suallara bir aydınlıq gətirib daxilini üzə çıxarırdı. Bununla kifayətlənməyib Ədilənin fikir və düşüncələrini doğru istiqamətə yönəldir, aydın məcraya salırı; söyləyir və inandırırkı ki, həyat yaxşı insanlardan xali deyil.

Səhnəmizin istedadlı aktyorlarından olan Ramiz Məlikov Kişi rolu bacarıqla yaradırdı. Tamaşanın ideya istiqamətinə bir aydınlıq gətirməklə, estetik mahiyyətini də qüvvətləndirirdi. Aktyorun ölçülübüçilmiş, həm daxili, həm də fiziki hərəkətləri həqiqətin, gözəlliyin, sədaqətin təsdiqinə və təbliğinə yönəlmüşdi.

Kişinin – Ramiz Məlikovun bir sualına cavab verməklə tamaşa达ı surətlər öz daxili aləmlərini, kimliklərini, nəyə qadir olduqlarını, hansı niyyətlə yaşadıqlarını, hansı mənsəbə qulluq etdiklərini açıb göstərirdilər.

Məlum olurdu ki, qəzaya uğrayan Ədilə özünə gələndən sonra birinci olaraq Yoldaş Təklə, Baba ilə, Xəlillə üzləşir. Demə, Yoldaş Tək (Səyavuş Aslan) ictimai əmlakla maraqlanan, bununla da özünün ictimai-siyasi şüurunun formalaşdığını dərk edən bir adamdır. Baba (Məcnun Hacıbəyov) Yoldaş Təkin tez ölməsini arzulayan, özünü müdir vəzifəsində görmək istəyən ikiyüzlü bir məxluqdur. Xəlil isə (Cəfər Namiq Kamal) dar düşüncəli, şöbə müdirlərinin ona dediyi «Məni bundan sonra adımla – Səlim deyə çağırıa bilərsən» – sözlərindən qürur hissi duyan ciliz təbiətlidir. Ədilə ilə evlənmək onun həyatında ən dəyərli hadisədir.

Gülya və Zulya adları ilə çağırılan Gülzarla (Firəngiz Mütləlimova) və Züleyxanın (Hicran Nəsirova) Xəyal kişinin (Ramiz Məlikov) doğru, düzgün cavablarından məlum olurdu ki, bu qadınların taleyi Ədilənin taleyindən heç nə ilə fərqlənmir. Onların da həyatı boş və mənasızdır, zahirdə deyib-gülsələr də, daxilən arzusuz, istəksiz yaşayırlar, həyat onlar üçün mənasızdır. Bədbəxtliklərini bilə-bilə bu həyatla



*Yoldaş Tək-S.Aslan, Baba-C.Məcnunbəyov*



*Züleyxa-H.Nəsirova, Gülzar-F.Mütəllimova*



*Ədilə-B.Cəfərova, Kişi-R.Məlikov*

razılaşıblar. «Mən dərk etdim ki, xoşbəxt olsan da, bədbəxt olsan da, mənası yoxdur – sən ki öləcəksən». Soyuq bir gecədə ölümü dərk edən Ədilə kimi Gülgəz da, Züleyxa da bu həyatda məcburən yaşayır və sə-birsizliklə ölümlərini gözləyirdilər ki, bu cansızıcı həyatdan canları qurtarsın.

«Poçt şöbəsində xəyal» əsərində Elçin bir mütfəkkir kimi qəhrəmanını mübarizəyə səsləyir; göstərir ki, məglubiyyətlə razılaşmaq acizlik, iradəsizlik əlamətidir. Bu naqis cəhətlər insanı məhvə sürükleyir. Həyatdan əlini üzmüş, yaşamaqdə bir məna görməyən, ölümü gözləyən, onun var olması ilə təskinlik tapan Ədilə Xəyal kişi ilə söhbətindən sonra başqalaşır, həyata bağlanır. Ədilə də, əsərdəki digər obrazlar da belə fikri təlqin edirlər ki, ölüm o zaman dəhşətli olur ki, sən acizanə bir halda oturub ölümü gözləyəsən və onunla təskinlik tapasan.

Müstəqillik dövrü teatrımızın inkişafında müstəsna yeri ilə parlaqcasına görünən Elçinin poçt şöbəsində yaratdığı xəyalın tilsiminin



*Soldan Xalq yaziçisi Elçin, rejissor Firudin Məhərrəmov,  
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram  
Teatrının direktoru İftixar Piriyev*

sehrini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının is-tedadlı kollektivinin və maraqlı aktyor heyətinin iştirakı ilə tanınmış rejissor Firudin Məhərrəmovun yozumunda ecazkar səhnə təcəssümü tapmış tamaşası ilə aça bildi.

İlk tamaşası 10 dekabr 2005-ci ildə uğurla oynanılan tamaşa əsərdəki personajlarının poçt şöbəsində xəyal təəssüratı yaranan mizanları ilə başlanır, daha sonra Qara Fraklı Skripkaçı xəyali pərdəni açaraq baş verəcək hadisələri izləmək üçün tamaşaçıda ovqat yaradır. Personajlar süjet xətti ətrafında müəllif tərəfindən onların hər biri qarşısında qoyduğu vəzifələri tamaşanın sonuna qədər dinamik şəkildə inkişaf etdirir, mövzunun lirik-romantik, bir qədər də felsəfi, psixoloji cəhətlərini zaman-zaman cıralayaraq əsərdəki özünəməxsusluğun mənzərə-

sini yaratır. Əsərin baş qəhrəmanı Ədilə yaşadığı həyat həqiqətləri ilə kəskin mübarizəyə qalxır. O, poçt şöbəsinə məktub üçün gələn bir insanın simasında öz idealını tapır və xəyalən hər an onunla bir yerdə olur. İdealını tapdığı həmin obrazın hakimliyi ilə ətrafindakıları məhkəmə qarşısında mühakimə edir. Onların hər birini ifşa etdikdən sonra həyat həqiqəti ilə xəyallar dünyası arasındaki fəzaya qalxır, əriyib yox olur. Tamaşa başlanğıcdakı şəkildə də yekunlaşır. Fərq bircə onda olur ki, başlanğıcda əsərin baş qəhrəmanı Ədilə rəmzi olaraq özü üçün uydurduğu adamla xəyalvari rəqs edir. Tamaşanın sonunda Ədiləni onun yerini tutan bir başqası – Gülgəzar əvəz edir. Bu isə müəllif təxəyyülünün xəyallar aləminin nə qədər romantik, şirin, əlçatmaz olmasına baxmayaraq, həyatın hər zaman öz axarı ilə beləcə davam etməsi nə işarədir.

Ədilə – tamaşa boyu sirli-sehrli dünyası ilə tamaşaçıda lirik-romantik ovqat yaranan, psixoloji səhnələrlə insanı düşünməyə vadar edən bu obraz müəllifin əsərdə demək istədiyi fikirləri özündə dolğunluğunu ilə təcəssüm etdirir, hadisələrin axarında əsas personaja çevriləməklə duyğuların, hisslerin həssas təsir qüvvəsi ilə tamaşaçının qəlibini ovsunlayır, onları öz həqiqətinə inandırmağa məcbur edir. Müəllif tərəfindən incə ilmələrlə toxunan bu obraz istedadlı aktrisa Elnarə Heydərovanın təqdimatında olduqca füsunkar, cazibədar və emosionaldır...

Kişi – Rəmzi yük daşımaqla Ədilənin xəyallarının talismanına çevrilən bu obraz, eyni zamanda yalanla həqiqət arasındakı tərəddüldərən boğulan insanlara ittihamçı kimi müəllifin gerçekliyi göstərməsi missiyasını da daşıyır. Bir çox tamaşalarda uğurlu oyun nümayiş etdirən Vüsal Mehrəliyev yaratdığı Kişi obrazı ilə də öz ənənəsini qoruyub saxladı.

Gülgəzar həyata baxışı ilə bir qədər fərqlidir. Ədilədən fərqli olaraq o taleyi ilə barışmaq məcburiyyətində olan insan təəssüratı yaratır. Ədilə xəyallar dünyasında öz aləmini qura bilirsə, Gülgəzar adı həyat tərzindən kənara çıxa bilmir. Sevilən aktrisa Tünzalə Əliyeva öz kolortılı oyun tərzi ilə tamaşaçının qəlbini ovsunlaya bildi.

Yoldaş Tək – təfəkkürü, ağlı, dünyagörüşü ilə məhdud imkanlar çərçivəsində həyat tərzi keçirən, Ədilədən fərqli olaraq yalnız özür sərmək, vəzifə sahibi olmaq kimi adilikdən başqa uzağı görə bilməyən, lakin varlığı ilə təzad yaradan ədilələrin parlaqlığının görünməsinə xidmət edən bir personajdır. Uzun müddət Mingəçevir teatrında maraqlı sənətkar ömrü yaşamış Vaqif Kərimov bu obrazı məhz yuxarıda qeyd olunan komponentlərlə təqdim edə bilib.

Baba – tamaşaşa dünyaya baxışı, insanlara münasibəti ilə seçilən, yalanla doğru arasındaki fərqi mənəsi barədə düşünmək belə istəməyən, mahiyyəti etibarı ilə cəmiyyətin ünsürünə çevrilən Baba obrazı respublikanın əməkdar artisti Süleyman Nəcəfovun ifasında dadlı-duzlu və qəribəliklərlə dolu bir obraz kimi yüksək peşəkarlıqla yaradılıb.

Xəlil – Ədilənin həyat yoldaşı kimi təqdim olunan bu obraz əslində Ədilənin düşüncələrindəki, xəyallarındaki sevgisi ilə ziddiyət yaradan bir obrazdır. Ədilə onu sevmir. Lakin Xəlil Ədiləni canından arṭıq sevdiyini diliñə gətirsə belə Ədilənin xəyalında yaratdığı Kişi obrazının məhkəməsi qarşısında özünü ifşa edir. Məhz bu ifşadan sonra Ədilə onsuž da sevmədiyi Xəlildən ayrılır. Hətta ayrıraq səhnəsində belə Xəlil həqiqəti etiraf etmək üçün özündə güc tapa bilmir. Bütün ömrünü boğazdan yuxarı hissələrlə yaşayan Xəlil obrazı ümidverici aktyor Niyaməddin Səfərəliyevin ifasında dolğundur.

Qoca Professor – xalq artisti Arif Quliyevin ifa etdiyi bu personaj tamaşaşa xüsusi şuxluq yaratdı. Əvvəldən sona qədər hay-küy içində səhnəyə gələn və gəldiyi səpkidə də səhnəni tərk etməklə cəmiyyətdə yaradılmış əsəbiliyin tarım vəziyyətini əks etdirən yaşlı nəslin nümayəndəsi – Qoca Professor obrazı gülüş ustasının ifasında tam parlaqlığı ilə təqdim olundu.


Qara Fraklı Skripkaçı – bu obraz müəllif tərəfindən çox maraqlı, özünəməxsus tərzdə təqdim olunmuşdur. Tamaşa zamanı dinamiklik yaradan, hadisələrə qeyri-adi müdaxilələrlə yanaşan, xəyallar aləminin romantikasını, lirizmini göylərə uğuracaq təsirlə tamaşaçı ürəyinə yol taparaq ovsunlaması, Ədilənin özür ritmində leytmotivə çevrilərək xəyallar dünyasına apara biləcək qüvvəyə malik olması tamaşanın



Gülzar-T.Əliyeva, Yoldaş Tək-V.Kərimov, Ədilə-E.Heydərova



Gülzar-T.Əliyeva  
Ədilə-E.Heydərova



Xəlil-N.Səfərəliyev  
Ədilə-E.Heydərova



*Yoldas Tək-V.Kərimov, Ədilə-E.Heydərova*



*Ədilə-E.Heydərova, Kişi-V.Mehrəliyev*

vuran nəbzinə çevrilir. İstedadlı aktyor Elnur Hüseynovun ifasında bu obraz bütün keyfiyyəti ilə sevildi, tamaşaçının rəğbətini qazandı.

Telefonçu Qız – müəllifin poçt işçiləri kimi təqdim etdiyi personajlardan bəhrələnərək rejissorun uydurduğu bir obrazdır. Bu obraz tamaşa boyu telefonla Şuşa ilə danışmaq istəyən bir nəfəri calaşdırmağa çalışır. Lakin hər dəfə müəyyən səbəblər nəticəsində baş tutmur. Zəhra Baxşəliyevanın uğurlu ifası tamaşa boyu bütün personajların dərdinə, kədərinə, xəyalların sehrinə, gerçəkliliklə uydurmanın ilgimini nisgil dolu bir ovqat qatır.

«İnsan var olduqca həyatın labirintləri də var. İnsan yaşadıqca tənhalıq, arzular, xəyallar, yalan və həqiqət, olum və ölüm labüddür. Lakin yaşamaq təkcə dünyaya gəlməkdən ibarət olmadığı kimi, xəyal-lar da təkcə uydurmadan ibarət deyil. Bəzən xəyallar da həqiqətə çevrilə bilir. Ədilənin həyat həqiqətindən xəyallar da həqiqətə çevrilə bilir. Ədilənin həyat həqiqətindən xəyallarına doğru uçduğu kimi. Ədilə getdi, lakin onun yerini bir başqası tutdu, hər gedənin yerini dünyaya yeni gələnin tutduğu kimi» (109).

Tamaşada rəssam işi haqqında danışarkən, fikrimizcə, Nabat Sə-mədovanın tərtibatının uğuru barədə yalnız bir cəhətə nəzər salmaq kifayət edər. Rəssam həqiqətlə xəyallar dünyasını obrazlı şəkildə tam kamilliyyi ilə vermək üçün yerdəki dekorların fəzada əksini canlandırmalı əlçatmazlıq ilgimi yarada bilib. Arxası salona tərəf qurulan dekorlar fikir etibarilə salonda oturan hər bir tamaşaçını hadisələrin iş-tirakçısına çevirirdi. Tərtibatın bu cür özünəməxsusluğunu rəssamin maraqlı tapıntısı kimi son dərəcə uğurlu idi. Bu müəllifin və rejissorun fi-kirləri ilə tam uyğunluq yaradırdı. Musiqi seçmə olsa belə, rejissorun musiqi duyumunun həssaslığı aydınca sezilir və tamaşada qoyulan ide-yanın açılmasına düzgün xidmət edirdi.

Xəyallar insanın həyatında reallaşdırıa bilmədiyi arzularının iç dünyasında rahatlıq tapması üçün yaratdığı, uydurduğu sehrli bir dün-yadır desək, poçt şöbəsində yaranmış xəyalların daha romantik və da-ha sehrli olduğu nə qədər məntiqə uyğundur. Bu romantik, sehrli xə-yallar isə pyesin başqa bir quruluşunda artıq möcüzəyə çevrilir. Azə-

baycan Dövlət Rus Dram Teatrında Elçinin «Poçt şöbəsində möcüzələr» adı ilə oynanılan bu xəyali pyesinin ilk tamaşası 2002-ci il fevral ayının 23-də göstərildi.

Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Sarovski müsahibələrinin birində söyləyir ki: «Mən Elçinin dörd pyesini Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaşa hazırlamışam. «Salam, mən sizin dayınız», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Poçt şöbəsində xəyal». Ona görə də onun yaradıcılığı, qəhrəmanları mənə doğmadır. Əvvəlki üç tamaşanı hazırlayarkən mən Elçin müəllimdən məhəbbət mövzusunda pyes istədim. Günlərin birində o mənə «Poçt şöbəsində xəyal» pyesini təqdim etdi.

Bu pyesin qəhrəmanı qadındır. Onun daxili aləmində Elçinin dramaturgiya yaradıcılığına xas olan böhranlı vəziyyət mövcuddur. Belə insanlar, Şekspirin dililə desək, dövrlər arasında əlaqə itdiyi bir vaxtda özlərini normal hiss edə bilmirlər, necə yaşamaq lazımlılığı bilmirlər. Bu pyesin poçtda işləyən qəhrəmanı da ətrafla əlaqəsini itirib. Onu nə əri, nə rəfiqəleri, nə də iş yoldaşları başa düşürlər. Qadının xəyalında ideal insan təzahür edir. Pyesin adından göründüyü kimi, əhvalatlar ona görə poçt şöbəsində vaqe olur ki, məhz poçta müxtəlif xarakterli insanlar gəlirlər. Qadın xəyallarında poçt şöbəsinə gələn bir nəfərlə səhbətləşir, onu sevir. Qadına elə gəlir ki, məhz bu adam onu anlayır, başa düşür. O, hər şeyi – işini, ərini, rəfiqələrini atır. Personaj alleqorik şəkildə özünə qayıdır. Bu isə o deməkdir ki, bizi isidən ürəyimizdir, biz onu başa düşməliyik.

Bu xətt Elçin dramaturgiyasının əsas yaradıcılıq istiqamətlərinə dəndir. Belə hərəkət insanın öz-özü ilə razılığı, harmoniyasıdır. Bu cür insanlar cəmiyyətin ümumi qanunları ilə yaşamaq istəmirlər. Cəmiyyət onları başa düşmədiyindən, onunla konfliktə yaşayırlar.

Məncə Elçinin sənətkar kimi həyata baxışı, dramaturgiyası qeyri-adi olduğu üçün teatrlar ona müraciət edirlər. Onu da deyim ki, Elçinin pyeslerinin öz tamaşaçısı, publikası var. Onlar çox incəliklə Elçinin qəhrəmanlarının nə düşündüklərini bilirlər» (128).

Əsəri rus dilinə A.Orlov tərcümə etmişdi. Tamaşaşa teatrın baş

rejissoru xalq artisi Aleksandr Sharovski quruluş vermiş, bədii tərtibatını Aleksandr Fyodorov hazırlamış, musiqisini Vladimir Neverov tərtib etmişdi. Rolları Mələk Abbaszadə (Ədilə), Səfa Mirzəhəsənov (Xəyalı şəxs), Fuad Osmanov (Xəlil), Məbud Məhərrəmov (Yedinstvennov), Naina İbrahimova (Züleyxa), Natalya Pışkina (Gülzar), Nadir Əbdürəhimbəyov (İbrahim), İosif Tkaç (professor Əliquluzadə), Zinəida Sibeleva (Qarri) ifa edirdilər. Yuxarıdakı səhifələrdə qeyd etdiyimiz kimi «Poçt şöbəsində xəyal» 2001-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Mehriban Ələkbərzadənin quruluşunda göstərilmişdi. Təbii ki, hər rejissor əsəri özünəməxsus yozumda tamaşaçılara təqdim etmişdi. Quruluşçu rejissor A.Sarovski 1969-cu illərdə yazılmış bu əsərin bu günümüzlə səsləşdiyini, müasir olduğunu yaxşı duymuş və onu məhz bu yönündə tamaşaçıya təqdim etmişdi. Məgər bizim yaşadığımız cəmiyyətdə, «Poçt şöbəsində xəyal» pyesinin qəhrəmanı Ədilə kimi, xoşbəxtliyini axtaran, fəqət tapa bilməyən, bütün günahları başqalarında görən, insanlarda heç bir yaxşı cəhət görməyən adamlar azdırmi?

Tamaşaya, əsasən gənc aktyorları cəlb etmiş rejissor müəllif fikrini, əsərin daxili ideya məzmununu tamaşaçıya çatdırı bilmüşdi. İnsanın ailədə, işdə, cəmiyyətdə borc və vəzifələrini yerinə yetirməsi, həyatda çalışmaq cəhdı, bu yönədə axtarışları zamanı səhv fikirlərə, səhv hərəkətlərə yol verməsi – fikri tamaşada aydın nəzərə çarpırdı. Quruluşçu rejissor Aleksandr Sharovski tamaşanın finalı ilə bağlı əsərin müəllifi ilə fikir mübadiləsi zamanı bildirmişdi ki, «Mən çox aydın final istəyirdim, yəni ya toy olsun, ya da yas. Amma müəllif mənimlə razılaşmadı və mən indi buna şadam. Çünkü sonra özüm də gördüm ki, tamaşanın qeyri-müəyyən sonluqla bitməsi daha doğru variantdır» (128).

Ədilə gənc aktrisa Mələk Abbaszadənin say etibarilə üçüncü rolü idi. Əslində isə bu onun ilk baş rolu idi. Buna baxmayaraq aktrisa obrazın fikir və düşüncəsini, xəyalı aləmini aydın açıb göstərirdi. Poçt şöbəsində işləyən Ədilə ətrafdakılardan, müasirlərindən özünün yaşayış tərzi və düşüncəsi ilə tamamilə fərqlənir. O, heç kəsdə yaxşı bir

keyfiyyət görmür. Həyatda, ətraf mühitdə, işlədiyi kollektivdə, yaxın rəfiqələri ilə münasibətində, hətta əri Xəlillə səhbətlərində, davranışlarında sünilik, riyakarlıq, ikiüzlülük görür. Təbii ki, bu cəhətlərlə birşəmər, həyatda özünə yer tapa bilmir. Bu səbəbdən tez-tez əsəbiləşir. Odur ki, yerli-yersiz əri Xəlili, rəfiqələrini, iş yoldaşlarını, hətta poçt şöbəsinin rəisini acılayır. Bəzən o öz hərəkətlərindən peşman olsa da, xəyalən özünə haqq qazandırı-qazandırı yaşadığı bu mühiti, bütövlük-də cəmiyyəti kökündən dəyişməyə qadir bir varlığın gələcəyini və hər şeyi öz yerinə qoyacağını səbirsizliklə gözləyir. Aktrisa bütün bu halları, obrazın daxilində baş verən təbədullatı açıb göstərirdi. Ədilənin – Mələk Abbaszadənin xəyal etdiyi, arzuladığı xəyali adam gəlib çıxır. Xəyali adam əvvəl onu yüksəkliyə qaldırıb həyata real baxmağı, insanlara obyektiv münasibət bəsləməyi tövsiyə edir. Söyləyir ki, sən gərək cəmiyyətlə ayaqlaşasan, həyatın gözəlliklərindən zövq almağı bacara-san, insanlarda yalnız mənfi cəhətləri deyil, müsbət keyfiyyətləri də görəsən. Ədilə – Mələk Abbaszadə Xəyali adamlı razlaşsa da, ürəyində bir yüngüllük, xoşhallıq duysa da, ondan tələb edir ki, qoy o, insanların iç üzünü açmaq üçün onların hər birinə «Həyatda sənin üçün ən mühüm hadisə nə olub?» sualını versin. Xəyali şəxs Ədilənin bu arzusunu yerinə yetirdikdə, məlum olur ki, Ədilənin özünün də həyatda günahı az olmayıb. Axı Ədilə özü artıq üç ildir ki, sevmədiyi bir adamlı yaşayır, təmiz məhəbbətlə sevdiyi adama qovuşmaq üçün heç bir iş görməmiş, məhəbbətsiz həyat onu insanlara biganə olmağa sövq etmişdir. Nəhayətdə Ədilə heç kəsdə, kiçicik də olsa yaxşı cəhət görmək qabiliyyətinə malik deyildir.

A.Şarovskinin başqa işlərinə nisbətən bu tamaşa həqqında fəlsəfi düşüncəsi ilə fərqlənirdi. Tamaşanın bədii obrazından başlanan bütün komponentlərin və mətnaltı mənaların açılışına qədər hər şeydə dərin məna duyumu özünü hiss etdirir. Tamaşanın bədii obrazı səhnə meydanı üstündə asılmış iri, əzik saatlardır ki, sabit olmayan vaxta işarə idi. Bu bədii obrazı dialoqlarda, replikalarda oyuna cəlb etmək, əlbəttə, asan deyildi. Elçinin dramatik əsərində Şarovski həyatı suallara istənilən qədər cavab tapa bilmişdir (162).



«Poçt şöbəsində möcüzələr» tamaşasından səhnələr





*Qari-Z.Sibilyova*



*Tamaşadan səhnə*



*Ədilə-M.Abbaszadə, Züleyxa-N.İbrahimova, Gülzar-N.Pışkina*

Elçinin «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb»), «Mənim ərim dəlidir» («Diaqnoz «D») pyeslərinin Azərbaycan Dövlət Rus Dram Teatrındakı tamaşaları həmin teatrın yaradıcılıq inkişafına güclü təsir göstərməklə yanaşı, eyni zamanda teatrın məqsədinə də uyğun idi. Elçin müsahibələrin birində bu gərəkli və əhəmiyyətli cəhəti vurğulayaraq demişdir: «Rus Dram Teatrı son illərdə Azərbaycan dramaturgiyasına xüsusi fikir verməyə başlayıb. Teatrın ancaq Azərbaycan dramaturgiyasına müraciət etməsi təbii ki, düzgün olmazdı və onu tələb etmək də lazımdır. Teatr yaxşı olardı ki, Azərbaycan dramaturqlarının əsərləri ilə bərabər dünya klassiklərinin əsərlərini, rus ədəbiyyatının gözəl nümunələrini də tamaşaaya hazırlasın. Amma əvvəlki illərdə, təəssüflər olsun ki, Azərbaycan dramaturgiyası bu teatrın diqqətini o qədər də cəlb etmirdi. Son beş-altı ildə, indiki hadisələrin kontekstində bu teatrın yaşaması, Azərbaycan dramaturgiyasını təbliğ etməsi, eyni zamanda xarici ədəbiyyatı tamaşaçılara tanıtması çox əhəmiyyətli hadisədir» (81).

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında səhnələşdirilən mövzu və janr etibarilə müxtəlif əsərlərin tamaşaları, eləcə də Elçinin «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb»), «Mənim ərim dəlidir» («Diaqnoz «D») və «Poçt şöbəsində xəyal» pyeslərinin səhnə təcəssümü göstərdi ki, teatr öz müqəddəs adını yüksək tutur, orada çalışan aktyorlar da hər zaman bu adın təmizliyini qorumağa səy göstərirlər.

**§ 2. «Qatil».** İlk tamaşası 27 sentyabr 2003-cü ildə oynanılan «Qatil» (Ulduzlar aləmində qətl) tamaşası Mehriban Ələkbərzadənin Elçin dramaturgiyası ilə ikinci görüşü oldu. Bu əsər Elçinin əvvəlki pyeslərindən fərqli olaraq hissələr üzərində, həm də hər kəsin dərhal duyacağı və özünə yaxın hesab edəcəyi, eyni zamanda bu hissələrin əsl insana məxsus ülviliyi, paklığı ilə cəmiyyətimizin çirkəblərini bir andaca məhv edə biləcək qabarlıq duyğuları ilə tamaşaçının ürəyinə yol taparaq onu da bu hissələrə qoşulmağa vadar edən bir pyesdir.

Yaşadığımız dövrdə aktual olan mənəvi iflas problemini eks etdi-

rən əsərdə insanları, cəmiyyəti tərbiyə edən müəllimə – Qadın öz keçmiş şağırdını zəhərləyib qatilə çevirilir. Müəllif düşünülmüş şəkildə qatilə çevrilən insanı müəllimə kimi təqdim edib. Axi öyrədən qatilə çevrilə bilirsə, bəs onda öyrənən (oxucu və ya tamaşaçı) hansı faciələr törədə bilər? Elçin tamaşaçıları bu sual qarşısına çıxararaq, eyni zamanda izah edir ki, hər bir insanın hissləri onu kimliyindən asılı olma yaraq, hansı istiqamətə istəsə yönəldə bilər. Yetər ki, insan öz hisslərini ağlinın simfoniyasına diqqət kəsilməyə vardar etsin. Yoxsa pyesdə olduğu kimi, küçələri dolaşan, rəzil, axmaq bir insan hər kəsi istənilən bələya düçər edə bilər. Pyesdə və tamaşada bir neçə xətt üzərində, lakin paralel inkişaf edən fikirlər eyni məqsədə xidmət etməklə, həm də hərəsi ayrıca bir cəhəti tamaşaçıya təqdim edir və bugünkü həyat reallığının nə qədər labirintli olduğunu bildirir.

Bu yerdə sənətşünaslıq doktoru professor Məryəm Əlizadənin tamaşa ilə bağlı fikirlərinə diqqət edək: «Ah, Paris, Paris!..», «Mənim ərim dəlidir» («Diaqnoz «D»), «Poçt şöbəsində xəyal» pyeslerinin ideya qurğuları aldadıcı sadəliklə yozulur və gün kimi aydın qənaətlərə asanca gəlməyə imkan verir. Amma məhz bu aldadıcı sadəlikdə Elçinin gizlətdiyi «tələlər» və «tuzaqlar» qəflətən (bu da Elçinin yaradıcı metodunun «hiyləgərliyi»!) işə düşür – oxucu – tamaşaçı gözləmədiyi yerdə büdrəyir, məntiqi qapqanın içində vurnuxaraq mənəvi-əxlaqi problemləri həll etməyə başlayır» (69).

«Poçt şöbəsində xəyal» əsərindəki poetik forma bir qədər «Qatıl» pyesi ilə yaxınlıq təşkil edir. Orada həqiqətlə riyakarlıq arasındaki uçurum, yalanla gerçeyin təzadı və tənhalığın romantik duyğuları müəllifin «Qatıl» pyesində yaratdığı hisslərin emosiyasına sanki bir körpü salır. Bütün bu incəlikləri Mehriban Ələkbərzadə çox həssaslıqla duyub, hər iki pyes arasındaki fərqi zərgərcəsinə ayıra bilib, nəticədə iki mükəmməl tamaşa yaradıb. Beləliklə, Mehriban Ələkbərzadə Elçin dramaturgiyasındaki incə, həssas duyğuları, fikrin alt qatındakı mənələri çox ustalıqla açıqlayaraq səhnə dili ilə tamaşaçılara təqdim etmiş, bu dramaturgiyanı «sehrli seyr» poetikasında həll etməyə üstünlük vermişdir. Şübhəsiz ki, bu poetikada tamaşa hazırlamaq rejissordan


böyük məharət və məsuliyyət tələb edirdi. Nədən ki, «pyesin qurğusunu təşkil edən bütün elementlər bədii-estetik həllini ikili sistemdə tapmalıdır; ... tamaşanın predmeti həm ekzistensional qatda «ruh» kategoriyası kimi, həm rasional qatda «psixoloji yaşam» kimi mövcud olmalıdır... Mehriban xanımın rejissor poetikasının ifadəliliyini təmin edən əsas şərt istedadlı sənətkarın problemə baxış bucağının son dərəcə səmərəliliyində və tutarlığındadır» (69).

«Qatıl» faciəsində əsas psixoloji konflikt Qadın və Oğlan arasındadır. Əsərdə mənəvi paklıqla mənəviyyatsızlığın təzadı dramatik süjetin və konfliktin mərkəzində dayanır. Burada «insan ləyaqətinin ucalığı ilə qismətin amansızlığı arasındakı təzad da pyesin ideya-mövzu qatını daha da zənginləşdirir» (106). Ömür boyu öz ulduzunu axtaran Qadın – Şükufə Yusupova qəribə bir gözlənilməzliklə öz ulduzunu tapır, bununla da həyatın mənasını dərk etdiyini təsəvvür edir. Lakin «Ulduzlar aləmi» səhnəsində «Qadın» (bu səhnə, az qala tamaşanın simvoluna çevriləcək qədər zövqlə canlandırılıb) ülviliyinin, paklığının çirkabla üz-üzə durduğunu və ağ vərəqə düşən qara ləkənin silinməz olduğunu dərk edir. Bu səhnədə rejissor ulduzlar aləmini bəmbəyaz bir effektlə təqdim edirdi. Ulduzlar aləminin romantik paklığından, təmizliyindən real həyat həqiqəti içərisinə qayıdan Qadın – Şükufə Yusupova dəmir məngənə arasında sıxılıb əzab çəkilecək qədər çətin məqamlarla rastlaşır.

Tənqidin yazdığı kimi, «Qadın surəti pyes boyu əsasən üç psixoloji məqamlar yaşamalı olur. Əvvəlcə tənhalıq böhranı, sonra müvəq-qəti aldaniş eyforiyası və nəhayət, dərin peşmanlılıq üzüntüsü. Hər üç məqamı Şükufə Yusupova yüksək professionallıqla, böyük ehtirasla, məhərətlə yaratdır» (106). Cəsarətlə deyə bilərik ki, bu obraz çox geniş aktyor potensialına və qadın füsunkarlığına malik Şükufə xanımın növbəti uğurudur: «... çağdaş Azərbaycan teatr sənətində Şükufə Yusupova səviyyəli aktrisa olmasayı Elçinin dramaturji vasitərlə yaratdığı Müəllimə (Qadın) obrazı öz adekvat səhnə təcəssümünü çətin ki, tapa bilərdi» (69).

Həyat hadisəsinin bədii həllini ustalıqla nümayiş etdirən quruluşçu rejissor Mehriban Ələkbərzadə müsahibələrinin birində demişdir: «Mən ilk dəfə idi quruluş verdiyim tamaşaşa öz daxili dünyamı ifadə etmək üçün imkan tapmışdım. Buna görə də içimdən, əlimdən nə gəlirdisə, onu böyük yanğı və məmmuniyyətlə tamaşaşa qoydum. Bilmirəm, tamaşaçılar necə fikirləşəcəklər, mən bu əsərə adicə səhnə oynu-nu kimi deyil, həyatın bir parçası kimi baxıram. Şükufə xanımın məharətlə yaratdığı Qadın obrazı həyatda bəlkə yüzlərlədir. Sevinirəm ki, mən onların dərdlərini, qayğılarını sənətdə əks etdirməyə nail oldum» (106).

Tamaşanın bütün səhnələrində Şükufə Yusupova bir ifaçı kimi obrazın daxili aləminə varır, onun daxili təbədullatlarının yüksək nöqtəsini müəyyənləşdirir. Müəllimənin hiss-həyəcanlarını, yaşadığı faciəli vəziyyəti öz iç dünyasından keçirir. Ulduzlar tərəfindən ona bəxş edildiyini zənn etdiyi gənc kişini vaxtında özünə ulduz seçməməkdə günahlandırılan Qadının uşaqlıq xatirələrini «bu irreal mühitlə əlaqə-



*Tamaşadan səhnə*



*Qadin-Ş.Yusupova  
Polis-Y.Nuri*



*Qadin-Ş.Yusupova  
Oğlan-S.Məmmədov*



*Tamaşadan səhnələr*



*Qadin-Ş.Yusupova, Oğlan-S.Məmmədov*



ləndirməsi mövzu fantaziyanı əsərin «Ulduzlar ələmində qətl» kimi ikinci adıyla bağlayır» (18, s.181).

Tamaşada öz obrazının öhdəsindən bacarıqla gələn Sabir Məmmədovun – Oğlan rolunu, onun yaradıcılığında ciddi dönüş kimi dəyərləndirmək olar. Əsər boyu mənfi emosiyalar yaranan Oğlan – Sabir Məmmədov öz oyun tərzi ilə Qadının – (Şükufə Yusupova) obrazının açılmasına, rejissor tərəfindən verilən mizanların mənalandırılmasına qədərincə kömək göstərir. Bu obraz aktyordan ciddi psixoloji təbədül-lət tələb edirdi. İstedadının təbiətinə görə mürəkkəb, təzadlı rolları məharətlə yaranan S.Məmmədov tamaşanın ilk səhnələrində riyakar-casına keçmiş müəlliməsinə «sevgisini» etiraf etməsi onu inandırmağa çalışması və özünü həyatda olduğundan tam fərqli göstərməsi epizod-larında çox inandırıcı idi. Oğlan – S.Məmmədov «bir tərəfdən öz təbii-liyi ilə Qadını inandırmalıdır, digər tərəfdən isə surətin həqiqətdə baş-qə adam olmasından tamaşaçını hali etməlidir... Məhz bu «ikili standart» vəziyyəti aktyor yarada bilir, surətin əsl xisləti barədə lazımı tə-səvvür, effekt doğurur» (106).

Aktyorun oyunundakı çatışmazlıqlar da tənqidin gözündən yayın-mırdı: «Lakin ilk səhnələrdə S.Məmmədov bəzən ifrat dərəcədə sakit və laqeyd görünür, bir insan kimi işlədiyi cinayətin daxilən onda do-ğurduğu narahatlığı, həyecanı bürüzə vermir» (106).

Rejissorun məharəti bir də uğurlu aktyor ansamblı tapmasında özünü göstərirdi. Qanun keşikçisi kimi təqdim olunan Polisin – Yaşar Nurinin ömrü boyu arzusu cəmiyyətin firavanlığından feyzlənmək de-yil, məhz qatil axtarmaq, qatil tutmaq istəyidir. Belə ki, əgər cəmiyyət firavan yaşayarsa və yaxud da bütün insanlar təpədən-dırnağa qədər müsbət hissələrlə əhatələnərsə, qatil tutmaq istəyənlərin cəmiyyətdə geniş narahatçılığı ön plana çəkilər. Xalq artisti Yaşar Nurinin bu na-rahatçılığı rejissor tərəfindən çox incə şəkildə yozulub, aktyor tərəfin-dən isə peşəkarcasına təqdim olunmuşdu. «Yaşar Nurinin ifasında Po-lis, hətta komik effektlər yaratması üçün geniş imkanlar verən xəyal səhnəsində obrazın ikinci planında sezilən dramatizmi qoruyur və fi-nal fəryadında faciə səviyyəsinə yüksəlir» (106). Başqa bir resenziya-

da isə oxuyuruq: «Yaşar Nuri gülüşü həmişə müdrikdir, çoxmənalıdır, sərrastdır. Bu əsərdəki Polis simasında da aktyor baməzə, müdrik və tragik çalarlı orijinal bir xarakter canlandırır. Əsas konfliktlə bilavasitə əlaqədar olmasa da, onun iştirakı əsərin tragic pafosuna kədərli yumor intonasiyası gətirir, tragic və komik məqamların növbələşməsi ilə tamaşanı daha maraqlı və baxımlı edir» (138). İtalyan aktyoru Tomazo Salvini qeyd edirdi ki, «hər hansı dahi bir aktyor səhnədə yaratdığı bir rol hiss etməlidir və hiss edir də. O, rol üzərində işlərkən nəinki bir-iki dəfə həyəcan keçirməlidir, hətta rola hazır olandan sonra tamaşaçı qarşısında hər dəfə çıxış edərkən, bu həyəcanın dərəcəsindən asılı olmayaraq həyəcanlanmalıdır. İstər bu birinci, istərsə də mininci çıxış olsun» (125, s.58).

Bir evin, bir ailənin üzvləri – Yaşar Nurinin qəhrəmanı qatil axtarırsa, Səidə Quliyevanın obrazı ailənin qayğılarını ciyinə alıb aparır. Bu rolun da Səidə Quliyeva tərəfindən qədərincə dolğun və bitkin olduğu nəzərə çarpırdı. Bu obraz Səidə Quliyevanın sənətkarlıq imkanlarının sonsuzluğunu təsdiqləmiş oldu.

Əsərdə bir epizodik rol rejissorun maraqlı tapıntısı kimi nəzərə-çarpacaq dərəcədə diqqət çəkirdi. Bu personaj rejissor tərəfindən məqsədil şəkildə tamaşa boyu bir kəlmə belə kəsmədən, danışmadan cəmiyyətin çirkabının və həm də insanların mənfi hisslerinin süpürü-lüb bir yerə yiğilaraq yandırılıb yox olmasına xidmət edir. Qocaman aktyor Nəcəf Həsənzadə tamaşa boyu hisslerin yolunu azan vaxtlarında, gərgin məqamlarında səhnədə görünərək yuxarıda qeyd etdiyimiz missiyani həyata keçirirdi. Quruluşçu rejissor personajlar siyahısında olmayan bu rolu Elçinin «Ah, Paris, Paris!..» tamaşasının konteksti ilə bağlamışdı. O tamaşada da N.Həsənzadə süpürgəçi rolunu oynayırdı və «Qatil» tamaşasında «eyni məhəllədə baş vermiş iki komik və faci-əvi hadisəni bir-birinə bağlayır» (106) di.

Mətanət Atakişiyevannın oynadığı Xanım Həsənzadə obrazı müəllifin cəmiyyətdəki rüşvət epidemiyasının simvoludur. Bununla müəllif çirkabın ağ vərəq üzərindəki növbəti ləkəsini göstərir və ifşa edir.

Akademik Milli Dram Teatrının baş rəssamı, Dövlət mükafatı la-

ureati Nazim Bəykişiyev hadisələrin mahiyyətinə uyğun lakonik və ifadəli vasitələr tapa bilmişdi. Bir səhnədə Qadının həyətinin, ikimərtəbəli evinin və mətbəxinin çox maraqlı kompozisiyada həlli hadisələrin dinamikliyinə, məzmunun dəqiq dərkinə imkan yaratmışdı. Fırlanan səhnənin üç məkana bölünərək bir-birini tamamlaması da yaxşı düşünülmüşdü. Bu da tam şəkildə rejissorun ideyası ilə üst-üstə düşündürdü. Hisslərin görünməz olduğu qədər də görünəcəkli təessüratı olduğu kimi, dekorlarla rın da ilgima bənzərliyi rejissor fikri ilə vəhdət təşkil edirdi.

Tamaşanın musiqisi də ideya xəttinin açılmasına xidmət edirdi. Aygün Səmədzadə musiqisinin həzinliyi, romantik səhnələrdəki təsiri, psixoloji məqamlardakı uzlaşmaları da eyni cür həmahəng idi. «Klassik musiqimizin zəngin xəzinəsindən bacarıqla bəhrelənən, müasir musiqimizi özünə söykənəcək bilən, onu zəngin çalarlarla bəzəyən» (95) Aygün Səmədzadənin musiqisi səhnədə baş verənlərlə harmoniya təşkil edirdi, obrazların canına hopmuş halda, tamaşaçını hadisələrin axarına salır, əhval-ruhiyyəyə, vəziyyətə güclü təsir göstərirdi.

Elçin «Qatıl» adlandırdığı bu əsərdə qətli törədənləri bir anlıq düşünməyə, hər hansı həyat həqiqətinin romantik duyğularla sintezinin son dərəcə diqqət və ağılla aparılmasına çağırır. Eyni zamanda müəllif hər bir insanın qatıl ola biləcəyini və qatıl olmamaq üçün nə etmək barədə düşünməyi tövsiyə edir. Bununla bərabər Elçin həm də buraxılmış səhvələr, günahlar üçün qatıl olmağa deyil, tövbə etməyə, ən vəcibi isə səhvə, günaha yol verməməyə səsləyir.

Həm dramaturqun, həm də yaradıcı həyatın uğuru hesab olunan «Qatıl» faciəsi və tamaşası ideya-estetik baxımdan kamil bir sənət əsəri kimi qiymətli və gərəkli idi. Əsər teatrın yaradıcılıq imkanlarını açıqlamaqla, onların fəaliyyət dairəsini genişləndirdi. Əsərin və tamaşanın əsasında insan? tale? ləyaqət problemi dayanırdı. Tamaşa aktyorların yaradıcılıq imkanlarını acmaqla, onların fəaliyyət dairəsini genişləndirmiş oldu. Pyesdə zahirən elə böyük ictimai problem nəzərə çarpmasa da, adı bir insan taleyinin uğursuzluğu əsasında ümumən insan ləyaqəti məsəlesi, həyatın amansız sinaqlarının ibrət nümunəsi və insan varlığına, insan şəxsiyyətinə hörmət və məhəbbət ideyası dururdu.

Əsərin və tamaşanın dəyərli, ləyaqətli cəhətlərini vurğulayan tənqidin qeyd etdiyi kimi, Akademik Milli Dram Teatrının «Qatil» tamaşası teatrın tarixində Elçinin fərdi və fərqli üslub xüsusiyyətlərini nəzərə çatdırıran uğurlu, yaddaqalan əsər kimi qaldı və milli dramaturgiyamızda faciə janrının yeni şəkildə bacarıqla işləndiyini sübut etdi.

H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivinin ifasında xalq yazıçısı Elçinin «Qatil» əsərinin tamaşası teatrın baş rejissoru Firudin Məhərrəmovun əsərə özünəməxsus rejissor yanaşması ilə maraqlı səhnə təcəssümü tapmışdır. Rejissor həyat həqiqəti ilə romantik aləmin təzadlarını incə ustalıqla müzakirə mövqeyinə çıxarır və tamaşaçıları bu təzadlar arasında düşünməyə və doğru yolu, düzgün yaşam tərzini tapmağa, ağlı hissələrin təsiri altında xilas etməyə istiqamətləndirir. Rejissor ulduzlar aləmində öz ulduzunu axtarıb tapmaqla, ağlı hissələrinin təsiri altında çabaladan, hər gecə xəyalən o aləmdə romantik dünyasına qovuşan baş qəhrəmanı – Qadını bilərəkdən ulduzlar kəhkəşanının romantik aləmində qatılə çevirir və bu yanaşma ilə o, insanları real həyatın həqiqətlərinə inanmağa, xoşbəxtliyi məhz yaşadığımız dünyanın özündə axtarmağa və romantikanın ilgimdan başqa bir şey olmadığını təlqin etməyə çalışır. Hər bir tamaşaçıya bu tamaşanı seyr etməyin səmərəsi Firudin Məhərrəmovun təqdim etdiyi təzadlar aləmində doğru yol seçməsi ilə öz faydasını tapacaqdır...

17 dekabr 2012-ci il tarixi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivinin Akademik Milli Dram Teatrının səhnəsində Bakı tamaşaçıları ilə görüş ikigünlüyünün başlangıç günü kimi teatrın tarixinə daxil oldu. Hər gün ayrı-ayrı tamaşalar təqdim etməklə Sumqayıt teatrı mərkəz tamaşaçılarına sanki bir yaradıcılıq hesabatı çərçivəsində bütün məsuliyyətləri ilə öz potensial imkanlarını sərgiləyirdilər. Teatr xalq yazıçısı Elçinin «Qatil» əsəri ilə öz işinə start verdi. O əsərlə ki, həmin əsər görkəmli ədibin səhnə əsərləri içərisində Azərbaycan teatrlarının ən çox müraciət etdiyi əsərdir və ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2003-cü ildə rejissor Mehriban Ələkbərzadə tərəfindən tamaşaya hazırlanmış, ən uzunö-


mürlü tamaşalar sırasında özünə yer tutmuşdur. Mehriban xanım həmin əsərə 2012-ci ilin sonunda təkrar müraciət etmiş və bu dəfə əsərə bir başqa konteksdən yanaşmışdır.

Əsərin ilk tamaşasına baxarkən belə bir qənaətə gəlmək olurdu ki, istər ədəbi materialın mövzu aktuallığı və həyatılıyi baxımından, istərsə də orijinal rejissor yanaşması nöqteyi nəzərindən yeni teatr estetikasının, yeni dramaturq və rejissor nəfəsinin Azərbaycan teatr səhnəsində təcəssümünün təsiri ilə maraq doğurdu. Elçin bir dramaturq kimi ümumiyyətlə hər dəfə təqdim etdiyi hər yeni əsəri ilə həm mövzu rəngarəngliyi, həm yeni poetik ruhu, həm də səhnə əsərinin teatraqrafiya xüsusiyyətinə görə fərqli yanaşma tərzi ilə yenidən doğulur. Mövzusunu həyat həqiqətlərindən alan «Qatıl» əsəri kəskin dramatizmi, İNSAN cəmiyyətində ədəb, əxlaq, vicdan fenomeninin ədəbsizlik, əxlaqsızlıq, vicdansızlıq məngənəsində əzilib suyu çıxana qədər xincim-xincim olan gözlənilməz psixoloji sarsıntıları ilə tamaşaçının lirik-romantik duyğularını hisslerin təsir qüvvəsində əsir-yesir olmağa deyil, ağlın hökmünə tabe olmağa məcbur edir.

Qırx yaşıni ötmüş bir müəlliminin başına gələn hadisə tamaşaçıları yalançı romantizmdə şam kmi əriməkdən çəkindirməyə və real həqiqətin qanadları altında qorunmağa sövq etdirir. Hər gecə şagirdlərinin yoxlama-yazı dəftərləri vasitəsi ilə onlarla söhbət edən, həyatını dörd divar arasında tənha «çürübən», yeri gəldikdə divarlarla danışan, ya da ki, göylərdə özü üçün nişangah etdiyi ulduzuna söylədiyi piçiltiləri ilə öz romantikasına qovuşan Qadının – Xatirə Süleymanova yeknəsək həyatına yağışlı gecələrin birində zorla dürtülən keçmiş şagirdlərindən olan dələduz Gənc Kişinin gəlişi ilə son qoyulur və tənhalıq həyatına xoşbəxtlik gəldiyini zənn edən Qadının həmişə inanc gəttirdiyi alın yazısında onu təqib edən ömrünün gözlənilməzliklə dolu bir-birini əvəzləşdirən gərgin dramatik sarsıntılar içərisində necə çabaldığını görürük. Sakit və qənaətbəxş hesab etdiyi həyat tərzinin bir-dən-birə belə füsünkarcasına dəyişməsindən həddəsiz-hüdudsuz sevinc hisslerinə qərq olan Qadının «xoşbəxt» həyatı çox tez sona yetir. Evdən oğurlanmış üzüyünün axtarışları ilə hər şey alt-üst olur. Bu hadisə



*Dramaturq Elçin «Qatıl» əsərinin Sumqayıt Teatrındakı  
premyerası öncəsi qarşılanarkən*



*Kisi-O.Mehdiyev, Qadin-X.Süleymanova*



«Qatil» tamaşasından səhnə



«Qatil» tamaşasından sonra Elçinin Sumqayıt Teatri  
kollektivi ilə görüşü



### *Tamaşadan səhnə*

sə yağılı gecələrin birinin romantik ovqatına bürünərək «xoşbəxt həyat» notlarında ömrünə zorla dürtülmüş keçmiş şagirdinin eclaf xisləti ilə onu dərin bir uçuruma yuvarladır. Tənhalıq anlarını hər gec öz ulduzu ilə söhbətlə dolduran zavallı müəllimə dirnaqarası sevgilisini ulduzunun göndərdiyi əvəzsiz bir töhfə kimi əzizləyərək bütün varlığı ilə ona bağlanmaqla, son qəpiyinə qədər ona xərcləməklə bu hadisəni həyatının şirin başlangıcı kimi dəyərləndirsə də, hadisələrin kəskin dramatizmi Qadını qatılə çevrilmək məcburiyyətindən qaçılmaz edir.

Əsərdə qatıl axtarmaq üçün heç bir işaret belə görünmədiyi halda, hətta müəllif Qadının Polis qonşusunu ömrü boyu qatıl axtaran bir tip kimi əsərin başlangıcında səhnəyə gətirsə belə əsərin adının «Qatıl» olması suala çevrilir. Cox sadə ardıcılıqla davam edən hadisələrin axarı və insafən deyək ki, müəllifdən qaynaqlanan cox ləzzətli bir romantikanın lirik ovqatı rejissor tərəfindən yaradılmış aktyorların zəngin performansları ilə müəllif də rejissor performansının dinamik gü-

cünü səhnədə meydan sulamaq həddinə yüksəldir və bu ovqat tamaşaçılarla qol-boyun olaraq, hadisələrin dəyişdiyi ana qədər yeriyir, müvəqqəti olaraq xoş əhvallı ruhi rahatlıq yaratса da, əsəri oxumayan hər bir kəsdə istər-istəməz belə bir sual yaradır ki, əcəba nə üçün müəllif əsərin adını «Eşq dastanı» deyil, «Qatıl» adlandırmışdır? Hətta ortada olan vəziyyətin içərisində dərin qatdan boyلانan və çox az hiss olunan ikinci bir xəttin göründüyü həssas şəkildə sezilsə belə, səhnədə cərəyan edən şirin romantizm bu xətti bir ilgim həddindən artıq boy verməməyə məcbur edir. Və birdən-birə itmiş üzüyün axtarışı ilə dəyişən, dərin psixoloji dramatizmlə əvəzlənən romantik vəziyyət müəllifin geniş təxəyyül performansının rəngarəng polifoniyasında tamaşaçını heyrətamız situasiya ilə qarşılaşdırır. Nəhayətdə qatılə çevrilmək məcburiyyətinin qaçılmaz məngənəsində çabalayan günahsız bir ziyanlı qadına həm bəraət qazandırmaq hissi ilə dolursan, həm nə qədər olmasa da qətl törətdiyi üçün onu qınayırsan və ittiham edirsən, həm də ən əsası ağlın hissələr dünyasında təsirə məruz qalmasına qarşı bir üşyan həddinə çatırsan.

H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının təqdimatının üstün cəhəti ondadır ki, Akademik Milli Dram Teatrında kı «Qatıl» tamaşası ilə heç bir oxşarlığı yoxdur. Əksinə, eyni hadisələr müxtəlif rejissor yanaşmasının aydın şəkildə göz önündə dayanan səhnə təcəssümü ilə diqqəti cəlb edən hər iki tamaşada fərqli rejissor təxəyyülünün orijinal konsepsiyasının mənzərəsi yaranır. Akademik Milli Dram Teatrında hazırlanan rejissor Mehriban Ələkbərzadənin düşüncəsində yoğrulan «Qatıl» əsəri rejissorу təkcə sənət adamı olaraq deyil, həm də bir insan kimi özünüifadə vasitəsi nöqtəsinə qədər yüksəldə bimişdisə, rejissor Firudin Məhərrəmovun hazırladığı tamaşa da rejissorun sənət performansı ilə özünə xüsusi meydan aça bilmək imkanı yaratmışdır.

Tamaşanın əvvəlindən sonuna qədər bir-birini əvəzləyən dinamik mizanlar dəyişən hadisələri sürətlə inkişaf etdirir, situasiyaları çevik həddə çatdırır və tamaşaçıları daim gərginlikdə saxlamaqla bir an belə darixmağa yer qoymur.

Aktyorların hər biri səhnədə əsl sənət nümunəsi yarada bilməklə öz sənət imkanlarının zəngin çalarlarını bütün istedadları ilə çox mü-kəmməl şəkildə ifadə edə bilirdilər.

«Qatıl» tamaşası ilə Sumqayıtlılar məhz bu fikri formalasdırı bil-dilər ki, Azərbaycan teatr sənəti öz ənənələri üzərində kiçicik bir işar-tıdan belə böyük enerji almaq iqtidarındadırlar.

Tamaşada musiqi tərtibatı tamaşanı elə duyğusal hala gətirmişdi ki, istər lirik səhnələrdə, istərsə də dərin psixoloji məqamlarda hadi-sələri bir an belə müşayiətsiz buraxmir və bütün keçidlərdə çox orqa-nik uyğunluğu ilə tamaşaçını hadisələrin içindən kənara buraxmir.

Tamaşa özünəməxsus və maraqlı tərtibatla əhatələnə bilmişdir. Lakin tərtibatın kifayət qədər yüksək keyfiyyətli materiallardan hazırlanmaması teatrin maddi imkanlarının məhdudluğunu aydınca göstə-rir. Əlbəttə ki, bu məsələ tamaşanın ümumi mahiyyətinə təsir göstərə bilməsə də, hər halda bu vəziyyətin, gözəl bir rəsm əsərinin çirkli ram-kaya alınması qədər bənzəri vardır.

Qadın obrazının ifaçısı Xatırə Süleymanova səhnədə nə qədər sə-mimi, bitkin, mükəmməl idisə, Kişi rolunun ifaçısı Oqtay Mehdiyev də bir o qədər duyğulu, dolğun və peşəkar oyun nümayiş etdirirdi.

Qonşu qadın əməkdar artist Növrəstə Həşimova və Qonşu kişi İl-qar İbrahimov hər dəfə səhnəyə gelişləri ilə əsərin süjet xəttinə xid-mət edən hadisələrin dinamik ritminin tamaşanın ruhuna uyğun şəkil-də tənzimlənməsində dolğun və rəngarəng orqanika ilə təsir göstərə bilirdilər.

Tamaşada rejissorun diqqət çəkən ən maraqlı tapıntısı (bəli ta-pıntı! Çünkü bu üsul yeni olmasa da bu tamaşada tapıntı dərəcəsinə-dir!) kimi dəyərləndirilə bilən səhnələrdən biri mətbəxdə, o mətbəxdə ki, o məkan ədəbi mətndə həm də kimya laboratoriyasına bənzədir, orada cərəyan edən hadisələrin kölgə oyun üsulu ilə təqdimatıdır. Bu tapıntı tamaşanın bədii keyfiyyətinin yüksəlməsinə son dərəcə dolğun xidmət edir və bu üsulla səhnədə yaradılan ilgımlar vasitəsi ilə rejis-sor hadisələrin reallıqlı irrealıq arasındaki təzadların qarşılıqlı mən-zərəsinin mükəmməl yaradıcısı kimi özünü təqdim edir. Kimya müəl-

liməsi olan baş qəhrəmanın qatılə çevriləməsi də məhz bu məkanda doğulur; Məsum Qadının – Qatıl Qadına çevriləməsi mətbəxdəki kölgə-dən-irreallıqdan otağa-reallığa daxil olması ilə kulminasiya nöqtəsinə yüksələn dramatizmin razvyazka aydınlığında rahatlanması təmin edir.

Tamaşanın sonunda rejissorun ulduzlar kəhkəşanını yerə endirməklə qətl hadisəsini məhz ulduzlar kəhkəşanında təqdim etməsi həyat həqiqəti ilə romantik aləmin təzadlarını incə ustalıqla müzakirə mövqeyinə çıxarır və tamaşaçıları bu təzadlar arasında düşünməyə və doğru yolu, düzgün yaşam tərzini tapmağa, ağlı hisslerin təsiri altından xilas etməyə istiqamətləndirir. Rejissorun ulduzlar aləmində öz ulduzunu axtarış tapmaqla, ağlığını hisslerinin təsiri altında çabaladan, hər gecə xəyalən o aləmdə romantik dünyasına qovuşan baş qəhrəmanı – Qadını bilərəkdən ulduzlar kəhkəşanının romantik aləmində qatılə çevirməsi insanları real həyatın həqiqətlərinə inanmağa, xoşbəxtliyi məhz yaşadığımız dünyadan özündə axtarmağa və romantikanın ilğimdan başqa bir şey olmadığına inandırmağa çalışır. Əlbəttə bu məqamda rejissorla razılışan və razılaşmayanların olacağı mütləqdir və romantik duyğulu insanlar heç şübhəsiz ki, rejissorun qətl hadisəsini ulduzlar kəhkəşanında təqdim etməsinə etiraz edəcək, real həyatın həqiqətlərini üstün tutanlar isə rejissorun bu yanaşmasına haqq qazandıracaqlar. Hər halda bu fikir bizim baxış bucagımızın qənaətidir, həqiqəti isə hər bir tamaşaçının öz qənaətinin haqqına qovuşduğunda axtarmaq lazımdır. Fikrimcə hər bir tamaşaçıya bu tamaşanı seyr etməyin səmərəsi Firudin Məhərrəmovun yaratdığı təzadlar aləmində doğru yol seçməsi ilə öz faydasını tapacaqdır...

**§ 3. «Arılar arasında».** 2008-ci il aprelin 11 və 12-də Akademik Milli Dram Teatrında ilk tamaşası oynanılan «Arılar arasında» əsərinin əsas süjet xətti insanlar arasında yaşamaqdandan bezən, buna görə də tənhalıq axtararaq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir. Tənha baba milyonlarla ulduzun içərisindən uzaqda, lap bala, gözlə güclə seçilən bir ulduz tapır. Fikirləşir ki, həmin ulduz da

təkdir, onun kimi tənhadır. Əvvəlcə istəyir ki, mehrini ona salsın. Arılar isinişəndən sonra isə, baba mehrini arılara salır.

Təklik və tənhalıq mövzusu Elçinin yaradıcılığında, xüsusən dramaturgiyasında mühüm yer tutur, amma «Arılar arasında» görünən insan tənhalığı bir başqdır. Əgər «Qatıl»də insanın psixoloji sarsıntıları daha qabarıq görünürdüsə, «Arılar arasında» daha çox cəmiyyətin iç üzü, astarı açılır. Baba hər addimbaşı onu ari kimi sancanlardan, başqa sözlə, «insan zəhəri»ndən qurtulmaq üçün dağlara çəkilir. İnsan üzü görmədiyi, səs-küylü şəhər həyatından ayrıldığı üçün mənəvi rəhatlıq tapır.

Şəhərdəki əzizlərinin babanın yanına gəlməsi onu çox sevindirir. Xeyli vaxt idi ki, onları görmürdü. Şəhərin hay-küyündən dağların qoynuna gələn nəvə-nəticələr anlayırlar ki, onlar uzun müddət bir yerde yaşasalar da, bir-birlərinə yaddırlar, bir-birlərini anlamırlar. Dağların qoynundakı sakitlik onların bu anlamını daha qabarıq göstərir. Nəvə-nəticələri ilə birgə dağlar qoynuna gələn Dayə ilə tanışlıqdan və onların arasında isti münasibət yarandıqdan sonra baba bir həqiqəti də anlayır ki, sən demə yaranmışların ən kamili məhz insandır. İnsan insanla yaşamalıdır.

Xoşbəxtlik arzusu ilə yaşayan insanların mənəvi aləminin psixoloji-fəlsəfi kontekstdə açılmasına xidmət edən bu tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Altay Sadıqzadə, bəstəkarı Fərəc Qarayev idi. Əsas rollarda Nurəddin Mehdíxanlı (Baba), Firəngiz Mütəllimova, Şükufə Yusupova (Dayə), C.N.Kamal (Kişi), Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Elşən Cəbrayılov, Şəhla Əli-qızı, Rəşad Bəxtiyarov çıxış edirdilər.

Həyatdan fərqli olaraq, dramaturgiya qəfil, gözlənilməz döngələrdir, birindən qurtulan kimi, yoluna o biri çıxır, başqa sözlə, tamaşaçıya nəfəs almağa aman verilmir. «Arılar arasında» isə yetərincə düşünməyə, «həyat nədir» sualına verilən cavabları xəyalında saf-çürük etməyə imkan var. «Arılar arasında»nın təhkiyə və təsvir, hekayəcilik, mövzunun çağdaşlığı və aktuallığı müəllifin dramdan daha çox, məhz publisistikadan ötrü darıxdığını deməyə əsas verir.

«Arılar arasında» pyesində urbanistik həyatın hay-küyündən qa-



*Rejissor Bəhram Osmanov məşq zamanı*





*Tamaşadan səhnələr*



çib təbiətə, dağlar qoynunda arı saxlayan babaya qonaq getmək bir ailə daxilindəki problemləri nəinki çözmür, əksinə, onların potensial mənəvi-etik qəza durumunu bütün çıldaqlığı ilə üzə çıxarır. Arılar arasındakı amansız qanunları qabardan müəllif insan toplumuna məxsus amansızlıq, qəddarlıq, inamsızlığın kökünə gedir, onun bioloji analogunu tapır və «xeyirxah, ilkin, saf ana təbiətlə bağlı rusçoq mifə qarşı çıxır» (72). Tənqidçi Əsəd Cahangirin söylədiyi kimi, «...bütün ehtiyatlılığına, hər hansı biranlamlı mövqedən mümkün qədər uzaq durmasına rəğmən Elçinin pyesi («Arılar arasında» – İ.P.) relyativist bir ideya diktə edir: özü haqqında uydurduğu dürlü miflərə rəğmən insanla həşərat – arı arasındakı mahiyyətcə böyük fərq yoxdur; bir mütləq həqiqət yoxdur, hər şey nisbi, şərti və fani olduğu kimi, insan və məntiqinin nəticəsi olan hər hansı fikri mütləqləsdirmək də ağılsızlıqdır. Çünkü ağıl və dəliliyi müəyyən edən mütləq ölçünün özü yoxdur» (72).

**§ 4. «Cəhənnəm kirayənişinləri».** 2009-cu il dekabrın 19-da Azərbaycan Dövlət Rus Dram Teatrında Elçinin «Cəhənnəm kirayənişinləri» pyesinin tamaşası oynanıldı. Əsəri rus dilinə Səyavuş Məmmədzadə tərcümə etmişdi. Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı T.Tarakanova (Sankt-Peterburq), işq üzrə rəssam Rəfael Həsənov, musiqi tərtibatçısı V.Neverov, xoreoqrafi Ruqiyə Quliyeva, videoinstallyasiya Aqil M.Quliyev idilər.

Mövzusu bəşəri bir problemə – İnsanla Şeytanın, Xeyirlə Şərin mübarizəsinə həsr edilmiş əsər bu mətləbi özünəməxsus, təkrarsız tərzdə, həm fantasmaqorik, həm real, ola bilən və ola biləcək olaylar zəminində təqdim edir. İnsan ləyaqətini, mənliyini tapdalayan, məhv edən, mənəviyyatını «üyündən» dəhsətli dövlət dəyirmənini göstərir. Tamaşa üslub və keyfiyyət baxımından olduqca yüksək səviyyədə hazırlanmışdı. Quruluşçu rejissor müasir standartlara cavab verən, yeni bərpa edilmiş Rus Dram Teatrının imkanlarından lazımı səviyyədə istifadə etmişdi.

Tamaşa haqqında yazılmış resenziyalar bunu söyləməyə əsas verir ki, «Cəhənnəm kirayənişinləri» tamaşasını cəsarətlə səhnə həyatımızda, mədəni yaşamamızda yeni parlaq hadisə adlandırmaq olar. Bu uğurun baş tutmasında, əlbəttə ki, Kişi rolunda çıxış edən Səfa Mirzə-



*Rus Dram Teatrinin «Cəhənnəm kirayənişinləri»  
tamaşasından səhnələr*




*Qadın-M. Abbaszadə,  
Kişi-S.Mirzəhəsənov*



«Cəhənnəm kirayənişinləri» tamaşasından səhnə





«Cəhənnəm kirayənişinləri» tamaşasından səhnələr



həsənovun, Qadın – Mələk Abbaszadənin, Qonaq – zabit – Yuri Balıyevin, Qonağın oxşarı – Ramil Əliyevin zəhmətləri böyükdür. Əsas yüksələr üçlüyüñ – Kişi, Qadın, Qonağın üzərinə düşür və ifaçılardan mürəkkəb «psixoloji partituranı, rəngarəng və təzadlı emosional qammanı – inandırıcı səhihlik, can yanğısı, ehtiraslı oyunla» (145) təqdim edir və müəllif ideyasının düzgün açılmasına şərait yaradırdılar.

Zahirən gözəl ailə, bir-birini sevən ər-arvad faciəvi hadisələrin, amansız «totalitar dəyirmanın» daşları altında qalaraq başqalaşır, əzilir, öz mənəvi dəyərlərinə xilaf çıxmış olur, xirdalaşır, cılızlaşırlar. Ər-arvad tərəfindən onların paxırlarını, zaifliyini, rəzil hərəkətlərini ifşa edən Qonağın (bəzən çekist zabit donuna girən, lakin əsərin fəlsəfi qayəsində daha geniş funksiya daşıyan obraz) öldürülməsi, sonradan isə onun yenidən dirilməsi, xorfdaması isə məcazi məna daşıyır; yəni həqiqət qəcilməzdür. Sonra Haqqın qələbəsi və Şeytanın pislik girdəbindən çıxa bilməməsi bir daha tamaşaçını xeyirxahlığı, nikbinliyə, inama dəvət edir.

Bu əsər «Cəhənnəm kirayəçiləri» adı ilə 2010-cu ildə Şuşa Dövlət Musiqili Dram Teatrında da öz səhnə həllini tapmışdı. Tamaşanın qu-ruluşçu rejissoru Elşən Zeynalı, bədii tərtibatçısı Valeh Məmmədovdur. Rollarda İqrar Salamov (Ər), Püstəxanım Zeynalova (Arvad), Rauf Şahsuvarov (Qonaq) çıxış etmişlər. Rejissor tamaşa haqqındaki fikirlərini belə izah etmişdir: «Bu gün ən böyük problemlərdən biri də odur ki, yaşadığımız həyatı elə yaşamlıçıq ki, sonda kiminsə qarşısında sorğu-sual ediləndə biz daxilimizdəki təmizliyimizin arxasında dayana bilek. Bir-birimizə, insanlara qarşı münasibətlərdə də inamı itirməyək. Və bizim bu tamaşaada əsas fikrimiz odur ki, gəlin elə yaşa do-laq ki, sonda bunun müqabilində daha rahat olaq, daha sakit duruş gətirə bilək» (17).

Beləliklə, bu yarımfəsildə Elçinin təhlil etməyə çalışdığını pyeslərinə yazılın resenziyalarda aşkarlanan faktları müqayisəli təhlil metodundan analiz etdiqdə belə bir qənaət hasil olur ki, bu əsərlər müəllifin bədii dünyagörüşünün mürəkkəb sistemini özündə canlandıran, mənəvi dəyərlərimizə Elçin baxışı kimi dəyərləndirilən əsərlər olmaqla, 1990-cı illər Azərbaycan milli səhnə sənətinin inkişafına böyük təsir göstərmişdir.

## **II FƏSİL.**

### **ELÇİN YARADICILIĞININ MÜASİR AZƏRBAYCAN TEATR PROSESİNDƏ YERİ**

#### **2.1. Elçin dramaturgiyası Azərbaycan – Türkiyə teatr əlaqələrinin müasir mərhələsinin göstəricisi kimi.**

Müstəqillik dövrü teatrımızın inkişafında müstəsna xidmətə malik olan böyük ziyalı və teatr xadimi, qüdrətli ədib, mədəniyyət adamı və təəssübəsi, mədəniyyətin hamisi, sanballı alim, ictimai xadim və dövlət adamı, xalq yazıçısı Elçinin pyesləri 1990-cı illərdən başlayaraq Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrlə yanaşı, milli teatr sənətimizin dünya teatr sənətinə integrasiyası istiqamətində yeni yollar açmaqla, yeni mərhələ yarada bildi. Fərəhlə demək olar ki, böyük istedad və zəhmət bahasına başa gələn bu mərhələnin yaranması, milli teatr sənətimizə, ədəbi mühitimizə vicdanlı xidmət göstərərək, onun inkişafına və dünyəvi miqyasmasına zəmin yaratmaq kimi mötəbər bir missiyanın ağır yükünü çiyinlərində şərəflə daşımaqla əlamətdardır. Milli teatrımızın səhnəsini müxtəlif janrlı pyesləri ilə zənginləşdirən və az zaman kəsiyində dünyanın bir neçə teatrının səhnəsini fəth edə bilən Elçin dramaturgiyasına Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə kimi teatr sənətinə böyük dəyər verə bilən və bu sənətin yaşamasına məhəbbətlə yanaşan ölkələrin teatrlarının səhnələrinin ehtiyac duyması, görkəmli ədibin əsərlərinin bundan sonra da-ha geniş miqyas alacağıının carrotsıdır. Bu həqiqət onun, bir-birinin ar-dınca müxtəlif ölkələrin teatrlarında intensiv hazırlanan əsərlərinin tamaşalarının uğurla oynanılması və repertuarda uzunömürlü olması ilə sübuta yetirilir. Bu barədə dünyanın görkəmli teatr xadimləri kifayət qədər yüksək dəyərli fikirlər söyləmişlər və mən, faktlara ekskurs edərkən, yeri gəldikcə həmin fikirlərdən sitatlar gətirməklə, Elçin şəx-

siyyətinin aliliyi və yaradıcılığının geniş miqyası barədə dolğun məlumat kataloqu yaradacağam.

İlk olaraq «Mənim sevimli dəlim» («Dəlixana qaçqını») 10 mart 1998-ci ildə Konya Universitetinin professoru, həmyerlimiz Fuad Raufoğlu Hacıyev və onun xanımı Zəminə Hacıyevanın quruluşunda Türkiyənin Ankara şəhərindəki paytaxt teatrında (əsəri türk dilinə ədəbiyyatımızın yaxın dostu və mahir bilicisi Yusif Gədikli çevirmiş, tamaşa əsas rolları Türkiyənin məşhur aktyorları Fikrət Erkin, Asuman Bora, Əhməd Erkut, Rəcəb Sarı, Volkan Duru, Alp Körbil və baş-qaları ifa edirdilər) hazırlandı. Bir faktı mütləq vurğulamaq lazımdır ki, Türkiyə Dövlət Teatrında Azərbaycan dramaturgiyası olaraq tamaşa yəqulunan Elçinin «Mənim sevimli dəlim» əsəri ilk pyes idi.

Ankara Dövlət Teatrının baş dramaturqu Minə Azar bu tamaşa haqqında belə yazmışdır: «Azərbaycanın qüdrətli sənətkarı Elçinin Ankara Dövlət Teatrında tamaşa yəqulunan «Dəlixanadan dəli qaçıb» pyesinin ilkin oxunuşunda və sonrakı məşqlərində yaxından iştirak etmişəm. Əsərin dili, quruluşu, xüsusilə ideyası çox maraqlıdır. Siyasi rejimin iflasa uğraması ilə böyük bir ölkə dağılır. Hürkmüş, qorxmuş, inamını itirmiş insanlar ümidsizlik uçurumunun başına toplaşırlar. Onların çəşqinligi əsərə qeyri-adi bir dinamiklik gətirir, hadisələr o qədər sürətlə inkişaf edir ki, zaman fırlanğında heç nəyi öz aydınlığında görmək olmur.

Əsərin qəhrəmanı – dəlixanadan qaçan «dəli» bu siyasi, sosial, iqtisadi «zəlzələ»də özünü itirmir. Ən ağır vəziyyətlərdə belə ayıq-sayıqlığını qoruyub saxlayır. Ətrafindakıları mənəvi sarsıntılardan xilas etməyə çalışır. Əsər boyu hamı onu axtarır – çıxış yolu kimi.

İnamla deyə bilərəm ki, Ankara Dövlət Teatrının aktyor və aktrisaları bu mürəkkəb səhnə əsərinin öhdəsindən məhərətlə gəliblər. Sevimli müəllimlərim Zəminə Hacıyeva və Fuad Raufoğluna sözsüz təşəkkürümü bildirirəm. İnanıram ki, Ankaranın tələbkar teatr pərəstişkarları tamaşadan razı qalacaqlar» (19). Görkəmli türk rejissoru Ensar Qılıncın quruluşunda ustalıqla tamaşa yəqulmuş «Mənim ərim dəlidir»də Tunc Yıldırım, Şenay Unsel, Abdullah İndir kimi məşhur səhnə

ustaları çıkış etmişlər. Türkiyənin Dövlət Dram Teatrının səhnə təcəssümündə 2000-ci ilin 3 fevralında Ərzurum, 20 fevralında Qars, 27 fevralında Ərzincan, 1 və 7 martında Sivas, 20 və 27 martında Konya, aprel ayında isə Antalya, Alanya və Ankarada, daha sonra tamaşa, həmin teatrın 45 günlük qastrol səfəri ilə Qazaxıstan, Özbəkistan, Türkmenistan, eləcə də Çin və Yaponiyada oynanılmışdır.

«Mənim ərim dəlidir» 19 aprel 2000-ci ildə tarixdə Ankaranın Şənasi Dövlət Teatrı, «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb») 15 aprel 1998-ci ildə Ankaranın məşhur Kiçik teatrında (bu tamaşa haqqında Türkiyənin nüfuzlu Əhməd Yasəvi fondunun sədri Namik Kamal Zeybək əsərin mövzusu etibarilə çox aktual olduğunu, tamaşadan böyük zövq duyduğunu bildirmişdi. Türkiyənin o vaxtkı mədəniyyət naziri İstəmihal Talay da Dövlət Teatrının repertuarında belə dərin mənalı və həyat varlığını əks etdirən əsəri görməkdən məmnun qaldığını söyləmişdi), «Mənim ərim dəlidir» 2000-ci ildə Ərzurum Dövlət Teatrında, «Salam, mən sənin dayınam» 2001-ci ildə Konya Dövlət Teatrında uğurlu səhnə təcəssümünü tapmışdır.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrındaki ilk müvəffəqiyyətli tamaşasından sonra «Salam, mən sənin dayınam» komediyası bir çox teatr kollektivinin nəzərini cəlb etdi. 2001-ci il mart ayının 29-da Ankara Dövlət Dram Teatrında da əsərin «Teatr» adı ilə göstərilən ilk tamaşası türk teatrsevərləri tərəfindən böyük rəğbətlə qarşılandı.

Mətbuatın xəbər verdiyi kimi, «Türk aktyorları SSRİ dağıldıqdan sonra Azərbaycanda meydana çıxan sosial-ictimai problemləri, yeni siyasi və iqtisadi şəraitə uyğunlaşmağa cəhd edən personajların daxili aləmini və psixoloji halını böyük ustalıq və məharətlə tamaşaçılara çatdırıldılar».

Jurnalist T.Mustafayev Türkiyədən «525-ci qəzet»ə (13 aprel 2001-ci il) göndərdiyi məqaləsində yazdı: «Türkiyə informasiya orqanları, mətbuat «Teatr» («Salam, mən sənin dayınam») tamaşasını geniş işıqlandırmışdır. CNN (Türk), CTV, TRT-1, NTV televiziya kanal-

lari tamaşa haqqında əhatəli reportajlar və Elçinlə müsahibələr vermişdir» (104).

Türkiyənin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin, dövlət və ictimaiyyətin tanınmış nümayəndələrinin iştirak etdikləri və rəğbətlə, hərarətlə qarşılıqları əsərin qala tamaşasından sonra Ömər Haru Topçu tamaşa ilə bağlı xüsusi nəşr olunmuş bülletendə yazdı: «... Bu, pyeslərində ölkəsindəki dəyişikliklərə və gündəlik həyat tərzinə tənqidi baxışla yanaşan Elçinin Türkiyədə səhnəyə qoyulan üçüncü əsəridir. Yeni bir dövrə qədəm qoymuş Azərbaycanın öz varlığını təsdiq etməsindən, öz müstəqilliyini qoruyub saxlamasından bəhs edən bu tamaşaların üçincüsündə bir ölkənin qurulmasına teatr pəncərəsindən baxılır. Teatr elə həyatın özü deyilmi? Şekspirdə deyildiyi kimi: «Bütün dünya bir teatr səhnəsidir». Hər birimiz növbəmiz gələndə səhnəyə çıxır, rolumuzu ən yaxşı şəkildə ifa etməyə çalışır, vaxtıımız gələndə də bu qocaman səhnədən çıxıb gedirik.

Tamaşa məhz bu qocaman oyun səhnəsində – çalışqan, işini dürüst bilən insanlara ehtiyac duyan gənc Azərbaycan ölkəsində oynanılır. Burada söhbət sadəcə olaraq, zəbt etdikləri yerləri əllərində saxlamağa çalışan bir ovuc istedadsız, tənbəl və iş bacarmayan insanlarla ağlı, istedadı və çalışqanlığı ilə özünü təsdiq etməyə cəhd göstərən gənc bir aktyor arasındakı mübarizədən gedir. Adı bir hərəkətinə görə teatrda qovulan gənc aktyor onu dərk etməkdən qorxan insanlara sadə bir dərs verir. Bütün bacarıqsızlıqlarını bir zaman qurmağa nail olduqları sistemin boynuna yixan bu zavallı insanlar, əslində, özlərini də dərk etmirlər. Gənc aktyor axırda onlara sübut edir ki, məsuliyyətsizlikləri keçmişlə deyil, öz qiymətlərini bilməmələri, tənbəllilikləri və təbiyyətsizlikləri ilə bağlıdır. Və o öz güclü məntiqi ilə kölgəsindən belə hesab soran bu insanları diz çökdürür. Sözsüz ki, uzun və gərgin əmək sayəsində yaxşı bir nailiyyət əldə edilmişdir. Tamaşanın quruluşunu istedadlı gənc türk rejissoru Alpay Ulusoy vermişdi. Musiqisini Kophan Qoynucoğlu bəstələmişdi. Xoreoqraf Altan Tekin idi. Tamaşada əsas rolları Harun Türköz, Volkan Benli, Gerçek Özgek, Əli Haqan Beşək, Benqisi Benli, Eminə Tenkin və başqaları ifa edirdilər. Əsəri

Azərbaycan ədəbiyyatının dostu və fədaisi doktor İldəniz Kurtulan türkçəyə tərcümə etmişdi» (104).

Elçinin Türkiyəyə hər gedisi, yalnız ədəbi və teatr ictimaiyyəti tərəfindən deyil, teatrsevərlər, tələbələr tərəfindən də sevincə qarşılır. Bu barədə dövri mətbuatda istənilən qədər xəbərlərə rast gəlinir. Bir neçə misal: «Teatr» («Salam, mən sənin dayınam») əsərinin böyük müvəffəqiyyətlə keçən tamaşasından sonra Elçin Ankarada təhsil alan azərbaycanlı tələbələrin xahişi ilə elə teatr binasında onlarla görüş keçirmişdir. Səmimi şəraitdə keçən görüşdə müəllif tələbələri maraqlandırıran sualları cavablandırılmış, onlara öz tövsiyələrini vermişdir. Türkiyə Respublikası Mədəniyyət naziri İstemihal Talay «Teatr» əsərini yüksək qiymətləndirərək demişdi: «Xalq yazıçısı Elçinin daha əvvəl Ərzurum və Adana Dram teatrları tərəfindən səhnəyə qoyulmuş əsərləri Türkiyədə böyük müvəffəqiyyət qazanmışdır. Yaziçinin bu əsəri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan dramaturqlarının əsərlərinin Türkiyədə tamaşaşa qoyulması iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir».

Xalq yazıçısı Elçin öz növbəsində tamaşa barədə təəssüratını söyləyərək demişdir: «Sevinirəm ki, bu əsərim də Türkiyə sənətsevərləri tərəfindən başa düşüldü və böyük rəğbətlə qarşılandı. İki dost və qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmet etməyimdən qürur duyuram».

13 aprel 2001-ci il tarixli «Ədəbiyyat» qəzetində çap olunmuş «Türkiyə Yazarlar Sindikasında görüş» adlı məqalədən məlum olur ki, İstanbulda, Türkiyə Yazarlar Sindikasının başqanı, məşhur türk yazıçısı və memarı Çingiz Bektaş görüşü açaraq, türkdilli xalqların müasir ədəbiyyatının görkəmli nümayəndəsi Elçinin yaradıcılığından, bu yaradıcılığın bədii-estetik xüsusiyyətlərindən geniş bəhs etmiş, onun Türkiyədə nəşr olunmuş kitablarının, səhnəyə qoyulmuş pyeslərinin türk oxucuları və tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığını, ölkənin ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

Sonra çıkış edən şair Aydın Hətiboğlu, dramaturq Tuncar Cüce-noğlu, şair Mehmed Yılmaz, Qara İbrahimoğlu və başqları Azərbaycan ilə Türkiyə arasındaki ədəbi-mədəni əlaqələrin inkişafında Elçinin xidmətlərindən danışmış, yazıçıya yeni yaradıcılıq uğurları arzulamışlar. Görüşdə bu əlaqələri daha da inkişaf etdirmək barədə fikir mübadiləsi də aparılmışdır.

Sonda Elçin çıkış edərək, səmimi görüşə və xoş arzulara görə türkiyəli həmkarlarına dərin təşəkkürünü bildirmişdir.

Ümumiyyətlə, bir cəhətə diqqət yetirək ki, Elçin qardaş Türkiyə Respublikasında ən çox sevilən, oxunan yazıçılarımızdanıdır. Onun romanları, hekayələri Türkiyənin müxtəlif nəşriyyatlarında dəfələrlə nəşr olunmuşdur.

Xalq yazıçısı Elçin AzərTac-ın müxbirinə verdiyi müsahibəsində belə deyirdi: «... Ən başlıcası isə budur ki, Türkiyə ilə Azərbaycan arasında ədəbi və mədəni əlaqələrin inkişafı yolunda balaca da olsa əməyim varsa, bu mənim üçün çox qiymətlidir» (133).

Yusel Feyzioğlu 25 aprel 2003-cü il tarixli «Cümhuriyyət» qəzetində çap etdirdiyi «Şairlər yurdunun oğlu: Elçin» adlı məqaləsində belə yazırırdı: «Elçini çox sevdirən, xalqlar arasında tanınan əsərləri arasında pyesləri xüsusi yer tutur. «Dəlixana qaçqını» pyesi 1998-ci ildə Ankara Dövlət Teatrında, «Mənim ərim dəlidir» pyesi 2000-ci ildə Ərzurum Dövlət Teatrında, «Salam, mən sənin dayınam» pyesi 2001-ci ildə Konya Dövlət Teatrında tamaşaşa qoyuldu və qastrol səfərləri ilə bütün Türkiyədə tamaşaçılara çatdırıldı. Elçin səhnədə olsa da, olmasa da tamaşaçılardan onu ayaq üstə alıqlaşdırılar, sevgilərini nümayiş etdirilər. Bu, türkdilli bütün ölkələrdə belə oldu».

«Yaxın, uzaq Türkiyə» kitabının sevilən müəllifi xalqlar arasında ki münasibətləri inkişaf etdirmək istəyir» – deyən Yusel Feyzioğlu Elçini belə xarakterizə edir: «Elçin – yazıçı, tənqidçi, dramaturq, filologiya elmləri doktoru, professor, şairlər yurdunun sevimli oğlu, görkəmli bir el adamı... 1980-cı illərdə millət vəkili, 1993-cü ildən isə Azərbaycan Respublikası Baş nazirinin müavini. Hamisindən əhəmiyy-

yətlisi, sadə insan, özü kimi düşünməyənləri də dinləməyi bacaran... Göstərişə boyun əyməyən, dostluğunu dərinləşdirən...».

Bir mühüm faktı da qeyd etmək yerinə düşər ki, Elçin öz əsərləri ilə təkcə teatr səhnələrini fəth etməmişdir, o həm də dünya ədəbi mühitinin oxu məkanında da kitab müəllifi kimi yüksək yer tutmuşdur. Onun əsərlərinə həmişə olduğu kimi bu gün də müraciət olunur və kitabları sevilərək dünyadan müxtəlif ölkələrində nəşr edilir. «Da yayıncılıq» nəşriyyatında nəşr edilən «Ədəbi düşüncələr» kitabının nəşriyyat direktoru bu barədə belə yazır: «Elçin əsərlərində bir tərəfdən sərt realizm ilə cəmiyyətdəki mürəkkəblikləri, ziddiyyətləri göstərir, o biri tərəfdən isə incə bir romantizm ilə insani hissələri yüksək bədiiliklə ifadə edir... ...pyesləri Ankaranın, Konyanın, Ərzurumun, İstanbulun və Türkiyənin digər şəhərlərindəki Dövlət teatrlarında oynanılan Elçin, Türkiyədə ən çox nəşr edilən müasir dünya yazıçılarından biridir» (127).

Böyük Türk dünyasının qüdrətli yazıçısı kimi dəyərləndirilən xalq yazıçısı Elçin haqqında söylənmiş fikirlər belədir:

Qazi Şimşək (Dənizli valisi): «Türk xalqlarının böyük yazarı və alimi Elçin, eyni zamanda nüfuzlu dövlət adamıdır. Onun hər iki sahədəki çalışmaları rəhmətlik Heydər Əliyevin söylədiyi «biz bir millət, iki dövlətik» kəlamı baxımından böyük əhəmiyyətə malikdir».

Professor, doktor Həsər Kazdağılı (Pamukkale Universitetinin rektoru): «Böyük yazar Elçininin əsərləri ilə bütün türk xaiqları və dövlətfəri fəxr edir. O bizim universitetin sevimli ədibidir».

Şərəf Özer (ədəbiyyat müəllimi): «Elçinin Türkiyədə basılmış bütün kitabları mənim şəxsi kitabxanamı bəzəyir. Onun «Ölüm hökmü» romanını bütün türk ədəbiyyatlarının azman nümunəsi hesab edirəm. Bu gün türk dilində «Ağ dəvə» romanını özü mənə hədiyyə etdi. Mən xoşbəxtəm ki, onunla canlı təmasda oldum və azəri qardaşlarımın ifasında onun dərin mənalı tamaşaşına baxdım».

Əhməd Bülənd Karalaf (həkim): «Mən bu oyuna Ankarada baxa bilməmişəm. Ancaq Elçinin «Mən sənin dayınam» komediyasını Konya Dövlət Teatrında, «Mənim eşim dəlidir» komediyasını Ərzurum

Dövlət Teatrında görmüşəm. Bu tamaşanı səbirsizliklə gözləyirdim. Cox dəyərli bir oyundur. Komediya yox, böyük fəlsəfədir. Azəri oyunçuların misli yoxdur».

Zeynəb Çalışkan (Pamukkale Universitetinin tələbəsi); «Elçinin «Mahmud və Məryəm» romanını beş dəfə oxumuşam. O romanı bütün qohumlarımıza, bütün rəfiqələrimə vermişəm. «Sevimli dəlim»i çox bəyəndim və bu ağıllı dəlinin taleyi məni ağlatdı. Bundan sonra da Elçinin bütün əsərlərini izləyəcəyəm». Və ilaxir... və sair...

14 fevral 2007-ci ildə «Zaman» qəzeti Elçin haqda belə yazırıdı: «Elçin yaradıcılığı xalqını ifadə edə bilməsindən və insani hissələri göstərmək bacarığından qaynaqlanır» (63).

2007-ci ilin fevralında «Ufuk ötesi» həftəliyi Elçini belə xarakterizə edirdi: «Türkiyədə və dünyada nəşr edilən roman, hekayə, esseləri və səhnə üçün yazdığı əsərləri ilə tanınan Elçin Azərbaycan dünyasını və insanını tanıdır».

Görkəmlı ədibin «Ulduzlar altında cinayət» əsəri 12 fevral 2007-ci il tarixdə İstanbulda Türkiyənin məşhur Möhsün Ərtoğrul Səhnəsin-də, Türkiyədə çalışan həmyerlimiz Məlahət Abbasovanın quruluşunda uğurla oynanıldı.

Bu tamaşanın müvəffəqiyyəti haqqında aydın təsəvvür yaratmaq üçün, tamaşanın dörd həftə ardıcıl olaraq Türkiyənin ən yüksək reytinqli tamaşası olduğunu, üç ay ərzində İstanbulda 77 dəfə oynanıldığı və bu hadisənin Türkiyə teatr həyatında çox nadir hadisəldən biri olduğunu nəzərə çatdırmaq kifayət edər.

Bu tamaşanın qala – tamaşanın tamaşaçıları arasında ölkənin görkəmli elm, sənət və ədəbiyyat adamları, universitet rektörleri, ictimai-siyasi xadimlər, o cümlədən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İsmayıł Haqqı Qaradayı, Türkiyə Böyük Millət Məclisinin Milli Məsələlər Komissiyasının sədri Camal Özdaş, Türkiyə Fəhlə Partiyasının sədri Doğru Pərinçək, Türk Dünyası Araşdırma Vəqfinin başqanı professor Turan Yazqan, Üsküdar Bələdiyyəsinin sədri Əhməd Çökək, Ayasofya Muzeyinin genel direktoru

Jalə Dədəoğlu və bir çox başqa məşhurlar, İstanbuldakı diplomatik korpusların nümayəndələri kimi mötəbər tamaşaçılar yer almışdı.

«Ulduzlar altında cinayət» tamaşası haqqında türk tamaşaçılarının rəyi belədir:

General İsmayıł Haqqı Qaradayı: «Azərbaycan ilə Türkiyə əbədi dost və qardaş ölkələrdir. Hörmətli Elçin bəyin bu tamaşası da həmin şərəfli əbədiyyət yolunda irəliyə aparan əlamətdar bir addımdır».

İstanbul valisinin birinci müavini Murad Qoçabəşər: «Bu gün biz İstanbul Büyük Bələdiyyə Teatrında əsl sənət bayramının iştirakçısı olduq. Elçin bəy gözəl və çox təsirli sənət əsəri yaratmışdır. Nə yaxşı ki, bizim teatrın sənətçiləri bu gözəl əsəri səhnədə layiqincə təcəssüm etdirə bilmişlər».

Doktor, professor Feyza Öztürk: «Mən Elçin bəyin əsərinin tamaşasını artıq bir dəfə görmüşdüm. Qalanı gözləyirdim ki, ailəm də bu tamaşanı görsün. İki qızım və eşimlə gəlmışık. Fövqəladə bir tamaşadır. Elçin bəyin «Mahmud və Məryəm» romanını oxumuşdum. O cür tarixi əsərdən sonra, belə bir çağdaş faciə yazmaq böyük sənətkarlıq və bacarıq tələb edir».

İstanbul Büyük Bələdiyyəsi Kultur İşləri dairə başqanı Əhməd Cökər: «Elçin bəy yalnız qardaş Azərbaycanın deyil, bütün türk dünyasının, o cümlədən Türkiyənin də böyük yazarıdır. Onun Türkiyə teatrlarında səhnəyə qoyulmuş pyesləri əsl sənət uğurları əldə etmiş, tamaşaçıların həqiqi məhəbbətini qazanmışdır. Mən çox şadam ki, böyük yazarın yeni uğuru bizim teatrla bağlı oldu. Elçin bəyə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm».

Məşhur türk dramatik aktyoru Aytac Arman: «Mən bütün həyatımı teatra həsr etmiş bir insan kimi deyə bilərəm ki, bu gün çox xoşbəxtəm. Bu gün qardaş Azərbaycanın böyük yazarının əsəri əsasında dərin psixoloji problemləri ortaya qoyan modern bir tamaşa seyr etdik. Sənət dostlarının oyununu çox bəyəndim, xüsusən baş rolların ifaçıları Elçin Altındağ və Emrah Özertem gözəl oyun nümayiş etdirdilər. Unudulmaz bir cəhət də o oldu ki, haqqında çox eşitdiyim Elçin bəylə

şəxsən tanış oldum və bu qısa tanışlıqda bir sənətkar kimi onu duydum».

Elçinin pyesləri Türkiyə səhnələrini fəth etdikdən sonra inkişaf miqyasını sürətlə genişləndirməyə başladı. Ədibin son illərdə yazdığı, ilk dəfə «Üns Teatrı»nın səhnəsində filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi, əməkdar incəsənət xadimi Bəhram Osmanovun rejissorluğu ilə səhnə təcəssümünü tapan və uğurla oynanılan «Şekspir» əsərinin dünya teatr səhnələrində özünə yer alması faktı, bariz nümunə kimi çox mühüm bir hadisədir.

Rusiya Federasiyası:

Elçinin «Şekspir» pyesinin tamaşası Moskva teatrinin səhnəsində:

Moskvada fəaliyyət göstərən «Dərviş teatrı» («Derviş-teatr») 16 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrinin səhnəsində xalq yazıçısı Elçinin «Şekspir» komediyasının tamaşasını göstərmişdir.

Moskvada hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı «Dərviş teatrı»nın bədii rəhbəri Mərdan Feyzullayevdir. Bakıda aktyorluq, Moskvada rejissorluq təhsili alan Mərdan Feyzullayev vaxtilə ölkəmizdə məşhur olan Şəki Dram Teatrında çalışmış, onun və uzun müddət həmin teatra rəhbərlik etmiş Hüseynəğa Atakişiyevin bu teatrın səhnəsində hazırladığı tamaşalar o vaxtlar Sovet İttifaqının bir çox şəhərlərində göstərilmişdir. Son 20 ildə isə Mərdan Feyzullayev Moskvada yaşayır və yaradıcılıq fəaliyyəti göstərir. Səhnə sənəti sahəsindəki fəaliyyətinə görə o, Rusiya Federasiyası Prezidentinin fərmanı ilə «Vətən qarşısındaki xidmətlərinə görə» ordeni ilə təltif olunmuşdur. Onun quruluşunda Moskvada M.F.Axundzadənin «Lənkəran xanının vəziri» tamaşası da uğur qazanmışdır. M.Feyzullayevin bir rejissor kimi əsərə yanaşma tərzi, üslubu vardır. Bu yanaşma «Şekspir» əsərinində də özünü göstərir. Ən başlıcası isə o, pyesdəki yad planetdən gələn, cəmiyyətin dəli sanaraq xəstəxanaya saldığı «Drob-13» adlı qəhrəmanı digər obrazlardan fərqləndirir. Bu obrazı səhnədə canlandıran Pavel Viktorovun ifasında «Drob-13» öz ciddiliyi, təbiiliyi, səmimiyyəti

ilə seçilir. Onun yad cəmiyyətə düşməsi, «qəribliyi» xüsusilə inandırıcı verilmişdir. Əsərdəki digər «dəlilər»in – də Stalin (Rusyanın xalq artisti Nikolay Malinkin), Sara Bernar (Taşa Romanova), Ər-arvad (Irina Dmitriyeva) və başqalarının da hərəkətlərində bizim qəbul etdiyimiz dəlilik əlamətləri görünmür. Mərdan Feyzullayevin təqdimatından belə məlum olur ki, bu insanların dəli qəbul edilməsinin bir səbəbi var: onların düşüncə və fikirlərinin cəmiyyət tərəfindən başa düşülməməsi. Onlar əliyəri Sanitarın (Şirzad Əsəd Pirallahi), təkəbbürlü, ətrafdakılara istehzayla yanaşan Baş həkimin (Oleq Deqtyarev), «dəlilərlə» ağıllılar arasında tərəddüd keçirən həkimin (Yuliya Vorobyeva) əhatəsində, onlarla konfliktdə məsum görünürler. «Əsl dəli kimdir» problemini qaldırırlar. Bizcə, nümayiş zamanı alqışlar əsərdə və tamaşa qaldırılan bu problemlərin təsdiqi idi.

Tamaşadan əvvəl mətbuat və radio-televiziya jurnalistlərinə müsahibə verən Elçin bildirdi ki, «Şekspir» pyesi bu il dekabrin 5-də Londonda – məşhur «Avangard» teatrının səhnəsində də göstəriləcək. Tamaşanın ifaçıları və yaradıcı heyəti də ingilislərdir. Tezliklə ona Türkiyə tamaşaçıları da baxa biləcəklər. İstanbul Bələdiyyə Teatrında ar-tıq tamaşanın məşqləri gedir. İlk tamaşa gələn ilin yanvarına nəzərdə tutulub.

Ukrayna:

Krım və Azərbaycan arasında iki türk ölkəsi olaraq mədəni və təhsil əlaqələri 20-ci əsrin 20-30-cu illərində çox sıx olub. O vaxt Krımda tatarlar çoxluq təşkil edirdi, onlar 1944-cü ildə Orta Asiyaya deportasiya olunduqdan sonra bu əlaqələr qırıldı. Çox xoşdur ki, bu əlaqələr bizim günlərdə tədricən dirçəldilir.

2011-ci il 19-24 dekabr tarixlərində Krım-Tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. Bu qastrol səfəri Azərbaycan, Ukrayna teatr əlaqəlerinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Apreldə Akademik Milli Dram Teatr «Teatr. Çexov. Yalta» Beynəlxalq Teatr Festivalında iştirak üçün Yaltada olanda Krım-tatar Akademik Musiqili Dram Teatrının qonağı olmuş, həmin səhnədə çıxış etmişdir.

Kollektiv Bakıya Elçin Əfəndiyevin «Şekspir» əsəri əsasında hazırlanmış «Xəstə könül» tamaşası ilə gəlib. Azərbaycanda ilk dəfə «Üns» Yaradıcılıq Səhnəsində tamaşaşa qoyulan «Şekspir» pyesi tezliklə başqa teatrların da diqqətini çəkib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Rinat Bektaşevdir. Rinat Bektaşevin quruluşunda tamaşa insanların incə və mürəkkəb iç dünyasına yönəlir.

Tamaşada rolları şöhrətli aktyorlar Dilavər Səttarov (Sanitar), Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (Baş həkim), Gülnar Sefedina (Həkim) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Bilal Bilalovdur.

Tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: «Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!» (128).

Gürcüstan Respublikası:

Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatri «Qatıl»

2011-ci il noyabrın 7-də Gürcüstan paytaxtındaki Marcanaşvili adına Dövlət Teatrında Azərbaycanın xalq yazılıçısı Elçin Əfəndiyevin «Qatıl» tamaşası səhnəyə qoyulmuşdur. Dram əsərinə rejissor Namiq Valehoğlu qurulus verib. Tamaşada baş rolda Şeyla Cəfərova, digər rollarda isə Aslan Məmmədov, Fazıl Bayramov, Marianna Məmmədova çıxış ediblər.

İngiltərə:

Londonda Elçinin «Şekspir» komediyasının premyerası olub.

Elçinin «Şekspir» əsərinin London premyerası ilə 2011-ci il dekabr ayının 5-də Londonun teatr həyatında çox əlamətdar bir hadisə baş verdi: paytaxtın «The Horse Hospital» İncəsənət Mərkəzində yerləşən «Avanqard» Teatrında xalq yazılıçısı Elçinin məşhur «Şekspir» komediyasının ilk tamaşası göstərildi. Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyanın görkəmli teatr xadimi, Gruntles «Arts Group»un həmtəsisçisi Deyvid Perri idi.

Hələ noyabr ayının 23-də Deyvid Perri Londonda fəaliyyət göstərən Puşkin Evində «Böyüklərin teatrı» və professor Elçinin həyat və ya-

radıcılığı» mövzusunda mühazirə oxumuşdu. O, Elçinin həyat və yaradıcılığı barədə məlumat vermiş, ingilis dilinə çevrilmiş «Şekspir», «Mənim sevimli dəlim» və «Teleskop» pyeslərini geniş təhlil etmişdir. D.Perri demişdir: «Elçin bir çox roman və hekayələr, kino ssenariləri, elmi-tənqidi əsərlərlə bərabər, 15 pyes müəllifidir. Mən yanlız bu üç pyesi oxumuşam və deməliyəm ki, bu üç pyesin özü «Elçin teatrı» terminini ortaya qoyur. Bu teatrin mahiyyətini modern estetika təşkil edir».

D.Perri Elçinin dramaturgiyasını 19-cu əsr Norveç dramaturqu Henrix İbsenin yaradıcılığı ilə müqayisə edərək deyib: «İbsenin əsərlərindəki minimalizm və obrazların daxili aləminə sırayət etmək bacarığı Elçinin əsərlərinə də şamil edilə bilər». Mühazirədə Elçinin pyesləri məşhur ingilis yazıçısı və rejissoru Mayk Ley ilə də müqayisə edilib: «Leyin filmlərində xarakterləri inkişaf etdirmək improvisasiya sərbəstliyi üçün zəmin olduğu kimi, Elçinin pyeslərində də bu cür bir zəmin mövcuddur. Bu da Elçinin teatr estetikasına və qanunlarına dərindən bələd olduğunu göstərir». O, tamaşaçıları «Şekspir»ə baxmağa və Elçin dramaturgiyasının estetik miqyasını özlərinin qiymətləndirməsinə dəvət edib.

«Şekspir»in ilk tamaşasında əsas rolları Londonun tanınmış aktyorları Peter Stanford (Baş həkim), Dervia Toal (Həkim), Roman Kuzmi (Sanitar), Yovan Matiç (Drob 13), Eleanor Bennett (Sara Bernar), Florian Raffone (Venerali), Andrev Rea (Ər-arvad) və Konrad Peters (Stalin) ifa ediblər.

Tamaşaçıların arasında İngiltərənin bir çox məşhur teatr və ümumiyyətlə, incəsənət xadimləri, informasiya vasitələrinin, diplomatik korpusun, Azərbaycan və türk diasporlarının nümayəndələri var idi.

Premyeradan əvvəl Deyvid Perri çıxış edərək tamaşaçıları salamlamış, onları Elçinin yaradıcılığı ilə tanış etmiş və Elçin dramaturgiyasının dünya teatr sənətinin müasir tələblərinə cavab verən yüksək estetik səviyyəli bir dramaturgiya olduğunu vurgulayaraq demişdir: «Elçin böyük modernist dramaturqdur. İndi baxacağınız «Şekspir» tragikomediyası 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində yaranmış ən yaxşı modernist pyeslər sırasındadır. Bu əsərin qısa müddətdə Avropa

teatr səhnələrini dolaşacağına mənim şübhəm yoxdur». Sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri F.Qurbanov çıxış edərək, bu tamaşanın Azərbaycan ilə Böyük Britaniya arasındaki mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını dedi.

Son olaraq söz teatrin dəvəti ilə London premyerasında iştirak edən xalq yazıçısı Elçinə verildi. Elçin müəllim öz çıxışında belə bir cəhəti xüsusü vurguladı: «Əlbəttə, bir müəllif kimi mənim üçün çox xoşdur ki, bu gün Londonda mənim əsərim tamaşaşa qoyulub, «Şekspir» Şekspirin vətənində göstərilir. Ancaq mənim üçün daha qiyamətli və mühüm cəhət odur ki, sizin teatr konkret olaraq yalnız Elçinin yox, ümumiyyətlə, Azərbaycan dramaturgiyasının bir nümunəsini böyük Britaniya tamaşaçılarına təqdim edir».

Tamaşaçılardan bir neçesinin fikrini oxuculara təqdim edirik.

Professor, teatr tənqidçisi Peter Adams: «Bu tamaşa modern səhnə düşüncəsinin nəticəsidir. Bu, əlbəttə, pyesdən gəlir. «Şekspir» çox orijinal bədii təfəkkür məhsuludur. Dramaturq həyata surrealist nəzərlərlə baxır. Deyvid Perri bu cəhəti tuta bilib və səhnə dili ilə göstərməyi bacarıb. Şekspir personaj kimi bu əsərdə iştirak etmir. Ancaq onun sənətinin gücü, ümumiyyətlə, sənətin gücü bu pyesin əsas qəhrəmanıdır desəm, elə bilirəm ki, səhv etmərəm. Mən Elçini bir dramaturq kimi özüm üçün kəşf etdim. Bu tamaşa haqqında mütləq yazacağam».

YUNESKO üzrə Böyük Britaniya Milli Komissiyasının Baş katibi Ceyms Bric: «Bu əsər mənə çox təsir etdi. Olduqca fəlsəfi əsərdir. Bu tamaşaşa baxdıqdan sonra insan nə üçün yaşadığı barədə düşünür, öz həyatına nəzər salır, təhlil etməyə başlayır. Rejissor işini, aktyor oynunu da çox bəyəndim».

Azərbaycan – Türk – İngiltərə Cəmiyyətinin sədri Alpaslan Düven: «Mən fəxr edirəm ki, böyük yazar Elçinin əsəri çox tələbkar London tamaşaçılarının bu qədər məhəbbətini qazandı. Bilirəm, Elçin Azərbaycanda çox məşhurdur. O, Türkiyədə də çox məşhur yazardır. O, böyük dünya şöhrətinə layiq yazardır» (47).

Bu göstəricilər Elçinin yaradıcılıq qüdrətinin həqiqətlərinin mən-

zərəsidi. Ədəbi mühitimizin və milli teatrımızın inkişaf tarixində özü-nə yüksək yer tutan, əsərlərinə dünya ədəbi mühiti və teatrları tərəfin-dən durmadan, sevilərək müraciət olunan və dramaturgiyası ilə dünya teatrlarının səhnəsinə geniş miqyasda yol aça bilən Elçin, bu istiqamətdə, məhz miqyas və maraq doğurma etibarilə ilk qaranquş olduğu kimi, həm də dünya ədəbi mühitində ən çox çap olunan müasir Azərbaycan müəlliflərindəndir. Bu mənada sanballı ədəbi nümunələri ilə dünya ədəbi aləminə çıxan və müasir Azərbaycan ədəbi mühitini öz ar-xasınca dünya ədəbi mühitinə çəkib apara bilən «Elçin, dünya miqyaslı yazıçıdır!» desək çox düz olar. Bu fərəhverici hadisə, milli təəssüb-keşlik nöqtəyi-nəzərindən məni çox sevindirir. Çünkü Elçin azərbay-canlıdır və Azərbaycan xalqını təmsil edir. Azərbaycan xalqını ləya-qətlə təmsil edən hər bir azərbaycanlı və Azərbaycan vətəndaşı xalqı-mızın göz bəbəyi hesab olunmalıdır. Belə şəxsiyyətlərimiz nə qədər çox olsa, sərvətimiz olaraq, bizə başucalığı gətirir və belə hadisələrə cani-qəlbən sevinməyi bacarmalıq və sevinməliyik! Belə sevinc duyğuları həm azərbaycançılıq, həm də dövlətçilik mövqeyinin feno-menal dəyəridir.

Beləliklə, bu yarımfəslin yekununda gəldiyimiz başlıca qənaət on-dan ibarətdir ki, milli teatrımızın inkişaf mərhələləri təkcə orijinal əsərlər yazmaq və onların səhnə təcəssümündən ibarət deyil, həm də milli dramaturgiyasızın dünya miqyasında qəbul və təbliğ olunması ilə qənaətbəxş hesab edilməlidir. Bu mənada müstəqillik dövrü teatrımızın inkişafında müstəsna xidmətləri olan Elçinin pyesləri 1990-ci illər-dən başlayaraq teatr sənətimizin dünya teatr arenasına integrasiyası istiqamətində yeni yollar açmış, yeni mərhələ yaratmışdır. Azərbay-can teatr səhnələrini çoxjanrı pyesləri ilə zənginləşdirən və qısa za-man kəsiyində dünyanın bir neçə məşhur teatr səhnəsini fəth edən Elçin dramaturgiyasına Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə kimi ölkələrin teatrlarının müraciət etməsi Elçin istedadı işığında Azərbacyan mədəniyyətinə diqqət və ehtiramin göstəricisinə çevrildi.

## **2.2. Yazıçı-tənqidçi Elçinin müasir Azərbaycan teatr prosesinə təsiri parametrləri.**

Coxjanrlı bir yaradıcılığa malik olan Elçin sənətin bir çox sahələrində olduğu kimi ədəbiyyatşunaslıq, tənqidçilik, mədəniyyətşunaslıqda da öz sözünü demişdir. Tənqidçiliklə yazıçılıq Elçinin fəaliyyətində hər zaman yanaşı addımlamışdır. Yazıçı mühəsibələrinin birində deyir: «Bu barədə mən özüm də çox fikirləşmişəm. Mənə elə gəlir ki, nəsr dünyanın obrazlı qavranılması deməkdir, tənqid isə obrazların obrazlı təsvirinə cəhd etmək deməkdir. Əslinə baxanda, bunlar başqa-başqa şeylərdir. Lakin mənim üçün bunların hər ikisi özünüifadə vasi-təsidir» (58, s.25). Elçinin tənqidçilik fəaliyyətinin uğurunun olmasına əsas səbəblərindən biri də onun bədii yaradıcılığın xarakterinə də-rindən bələd olması, yəni yazıçılığıdır. Yaxud onun yazıçı kimi ədəbiyyatda orijinal mövqə tutmasının, ardıcıl və məhsuldar surətdə çalışma-sının daha bir səbəbi də yetkin tənqidçi kimi ədəbiyyatın yüksək tələb-lərinə bələd olması, həmişə canlı ədəbi proseslə bağlıdır. Akademik Kamal Talibzadənin sözləri ilə desək: «... Elçin tənqididə fəaliyyətə yazıçı kimi başlamışdır. Lakin tənqididə əsərləri öz canlılığı, kəsəri, aktuallığı ilə həmişə ümumi maraq oyatmışdır» (48, s.85). Elçin – tənqidçinin yaradıcılığı Elçin – yazıçının ədəbi-bədii fəaliyyətinin davamıdır və bu mənada onun tənqidində ədəbiyyatdan gələn ünsürlər, məqamlar çoxdur.

Azərbaycan teatr tarixinə nəzər salsaq, görərik ki, zaman-zaman ən görkəmli dramaturqlar Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmməd-quluzadə və digərləri ədəbiyyatın və teatr sənətinin nəzəri məsələləri ilə məşğul olmuş, özlərinin estetik fikirlərini irəli sürmüslər. Yazıçı-tənqidçiliyə gəldikdə isə bu, elmi-ədəbi təcrübədə «yeni hadisə» deyildir. Mirzə İbrahimov, Mehdi Hüseyn və digərləri həm görkəmli yazıçı, həm də peşəkar tənqidçi qələminə malik idilər. «Elçinin simasında

isə yazılılıq da, tənqidçilik də professionallığın ölçülərinə, tələblərinə tam cavab verir» (48, s.331).

Öz sələfləri kimi ciddi, sanballı elmi-nəzəri əsərlərin müəllifi olan Elçin Azərbaycan ədəbiyyatşünasları, tənqidçiləri sırasında mötəbər simalardandır. Elçinin tənqidü üçün obyektivlik, cəsarətli elmi-nəzəri mülahizələr, ehkamçı fikirlərlə barışmazlıq, aydın, səlis dil xarakterikdir. Elçin həmişə ədəbiyyatşünaslığın çətin, prinsipial, həlli dıcı məsələlərinə toxunmuşdur; o, bir tərəfdən sənətin aktual problemlərini müasir tələblər baxımından dəyərləndirir, digər tərəfdən isə saxta, qərəzli, ideologiyaya qulluq edən tənqidin tənqidü ilə məşğul olurdu. «Elçinin tənqidü məqalələrinin eksəriyyətinin kompozisiyası, təhkiyə tərzi, obrazlılığı, müəllifin oxuculara yaxınlığı ilə seçilir və bir zamanlar akademik Məmməd Cəfər Cəfərovun tənqidindən tələb etdiyi kimi – «ədəbi əsər qədər təsirli» olmaları ilə diqqəti cəlb edirlər» (46, s.17).

Hələ 1971-ci ildə «Ədəbiyyat və incəsənət» qəzeti dramaturgiya və teatrla bağlı sənətkarlıq məsələlərinə həsr olunmuş müzakirə açılmışdı. Bu müzakirədə Elçin belə bir fikir vurğulayırdı ki, «Azərbaycan dramaturgiyası, Azərbaycan teatr sənəti dedikdə, söhbət zəngin ədəbi irsə malik dramaturgiyadan, yüksək bədii-estetik ənənələrə malik bir teatr sənətindən gedir və bu dolğunluq, bu yetkinlik də, öz növbəsində, mühüm problemlər qaldırır» (55, s.13). Bu problemlər sırasında yüksək ideya-bədii keyfiyyətli dramaturgiya, bu dramaturgiyadakı qəhrəman-xarakter məsələsi, müxtəlif üslublu, müxtəlif estetik konsepsiyları ilə seçilən rejissor sənətkarlığı və ən nəhayət teatr-tamaşaçı tənəsüblüyünü təhlil edən Elçin yazır: «... tamaşaçının zövq zənginliyi teatrın sənət kamiliyini tənzimləyir, eyni zamanda teatrın daxili bədii kütləsi, estetik mündəricəsi tamaşaçı zövqünü müəyyənləşdirir» (58, s.19). Elçin bu problemlərin həllinin böyük bir qisminin həlli işində «Elxan fədakarlığı»nın gərəkliliyini qeyd edir.

1970-1990-cı illər arasında Elçin «Müasir tənqidimiz. Vəziyyətlər və vəzifələr», «Uman yerdən küsərlər» (son beş ilin tənqidü haqqında), «Tənqidimizin metodoloji problemləri» silsiləsi, «Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri», «Ədəbi proses. Olum, ya ölüm»

silsiləsi kimi əhatəli, prinsipial elmi-nəzəri əsərlərini yazır. Bu məqalələrin bir neçəsi Azərbaycan, müəyyən qismi isə rus mətbuatında: «Literaturnaya qazeta»da, «Drujba narodov» jurnalında çap olunurdu və bir yaradıcı xəttin, bir istiqamətin ifadəsi olan bu tənqid yazıları böyük rezonans doğurmuşdu.

Elçin «Müasir tənqidimiz: Vəziyyətlər və vəzifələr» adlı məqaləsində yazırıdı: «Aydın məsələdir ki, ayrıca «emosional tənqid» növü yoxdur və olmamalıdır. Lakin indi iş elə gətirib ki, ayrı-ayrı məqalələri «emosional tənqid» nümunəsi hesab etməkdən başqa çarə qalmayıb, çünkü burada təhlil naminə çox az şey var və biz bu yerdə ədəbi tənqidimizin daha artıq emosional olduğunu yazan müəlliflərə haqq qazandırırıq. Digər tərəfdən isə bir sıra məqalələri «analitik tənqid» kimi qəbul etmək məcburiyyətindəyik, çünkü buradakı quru akademizmdə məhz emosionallıq, hiss, həyəcan çatışdırır» (20, s.8-9). Elçinin fikrincə «emosionallıqla analitikliyin vəhdəti – ədəbi tənqidimizin əsl yolu bundadır» (25, s.36).

İlk nəşrindən (1981) 20 ilə yaxın müddət keçdikdən sonra – 1999-cu ildə Elçin «Tənqid və nəşr» adlı əsərini «vaxtilə necə yazılmışdırsa, eləcə də bu gün onu həmin oxucuya təqdim edirəm» qeydi ilə təkrar nəşr etdirir. Həmin kitaba yazdığı «Bir neçə söz»də Elçin yaşadığı və yaratdığı çətin dövrün sınaqlarından şərəf və ləyaqətlə çıxdığının sevincini oxucudan gizlətməmişdir: «Qürurlanıram ona görə ki, hakim və hikkəli partiya ideologiyasının fironluq etdiyi dövrdə, estetikanı, sənəti, o cümlədən ədəbiyyatı «sosializm realizmi»nin cansızıcı, boz və şablon qəliblərinə pərçim etməyə çalışan (və əsas etibarilə buna nail olan!) nəzəriyyəciliyin hökmranlıq sürdüyü bir zamanda bu əsəri ya-zarkən, əbədiyyat haqqında mülahizələr irəli sürərkən, təhlil aparıb bədii qiymət verərkən, əslində mütləq mahiyətli bir konyukturadan nəinki uzaq olmuşam, hətta əsas götürüb dirsəkləndiyim prinsiplər o konyukturaya qarşı tam müxalifətdə durubdur» (34, s.3). Bu, Elçinin 1960-cı illərin ortalarında başlayan yaradıcılıq prinsiplərinin təsdiqidir. Elçin estetik idealların təqdimində, ifadəsində ən ideal yol olan sənətkarlığı seçmiş və bu əsərlər onun zamanının ədəbi tənqidinə də söz

demək imkanı vermişdir. Güclü vətəndaşlıq hissi ilə nəzəri-estetik səviyyənin müasirliyi Elçinin müasir tənqiddə axtardığı əsas estetik keyfiyyətdir. Elçin hər zaman özünün sənətkar konsepsiyasına – millilik və bəşərilik amalına sadıq qalaraq ədəbiyyatşunaslığını, sənətşünaslığını bu gün də narahat edən problemləri həm bədii nəsrin təc-rübəsində, həm də onun tədqiqində dəqiqliklə araşdırır, təhlillər və müqayisələr aparır; «... özündən əvvəlki görkəmli yazıçı-tənqidçilərdən fərqli olaraq Elçinin ədəbi tənqidində ideologiya və sosioloji tənqid yoxdur. Bədii yaradıcılıqda olduğu kimi onun tənqidini fəaliyyətin də meyarı millilik və bəşərilikdir» (48, s.331).

Müasirlik isə heç zaman bir yerdə dayanıb dura bilməz. O, daima inkişafdadır. Fikirlərimizi A.V.Lunaçarskinin sözləri ilə ifadə etsək, «inkişafı dərk etməyən adam heç zaman həqiqəti görə bilməz. Çünkü həqiqət özü-özünə də bənzəmir. O, bir yerdə dayanıb durmur. Həqiqət üçur. O, inkişaf deməkdir. Həqiqət konflikt deməkdir. Onu məhz belə görmək lazımdır» (156, s.17). N.A.Dobrolyubov isə söyləyirdi ki: «həqiqət əsərin vacib şərtidir. Lakin hələ ləyaqəti deyildir. Ləyaqət haqqında biz, yazıcıının dünya görüşlərinin genişliyinə görə, toxunduğu məsələləri düzgün başa düşməsinə və canlı əks etdirməsinə görə mühakimə yürüdüürük» (154, s.388).

Bu məqsədlə Elçin müasirliyin əsas ideya-estetik mündəricəsini açır, inandırır ki, «...həqiqətən müasirliyi, zamanın keyfiyyətlərini açmadan onların həqiqi, real, dərin təsvirinə nail olmaq mümkün deyil; əgər müasirlik bugünkü fəlsəfi-əxlaqi yüksəklik səviyyəsində dayanmağı tələb edirsə, sənətkar müasirliyi həmin fəlsəfi-əxlaqi yüksəkliyə daha ucadan baxmağı bacarmaq istədədi deməkdir» (48, s.85-86).

Elçin müasir Türkiyə ədəbiyyatından və ədəbi prosesindən danışarkən bu fikri əsas götürür ki, ədəbiyyat dövrün ictimai-siyasi problemlərindən geri qalmamalı, hər zaman öz xalqının ictimai maraqlarını qorunmalıdır. O, «Yaxın, uzaq Türkiyə» əsərində də özünün vətəndaş mövqeyindən çıxış edir.

Azərbaycan ədəbi-bədii fikrinin görkəmli nümayəndələri olmuş Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayev kimi qüdrətli milli ziyalıl-

rimizin ırsinin uzun illerin ayrılığından sonra Azərbaycana qaytarılmasında, onların bəraət almasında Elçin müstəsna səmərəli fəaliyyət göstərmışdır. Uzun illər ərzində adları «qara siyahı»da olmuş, süni şəkildə damgalanmış məşhur simaların haqqında ilk elmi ocerklərin üzə çıxmasında Elçin az rol oynamamışdır. Əli Nazim, Mustafa Quliyev, Bəkir Çobanzadə, Məmmədkazım Ələkbərli, Vəli Xuluflu kimi represiya qurbanları olan ədəbiyyatşunaslar da «Fikrin karvanı» əsəri vasi-təsilə ədəbi-elmi ictimai mühitə çatdırıldı. Bu kitab Elçinin Azərbay-can ədəbi-tənqidi tarixinə və ədəbiyyatşunaslıq elminə sanballı töhfəsidir.

Elçin ədəbi-tənqidi fikrin inkişaf yolu haqqında monoqrafiya həzırlayarkən məşhur ədəbiyyatşunaslarla bir sırada Əlibəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi simaları da əhatə etmiş, digər tərəfdən isə onlar haqqında məqalələr yazaraq Rusiya və Azərbaycan mətbuatında dərc etdirmişdir. Onun «Literaturnaya qazeta»nın səhifələrində çap edilən (3 fevral 1988-ci il) «Pravda, tolko pravda» – «Həqiqət, ancaq həqiqət» məqaləsi həm mütərəqqi yenilikçi düşüncənin, həm də ədalətli elmi mühakimənin vəhdətindən yоğrulmuşdur. Məqalənin dəyərli cəhəti onda idi ki, burada Elçin görkəmli şəxsiyyətləri müdafiə etməkdən daha çox bu cür ictimai faciələr törədən sxemlərin, təlimlərin mahiyyətini açıb göstərirdi. Hələ 20-ci əsrin 80-ci illərində ədəbiyyatı, elmi və ictimai fikri belə sxemlərdən birdəfəlik xilas etmək vəzifəsini icra edirdi. O yazırıdı: «Həqiqət! Ədəbiyyat tarixində həqiqət. Bütün sosial və mənəvi yanılmaları ilə bərabər, ədəbi qiymətləndirmədə də həqiqət. O həqiqət ki, hər bir insan öz zəmanəsinin övladı, istedadı isə bütün dövrlərə məxsus bir keyfiyyət kimi qiymətləndirir, bax belə hə-qiqət bizi ancaq zənginləşdirir. O bizə içimzdə kömək edir, hələ üstəlik ədəbiyyatşunaslığını, tənqidimizi, mənəvi mühitimizi və nəşriyat təsərrüfatımızı uzunillik yalana, anlaşılmazlığa görə çəkilən xəca-lətdən xilas edir» (170).

Elçin «Qobustan» gözəl sənətlər toplusunun müxbiri ilə müsahibəsində deyir: «Fikrin karvanı» kitabını o vaxt nəşr etdirmişdim. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin portretlərini vermişdim ki,

indi döşünə döyənlərin, özləri millət naminə, dil naminə, ədəbiyyat naminə heç nə eləməyib yekəxana-yekəxana bizə ağız bütənlərin çoxu heç bilmirdi ki, onlar kimdir? Amma indi biz nəyin şahidi oluruq: Bilənlər qalib bir kənarda, bilməyənlər düşüblər ortaya. Dünən Əhməd bəyi, Əli bəyi müxtəlif yarıqlarla damğalayırdılar, bu gün də Mirzə Fətəlini, Mirzə Cəlili, yaxud Mirzə Ələkbər Sabiri gözdən salmağa çalışırlar, dünən Nəriman Nərimanovun kölgəsinə sıginib dissertasiya müdafiə edirdilər, bu gün mətbuat səhifələrində ona nifrət aşılıayırlar. Halbuki, bütün bu şəxslərin Azərbaycan ictimai fikrində, ədəbiyyatında, jurnalistikasında öz məxsusi yeri var» (41, s.10).

Elçinin nəsrində və dramaturgiyasında insan bütün mənəvi aləmi, bu aləmə məxsus dramatizmi ilə seçildiyi kimi, Elçinin tənqidində də insana münasibət həmin prinsiplərdən irəli gəlir. İnsan zəngin bir dünyadır, bu fərdi, özünəməxsus dünyani təsvir edərkən sənətkar əsl həqiqəti qələmə almalı, insanı canlı, təbii, real və inandırıcı – bütün müsbət keyfiyyətləri və bütün mənfi cəhətləri ilə təsvir etməlidir.

Məhz «əsl böyük həqiqətə sədaqətlə» Elçin 1994-cü ildə başqa bir görkəmli ictimai xadim və ziyanlı Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında kitab nəşr etdirmişdir. Elçin yazır: «Azərbaycan xalqının taleyinin bir parçası olan Məhəmməd Əmin Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına... nəzər salmaqla biz vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük... Rəsulzadə prinsipinə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm və qüdrətin timsali idi. İyirmi yaşındakı «İnsanlara hürriyyət, millətlərə istiqlal» fikri ilə də yetmiş iki yaşında həyatla vidalaşdı. Ömrünün son anına qədər inam onu tərk etmədi» (56, s.28).

Görkəmli yazıçı və ədəbiyyatşunas Elçin Azərbaycan Yazarları Birliyinin tənqid və ədəbiyyatşunaslıq şöbəsinə rəhbərlik edəndə də həmişə milli və müasir elmi-ədəbi dəyərlərin fəal müdafiəçisi olmuşdur. Cəfər Cabbarlinın həyat və yaradıcılığı haqqında düşüncələrini «Şəxsiyyət və istedad» monoqrafiyasında (56, s.528), həmçinin Cabbarlinın müasirliyi və aktuallığını, mənəviyyatını, poetikasının çoxcə-

hətliyini, məsuliyyət və populyarlığını yeni baxış bucağından təhlil edir. Bütün bu təhlillər, tədqiqlər isə Elçinin özünün tənqidçi məsuliyyətini təsdiqləyir. Elçin «Cabbarlı bəşəridir» və «Cabbarlı millidir» fikirləri ilə çıxış edir. Elçini bu böyük sənətkara yenidən qayıtmaga sövq edən ondakı bəşəriliyin milli kökləridir.

«Azərbaycan bədii nəsri ədəbi tənqiddə» mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası, eləcə də filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün «Ədəbiyyatda tarix və müasirlilik problemləri» mövzusunda yazdığı tədqiqat işi Elçinin ədəbiyyatşünaslıq sahəsindəki axtarışlarının, elmi qənaətlərinin nəticəsi kimi mühüm əhəmiyyət kəsb edir.

Elçinin araşdırılmalarında ədəbi tənqidin Azərbaycanda nəşrinin müasirlik ruhu, xarakter axtarışları və sənətkarlıq xüsusiyyətləri kimi problemlərinə münasibətin ön mövqeyə çəkilməsi mühüm elmi-nəzəri əhəmiyyətə malik olan məsələ idi. O vaxt akademiklər M.C.Cəfərov, K.Talıbzadə, professor M.Məmmədov kimi nüfuzlu şəxsiyyətlər, görkəmli alımlar, gənc ədəbiyyatşunası həm də mühafizə və müdafiə etmişdir. «... Elçinlə birlikdə konkret bir dövrün ədəbi tənqidini də elmi-ədəbi mühitdə özünə münasib yol açmaq imkanı qazanmışdır» (48, s.325-326).

Görkəmli estetik Y.Borev ədəbi tənqidini bədii prosesin ən mühüm amillərindən biri hesab edir və bədii prosesi müxtəlif halqalardan ibarət zəncir kimi təsəvvür edir: «Gerçəklik – sənətkar – bədii əsər – oxucu – gerçəklik» (13). Borevin fikrincə, tənqid gerçəkliliklə sənətkar arasında qarşılılıq əlaqəyə təsir göstərir, tənqid yazılıının qarşısında vacib sosial problemlər, məsələlər qoyur.

Bütün varlığı ilə ədəbiyyata, incəsənətə, o cümlədən teatr sənəti nə bağlı bir sənətkar olan Elçin də hara getsə, nə işlə məşğul olsa əsas yaradıcılıq sahəsi olan ədəbiyyatla yanaşı, teatr işi ilə də maraqlanır və bu sənətin mənə və mahiyyətini, məqsədini unutmur.

Elçin teatra, oradakı yaradıcılıq işinə, eyni zamanda teatr və tamaşaçı münasibətlərinə toxunaraq: «Tamaşaçı ilə teatr bir-biri ilə sıx əlaqədardır ki, tamaşaçının zövq zənginliyi teatrın sənət kamilliyyini

tənzimləyir, eyni zamanda teatrın daxili bədii kütləsi, estetik mündəri-cəsi tamaşaçı zövqünü müəyyənləşdirir. Odur ki, burada bir tənasüb, qarşılıqlı mənəvi emosional anlamdan doğan bir tənasüb vacibdir» (55, s.19) fikrini söyləyir. Bu tənasübün pozulması halının səbəbkərə kimi teatrları günahkar bilən Elçin öz fikrini, bəzən boş və mənasız hırıltının ciddi sənət əsərlərindən (ciddi satira da daxil olmaqla) daha artıq cəlbedici olmasının, quru nəsihətçiliyin psixoloji təhlildən daha artıq alqış qazanmasının təhlilinə yönəldərək yazıb: «Səbəb, ilk növbədə, məhz həmin boş və mənasız hırıltiya, yalançı «hikmətanəliyə», anormal situasiyalara, əcaib aktyor oyununa meyl edən teatrlarda axtarılmalıdır, çünki bu səpkili tamaşalar nəinki tamaşaçı zövqünü tərbiyələndirir, əksinə, onu daha da kütləşdirir, geri çəkir, bayağılaşdırır. Nəticədə musiqili komediya teatrımızın öz tamaşaçıları, Əzizbəyov adına teatrın öz tamaşaçıları yaranır... tamaşaçı mütəşəkkilliyi, teatr məhəbbəti əvəzinə, meydana arzuolunmaz, həm də geri çəkən bir ayrı-seçkilik çıxarır; bu gün musiqili komediya teatrımızın «azarkeşini» zorla da saxlayan, oturub operaya qulaq asmaz, eləcə də əksinə» (55, s.20).

Əgər biz Elçinin həmin fikirlərini 40 il bundan əvvəl (məqalə 1971-ci ildə yazılıb – İ.P) söylədiyini nəzərə alsaq və diqqət yetirib gör-sək ki, bu gün də nəinki Bakıda, hətta respublikanın ayrı-ayrı yerlərin-də fəaliyyət göstərən dövlət teatrlarında, hətta Akademik Milli Dram Teatrında belə aşağı səviyyəli, bədii cəhətdən solğun, dramaturji cə-hətdən zəif əsərlər tamaşaşa qoyulur və bununla da teatr əsas missiya-larından birinə – maarifçilik və tərbiyəvilik işinə xələl gətirərək, tama-saçı zövqünü formalaşdırmaq əvəzinə onu korlayan «səhnə əsərlərinə» meydan verir, aydın olur ki, Elçinin bədii əsərləri kimi, sənət haqqın-dakı fikirləri də aktualdır, gərəklidir.

Şübhəsiz ki, hər bir dövrün öz problemləri, konfliktləri olur; hər dövrün tələbi başqa dövrün, istər əvvəlki, istərsə sonrakı dövrlərin tə-ləbindən fərqlənir. Ona görə də neçə əsr əvvəl yazılmış dünya klassik dramaturgiyasından, istər milli dramaturgiyamızdan əsər seçib onun tamaşasını hazırlayan rejissor hər şeydən əvvəl yaşadığımız dövrün tə-ləbləri mövqeyindən, yəni müasirlik baxımından ona yanaşmalıdır; ak-

tuallığını, dövr üçün gərkli olmasını nəzərə almalıdır; günümüzün problemlərinin, konfliktlərinin əks etdirməsini ön plana çəkməlidir. Bu baxımdan Elçinin bir fikri önemlidir. O yazıb: «...Elə burada da rejissorun əsərin ədəbi materialı üzərində əsl gərgin və ciddi yaradıcılıq işi başlanır. O, köhnəmiş, bugünkü tamaşaçı üçün o qədər də əhəmiyyətli olmayan fikirləri ixtisar etməlidir. Əgər əsərin dramaturji xətti və ya kompozisiya forması bu günün tələblərini ödəyə bilmirsə, redakte olunmalıdır və i.a. Burada əsas bir şərti yaddan çıxarmaq olmaz ki, bu da müəllifin ideyası və ədəbi üslubuna xələl gəlməməsidir» (85, s.78).

Elçinin tənqid yazlarının müəyyən bir qismini onun ayrı-ayrı kitablar və tamaşalar haqqında yazdığı resenziyalar təşkil edir. Məlumdur ki, resenziya tənqidin janrları içərisində kəmiyyətcə çox böyük üstünlüyü malikdir. Amma o da məlumdur ki, bu kəmiyyət hər zaman keyfiyyəti üstələmir. Vaxtilə Elçin «Uman yerdən küsərlər» adlı məqaləsində haqlı olaraq yazırırdı: «Saysız-hesabsız resenziyaları oxuyursan və əsaslandırılmamış təriflərə həqiqətən mat qalırsan, bu nədir, məcəlislərdə söylənilən boğazdan yuxarı sağlıqdır, yoxsa tənqid nümunəsidir?» (55, s.25).

Elçin bu cür tərif üstündə qurulan resenziyaların şablon süjetini də nəzərə çarpdırmışdı və həmin süjet bundan ibarət idi ki, resenziyalarda bir qayda olaraq əsər və onun müəllifi haqqında xoş sözlər deyilir, sonra əsərdə müsbət və mənfi qəhrəmanlar təhlil olunur, əsərin dilindən bir neçə kəlmə söz açılır, axırdı müəllifə uğurlar arzulanır. Təbii ki, bir sıra tənqidin məqalələrdə resenziya axından, bu gərəkli janrin pis mənada kütləviləşməsindən söz açan və bu tipli resenziyaları haqlı olaraq tənqid edən Elçinin digər bir məqaləsi də diqqət çəkir.

«Səhnəmizin sabahı naminə» adlanan bu məqalədə teatr sənətinin vəziyyətini təhlil edən Elçin çox böyük narahatlıqla Azərbaycan teatrının Azərbaycan mədəniyyətini bütün vüsəti ilə layiq olduğu bədii-estetik qüdrətilə tam şəkildə təmsil edə bilməməsini vurğulayır. Qədim və zəngin ənənələrlə zəngin Azərbaycan teatrının vaxtilə böyük aktyor, rejissor məktəblərinə malik olduğu halda hazırda rejissor qit-

lığı ilə üz-üzə qaldığını mədəniyyətimiz üçün acinacaqlı hal hesab edir; eləcə də Ə.Zeynalov, L.Bədirbəyli, S.Hüseynov, Ş.Məmmədova, G.Cülehmədova, E.Aslanov kimi sənətkarların teatr həyatından kənar qalmalarının səbəblərini inzibati-təşkilati məsələlərin həllində axtarır və qeyd edir ki, əsasında milli özünüifadə dayanan sənət bəşəri mahiyyət daşıya bilər. Elçin yazır: «Bir anlıq yaxın keçmişə qayıdaq. A.İsgəndərov bir tərəfdən tarixi mövzulu «Vaqif»i, yaxud müasir mövzulu «Bəhar suları»nı tamaşaaya qoyurdu, digər tərəfdən də «Otello»nu və hər iki halda müvəffəqiyyət qazanırdı... M.Məmmədov bir milli klassikaya müraciət edib «Dəli yığıncağı»nı, «On ikinci gecə»ni tamaşaaya qoyurdu və hər iki tamaşada biz, ənənə ilə novatorluğun dialektik vəhdətini görürük. T.Kazımov bir tərəfdən ... lirik-psixoloji təməyülü məharətlə inkişaf etdirirdi, digər tərəfdən isə «Antoni və Kleopatra»nı tamaşaaya qoyurdu» (55, s.433).

Narahatlıq doğuran bu problemlərlə yanaşı Elçin teatrın geriləməsinin ən böyük günahını teatr tənqidində görürdü. Teatr tənqidçilərini xalqın təəssübünü çəkməməkdə, şəxsi maraq hissələrini üstün tutmaqda, vətəndaş ehtirasının və cəsarətinin zəif olmasına günahlandırır: «Bu gün Azərbaycan teatr tənqididə, çox təəssüflər olsun ki, az qala sönük, səriştəsiz təsviri xarakter daşıyan stereotip resenziya-tərifnamələrlə əvəz olunub. Nə üçün? Ona görə ki, bu cür stereotip resenziya-tərifnamələrin yağışdan sonrakı göbələk kimi artması, çoxalması şəxsi maraq hissinin üstün tutulmasının nəticəsidir» (55, s.434). Daha sonra Elçin qeyd edir ki, teatrın inkişafı yalnız tənqiddən asılı deyil, lakin tənqidin təşəbbüskarlığından çox şey asılıdır. Həmçinin Azərbaycan səhnəsində dünya opera və operetta incilərinin oynanılmamasına təəssüf edir. Bir sıra tamaşalarda Azərbaycan dilinin eybəcər vəziyyətə salınmasından, tamaşaçıları əsərin mənası, məzmunu, quruluşu ilə deyil, kobud tələffüzlə güldürməyə çalışan teatr kollektivlərindən narazılıq edir və tövsiyə edir ki, teatr problemləri o zaman həll oluna bilər ki: «... bizim hər birimiz, ilk növbədə isə əlaqədar təşkilatlar özünütənqidi bir ehtiras ilə, vətəndaş qayələri ilə sözdən işə keçsin, teatr sənətimizin,

əslində isə ümumiyyətlə, mədəniyyətimizin inkişafı naminə əlindən gələni əsirgəməsin, öz işini yenidən qurmağı bacarsın» (55, s.436).

Elçinin Azərbaycan teatr sənətinə, xalq oyun-tamaşa mədəniyyətinə vurgunuşunu isbat edən daha bir məqalə Elçin Aslanovun «Eloba oyunu, xalq tamaşası» kitabına həsr etdiyi «Vətəndaş qayəsi ilə» yazısıdır. Əsərdən aldığı təəssüratları oxularla bölüşən Elçin Azərbaycanda peşəkar teatr ilə xalq teatrını bir-birindən ayırmayı doğru hesab etmir və bu kitabı «yalnız sənətşünaslıq, folklorşünaslıq, lügətşünaslıq faktı yox, ... xalqşünaslıq faktı» adlandırır. «Bu kitab xalqımızın mənəvi zənginliyini, mədəni qadırliyini bir daha bizim diqqətimizə çatdırır və bu mənada, gələcəkdə görüləsi vacib və böyük işlər barədə düşündürür, bizi iş görməyə, o böyük mədəni-mənəvi irsə layiq olmağa, o irsi yalnız özümüzün yox, dünya mədəniyyətinin faktı kimi təqdim etmək naminə vətəndaş fəaliyyətinə çağırır» (55, s.382).

Teatrın və dramaturgiyanın qanunlarına və tələblərinə daha dərindən müdaxilə edən dramaturq Elçin belə bir qənaətini də bildirib ki, «dramaturgiyada (və teatrda) şərtılıklə reallıq arasında incə bir sərhəd var ki, həmin sərhəddi keçdikdə, şərtilik uğursuzluğa çevirilir». Buna əyani bir misal olaraq fransız dramaturqu Jan Anuyun «Antiqona» pyesinin K.S.Stanislavski adına Moskva Dram Teatrında V.A.Lvov-Anoxinin quruluşunda oynanılmış tamaşasını göstərərək yazıb: «J.Anuy mövzusu antik dövrdən alınmış «Antiqona» pyesini İkinci dünya müharibəsi zamanı, Fransanın işgal olunduğu vaxt yazmışdır və biz bu əsərdəki şərtiliyi – antik dövrün qəhrəmanları müasir tərzdə fikirləşirlər, müasir leksikaya uyğun danışırlar və s. qəbul edirik, çünkü insan və hakimiyyət, cəmiyyət və hakimiyyət problemi, bu əsər qələmə alınarkən, son dərəcə aktual bir problem idi və həmin aktuallıq bu şərtiliyi daha da qabarıllaşdırırdı, yəni şərtilik «Antiqona» əsərinin fəlsəfəsini daha artıq açıqlayırdı. Lakin mənçə, bu səpkili əsərləri səhnədə tamaşaşa qoyarkən, həmişə «pusquda durmaq», sərhesab olmaq lazımdır, eks təqdirdə əsərin bədii məziyyəti olan şərtilik tamaşanın kəsir cəhətinə çevirilər» (55, s.9).

Həmin tamaşaşa obyektiv mövqedən yanaşan tənqidçi Elçin

V.A.Lvov – Anoxinin quruluş verdiyi digər əsərin – J.Anuyun «Medeya» əsərinin tamaşasını «Antiqona» tamaşasına nisbətən uğurlu hesab edir. «Antiqona» tamaşasının uğursuzluğunu əsərdəki şərtiliyin rejissor tərəfindən bütünlükə formalasdırılmasında görən Elçin yazır: «Burada («Antiqona»da – İ.P.) şərtilik reallaşdırıqca bir təzad əmələ gəlmişdir ki, əsərin bədii-estetik emosiya gücünü xeyli aşağı endirmişdir» (55, s.9). «Şərtilik özü artıq realist sənətin və ədəbiyyatın daxili komponentlərindəndir və onu «reallaşdırmağa» ehtiyac yoxdur. Şərtilik öz-özlüyündə «dübarə yardımə» ehtiyac olmadan fikri, ideyanı bir-başa çatdırmaq qüdrətinə malikdir» (55, s.10).

Elçin sənətə həmişə aydın, vicdanlı, məsuliyyətli münasibət bəsləyir; obyektivlik, xeyirxahlıq və tələbkarlıq mövqeyindən yanaşır. Teatrın bütün komponentləri barədə səhih fikir söyləyir. Və göstərir ki, hər hansı bir böyük teatrda müxtəlif üslubların, konsepsiyaların olmasına nəinki mümkündür, hətta vacibdir və bu üslublardan hər hansı birinin təqdir edilməsi digərinin inkarı hesabına olmamalıdır. «Bir rejissor realist rəngləri üstün tutub, əhatəliliyə, monumentallığa meyil edib, özünü intellektual sənətdə tapıldığı üçün yaxşı tamaşa qoyur, digər rejissor isə emosional sənətə, səhnə şərtiliklərinə arxalanıb, hətta ən kiçik mizanlarda belə daha artıq kameralıq axtardığı üçün pis tamaşa qoyur, – mövqeyi kökündən yanlışdır. Mehdi Məmmədovun da, Tofiq Kazımovun da, Əliheydər Ələkbərovun da səhnəyə müxtəlif yaradıcı münasibəti bugünkü Azərbaycan mədəni həyatı üçün əhəmiyyətli hadisədir, çünkü həmin müxtəliflik bir zənginlik, rəngarənglik gətirir, əks təqdirdə eynilik aləmi yaranar ki, bu da bədii-estetik zövqün küləşməsinə gətirib çıxarar» (55, s.18).

«Aydın və Aydınların faciəsi» məqaləsində Cəfər Cabbarlinin «Aydın» pyesinin rejissor Tofiq Kazımovun quruluşunda Azərbaycan Dövlət Akademik Dram Teatrında göstərilən tamaşasını (ilk tamaşa 26 may 1972-ci ildə oynanılıb) da yüksək professionallıqla araşdırın Elçin tamaşada ictimai motivlərin ön plana çəkilməklə yalnız Aydının şəxsi ailəsinin faciəsi deyil, bütövlükdə, geniş miqyasda Aydınların mənəvi faciəsi kimi göstərilməsini yaxşı qiymətləndirmiş, quruluşu

rejissorun bu cür yozumunun o dövrün tələbləri baxımından müasir səsləndiyini söyləmişdir. Təbii ki, Elçin tələbkar bir tənqidçi kimi tamaşanın rejissor işində, aktyor ifasında nəzərəçarpan nöqsanları və zəif cəhətləri də göstərib, xüsusilə Cəfər Cabbarlı qəhrəmanlarının psixologiyasına dərindən nüfuz etməkdə zəiflik göstərən quruluşçu rejissorun işindəki qüsurları üzə çıxararaq yazıb ki: «Əsərin ictimai mənasının rejissor tərəfindən ön plana çəkilməsi, şübhəsiz ki, təqdirəla-yiq cəhətdir, lakin biz istərdik ki, Cabbarlı qəhrəmanlarının hiss və hə-yəcanları da məhz ön planda olsun. Çünkü əslində həmin ictimai məna-nı bu hiss və həyəcanlar yaradır» (55, s.27).

Elçin çox doğru olaraq qeyd edir ki, «Cabbarlı yaradıcılığının ikinci dövründə (1920 – 1927) tənqidçi realizmin güclənməsi və onun in-qilabi romantikaya müraciət etməsi, yaradıcılığının ilk dövründə özü-nü bürüzə verən melodramatik və sentimental ünsürlərin azalmasına gətirib çıxarmışdır. Məhz bu baxımdan «Aydın» tamaşasındaki ayrı-ayrı səhnələr, xüsusən Aydınla Gültəkin arasındaki mükalimələrə ve-rilmiş intonasiya tərzi və mizanlar bizi qane etmir. Bəzən bu səhnələr-də (xüsusən birinci pərdənin əvvəlində və üçüncü pərdənin sonunda) Aydının və Gültəkinin təbiətindən doğan lirik həzinlik melodram sə-viyyəsinə enir və Həsən Turabovla Şəfiqə Məmmədova da belə «en-mə» prosesinin qarşısını almaq iqtidarında deyillər» (55, s.27).

Aydın rolunda çıxış edən Həsən Turabovun ifasını yüksək qiymətləndirən Elçin obyektiv bir tənqidçi kimi sehihliyi əldən verməyib, arzu şəklində olsa da fikrini belə ifadə edib: «...arzu edərdik ki, Həsən Turabov bəzən tamaşanın ümumi ritmindən doğan tempi hərəkətləri-nin və diksiyasının tələsikliyi ilə əvəz etməsin (bu, xüsusən birinci pərdənin əvvəllərində özünü bürüzə verir), yaradıcılığına xas olan səhnə sərbəstliyini az qala laqeydliyə çevirməsin (yenə də xüsusən birinci pərdənin əvvəllərində)» (55,s.28-29). Gültəkin rolunun ifaçısı Şəfiqə Məmmədovanın da ifasına tələbkarlıqla yanaşan tənqidçi Elçin aktri-sanın bu rolda özünü bir sənətkar kimi göstərə bilməməsindən təəssüf-lənərək yazıb: «Ş.Məmmədovanın oyununda hər şeydən əvvəl, təbiilik çatışdır, aktrisanın həm diksiyasında və həm də hərəkətlərində Gültə-

kinin təbiəti ilə bir araya sığmayan sünilik özünü bürüzə verir... Gültəkin: «Ox, keçmiş günlərim... O vaxtlar mən nə qədər xoşbəxt, nə qədər gözəl idim! Amma indi!...» – deyərkən də bu sözlər bizə lazım olduğu qədər təsir etmir, çünki Ş.Məmmədova birinci pərdədəki kimi yenə yaraşıqlıdır, ən başlıcası isə, «keçmiş günlərin xoşbəxtliyini» aktrisanın ifasında bir o qədər də hiss etmirik. Gültəkin: «Mən nə idim, indi nə oldum?» – deyə yanarkən, biz bu zavallı qadının və əsər müəllifinin nəzərdə tutduğu mənəvi-əxlaqi fərqi Ş.Məmmədovanın ifasında bir o qədər də sezə bilmirik» (55, s.29).

Elçin ədəbiyyata, sənətə aid irili-xirdalı bütün məqalələrində obyekтив, prinsipial və tələbkar olduğu, yeni mükəmməl, estetik prinsiplərə əsaslandığı kimi, tənqidçi məsuliyyətini də əsas tutur.

«Müasir tənqidimiz: Vəziyyət və vəzifələr» məqaləsində həmkarı C.Məmmədovun rejissor Tofiq Kazımovun klassik əsərlər üzərində «apardığı əməliyyat» haqqında bir cümlə ilə verdiyi hökmü – «Rejissor Tofiq Kazımovun klassiklərimizin əsərləri üzərində apardığı əməliyyat, Cəlil Məmmədquluzadənin «Ölülər» və Haqverdiyevin «Pəri ca-du» pyeslərinə «düzəlişləri» bəzi tamaşalara verdiyi quruluş belə priyomlardandır» hökmünü tənqid edir: «.... hərgah rejissorun «düzəlişləri» yalnız .. «Ölülər»i tamaşaşa qoyarkən, bəzi monoloqları müasir səhnənin ehtiyaclarına müvafiq hesab edərək ... bir neçə yerdə parçalayır. C.Məmmədquluzadənin böyük silahdaşı və məfkurə dostu M.Ə.Sabirin şeirlərinə müraciət edir, o zaman ... hansı «priyomlardan» söhbət gedə bilər? Əgər belə olsayıdı, sovet teatrlarının ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bir çox məşhur tamaşaları, deyək ki, Vaxtanqov teatrının «Şahzadə xanım Turandot» tamaşası daha böyük ittihamlara məruz qalmazdım?» (55, s.44).

Tofiq Kazımov sənətinə və şəxsiyyətinə hörmət və sevgisini Elçin bir sıra məqalələrində, müsahibələrində ehtiramla bildirmiş və qeyd etmişdir ki, «Sənətkar zamanı seçmir, amma zaman sənətkarı yetişdir... onun bütün sənət qələbələri yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin bədii-estetik hadisələri idi» (61).

Konstantin Sergeyeviç Stanislavskinin yazdığı kimi, «səhnə sənə-

ti mürəkkəb, rəngarəng və canlı bir yaradıcılıq sahəsidir» (126, s.19). Bu sahədə çalışan adamın (aktyorun, rejissorun və b.) istedadlı olması azlıq etdiyi kimi, məsələn, aktyordan rol üzərində işləmək, səbrlə, inamla, həm də sevərək işləmək bacarığı tələb olunduğu kimi, səhnə sənəti haqqında yazmaq da böyük məsuliyyət, yüksək savad, zövq, zəngin təxəyyül və işıqlı, güclü təfəkkür tələb edir. Alman şairi Göte na-haq deməyib ki, «teatr haqqında yazmaq xüsusi bir işdir. Hər kəs ona ən xırda təfsilatına qədər bələd deyilsə, yaxşısı budur ki, qoy bununla məşğul olmasın». (151, s.243) Böyük rus tənqidçisi Vissarion Qriqoryeviç Belinski də yazıb ki, «Səhnə sənəti anidir və bu mənada vəfasızdır. O, ancaq yaradıcılıq anlarında, qəlblərə güclü, dərin təsir göstərərkən, ancaq hazırkı zamanda yaşayır. Ötüb keçəndə, keçmişə çevriləndə isə səraba dönür, görünməz olur. Aktyorun oyunu bir xatirə kimi yalnız onu görənlər, özü bilavasitə mütəəssir olanlar üçün mövcuddur. Gör-meyənlər üçün onu nağıl eləmək, başqalarında təsəvvür yaratmaq üçün – yox...» (148, s.211).

Həqiqətən də teatr sənəti barədə, xüsusilə aktyor ifası haqqında yazmaq, özü də obyektiv, səhih, tələbkarlıqla yazmaq çətindir; çətin olduğu qədər də məsuliyyətlidir. Elçin bir tənqidçi kimi, teatr sənətini dərindən bilən bir adam kimi bu işin öhdəsindən də bacarıqla gəlmışdır.

«Təzadların faciəsi» məqaləsində Elçin Azərbaycan teatr həyatında nəzərə çarpan canlanmanın bir neçə teatrın timsalında diqqətə çatdırır; Akademik Dram Teatrında ikinci səhnənin fəaliyyətə başlamasını teatr həyatında mühüm məsələ adlandırır. Kiçik səhnədə M.Fərzəlibəyovun quruluşunda göstərilən «Medeya» tamaşasını (ilk tamaşa 31 may 1982-ci ildə oynanılıb) təhlil edir. Elçin «Medeya» tamaşası və oradakı aktyor ifası barədə yazıb ki, Jan Anuyun «Medeya»sında surətlərin bir-birinə və həyata münasibəti Evripidin, yaxud Senekanın «Medeya»larına nisbətən daha çoxmənalı, çoxlaylıdır. Medeya başdan-başa təzadlarla dolu, son dərəcə mürəkkəb daxili aləmə, çılgın hiss-həyəcanlara, qızgrün ehtiraslara malik bir qadındır və əslində özü də bu mürəkkəbliyin, çılgınlığının qurbanıdır. Medeyanın ehtirasları «adi həyat»

çərçivələrinə və adı təfəkkürə siğışdır. O, misal üçün, öz uşaqlarını dəlicəsinə sevməyə və eyni zamanda intiqam naminə bu uşaqları öz əli ilə öldürməyə qadirdir. «Amaliya Pənahovanın oyunu Xeyir ilə Şerin əbədi vuruşuna müttəfiqdir» – deyən tənqidçi Elçin «Medeya» tamaşasını təhlil edərək, Medeyanın qəlbində çuğlayan o tufanı duyub tamaşaçıya çatdırmaq istəyən aktrisanın yüksək professional ifasını açıb göstərib. Teatrın 1960-1970-ci illərdəki lirik-psixoloji uğurlarının bir çoxunun A.Pənahovanın adı ilə bağlı olduğunu, aktrisanın yaradıcılıq imkanlarını da aşkarlamaq bacarığını vurğulayan Elçin yazib ki: «... psixoloji-lirika ilə epik vüsətin belə bir qarşılıqlı əlaqəsi və təsiri «Medeya»da da yaxşı nəticə vermişdir. Medeyanın hisslər aləmi nəinki zəif vücuda, hətta yerə-göyə siğışdır və A.Pənahova qəhrəmanın çılgın monoloqlarını söyləyərkən, hərdənbir ayaqları üstə qalxır və bu sadə hərəkət məhz həmin siğışmazlıqdan xəbər verir: Medeya özü də hissələri ilə bərabər dünyaya siğışdır. Saysız cinayətlər törədib, lakin xoşbəxtlik görməyib və bu cinayətlər yanğısı ilə bərabər bədbəxtliyin yanğısı da Medeyanı – Amaliyanı yandırıb yaxır... Aktrisa bu hissələr çarşımasını, incəlikləri duya-duya məharətlə açır» (55, s.278).

Elçin prinsipial, tələbkar bir tənqidçi kimi «Medeya» tamaşasının nöqsanlarını da göstərib, həm pyesdə, həm də tamaşada final səhnəsinin süni təsir göstərdiyini – müstəqim, birmənəli səciyyə daşıdığını qeyd edib, «... halbuki «Medeya»nın ikinci səhnədə müvəffəqiyyətini təmin edən ümdə cəhət məhz müstəqimlikdən, birbaşalılıqdan uzaqlıq, hissələrin, psixologiyaların çoxmənəli ehtivasi və bu zaman meydana çıxan təzadlardan bacarıqla istifadədədir» (55, s.279) – deyərək rejissora öz iradlarını bildirir. Bununla bərabər Yazon rolunda çıkış edən Nurəddin Quliyevin ifasındaki yaxşı cəhətləri qeyd etməklə yanaşı obrazın psixologiyasında bir-birinə zidd olan hissələri, həm də biri digərinin doğuluşuna səbəb olan həmin hissələrin quruluşçu rejissor və aktyor tərəfindən lazıminca açılmadığını vurğulayır.

Bu baxımdan Elçinin demokratik yazıçımız Cəlil Məmmədquluzadənin «Ölülər» əsərinin rejissor Mərahim Fərzəlibəyovun quruluşunda Akademik Milli Dram Teatrında göstərilən tamaşası haqqında

yazdığı «Ölülər»in ölməzliyi» məqaləsi də əhəmiyyətlidir. Əsərin mətninə əsaslanaraq tamaşanı bütövlükdə, eləcə də rejissor işini, aktyor ifasını yüksək professional səviyyədə təhlil edən, «Ölülər»in bütün hərfləri (hüceyrələri) ilə Azərbaycan xalqının cəhalət və nadanlığa qarşı mənəvi etirazına, protestinə bağlı bir əsər olduğunu və onun yalnız dramaturgiyamızın və ümumiyyətlə, ədəbiyyatımızın, milli teatr sənətimizin inkişafında deyil, 20-ci əsr ictimai fikrimizin formallaşmasında, mövzu və məzmun mündəricatının dəqiqləşməsində çox ciddi və effektli rol oynadığını söyləyən tənqidçi Elçin bu əqidədədir ki, Azərbaycan teatrı hər dəfə «Ölülər»ə müraciət edəndə, bu artıq ədəbi-mədəni mühit çərçivələrindən çıxaraq ictimai hadisəyə çevrilir.

Akademik Milli Dram Teatrımızın, konkret olaraq rejissor Mərahim Fərzəlibəyovun «Ölülər» faciəvi komediyasına müraciət etməsini ciddi yaradıcılıq cəsarəti ilə bağlayan, burada iddia ilə imkan arasında heç bir təzad olmadığını, «Ölülər»i yenidən (təxminən 39 ildən sonra; «Ölülər»in axırıncı dəfə həmin teatrın səhnəsində, rejissor Tofiq Kazimovun quruluşunda 1966-cı il noyabr ayının 12-də ilk tamaşası oynanılmışdı) göstərmək iddiası ilə rejissorun və ümumiyyətlə, Akademik teatrın imkanları arasında estetik vəhdət olduğunu söyləyən tənqidçi Elçin bu qənaətdədir ki, «Ölülər»in bədii nüvəsi – protest, etirazdır və əsərdə bu etirazın ikili bədii ifadəsi (və təsdiqi) var. Kefli İskəndərin timsalında pozitivliklə ifadəsi və Şeyx Nəsrullah nə qədər ikrah doğurursa – hər iki güclü bədii xətt «Ölülər»i öz məqsədinə – cahillərin və nadanlığın örtüyünü açıb kökündən dəyişiləsi bir cəmiyyəti çılpaq şəkildə göstərməyə doğru aparır» (59).

Bəzi uğursuz tamaşalara və zəif pyeslərə görə teatrımızın ümumi səviyyəsindən şikayət edənlər üçün «Ölülər»in yeni tamaşasını, eləcə də son illərin «Hamlet», «Afət», «Kəllə» kimi tamaşalarını yaxşı bir nümunə kimi göstərən Elçin teatrımızın gələcəyinə nikbin nəzərlərlə yanaşdığını nəzərə çatdıraraq yazib ki: «tarixi gedışatdan doğan bütün çətinliklərə baxmayaraq, Azərbaycan teatrı irəli gedir, bu teatrın bəlli-estetik ənənələri novatorcasına inkişaf edir» (59).

Heç şübhəsiz ki, Elçin teatr sənətini incəliklərinə qədər bilən,

mövcud şəraitdə də bu sənətin irili-xirdalı problemlərini, onları doğuran səbəbləri, aradan qaldırılması vasitələrini göstərməyə qabil bir sənətkardır. Teatrlarımızın yaradıcılıq işinə ciddi əngel törədən irili-xirdalı problemlərin bolluğu, xüsusilə dövrlə, zamanla bağlı olaraq kosmik inkişafla əlaqədar teatrlarımızın maddi-texniki bazasının aşağı səviyyədə olması narahatlıq doğurur. 1 avqust 2002-ci il tarixli «525-ci» qəzətdə xalq yazıçısı Elçinin müasir teatr problemləri ilə bağlı müsahibəsi dərc olunmuşdur. Ədib qəzətin müxbirinin: «Elçin müəllim, ötən teatr mövsümünü siz necə qiymətləndirirsiniz?» – sualına ədib ol-duqca tutarlı, gerçək, obyektiv, həm də yiğcam şəkildə belə cavab verib: «Çətin və maraqlı... Çətin ona görə ki, bu mövsümündə də Azərbaycan teatrı ciddi maddi çatışmazlıqlalarla üzləşdi, bir sıra mühüm texniki problemlər yenə də həll olunmamış qaldı. Ancaq həm də maraqlı, ona görə ki, bu çətinliklərə baxmayaraq, bir sıra yaddaqlan teatr hadisələrinin – quruluşların, tərtibatların, ifaların şahidi olduq». Teatrin ümumi yaradıcılıq həyatına dərindən nəzər salan Elçin teatrin maddi-texniki bazasının «istənilən səviyyədə olmadığını nəzərə çatdıraraq bildirib ki, «teatrda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı bütün təşəbbüsler, istəklər gəlib, təbii ki, maliyyəyə dirənir». Elçin bu müsahibəsində səhnə texnologiyası ilə səhnə estetikasının bu gün bir-birindən daha asılı vəziyyətdə olduğunu, müasir dövrdə rejissor sənətinin də, səhnəqrafiyanın da, teatr musiqisinin də, eləcə də aktyor ifasının da inkişafında mükəmməl səhnə texnologiyasının əhəmiyyətli rol oynadığını söyləyib. «Rejissorun da, rəssamın da, bəstəkarın da tamaşaşa müasir estetik tələblərə uyğun quruluş verməsindən, tərtibat hazırlamasından, musiqi səsləndirməsindən ötrü teatrin ən yeni texnologiyaya malik olması vacib şərtidir» – deyən Elçin «Azərbaycan teatrinin müasir səhnə texnologiyası ilə təmin olunmaması milli teatr sənətimizi inkişafdan» qoyduğu üçün narahatlıq keçirir. «Bu gün teatr artıq internetə çıxır. Teatrşünaslıqda «internet tamaşalar» anlayışı yaranır və əlbəttə, bizim teatrlarımız da bu cür tamaşalar verə bil-səydi, mədəniyyətimizdə böyük hadisə olardı» – deyərək mühüm bir məsələyə toxunan Elçin təəssüf hissi ilə bildirib ki: «Biz bunu edə bil-

mirik». Sonra dramaturq Elçin bunun səbəblərini araşdırıb göstərib ki: «Bizim tamaşalarımızda çox güclü aktyor potensialı var... Son illərin bir sıra tamaşaları göstərir ki, bizdə potensial imkanlarını hələ sonan üz çıxarmamış istedadlı sənətkarlarımız var. Repertuarda dün-ya klassikası, milli klassika, müasir əsərlər var. Ancaq tamaşanı internet səviyyəsinə çıxara biləcək maliyyə imkanları və bunun da nəticəsi kimi səhnə texnologiyası yoxdur». Elçinin aşağıdakı sözlərinə də diqqət yetirək: «Mən bu il (2002-ci ildə – İ.P.) may ayında BMT-nin xüsusi sessiyasının işində iştirak edirdim və bir axşam vaxt tapıb Brodveydə Ueberin məşhur «Fantom» müziklinə baxdım. Heç bir yalancı vətənpərvərlik hissinə qapılmadan səmimi şəkildə deyirəm: Mən o unudulmaz tamaşada elə bir aktyor oyunu görmədim ki, təəssüf edim ki, biz buna nail ola bilmərik. Eləcə də rejissor işi. Amma dekorasiyalar, geyimlər, bir anın içində səhnənin tamamilə dəyişməsi, bir göz qırpmında mizanların gah üçüncü qata çıxmazı, gah birinci qata enməsi, kütləvi səhnələr, teatral effektlər – bir sözlə, 19-cu əsrin karetası ilə aya uçan raketin arasında nə fərq varsa, bu gün, müasir səhnə texnologiyasına malik olan teatrla, buna malik olmayan teatr arasındaki fərq də o qədərdir. Mən Brodveydəki «Fantom»un yalnız bir tamaşasının xərci ilə maraqlandım: İki milyon yüz yetmiş min dollar! Bu məbləğ ilə internetə çıxməq, güman edirəm ki, çətin bir problem deyil» (58, s.399).

Səxsiyyəti ilə sənəti, sözü ilə əməli bir-birini tamamlayan Elçin, sözün əsl mənasında, ədəbiyyat adamı, sənət adamıdır; sadə, təvazökar, müdrik bir insandır. Görkəmli yazıçı, ədəbiyyatşunas Mir Cəlal Paşayev haqqındaki məqaləsində Elçin yazıb: «Mən Mir Cəlal müəllimin müasirləri və mənim yaxından tanıdığım Həmid Arası, Məmməd Cəfər, Məmməd Arif kimi böyük qələm sahibləri haqqında yazdığını yazınlarda yadına gəlir, bir ifadə işlətmışəm. Sadəliyin müdrikliyi və o ifadə Mir Cəlal müəllim üçün də çox səciyyəvidir. Çünkü onun mühabirələri də, bədii və elmi əssərləri də sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi idi» (60). İnamlı deyək ki, bu sözləri eynilə Elçinə də şamil etmək olar.

«525-ci qəzet»də çap olunmuş «Ədəbiyyat söhbəti» adlı müsahibəsində də Elçin ümumbəşəri ədəbi dəyərləri öz sənətkar düşüncələri kontekstində təhlil edir: «dəfələrlə keçilmiş yollar»da açıq qapını döyməməyi, öz orijinal sözünü deməyi və orijinal dəst-xəttini göstərməyi vacib hesab edir. Elçin «Ədəbiyyatın predmeti nədir?» sualına da mükəmməl cavab verir: «... xislət və xislət o qədər mürəkkəb, zəngin və ziddiyyətlidir ki, «keçmiş yollar»da öz məxsusi sözünü demək üçün həmişə münbit zəmin var. İstedadın gücü də o münbit zəmindən, o əlvərişli imkanlardan istifadə etmək bacarığındadır» (64).

Söylədiyi fikirləri digər bir müsahibəsində də tam dolğunluğu ilə görmək olar: «Bu gün mən müstəqil Azərbaycan dövlətində kifayət qədər yüksək bir vəzifə tuturam, ancaq əvvəllər də dediyim kimi, mən bu vəzifəyə gələnə qədər hansı Elçin idimsə, bu gün də həmin Elçinəm və sabah vəzifədən gedəndən sonra da həmin Elçin olaraq qalacağam. Mən, ilk növbədə, yazıçı, ondan sonra isə müstəqil Azərbaycan Dövlətinin quruculuğu prosesində iştirak edən və imkanlarım daxilində əlimdən gələni əsirgəməyən bir vəzifə adamıyam. Əger mən görsəm ki, həmin vəzifə mənim yaradıcılığında nəsə məhdudlaşdırıcı bir şeyə çevrilməyə başlayır, mənim yazıçı kimi özümü ifadə etməyimə mane ola bilər, onda bir saniyə də vəzifədə qalmaram. Burada mənim üçün alternativ yoxdur və bu fikrimi də mən heç vaxt gizlətməmişəm» (58, s.403).

Beləliklə, bu yarımfəslin yekunu olaraq gəldiyimiz başlıca qənaət ondan ibarətdir ki, bu gün Elçinin bədii yaradıcılığı özündən sonrakı nəsildən olan cavan yazıçılar üçün bir çox cəhətdən nümunə olduğu kimi, görkəmli tənqidçi və ədəbiyyatşunasın səmərəli fəaliyyəti də yeni nəsil tənqidçilər üçün mənalı örnəkdir. Hazırkı mərhələdə bədii yaradıcılıq, ədəbi və teatr tənqidçi haqqında nüfuzlu söz deməyə, istənilən məkanda onu təmsil etməyə Elçin Əfəndiyevin mənəvi haqqı və səlahiyyəti çatır. Filologiya elmləri doktoru, professor Vilayət Quliyevin dediyi kimi, «...dünən olduğu kimi bu gün də bilavasitə ədəbi prosesin mərkəzində dayanan və ...buna görə də həmin ədəbi prosesin yönü, is-tiqaməti, gələcəyi üçün hamidan çox narahatlıq keçirən yazıçı və tən-

qidçi Elçin nəinki «ədəbi-elmi mühitimizin qayğıları ilə yaşayır, həm də bu prosesə yön və istiqamət verir». Əvvəllər görkəmli tənqidçilər Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Abbas Zamanov, Əziz Mirəhmədov, Yaşar Qarayevin gördüyü iş, elmi-ədəbi yük indi də xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin missiyyasına çevrilmişdir. Eçlin bu gün də ədəbiyyatla, tənqidlə, teatr sənəti ilə sıx temasdadır. Yaziçı-tənqidçi Elçin hansı özünəxas cəhatlərilə seçilir? Millilik, bəşərilik, müasirlilik, novatorluq, beynəlmiləlçilik. Azərbaycan teatr sənətinin Elçin kimi sənətkarlara böyük tələbatı, ehtiyacı vardır. Azərbaycan ədəbi, ictimai, mədəni fikir tariximizdə xüsuslu rolu və yeri olan Elçini xalqa, ədəbiyyata, sənətə sevdirən isə vətəndaşlıq heysiyəti, azərbaycanlıq mövqeyidir.

### **2.3. Azərbaycan teatrının yeni inkişaf mərhələsində Elçin dramaturgiyasında yeni məzmun və forma axtarışları.**

#### **§1. «Teleskop».**

Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz və incəsənətin bir qolu olan teatr sənətimiz, tarix boyu dəyişən ictimai-siyasi formasiyalardan, sistemlərdən, quruluşlardan və rejimlərdən keçib. Hər bir formasiya da ədəbiyyatımızdan, mədəniyyətimizdən, incəsənətimizdən, incəsənətin bir qolu olan teatr sənətimizdən, səhnənin ecazkar qüvvəsindən öz ideologiyası üçün yararlanmış və istifadə etmişdir. Buna baxmayaraq bu sənət sahəsi bütün formasiyalarda gah bərkiyib, gah boşalıbsa, nəhayətdə, heç bir deformasiyaya uğramadan, bu günə qədər gəlib çatmışdır. Yuxarıda, adlarını böyük hörmətlə qeyd etdiyimiz görkəmli elm və mədəniyyət xadimlərimiz öz elmi araşdırmaları ilə onu da sübut edir ki, bizim teatr sənətimiz, müxtəlif dövrlərdə müəyyən mərhələlərə qədəm qoymuş, həmişə də inkişaf etmişdir. Büyük ədib və teatr xadimi Elçin deyir: – «Azərbaycan teatrı yeni bir mərhə-

ləni adlamaq ərəfəsindədir, hətta artıq adlamaqdadır». Bu fikir də təsdiq edir ki, Azərbaycan teatr sənəti, həqiqətən də, müxtəlif dövrlərdə müxtəlif mərhələlərdən keçmişdir. Bu gün Azərbaycan teatrının yeni mərhələyə doğru atlığı addım, bu fikir sahibinin yazdığı və vaxtaşırı bütün teatrların sevə-sevə müraciət etdiyi orijinal əsərləri ilə başlanır.

Bu gün, milli teatrımızın inkişaf mərhələsinin yeni dövrünün başladığı və teatr sənətimizin inkişafı məqsədi ilə, fərmanların imzalandığı, teatr salonlarımızın yüksək keyfiyyətlə təmir olunaraq, istifadəyə verildiyi bir zamanda, yeni mərhələyə keçid dövrü ilə üz-üzə dayandığını, bununla əlaqədar həqiqi praktiki islahatlara ciddi ehtiyacı olduğunu nəzərə alsaq, teatr sənətimizin hal-hazırkı prosesindən üzüağ çıxması və yeni mərhələyə, yeni tələblər çərçivəsinə qədəm qoyması üçün vicdanla çalışan, bu işə can yanğısı ilə yanaşan şəxsiyyətlərimizin yüksək əməllərini və xidmətlərini araşdırıb tarixə yazmalyıq.

Elçin pyeslərində respublikamızda baş verən ictimai-siyasi hadisələrə, bu hadisələrin törətdiyi vəziyyətlərə, insanların daxilində yaranan dəyişikliklərə münasibəti tam aydınlığı ilə göstərir. Bütün yaradıcılığı boyu teatra «müqəddəs məkan» kimi yanaşan Elçin teatrın maarifçilik və tərbiyəvilik missiyasını da unutmur; amma bu əyləndirciliyin özünü də maarifləndirmək, tərbiyəvilik kimi cəhədlərlə bağlayır.

Elçinin: «...Müsəir dövrdə teatr sənəti mədəniyyətin o növüdür ki, elmi-texniki inkişaf ona müdaxilə edib... teatrın texnoloji avadanlığı, maddi vəziyyəti bədii-esteik nəticələrə bilavasitə, həm də çox güclü şəkildə təsir edir. Hərgah, misal üçün, səhnə rejissorun istədiyi kimi firlanmırsa, rekvizit köhnəlib yararsız vəziyyətə düşübə, hətta bəzən aktyor öz paltarında səhnəyə çıxməq məcburiyyətində qalırsa, görün tamaşanın quruluşunda nə qədər bədii-estetik problemlər yaranır» (41, s.7) – kimi narahatlıq dolu fikirləri şüklərə olsun ki, öz həllini tapır. Belə ki, Akademik Milli Dram Teatrı uzunmüddətli yenidənqurma və təmirdən sonra 11 və 12 may 2011-ci ildə Elçinin «Teleskop» tragikomediyasını böyük uğurla tamaşaçılara təqdim etdi.

11 şəkildən və 2 epiloqdan ibarət «Teleskop» tragikomediyası Elçinin dramaturgiya sahəsində qazandığı növbəti uğurdur. Elə bir uğur

ki, milli teatr sənətinin, əgər belə demək mümkündürsə, keçid mərhələsində teatra dəstək oldu. «Teleskop» Akademik Milli Dram Teatrının əsaslı islahatlardan sonra müasir dramaturgiya əsasında hazırladığı ilk tamaşadır. Bu fakt əlamətdar olmaqla yanaşı, həm də zəruri kimi anlaşılmalıdır. Çünkü bəlli faktdır ki, teatrin inkişafı dramaturgiyadan birbaşa şəkildə asılıdır. Daha dəqiq desək, teatrin inkişaf tarixi bütün döñəmlərində uğurlu dramaturgiya nümunələri ilə bağlı olmuşdur.

Tragikomediyanın süjet xətti belə bir əhvalat üzərində qurulub:

Qəzaya uğrayan Kişi komaya düşüb. Onun arvadı, uşaqları, qayınanası, dostu və dostunun həyat yoldaşı əməliyyat gedən zaldaca, həkimin etirazlarına rəğmən ağlaşma qururlar. Kişi bu dünya ilə o dünya arasındaki keçid stansiyasına düşür. Kişi dispetçer stansiyasında dünyasını dəyişmiş keçmiş həyat yoldaşı Qadınla rastlaşır. Qadın minlərlə ruh kimi mühakimə olunmaq üçün növbə gözləyir. Yalnız bundan sonra onun Cənnətə, yaxud Cəhənnəmə gedəcəyi bəlli olacaq. Sən demə, Cəhənnəmdə artıq yer yoxdur. Cənnətə gedəcək ruh isə, ümmüyyətlə, «defisit»dir. Məlum olur ki, birinci arvad ölündən bugündək cəmi bir nəfəri – xeyirxahlığı bu dünyada heç kəsdə şübhə doğurmayan Terezanı Cənnətə buraxıblar. O da uzun müzakirələrdən sonra. Elçin özünəməxsus bu komik ştrixlə, əslində, həyəcan təbilini çalır. İnsanları günahlardan uzaqlaşdırmağa çalışır.

Ən əsası, o biri dünyada daha dəqiq desək, dispetçer stansiyasında ruhların insanları izləməsinə imkan yaradan sehri Teleskop var. Əvvəllər iki teleskop olub. Sonra istifadə edilmədiyinə görə, ruhlar toplaşış müraciət etdikdən sonra onlardan birini götürüblər. O biri teleskop isə, deyəsən, heç kimə lazım deyil. Çünkü heç bir ruh teleskopdan Yerə baxmaq istəmir. Bu əvvəlcə, Kişiye çox təəccübü gəlir. Elə tamaşaçıya da. Amma hadisələr inkişaf etdikcə, Kişi Teleskopla ailəsinə baxdıqda çox şey aydınlaşır.

Məlum olur ki, onun barəsində hər kəs keçmiş zamanda danışır, kürəkənini «mələk» hesab etdiyi qayınana (Şükufə Yusupova) piyakarlıq edirmiş, sevimli arvadı (Münəvvər Əliyeva) o, komaya düşən kimi yeni ər axtarışlarına çıxbı, oğlu (Elşən Cəbrayılov) və qızı (Məsmə As-

lanqızı) atalarının halına acımaq əvəzinə onun gizlədiyi pulları axtarırlar, ən yaxın dostu (Sabir Məmmədov) Xanımı (Şəlalə Şahvələdqızı) ilə birlikdə onu ən pis düşməni kimi pişləyir, onu cərrahiyyə əməliyyatı edən, az qala, müqəddəs hesab etdiyi həkim qonşusu (Elxan Quliyev) tibb bacısı (Dilarə Nəzərova) ilə komada olan xəstənin – Kişiinin yanındaca eşqbazlıqla məşğul olur. Teleskop vasitəsilə Kişi acı həqiqəti anlayır, qohumlarının və dostlarının iç üzlərini və ona münasibətlərini görür.

Bu acı həqiqəti görən qəhrəman bir daha heç kimin inandığı, etibar etdiyi yaxınlarının ondan sonra necə düşündüyünü, necə hərəkət etməsini görməməsi üçün teleskopun istiqamətini dəyişir. Artıq başqa ruhlar kimi Kişi də teleskopdan uzaq olmağa çalışır, düşünür ki: «Dünyada günahkar olmayan adam yoxdur. Amma günahkar adamlardır, biz isə ruhuq». Artıq qəhrəman ölümünə sevinir, ruh həyatını «yaşamaq»dan zövq almağa başlayır. Amma bəlli olur ki, Əzrayıl milyon il-də bir dəfə baş verə biləcək səhv edib, hələ tam yetişməmiş ruh o biri dünyaya gətirilib. Bu kobud səhv aradan qaldırılmalıdır. Qəhrəman dörd əsas mələyin Əzrayılın (Əjdər Həmidov), Cəbrayılın (Ramiz Novruz), İsrail (Hacı İsmayılov) və Mikayılın (Kazım Həsənquliyev) mübahisələrindən sonra həyata qaytarılır.

Dramaturq burada yeni bir dramaturji üsula əl atıb və əsərin finalını tamaşaçıların ixtiyarına verib. Belə ki, pyesin, həmçinin tamaşanın iki epiloqu var və bu epiloqlar bir-birindən koordinal surətdə fərqlənir. Birinci epiloqa görə, Kişi həyata qayıtdıqdan sonra riyakarların arasında yaşamaqdansa, geriyə qayıtməq istəyir, Cəhənnəmi belə Yerdən üstün tutur.

İkinci epiloqda isə Kişi ölmədiyinə, həyata qayıdığına görə çox sevinir və «yaşasın Yer kürəsi» deyərək əvvəlki kimi həyatına davam eləyir. Beləliklə, qəhrəman da, tamaşaçılar da, elə quruluşçu rejissorun özü də «olum, ya ölüm» suali qarşısında qalırlar. Tamaşanın sonunda səhnədə peydə olan kəndir, belə deməyə əsas verir ki, rejissor Kamran Şahmərdan birinci epiloqa daha çox üstünlük verir.

Göründüyü kimi, əsərdə bütün hadisə xətti Teleskopun üzərində

qurulub. Təsadüfi deyil ki, müəllif pyesini məhz bu cür adlandırıb: Teleskop. Tamaşanın quruluşçu rejissor da müəllifin ideyasını dərindən anlaya bilib və həm rejissor yozumu, həm aktyor ifası, həmçinin digər komponentlər baxımından modern teatr düşüncəsinə uyğun keyfiyyətli bir tamaşa ərsəyə gətirə bilib.

Həqiqətən də, «Teleskop»u milli teatr sənətinin önəmlı faktına çevirən səbəblərdən, onu digər tamaşalardan fərqləndirən xüsusiyyətlərdən birincisi, heç şübhəsiz ki, dramaturji materialın kamilliyyindən irəli gəlir.

Belə ki, Elçinin «Arılar arasında», «Şekspir», «Qatıl», «Cəhənnəm kirayənişinləri», «Teleskop» kimi son dövr pyeslərində müəllif kredosu dəyişir – əgər o, əvvəlki pyeslərində dəlixanadan qaçıb ağıllılar mühitinə düşən və bu halda məyus olan dəlini göstərirdisə, son tragikomediyalarında artıq məsələnin daha dərin qatına gedir, birbaşa dəlixananın özünü göstərir, dolayısı ilə dəlixana metaforası əsərdən əsərə dərinləşir, fəlsəfi miqyas alır. Nədən ki, «ən parlaq metaforası dünyani dəlixana kimi qavramaqdan ibarət olan şok-teatr tendensiyası 20-ci əsrin sonunun dramaturgiyası üçün səciyyəvidir» (72).

«Teleskop» pyesinin qoyuluşu və məzmunu, xarakterlər qalereyası, personajların özünəməxsus davranışları bunu söyləməyə əsas verir ki, Elçin təəccübəldirməyi bacaran dramaturqdur» (132).

Burada diqqətçəkən əsas məqamlardan biri də, baş qəhrəmanının gözü ilə müəllifin özünün, teleskopdan cəmiyyətə baxaraq, hər kəsə demək istədiyi, «İnsan ol!» diqtəsinin qüdrətidir. Bu tamaşada, əsər və tamaşa müəllifləri tərəfindən insanlara təlqin olunur ki, insan, insan olduğunu anlamalı və insan olmayı məsuliyyətini dərk etməlidir. Çünkü biz özümüz, ruhumuzla bizi yaradan Tanrıının bir zərrəsiyik və zərrəyə münasibət əqli-küllə, əqli-külə münasibət isə zərrəyə münasibətə adekvatdır.

Bizə tragikomediya kimi təqdim olunan bu tamaşanı, fikrimcə, daha çox, psixoloji-fəlsəfi qəm komediyası adlandırmaq doğru olardi. Tamaşadakı hadisələr insanın beyninə elə sirayət edir ki, tamaşadan ayrıldıqdan bir neçə müddət sonra belə, əsərin komik görünən, lakin

qəm dolu, psixoloji-fəlsəfi təsir qüvvəsindən çıxa bilmirsən. Onun aynasında öz əksini tapmağa çalışırsan. Elçinin tamaşaçının çoxdan gözlədiyi düşündürücü, insan xislətinin insani meyarlarla zənginləşməsinə istiqamət verən bu maraqlı əsərinin tamaşası ilə rejissor yeni səhnə estetikası və sənətə yeni baxış bucağı yarada bildi. Rejissor, hamını müəllifin səhnədən tamaşaçıların üzünə tutduğu bu aydın güzgüdə – «Teleskop» əsərinin tamaşasının aynasında daranmağa və səliqə-sahmana düşməyə, ruhən saflaşmağa və gözəlləşməyə dəvət edir.

«Teleskop»un canlı obrazları səhnəmizdə modern interpretasiyanın müxtəlif variasiyaları üçün maraq doğurur. «Teleskop»a baxdıqca dərk edirsən ki, nəinki proza, həm də dram yaradıcılığı, teatra bağlılıq sanki Elçinin həyatıdır və bu həyat yalnız insan ruhunu pərvazlandıran, onun həyatına yeni impuls verən yeganə məqsəd xidməti nəzərdə tutur. «Teleskop» müxtəlif dünyalara baxışı və onların mahiyyətini əks etdirən tamaşadır (132).

Tərtibat çox sadə və çox münasib bir mexanizmlə idarə olunur. Səhnənin dərinliyindən avanssenaya doğru irəliləyən və missiyasını bitirdikdən sonra yenidən səhnənin dərinliyinə çəkilən bir qurğu (furka) hadisələrə uyğun olaraq məkanı dəyişdirir. Eyni zamanda şanketlərdən asılmış, aydın səma effekti yaranan, gömgöy göy üzünün örپəyü kimi görünən bəmbəyaz bulud örtüyü, ruhsal bir ovqatla, tamaşaçıyı öz tilsiminə sala bilir.

Buludlar furka ilə bərabər müxtəlif səhnələri yaratmaq üçün iki formada dəyişir. Bir dəyişmə, personajların göy məkanında cərəyan edən hadisələri ifa edərkən baş verir, digər dəyişmə isə ruhların, göydən teleskop vasitəsilə yerdəki personajları müşahidəsi zamanı həyata keçirilir. Buludların forması dəyişikcə, furkalar da hərəkətə gəlir və hər dəfə furkanın üstündə bir məkan təqdim olunur. Qaranlıq səhnənin işıqlandırılması ilə xəstəxananın palatasında başlanan hadisələr, gözlənilməz şəkildə, yerdən göyə qədər olan bir məsafədə cərəyan edərək, sürətlə tamaşaçını özü ilə bərabər, ardınca gah göylərin yüksək qatına aparır, gah da yer üzündə cərəyan edən hadisələrin içində qaytarır. Bax beləcə, sadə formada idarə olunan səhnə mexanizmi, bü-



«Teleskop» tamaşasından səhnələr





«Teleskop» tamaşasından səhnələr





Şəkildə soldan: Məryam Əlizadə, Əbülfəs Qarayev  
«Teleskop» tamaşasının presmyerasında





*Şəkildə soldan: İsrafil İsrafilov, Elçin Əfəndiyev və Siyavuş Kərimi «Teleskop» tamaşasının presmyerasında*

tün tamaşa boyu, tamaşaçının diqqətini özündə saxlayır, hadisələri kulminasiya nöqtəsinə qədər inkişaf etdirir.

Moskvadan dəvət olunmuş, kifayət qədər tanınan rəssam, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusyanın xalq rəssamı Eduard Koçerginin gözoxşayan, zövqlü, tamaşanın obrazını ifadə edə bilən səhnə tərtibatı, elə ilk andaca önmüzdə, insanın ruhunu rahatlaşan, ruha təmiz, pak, dumduru bir əhval qatan mənzərə canlandırır.

Həmid Kazımzadənin tərtib etdiyi zövqlü, həzin musiqilər tamaşanın ruhuna münasib bir ovqat qatır, hadisələrin dinamikasını, dramatizmini və lirik səhnələrin təsir qüvvəsinin artmasını təmin edə bilir.

Biz Finlandiyada yaşayan, çox istedadlı azərbaycanlı rejissor Kamran Şahmərdanı bu mükəmməl, maraqlı tamaşanı ərsəyə gətirdiyi üçün alqışlayırıq. Bu tamaşa, Azərbaycan teatr məkanında Kamran Şahmərdanın üçüncü maraqlı işidir. Hər birində, yeni səhnəqrafiya

modulu ilə tamaşaçının marağına səbəb olan bu istedadlı rejissorun bu tamaşaya yanaşma prinsipi çox orijinaldır. O, əsərin bütün qayəsini, sadə səhnə dili və ifadə vasitəsi ilə, mükəmməl şəkildə açmışdır. Hadisələrin inkişafını təmin edən furkanın gəlişi və gedisi, üzərindəki məkanın hər dəfə dəyişməsi, eləcə də buludların yerdəyişmə sistemi və səhnənin müxtəlif qütblərində hərəkətə getirilməsi mexanizmindən peşkar istifadə, mizanlardakı səliqə-sahman, ölçü-biçi, aktyorların oyun tərzi – bütün bunlar, bütövlükdə bir-birini tamamlayırlar, zəngin koloritli, yeni modullu, dolğun, mükəmməl bir tamaşanın ortaya çıxmasını təmin edir.

Kamran Şahmərdan «Teleskop»un simasında, sözün əsl mənasında, yeni və eksperimental bir tamaşa hazırlamağa müyəssər olub. Rejissor tamaşanın özülünü təşkil edən Kişi və Qadın rollarını Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov və aktrisa İlahə Həsənovaya həvalə edib. F.Hüseynov öz dəst-xətti, aktyor ifaçılığı ilə fərqlənən, maraqlı səhnə görkəmi və mütənasib fakturası olan aktyorlarımızdır. Bir qayda olaraq gərgin psixoloji yaşantılarla zəngin rolları uğurla ifa edən aktyor tamaşaçılara yaxşı tənışdır. Bu tamaşada aktyorun tamaşaçıya məlum olmayan yeni xüsusiyyətləri aşkarlanır. Əsərin özündən gələn dərinlik və düzgün rejissor traktovkası F.Hüseynovun dəqiq və dürüst ifasında maraqlı bir obrzin yaranmasına səbəb olur.

Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, tamaşanın əsas gücü aktyor ifasındadır. Çünkü nəticə etibarilə səhnəyə məhz aktyor çıxır və dramaturqun da, rejissorun da ideyasını səhnədə aktyor realizə edir. «Teleskop»u aktyor ifası baxımından uğurlu tamaşa kimi dəyərləndirmək lazımdır. Tamaşada iştirak edən bir çox aktyorun yeni ifaçılıq imkanları üzə çıxarılıb. Heç şübhəsiz ki, bunda quruluşçu rejissorun xidməti danılmazdır. Tamaşaya baxdıqdan sonra bir çox mütəxəssislər, o cümlədən pyesin müəllifi Elçin səhnədə bəzi aktyorları «tanımadığını» bildirmişdi. Həqiqətən də, tamaşada məşğul olan bütün aktyorlar şablonlardan, kirəcləşmiş stereotiplərdən uzaq, səmimi ifa ilə seçilirdilər. Bu tamaşa bir daha isbatladı ki, Akademik Milli Dram Teatrının

aktyor heyəti çox güclü yaradıcı potensiala malikdir və onlar köhnəlmış ifa tərzindən imtina edərək, yeni ifadə vasitələri, ifaçılıq manələri tapdıqda səhnədə maraqlı və məzmunlu görünürler.

«Teleskop» tamaşası göstərdi ki, «əsərdəki elementləri bir yerə üzvi surətdə toplayıb, aktyorlara oynadıqları personajların əhval-ruhiyəsini, onların fikrini, sixıntılarını, hiss və duyğularını yaradıcı şəkildə ortaya qoymağın kömək edən amil dramaturji konflikti kəskinləşdirmə bacarığı ilə bağlıdır» (132).

27 may 2012-ci ildə «Teleskop» tragikomediyası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində hazırladığı bir sıra maraqlı tamaşaları ilə öz rejissorluq dəsti xəttini təsdiqləmiş əməkdar incəsənət xadimi İrana Tağızadənin təklif etdiyi traktovkanın maraq doğuran cəhətləri ilə təqdim olundu.

Rejissor əsərə, əsərin özünün janrına adekvat olmayan bir janrda yanaşaraq, tamaşanı tam başqa düşüncənin, yozumun, konsepsiyanın, estetikanın məhsulu kimi ərsəyə gətirməsinə baxmayaraq, ümumi ruh və mövzuya yanaşma metodu baxımından müəllifin ideyasına, əsərin qayəsinə heç bir xələl gətirmədən, bir az da baməzəlik, şuxluq, zərafatsayaqlılıq və əyləndiricilik manerası ilə tam fərqli üslubda təqdim etməklə, hər bir hadisənin istənilən məkanda və istənilən şəraitdə, istənilən vəziyyətdə və istənilən formada, istənilən ruhda və istənilən tərzdə təqdimatının mümkünlülünü sübut edir.

Qəzaya düşmüş, klinik ölüm nəticəsində cənab Əzrail (ali qanunlarınlı ali qərarlarının icraçısı obrazını mükəmməl yaratmağa nail olan əməkdar artist Natalya Balıyeva) tərəfindən Kişinin (peşəkar və püxtə oyunu, şirin danışığı, akrobatik bacarığı, obrazın daxili və xarici plastikasını orqanik şəkildə, ustalıqla cilalayan və mükəmməl bir vəhdət halında tamaşaçıya sevdirən və tamaşaçının rəğbətini qazana bilən xalq artisti Səfa Mirzəhəsənov) göylər məkanına aparılması səhnəsi, sirkdə təhlükəli nömrələr göstərən hava gimnastlarının yaratdığı kimi tamaşaçıda həyəcan doğuran bir vəziyyət yaradırdı. Aktyor (S.Mirzəhəsənov) şanketə bağlanmış halatlarla (polad kəndirlər) səhnənin yuxarı dərinliyinə qalxdıqca salonda təşviş doğuran vəziyyət, sonradan

aktyorun havada səlist davaranışı nəticəsində bir rahatlıq yaratdı. Da-ha sonra, vaxtilə dünyasını dəyişmiş, göylər məkanında onu qarşılanın birinci arvadının – Qadının (səhnə plastikası, səlist oyun tərzi, akrobatic səhnələrin həyata keçirilməsində çevik və dinamik hərəkətləri ilə tamaşaçını heyran qoyan Natəvan Haciyeva) səhnənin sağ tərəfindən ştanketə bağlanmış halatlardan asılmış, daha böyük təhlükə doğuran sürətlə səhnənin yuxarı dərinliyinə ştüməsi və orada çevik hərəkətlərlə oyun nümayiş etdirməsi daha gərgin vəziyyət yaratdı, lakin sonra onun da akrobatic hərəkətlərlə professional davranışının tamaşaçını rahatlaşdırıldı. Və biz bundan sonraki bütün akrobatic səhnələrə sakitcə baxa bildik. Bu akrobatika tamaşada təklif olunmuş oyun prinsipi ilə bütün tamaşa boyu uyğunluq təşkil edən bir canlanma yaradırdı. Hər şey çox maraqlı idi. Sankt-Peterburqlu rəssam Emil Kopelyuşun tamaşaya verdiyi tərtibatla, ay işığının arxasından sayısan ulduzlar kəhkəşanının əlçatmaz romantikası, göylərin görünməz qatı aləminin nağıllardakı qədər əfsanəvi dünyası rejissorun ideya-estetik ruhunun əsrarəngiz gözəlliyyini ehtiva edirdi və ən başlıcası riyazi dəqiqlik tələb edən, professional mexanizmlə tənzimlənən, estetik effekt təsiri qüvvəsinə malik olan, yarada bildiyi bir səhnə məkanı, bu məkanda, Sankt-Peterburqlu geyim üzrə rəssam Yuri Suçkovun zövqlə çekdiyi eskizlər əsasında tikilən, tamaşanın ruhu ilə uyğunluq təşkil edən, aktyorların oyunu üçün xarakterik xüsusiyyətlərə malik münbit şərait yaradan kosmopolitik geyimlər, xüsusən cənab Əzrayıl və digər mələklərin geyimi, onların istifadəsində olan şəffaf yelpiklər, göylərin şəffaf aydınlığı qismində özəl təsirə malikdir. Bu məkanın əsrarəngizliyi rejissor, əsərə tam fərqli baxış bucağndan yanaşaraq, orijinal traktovkada tamaşa yaratmağa sövq etdirir. O, buffonadaçılıq və qroteskçilik-dən mükəmməl şəkildə istifadə edərək, maraqlı bir aktyor ansanbli ilə ləzzətlə izlənən zövqlü bir tamaşa ərsəyə gətirə bilmişdir.

Tamaşanın bütün bu maraqlı cəhətləri və Akademik Milli Dram Teatrında hazırlanan «Teleskop» əsərinin tamaşası ilə müqayisədə bizi maraqlı görünən çoxlu fərqli məqamların olması bizi bu tamaşaya müqyisəli şəkildə baxmağa vadar etdi.

Akademik Teatrın məhsulunda rejissor K.Şahmərdan səhnədə yaratdığı sırf lirik-psixoloji, dərin-fəlsəfi ovqatın təsir qüvvəsi ilə tamaşaçını düşündürməyə məcbur edir, onu görünən aynada öz eybəcərlikləri ilə üz-üzə qoyur və bu eybəcərliklərdən xilas yollarının istiqamətini anladan bir həqiqət mənzərəsi yaradır. Bu tamaşadakı mükəmməllik ədəbi materialın fəlsəfi qüdrətini onun ruhuna birbaşa daxil olmaqla aça bilən incəliyə söykənir. Rus Dram Teatrının məhsulunda isə rejissor İ.Tağızadə tamaşaçını əylənməyə, vaxtinin səmərəli keçməsinə imkan yaradır və bununla yanaşı həm də əsas məsələ kimi müəllifin ədəbi materialındakı məqsəd və məramın itməməsini, əsərdə obrazların gözü ilə cəmiyyətin eybəcər cəhətlərini göstərir və bu eybəcərliklərdən xilas yollarının axtarılmasını təmin edir, eyni zamanda bu tamaşada Elçinə xas lirik-romantik ovqatla, dərin-fəlsəfi yükün vəhdətində öz həllini tapa bilən qavrama mexanizmi öz estetik səciyyəsi ilə qorunub saxlanılır. Və üstün cəhət orasındadır ki, tamaşanın, buffonada elementləri ilə cilalanmış qrotesk oyun janrı təqdimatında müəllif fikrinin fəlsəfi qatları xəmir kimi yoğrulmuş və nəhayətdə, əyləncəli-düşündürücü bir nəticəyə nail olunmuşdur. Vaxtin son dərəcə səmərəli keçməsini təmin etməyə çalışmaq və eyni zamanda tamaşaçını dərindən düşündürə bilmək, qlobal problemlərin həlli üçün onu öz arxasında aparmaq, həyat həqiqətlərinə inandıra bilmək, Tanrısal, ruhsal saflığa yönəldirmək və bütün yüksək keyfiyyətlər kontekstində maarifləndirmək həmişəki kimi bu gün də dünya teatrlarının böyük maraq dairəsində olan aktual bir vəzifədir. Bunun üçün cürbəcür eksperimentlərə əl atan teatrların son vaxtlar bir qədər üstünlük verdikləri manej məkanında sirk elementləri və effektlərindən istifadə üsulundan yararlanan İ.Tağızadə eyni zamanda müəllifin əsərindəki məzmun və qayəsinin açılması üçün tamaşaçıya əyləndirmə və düşündürmə fəlsəfəsinin vəhdət kontekstindən təsir etmək, dərkətmə imkanı yaratmaq və bir rejissor kimi əyləndirmə və düşündürmə fəlsəfəsinin qovuşğunda dayanaraq tamaşaçıya iki istiqamətdən təsir göstərməklə balans yarada bilmək, fikrimcə onun təfəkkür və təxəyyülünü üstün cəhətidir.

Əsərdə olduğu kimi tamaşada da qəzaya düşmüş Kişinin təessübü bünü çəkənlər simasında özünü təqdim edən, lakin hadisələr inkişaf etdikcə bəlli olan ki, həmin personajların heç də, heç biri onun təessübünü çəkmirlər, sadəcə görüntü yaradırlar və əslində isə reanimasiya-da kliniki ölümündə olan və ölümlə olum arasında mübarizə aparan Kişi əgər dünyasını dəyişərsə hər kəsi öz düşəcəyi vəziyyətin nəticəsi düşündürür və vəziyyətdən çıxış yollarını axtarırlar. Arvadı (gözəl səhnə yaraşığı və maraqlı oyunu ilə diqqəti çəkən Bella Safina) ərə getmək, Oğlu və qızı (səmimi təessüratla səhnədən tamaşaçı ilə ünsiyyət yarada bilən və tamaşaçının diqqət mərkəzində olmağa çalışan Elşad Murtuzov, Milana Mərdahanova) var-dövlət bölgüsü aparmaq davasında olmaq, daha sonra qaynanası (maraqlı səhnə cazibəsi, plastikası, rəqsləri, obrazın bütün orqanikasının işləməsinə incə münasibətlə ya-naşan, ustalıqla yaratdığı obrazı ilə tamaşaçının yaddaşına yazılın xalq artisti Aleksandra Nikuşina) öz qızının və özünün gələcək həyatları barədə düşünmək, dostu və dostunun xanımı (səmimi oyunları ilə xoş təsir bağışlayan əməkdar artist Fuad Osmanov və istedadlı aktrisa İnna İmranova) riyakar münasibət kimi insana xas olmayan ikili əmələri ilə tamaşa boyu tənqid obyektiinə çevirilirlər.

Akademik Milli Dram Teatrının tamaşasında olduğu kimi, xəstə-xananın reanimasiya şöbəsində cərəyan edən hadisələrin dramatizmində kulminasiya nöqtəsinə qədər bizi ruhən öz arxasınca gah göylərin yeddinci qatına aparan, gah da yerə endirən və bu münvalla bir xətt üzrə inkişaf edən, əsərin sonunda isə məlum bir nəticə ilə yekunlaşacağı bəlli olan bu tamaşanın ilk başlanğıcdan gözlərimiz önündə yaratdığı mənzərə həqiqətən də tamaşaçını əsrarəngiz bir aləmə salır. Səhnədə baş verən hadisələr Azərbaycan ədəbiyyatına yeni fikir, düşüncə tərzi, yeni ruh, üslub, yeni estetik baxış, mövzu orijinallığı gətirmiş, zəngin obrazlar qalereyası yaratmış və dərin fəlsəfi mahiyyət kəsb edən və aydın yol kimi görünən bir ədəbi məktəbin (həm də teatr sənətində «Elçin modeli»nin!) təməlini qoymuş görkəmli ədib, xalq yazıçısı Elçinin təxəyyülünün növbəti, bənzərsiz və fəlsəfi yükü ilə insan düşüncəsini silkələyən əsərləri sırasında özünəməxsusluğu ilə fərqlə-

nən «Teleskop» əsərinin bu tamaşası da əvvəlki kimi tamaşaçını elə ilk andanca öz ovsunu altına salır.

Beləliklə biz, Akademik Milli Teatrının «Teleskop»undan Rus Dram Teatrının «Teleskop»una istər-istəməz elmi-teleskopik nəzər salmaqla, çağdaş Azərbaycan teatrlarının inkişaf mənzərəsinin aydınlığına işıq tutmuş olacağımıza əminliklə, eyni zamanda rus teatr estetikasının azərbaycan teatr estetikası ilə müqayisəli paralellərlə onların inkişafında Elçin dramaturgiyasının yerini müəyyənləşdirmiş oluruq.

Akademik Milli Dram Teatrında hazırlanan «Teleskop» tamaşasından fərqli olaraq bu tamaşanın həlli buffonada elementlərinin özü-nəməxsus, maraqlı görüntü yaradan rəngarəngliyi və qrotesk oyun tərzinin vəhdəti ilə, şux, əyləndirici və düşündürүү ovqat yaradan bir hadisə şəklində yaradılmışdır. Hər şey zarafatla deyilir, məzhəkə şəklində canlandırılır. Personajların hər birinin hadisələrə müdaxiləsi zamanı, sonda, oynanılan epizodların hər birinə, hadisələrin ruhuna uyğun, son dərəcə estetik təsir qüvvəsi yaradan maraqlı rəqslə nöqtə qoyulur.

Maraqlı cəhət burasındadır ki, Akademik Milli Dram Teatrındaki «Teleskop» tamaşasında rejissor tamaşaçını yerlə göy arasındaki məsafədə yaratdığı bir vakuumu salırsa və bu vakuumda cərəyan edən hadisələrin az qala içünə daxil edə bilirsə, bununla da bu hadisələrin sarsıcı dramatizmi ilə tamaşaçını həyat həqiqətlərinə inandırmaq üçün dərindən düşünməyə vadar edə bilirsə, demək ki, bütün bunların hikmətində Azərbaycan teatr estetikasının yüksək bədii keyfiyyət kontekstində inkişaf nöqtəsinə yüksələ bildiyini ifadə edən bir amilin dayandığını söyləmək və məsələni bu cəhətdən dəyərləndirmək doğru olardı.

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının «Teleskop» əsərinin «Teleskop və ya yuxuda və gerçəklikdə uçuşanlar» adı altında oynanılan tamaşasında əsas olan bir cəhətə də diqqət yönəltməyi vacib hesab edirik. Bildiyimiz kimi buffonada və qrotesk, istər zahiri görünüş baxımından, istərsə də daxili emosional təzahür baxımından həddini aşmış gülüş anlamıdır. Bu tamaşanın janrı məhz buffonada elementləri ilə qrotesk oyun tərzinin vəhdəti kimi müəyyənləşdirilmişdir. Lakin burada qroteskin içində sezilən və bütün hallarda

qroteskə güc gələ bilən, kədərdən doğan gizli göz yaşlarının, yəni Elçinin təqdim etdiyi mətnaltı kədərlə örtülmüş dərd, qəm, ictimai problem, labirintə düşmüş, dilemma qarşısında qalmış və sağalması bir türülü çətinliklərdən keçən insani məsələlərin həllinin kədərli notlarla inləyən yükü rejissorun təklifi etdiyi oyun janrını zorlayır, öz təsir qüdrəti ilə istər-istəməz janrin gücünü zəiflədir və əsərin məzmun yükünün təsiri altına salmağa çalışır.

Rejissorun yozumuna, mızanların qurulmasına, oyunun təyinatına, geyimlərin həllinə, tamaşanın əhvalını janra uyğun yarada bilən əməkdar mədəniyyət işçisi Vladimir Neverovun zəngin musiqi tərtibatına, hadisələrin inkişafını zərgər dəqiqliyi ilə izləmək imkanı yaranan işıq üzrə rəssam Rafael Həsənovun mükəmməl işıq effektlərinə, əməkdar artist Fuad Osmanovun qurduğu xoreoqrafik səhnələrin gözəlliyyinə, İsa Əsədov və Raqib Axundovun kaskadyor tryuklarının dəqiqliyinə, aktyor heyətinin (T.Rəhimov, İ.Mehdiyev, F.Bəhramov, M.Dubovitskaya, E.Hüseynli, M.Varobjanskaya, Y.Trifonov, E.Tahirov, N.Abdulsəlimov) cani-qəlbdən yaratdıqları obrazların rəngarəngliyinə öz hökmünü diqtə edən, böyük təsir qüvvəsinə malik olan və bu gücü qoruyub saxlaya bilən müəllif məninin yaratdığı fəlsəfi qüdrət dayanır. Və ədəbi materialın fəlsəfi gücü, psixoloji yükü janrı öz təsir qüvvəsi ilə yükləyir və öz təsirindən çıxmaga qoymur. Buna görə də nəhayətdə səliqəli zövqlə hazırlanmış bu tamaşa tamaşaçı özünü daha çox müəllif mətninin yükü ilə yüklənməyə üstünlük verir və bu da tamaşanın uğursuzluğuna deyil, məhz rejissorun həllinə nail olduğu oyunla əylənnən tamaşaçının məzmunla yüksənməsini həssasca həyata keçirə bilməsinin təzahürüdür və bu onun sənətkarlıq qüdrətinin ifadəsidir.

Dramaturqun pyesləri əsasında hazırlanan tamaşalar həmişə milili teatr sənətində hadisəyə, nəzərəçarpacaq canlanmaya səbəb olub. Dərin fəlsəfi mövzuları, insan psixologiyasını, hissələrini dramaturgiyaya gətirən Elçin dramaturgiyada da özünəməxsus bir üslub yaradıb və müasir Azərbaycan teatrında öz mövqeyini təsdiqləyib. Bu da Elçinin sənətin məqsəd və vəzifələrini dərindən duyan şəxsiyyət və sənətkar olması ilə bağlıdır.



*«Teleskop və ya və yuxuda və gerçəklilikdə uçuşanlar»  
tamaşasından səhnələr*





*«Teleskop və ya və yuxuda və gerçəklilikdə uçuşanlar»  
tamaşasından səhnələr*





*«Teleskop və ya və yuxuda və gerçəklilikdə uçuşanlar»  
tamaşasından səhnələr*





*Dost-F.Osmanov, Dostun arvadı-İ.Imranova*



*Qadın-B.Safina, Qaynana-A.Nikuşina*



*Tamaşadan səhnələr*



*Kişi-S.Mirzəhəsənov, Qadın-N.Hacıyeva*



*Tamaşadan səhnələr*



## § 2. Şekspir – Elçin – «Şekspir».

Sənətdə dəlilik mövzusu tarix boyu özünü ağıllı sananların anormallığını üzə çıxarmış, cəmiyyətin eybəcərliklərini təzahür etdirərək, ona qarşı mübarizəyə çağırılmışdır. Bu bəşəri mövzu Elçini də həmişə düşündürür. Elçinin əvvəlki səhifələrdə təhlil etdiyimiz «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» pyeslərində cəmiyyətdə normal insanların dəli qəbul edilməsi, dəliliyin «mərəzi» diqqət çəkirdisə, «Şekspir»də o, dəliliyin psixoloji qatlarına enir. Əslində Elçinin, eləcə də dünyanın digər başqa dramaturqlarının əsərlərində dəlilik mövzusu cəmiyyətin ağrı və acılarını vermək üçün bir vasitədir. «Ağıllı dəlilər» və «sərsəm ağıllılar», ilk növbədə, cəmiyyətin psixologiyasını təsvir edirlər.

Bəs niyə Elçin bu əsərinə «Şekspir» adı vermişdir? Elçin özünün «Vilyam Şekspir haqqında söz» məqaləsində yazır: «Dörd əsrdir ki, Şekspir heyran edir, Şekspir güldürür və ağladır, düşündürür, dərk etdirir, böyük təlatümlü ehtiraslardan tutmuş ən incə hiss və həyəcanlanıncan insan təbətinin dərinliklərinə varır, görür və dahiyənə bir bədiiliklə, fəlsəfi-əxlaqi konsepsiyanalar mürəkkəbliyi baxımından bütün dərinliyi ilə göstərir» (55, s.178). Şekspir – dünya dramaturgiyasında əsrlər boyu mövqeyini saxlayan böyük bir dramaturqdur. Şekspirin əsərlərində bir, iki, hətta üç obraz əqlən, şüurən, dünyaya baxışının oxucu və tamaşaçıya dəli kimi görünürlər: «Hamlet»də Hamlet, «Maqbet»də Maqbet, «Kral Lir»də Kral Lir, «Səhvlər komediyası»nda Egeon. Bu obrazlar Şekspirin özüdür, öz xarakteridir, başlangıcıdır, sonudur.

İnformasiyanın, internet şəbəkələrin vüsət aldığı bir dövrə oxucu və tamaşaçını heyrətləndirmək bacarığı hər kəsə nəsib olmur. Elçin isə özünün «Şekspir» əsərili tamaşaçıları heyrətləndirə bildi; Şekspir dramaturgiyasındaki psixi baxımdan qüsurlu obrazları müəllif gözü ilə seçib ayırmış bacarığı Elçinin sənətkar peşəkarlığını bir daha təsdiqlədi.

Premyerası 2007-ci ilin aprel ayında «Üns» yaradıcılıq səhnəsində oynanılan «Şekspir» tamaşasının bədii rəhbəri Nərgiz Paşayeva, qu-

ruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Nüsrət Hacıyev idi. «Üns» yaradıcılıq səhnəsinin bədii rəhbəri filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva Elçin yaradıcılığına dərindən bələd olan, bu sahədə ciddi elmi araşdırırmalar aparmış mütəxəssisidir; onun Elçinlə bu yaradıcılıq əməkdaşlığı təbiidir.

«Şekspir»də hadisələr ruhi xəstəliklər klinikasında baş verir. Burada ruhi xəstəliyin müxtəlif diaqnozları ilə, özləri kimi, olduqları ki mi görünənlər və tibb personalı – özlərindən, içərisindəki məndən uzaq insanlar iştirak edirlər. Bu ruhi xəstəxana cəmiyyətin bir parçasıdır. Bura yeganə yerdir ki, qibtə ediləsi, özləri kimi görünən – riyadan, yalandan uzaq insanlar rahatlıq tapıblar. Tamaşaçılar ilk andan bütün səhnəni tutmuş dəmir barmaqlıqlarla qarşılaşırlar. Tamaşa insanın, cəmiyyətin narahatlığını bildirən ürəyin, nəbzin döyüntüsü, ek-randa onun təsviri, kardioqrammi ilə başlayır. Cəmiyyətin rəmzi olan insan qəlbini narahatdır, dəmir barmaqlıqlarda sıxlıdır. Kimdir bu insanlar və özlərini kim kimi təqdim edirlər? Biri İ.V.Stalin (xalq artisti Səyavuş Aslan), o biri Sara Bernar (xalq artisti Ş.Yusupova), bir başqası Venera planetindən gələn (xalq artisti R.Əliyev), Ər-arvad (əməkdar artist A.Mirqasimova), Vanderprandur planetindən gələn Drob-13 (əməkdar artist F.Atakişiyev). Göründüyü kimi tamaşadakı rolları Bakıdakı müxtəlif teatrların aktyorları ifa edirlər. Bu aktyorların hər birinin öz üslubu, ifa tərzi, ədəbi mətnə öz münasibətləri vardır. İctimai siqlətli quruluşlar rejissoru kimi tanıdığımız Bəhram Osmanov onların ifalarını bir məqsədə yönəldə bildiyindən maraqlı tamaşa yarada bilmişdir.

Xəstəxanadakı zahiri sakitlik içində böyük narahatlılıq vardır. Tibb işçiləri üçün yalan, oğurluq gündəlik həyat normasıdır. Görəsən, kainatda elə bir güşə var ki, insanlar orada olduqları kimi görünüşünlər? Yalandan, riyakarlıqla uzaq dolaşınlar? Müəllif fantastikanı köməyə çağırır: belə bir insanı qalaktikadakı Vanderprandur planetindən yerə gətirir. Əsərdəki konflikt də həmin yadplanetli 13-ün gəlişilə başlayır. O, bildirir ki, yaşadığı Vanderprandurda yalan yoxdur, heç kəs bir-birini aldatmır. Tamaşaçı 13-ün başqa planetdən gəldiyinə in-

nır. Rejissorun və bədii rəhbərin bu rol üçün Firdovsi Atakişiyevi seçməsi tamaşanın uğuruna təkan vermişdir. Hərəkətlərindəki təmkin, üzündəki heyrət, ətrafindakı «ağillılara» və «dəlilərə» münasibət onun oyunu üçün xarakterikdir. Aktyorun zahiri görünüşündən doğan sadəlövhələk obrazın daxili aləmi, mənəvi təmizliyi ilə eyniyyət təşkil edir. Bu səbəbdən də o, düşdüyü məkanı, ətrafında olan insanları, onların ağrı-acılarını, arzularını anlayır. Bu məkanda özünü tək hiss etmək anına çatanda Sara Bernarla – (Ş.Yusupova) dünya şöhrətli aktrisa ilə tanış olur.

Sara Bernar olduğuna xəstəxanadakıları inandırmağa çalışan və həmişə də bu uğursuzluğu qəbul etmək istəməyən Sara Bernar yeni xəstə ilə – 13-lə dil tapır, onu anlayır. Bu gənc də özünü, öz arzularını onda tapa bilir, aktrisa oynadığı obrazı müəyyən inkişaf xətti ilə aparırlar; tamaşaçıya çatdırır ki, həyatda, bizim qəbul etdiyimiz azadlıqda Sara Bernarı azad yaşamağa, özü olmağa qoymurlar. Ruhi xəstəxanada Sara Bernar – Ş.Yusupova Şekspirdən, «Romeo və Cülyetta»dan söhbət açanda sanki qanadlanır, uçur, mənəvi rahatlıq tapır. «O, Van derprandur planetindən gələn, telepatik kanalları ilə insanların düşün-cələrini oxuyan yadplanetli 13 qədər insanları duyur, qəlblərini oxuyur. Bəlkə də, onun simasında sənətin dili ilə deyilən həqiqətdən qorxduqlarından onu bu xəstəxanaya salmışlar. Aktrisa, xüsusən Cül-yettanı oynadığı səhnədə obrazın həyat eşqini məharətlə çatdırır» (88).

Aktyor gərək obrazın həyatında yaşasın, yaratsın və ölsün. Xalq artisti Şükufə Yusupova Sara Bernar rolunun daxilində yaşadı, yaratdı, «oldü». Məntiqə söykənmiş aktyor həqiqəti – Şükufə xanımın uğur-rudur. Ruhi xəstəxanada «çevrilişin» – tibb personalının humanistləşməsinin, Drob 13-ün Şekspir yaradıcılığına maraq göstərməsinin, onu öz planetinə layiq bilməsinin, xəstelərin onu alqışlamasının təbiiliyi aktrisanın uğurlu ifasından asılı idi.

Maraqlı, standartdan kənar aktyor oyunu, obraza daxilən fərqli yanaşma tərzi. Aktyor F.Atakişiyev obrazın daxilini, şüuraltı məntiqlə, tələsmədən, ehtiyatla açıqlayır: göz öündə bir insanın yaşam tərzi canlanır. Tamaşanın sonunda bu obraz cismən bu məkandan ayrıılır,

uyaqlaşır, amma şüuru, beyni qalan obrazlarda yaşıyor. Rejissor 13 ilə Sara Bernarın qara fonda, ağ libasda rəqsini tamaşaçılara təqdim edir. Onlar özləri üçün tanqo ifa edirlər. Və özləri də həm ifaçıdırular, həm də öz rəqslərinin tamaşaçısı. Bu rəqs Şekspirdə ifa olunmayan, amma Elçində ifa olunan bir rəqsdir. Bu səhnədə dramaturji material, rejissor traktovkası və musiqi dramaturgiyası eyni nöqtədə paralel işləyir. Tamaşanı görkəmli rus bəstəkarı S.Raxmaninovun əsərlərindən seçilmiş musiqi müşayət edir, bu həzin, psixoloji musiqi tərtibatı rejissorun uğurudur.

Elçinin yaratdığı obrazlar maraqlı, bitkin, tamdırular. Lakin bu tamaşadakı Ər-arvad obrazı müasir dramaturgiyamızda yeni sözdür. Ayan Mirqasimova tamaşada iki nəfəri – Ər və Arvadı eyni vaxtda oynayır. İki obrazı bir şəxsədə birləşdirib hər birinin xasiyyət və xarakterini yaşamaq, təbii ki, ifaçıdan böyük ustalıq tələb edir. Ayan Mirqasimova aktrisa kimi Elçinin dramaturgiyası ilə S.Vurğun adına Rus Dram Teatrından tanışdır; «Mənim ərim dəlidir» tamaşasında Qız roldunda uğurla çıxış etmişdir. O öz rolları üçün onların xarakterinə müvafiq ştrixlər, cizgilər tapmağı bacaran sənətkardır. O biri «dəliblər»dən fərqli olaraq Ər-arvad psixi pozğunluq keçirmişdir. Məntiqsizlik, çeviklik, qəfil hərəkətlər bu obraz üçün xarakterikdir. Bu çətin obrazın rejissor tərəfindən gənc aktrisaya həvalə olunması böyük risk tələb edirdi. Həm aktrisa A.Mirqasimova, həm də rejissor B.Osmanov bu riskə layiqincə cavab verə bildilər.

Teatr sənətində konkret obraz – tarixi şəxsiyyətlər olub, var və yəqin ki, gələcəkdə də olacaqdır. Elçinin «Şekspir» tamaşasında təqdim olunan obrazlardan biri də İosif Stalindir. Amma bu tamaşadakı Stalin tarixi şəxsiyyət deyildir. O, özünü Stalin bilir, Stalin rejimini, Stalin qayda-qanununu arzulayıb. O, zahirən və daxilən özünü Stalin kimi aparsa da, onun beyni, aqlı, düşüncəsi Stalin deyildir. O, qayda-qanun istəyi ilə yaşıyır, lakin qayda-qanunu yerinə yetirmək bacarığı qarşısında acizdir. Səyavuş Aslanın təqdimatında Stalin (bu rol əməkdar artist Cəfər Namiq Kamal da oynayırdı – İ.P.) məzлum təsiri bağışlayır. Təkcə ona görə yox ki, onu ruhi xəstəxanaya salıb, səlahiy-

yətlərini məhdudlaşdırıblar. Həm də ona görə ki, o, əməlləri qarşısında mənəvi əzab çəkir. Əslində dramaturq bu «obraz vasitəsilə, Stalin, onun kimi hökmdarlar sağ olsaydı, əməllərinə tarixin gözü ilə baxsaydı, bu hissələri keçirərdi» – demək isteyir.

Tamaşa ruhi xəstəxananın tibb personalını Baş həkim (xalq artisti Məbəd Məhərrəmov), Həkim (əməkdar artist Sənubər İsgəndərova), Sanitar (Fuad Qasımov) təmsil edirlər. Onlar üçün ruhi xəstəxananın dəmir barmaqlarının məngənəsindən çıxməq çətin deyildir. Çətin olan mənəvi məngənə, ürəkləri istəyən kimi yaşaya bilməməkdir. Cəmiyyətdə zahirən xoşbəxt görünən insanın özündən uzaq yaşadığı üçün mənəvi dustaqlığı, tamahın insanı mənəvi barmaqlıqlara salması – tamaşa qaldırıran problem bu amala xidmət edir. Ona görə də baş həkim – Məbəd Məhərrəmov narahatdır: düşdüyü cəmiyyətin qanunlarını bildiyindən əzab çəkir, qovrulur.

Sənubər İsgəndərovanın ifasında həkim obrazı da maraqlı çizgiləri ilə razılıq doğurur. Gözəl, mehriban, namuslu həkimin hərəkətləri abırlıdır; amma cəmiyyətin qanunları onun da kefini pozur, nədən ki, o da xoşbəxt olmağa layiq bir qadındır.

Bəhram Osmanovun «Üns» yaradıcılıq səhnəsində quruluş verdiyi Elçinin «Şekspir» əsəri rejissorun maraqlı işləri sırasındadır. İstər səhnə tərtibatı, işiq effektleri, musiqi, geyim, istərsə də aktyor ifası rejissorun təxəyyülünü tamamlayır.

Müasir dünya teatrında mühüm yer tutan absurd dramaturgiyaya hər rejissor müraciət etmir; əksər hallarda bu janrda hazırlanan tamaşalar yeknəsək olur. Amma Bəhram Osmanovun bu tamaşadakı işini teatrımızda rejissor sənətinin yeni səhifəsi kimi qiymətləndirmək olar. İctimai siqlətli quruluşların rejissoru kimi tanıdığımız B.Osmanov dramaturji materialın aktyor oyunu ilə birgə, paralel addımlamasına nail ola bilmdir. Dramaturq – rejissor – aktyor vəhdəti bu tamaşada tamlıq təşkil edir.

«Üns» yaradıcılıq səhnəsində tamaşaşa qoyulan «Şekspir» komediyası tez bir zamanda dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etdi. Bir sira xarici ölkələrin teatrları, həmçinin Moskva «Dərviş teatrı»,

Londonda fəaliyyət göstərən «Avanqard» teatrı, o cümlədən Krim-Tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət etdi-lər.

2011-ci ilin noyabr ayında Moskvanın «Dərviş teatrı», dekabr ayında isə Krim-Tatar Akademik Musiqili Dram Teatrı «Şekspir» tamaşası ilə Bakıda qastrolda oldular. Azərbaycan Respublikasının əməkdar artisti Mərdan Feyzullayevin bədii rəhbər olduğu «Dərviş teatrı»nın ekssentrik komediya adlandırdığı «Şekspir» tamaşasında ruhi xəstəliklər klinikası ipdən hörülülmüş barmaqlıqların fonunda təqdim olunur. Tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, ülviyəti, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşıyanların?!

Ruhi-əsəb klinikasındaki pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marshı saatlarla göyləri seyr edərək, onun arxasında nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daima öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiklərinin peşimanlığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir. Baş həkim xəstələrin xəyalı dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o buna qadir deyil. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtirlər.

Bu xoşbəxtliyə Baş həkim (Oleq Dertyarev) də həsədlə baxır. İc-laslarda yalandan tibb elminin inkişafından mühazirə oxuyanda da o öz riyakarlığına nifrət edir. Özü olmaq isə artıq ona çətindir. Çünkü özü demişkən, adam vəzifədə olmayanda evdə də hörmətdən düşür. Dəlilərin ağıllılardan üstünlüyü də ona əyandır; çünkü onun yaşadığı cəmiyyətdə «hami ikiüzlüdür, bir söz deyir, başqa şey fikirləşir... sədaqətinə and içir, özü hər an xəyanətə hazırlırdır... Tamah bütün mənəvi dəyərləri üstələyib... Mən ki, belə görürəm, həqiqətən də dəlilərdən xoşbəxti yoxdur....». Bu şəraitdə onları yaşıdan da budur. Xəstələrin ərzaqlarına belə əl uzatmaqdən çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasientləri Şekspirin düha-sı öz ətrafında birləşdirir. Sara Bernarın (Taşa Romanova) sevimli əsə-

ri olan «Romeo və Cülyetta» hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.

Xəstəxanaya Vanderprandur planetindən Drob 13-ün (Pavel Viktorov) gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Buradakıların hamısı öz hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana (amma bəzi epizodlarda bura xəstəxanadan çox pansionatı xatırladırı - İ.P.) xəyal və hisslerin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevirilir. Şekspirin kitabını oxuyan Drob 13 də onun əsərlərindeki insan hisslerinin böyüklüğünə, gözəlliyyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayınlar çox dərin biliklərə malik olsalar da, teatrları yoxdur. Söz verir ki, öz planetinə qayidan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.

Tamaşanın həm rejissor işi, həm də bədii tərtibatı Mərdan Feyzullayevə aid idi. Burada ağ və qara rəngin kontrastı düzgün seçilmiş, əsərin ruhuna, müəllif fəlsəfəsinə uyğun zərif və dərin çalarlarla xoş təsir bağışlayırdı. Tamaşa boyu aktyorlar bayatılardan, xalq mahnı və rəqslərindən istifadə edərək şən əhval-ruhiyyə ilə dəlilik mərzini tamaşaçıya çatdırı bilirdilər.

2011-ci il dekabr ayının 20-də isə bu komediya «Xəstə könül» adı ilə Krim-Tatar teatrının quruluşunda Bakı teatrsevərlərinə təqdim olundu. Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşəç idi. Teatrın bədii rəhbəri və direktoru Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalovdur. Rollarda Dilavər Səttərov (Sanitar), Eldar Cəlilov (Drob 13), Marlen Osmanov (Marslı), Fatma Aslanova – Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid – Ablayev (Baş həkim), Gülnar Sefedina (Həkim) çıxış edirdilər.

2012-ci il martın 6-da isə «Şekspir» pyesi Azərbaycan Akademik Milli Dram Teatrında xaricdən dəvət olunmuş rejissor Petru Vutkereunun quruluşunda tamaşaçılara təqdim edildi.

Fəlsəfi-psixoloji ovqatı ilə böyük maraqlı doğuran bu əsərə maraqlı yəqin ki, onu daha böyük səhnələrə çıxaracaq.

Bu tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan «GUAM-in teatr məkanı» layihəsinin tərkib hissəsidir. Petru Vutkerev – Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəridir.

Şekspir – əsərlərinin ruhu dünya teatrlarının divarlarına belə hopmuş, yerlə göy arasındaki məkanda bu əsərlərin nəfəsinin hənerti si hələ də aydınca duyulan və bu əsərlərdə şeytanla daima mübarizə aparan, müharibələr, taxt-tac uğrunda mübarizələr və döyüslər içində eşsiz bir ülviiyyət, tükənməz məhəbbət, sonsuz səadət, eşq dolu bir qüdrət mənzərəsi yaradan və bu meyari bütün yaradıcılığının mahiyət sancağına çevirən ədib, cəmiyyətin aynası olan teatr sənətinin filosofu, peşəkar teatr xadimi, əbədi, bəşəri fəlsəfənin ruhunu təlqin edən ölməz bir yer-göy oğlu...

«Kral Lir», «Maqbet», «Hamlet», «Otello», «Romeo və Cülyetta» və onun bu kimi əsərlərinin toplusu insan həqiqətinin, insanlığın, insani duyğuların ülviliyinin, paklığının, hətta müharibələr, xəyanətlər, satqınlıqlar, yalanlar, tələlər, qəsdələr çirkabında belə ləkələnməsi mümkün olmayan saflığının əlçatmadan fenomenidir.

Ədəbi-bədii dildə özünü qeyri-adi ustalıqla ifadə edən, Tanrısal istedad və qüdrətli vəhlə qələmə aldığı bütün əsərlərində insana və insan duyğularına, hisslerinə böyük məhəbbət mövqeyi ilə ön planda dəyanan Şekspir, mükəmməl dramaturgiya meydanında söz fenomeni ilə yüksək kamillikdən boyلانan və dramaturji süjet labirintlərində çevik, dinamik çarşılaşma kəsəri ilə seçilən, bədii keyfiyyətin ləkə götürməz duyğular tablosunu yaratmaqla fətholunmaz yüksəkliyə ucalan, çoxçalarlı rənglərlə zəngin personajlar palitrası yaradan ədib olmaqla yanaşı, həm də söz və hərəkətin rənglər kəhkəşanında özünəməxsus duyğular fırçası ilə zəngin söz və hərəkət tablosu yarada bilən təsviri sənət ustadıdır.

Ona görə də o, məhz həyatın ən aydın əks olunduğu məkanda – teatr aynasında, bu sənətin bu günə qədər öz ecazi ilə insan ruhunu fəth edən və ovsununun sehrində saxlaya bilən əvəzolunmaz gücündə, qüd-

rətində özünə ölməzlik ucalığı qazana bilmışdır. Şekspir bütün yaratdıqlarının ideal məziyyətlərinə görə bu gün də dünən olduğu kimi aktualdır və heç şübhə yoxdur ki, bundan sonra da əbədi olaraq yaşaya-çaqdır.

Qeyd etməliyik ki, dünyanın digər xalqlarının ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında da belə ölməzlik qüdrətinə malik fenomen ədiblər az deyildir. Hətta biz Azərbaycanın görkəmli ədibi, xalq yazıçısı Elçinin Akademik Milli Dram Teatrının səhnəsində uğurla oynanılan əsərlərinin biri haqqındaki («Teleskop») təhlillərdə bu mövzuya toxunaraq Azərbaycan ədəbi mühitinin, dünya ədəbi mühiti fəzalarında parlaqcasına yer tutan nümayəndləri barədə söz açmışdıq və indi bu fikrimizi, yazının mahiyyət yükünü daşımaga xidmət etdiyi üçün bir daha təkrar olaraq qeyd etməyi vacib sanırıq. Həmin fikri diqqətə çatdırıq ki, «Kitabi – Dədə Qorquq»dan bu günə qədərki bütün zamanlarda yazış yarananlar sırasında, əgər biz bunu cani-dildən istəsək və istəməyi özümüzə milli ideologiyamızın şah damarı kimi qəbul etsək, onda çox rahatlıqla etiraf etmək olar ki, bugünkü ədəbi meydannda olan və bundan sonra da bu meydanda şeytanla Şekspircəsinə mübarizə apara bilən, eşsiz bir ülviyət, tükənməz məhəbbət, sonsuz bir səadət, eşq dolu bir qüdrət yükünü bütün yaratdıqlarının mahiyyət sancağına çevirən, əbədi, bəşəri fəlsəfənin ruhunu təlqin edən, ölməz yer-göy övladları sırasında azərbaycanlı yaradıcılarımızın da bəşəriyyətə bəxş edə biləcəkləri fenomenal əsərlərin fəzasında sayışan ulduzlarının nuruna bələnə bilərik.

Elçin «Şekspir» əsəri ilə cəmiyyətə, digər əsərlərinin yol aldığı və insanlıq naminə şeytanla Şekspirsayağı mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla çox orijinal bir formada təfəkkür, idrak, dərkətmə fəlsəfəsi ilə ünsiyyət yaradır.

Bu məqamda biz önce diqqəti Şekspirin «Hamlet» əsəri haqqında tənqidin üzə çıxardığı bir fakta yönəltmək istəyirik. Əgər unutmamışsə «Hamlet» əsərində tənqid prosesin çox böyük dəyər verdiyi «tamaşa içində tamaşa yaratmaq» fəndi dahi Şekspirin tapıntısı kimi yüksək dəyərləndirilmişdir. Bu fikrin doğru olduğunu sübut etmək üçün

faktlar axtarmaq gərək deyildir. Bu fakt həqiqətdir və doğrudan da əvəzolunmaz bir gerçeklikdir. Bu tapıntı Şekspiri ustadlıq zirvəsinə ucaldır və təkcə bu fənd onun teatrı bütün incəliyi ilə dərkətmə və duyma qabiliyyətinə malik olmasının sübutudur.

Nəzərə alsaq ki, Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin yaradıcılıq təknəsində yoğrulan, onun yaradıcılıq ruhundan qidalanan və öz möhtəşəm yaradıcılıq yolunu yaranan Elçin hələ uşaqlıq və gənclik illərindən teatr mühitinə çox yaxın olmuş və bu mühitin mətbəxində formalasmışdır, onda Elçinin teatr sənətini bütün varlığı ilə duymasına, hiss etməsinə heç bir şübhə ola bilməz və bu həqiqət onun bütün əsərlərində dramaturgiyaya orijinal yanaşma prinsipləri ilə qifil qoyması və həmin qifili özünəməxsus, bənzərsiz bir açarla da açması ilə öz təsdiqini tapır.

Elçin əsərləri ilə cəmiyyətə tutduğu aynada cəmiyyəti tam fərqli nöqtədən aydınlaşdır və həmin aynada eybəcərliklər də, gözəlliklər də fərqli cəhətlərdən əks olunur. Daha doğrusu, bu aynada eybəcərliklərin birmənalı şəkildə, zorla qəbuletmə prinsipindən yanaşma ilə deyil, müxtəlif baxışların hərəsinin özünün dərkətmə gücünə uyğun formada görünmə aydınlığını yaradır. O cümlədən bütün gözəlliklər də həmin aynada eyni dərkətmə qabiliyyəti çərçivəsində nümayişləndirilir. Çünkü Elçin yaxşı dərk edir ki, aynanın əks etdirdiyi həqiqəti hamı olduğu kimi ya görmür, ya da hər kəs özünü, özünün anladığı və ya görmək istədiyi kimi görə bilir. Ona görə də aynanın aydınlatdığı həqiqətə Elçinin göstərdiyi nöqtədən baxıldığda, öncə həmin dərkətmənin özünün qaranlıq cəhətləri işıqlandırılır və sonra həqiqət həmin işıq nöqtəsinən aydınlaşdırılır və nəhayətdə Elçinin tutduğu aynada həqiqəti anlamayan kəs qalmır. Bu fikrin təsdiqi üçün ədibin əsərlərindən bir çox misallar gətirmək olar. Lakin təkcə bir faktın dediklərimizin sübutuna əsas olacağına şübhə etmədiyimiz üçün aşağıdakı fikirlə bu həqiqəti təsdiqləyirik.

Bizə bəllidir ki, dəli, özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç vaxt sübut etməyə çalışmaz. Sadəcə olaraq dəlinin öz dünyası, öz aləmi olur və bu aləm onun düşüncə və tə-

xəyyülü üçün son dərəcə ideal və uyğunluq təşkil edir. Və ya bizim, cəmiyyətdə dəli kimi qəbul etdiyimiz insanların söylədikləri həqiqətlər, yalnız və yalnız «dəlidən doğru xəbər» kimi dəyərləndirilir. Yəni ki, dəlinin həqiqət barədə söylədiyi fikirlər, dəli təfəkkürünün təsadüfi təntənəsi kimi dəyərləndirilir. Çünkü dəli olan insanlar cəmiyyətin xəstə təxəyyüllü insanları hesab edilirlər. Lakin Elçin bu məsələyə çox həssaslıqla yanaşaraq nəzərə almağı təlqin edir ki, əgər özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi kimi, dəli olmadığını da heç vaxt sübut etməyə çalışmayan hər hansı bir dəlidən doğru xəbər eşidilə bili-nirsə, demək ki, təxəyyülün ölçüsü nisbidir.

Bu bir həqiqətdir ki, insan mexanizmi mürəkkəb olduğu kimi, həm də mücərrəd bir varlıqdır. Lakin bir həqiqət də var ki, mücərrədlik də, mürəkkəblik də insana xas olan cəhət olduğu kimi, hər bir mürəkkəb və mücərrəd hesab olunan hər hansı bir məsələ, adı bir düşüncə düsturunun çox sadə hesablanması nəticəsində çözülmə, aydınlaşa, sadələşə və dəqiqiləşə bilir. Buna görə də dəlinin doğrunu söyləmək gücü çox sövqi-təbiidir.

Məhz «dəlidən doğru xəbər» kimi dəyərləndirilən fikrin fəlsəfi meydanında Elçinin «Şekspir» əsərində daha geniş və dərinqatlı mərhələyə yüksələn, «Mənim ərim dəlidir», «Mənim sevimli dəlim» əsərlərində qaldırdığı problemlərin prinsipial cəhətləri, onun hətta «Poç şöbəsində xəyal», «Qatıl», «Teleskop» əsərlərində də bir-biri ilə zəncirvari bağlılıq təşkil edir. Elçinin həmin əsərlərindəki personajları yuxarıda qeyd etdiyimiz nisbi təxəyyül prinsipi ilə danişdırması, cəmiyyətin, aynada hər kəsin aydın görebilmədiyi eybəcərliklərini birmənalı və ya biristiqamətli izahla deyil, virtual və coxcəhətli istiqamətlərdən eks etdirmə məntiqi ilə sərgiləməsi, qarşıya qoyulan problemi ümumdarketmə kriteriyasına müxtəlif bucaqlardan göstərməsi, insanların özünün əzib tapdaladığı və bununla da öz insanlıq meyarına fəlakət həddinə çatan ziyanvericilik zərbəsi vurduğunu sübut etməsi, insana səksəkəsiz şəkildə, çox aydın formada, danılmaz dərkətmə fəlsəfəsi ilə inandırmmasına, eyni zamanda bu mənzərənin fonunda gözəlliklərin aşkarlanması, onun insanlara təlqin olunma prinsiplərinin

həyata keçirilməsinə və sağlam kimi görünən, əslində isə özləri də anlaya bilmədikləri çürük, xəstə təfəkkür şirkabında boğulanların birbaşa müalicə olunmasına və cəmiyyətin xəstelikdən qurtarması üçün düzgün maariflənməsinə xidmət edir.

Elçinin həyata baxış bucağının düşündürmə və dərkətmə nöqtəsindən baxdıqda, çox aydın şəkildə görmək olur ki, dünyani dərkətmə fəlsəfəsi insan və insanlıq fenomeninin dərk edilməsi ilə adekvatdır. Çünkü insan dünyanın özü qədər mürəkkəbdir, dərindir və ipə-sapa yatmayan, yoğurduqca müxtəlif cildlərə düşə bilən heyrətamız bir möcüzədir.

Məhz Şekspir də insan fəlsəfəsinin dünyəvi dəyərə malik olduğunu, istər Hamlet üçün kölgəyə çevrilmiş atasının intiqamını almaq niyyətini həyata keçirərkən, insanlığa qəsd edənlərə qəsdin dəhşəti fənnunda insanın dəyərini anlatmağa çalışması, istər qəbirqazanın dili ilə qəbirdə yatanlar barədə söylədiyi açıqlamalarla əbədi olmayan dünyada bir tək insanlıq meyarının əbədiyyətdən də dəyərli olmasını dərk etdirməyə istiqamətləndirməsi, istər riyakarlığa qarşı mübarizə meydانındaki savaş girdabında çapalatdığı Kral Lirin fəryad zirvəsinə yüksələn taleyi ilə insan meyarının qaranlıqlara deyil, parlaq günəşlə bərabər tutulmasına inandırmağa səy göstərməsi, istər Romeoun ruhuna qovuşmaq üçün Cülyettanın çox asanlıqla öz canına qıymasını ucalıq müstəvisinə qaldırması və sair bu kimi dərin insan fəlsəfəsinin həqiqətini insanların şüuruna mükəmməl şəkildə həkk etmək üçün bütün varlığını və idrakını istismar etməklə aydınlaşdırır.

Bu kimi bəşəri düşüncə klassisizmi, Elçinin yuxarıda adlarını çəkdiyimiz əsərlərində də, birində bir formada, digərində bir başqa formada, müəllifin ümumən öz idrak süzgəcindən keçirərək cəmiyyətə və cəmiyyətin bütün təbəqələrinin anladığı dildə, öz yazı aynasında əks etdirdiyini, bütün varlığını və idrakını Şekspirsayağı istismar etməklə aydınlaşdırığının şahidi oluruq.

Görkəmli dramaturqun, ilk tamaşası «Üns» yaradıcılıq birliliyinin səhnəsində, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi ilə, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun qurulu-

şunda uğurlu səhnə təcəssümü tapan, qazandığı uğur sayəsində Moskva, Ukrayna, İngiltərə kimi böyük ölkələrin mötəbər teatr səhnələrinə yol açan və həmin ölkələrin tamaşaçı auditoriyasında rəğbət qazanan «Şekspir» əsəri ilə insan təfəkkürünün ucu-bucağı görünməyən düşüncə meydanında tamaşaçıları beyinin düşünmə ərazisinin şimal-dan cənuba, şərqdən qərbə doğru bütün istiqamətlərdə mükəmməl şəkildə kövən etdirməsi ilə, idrakin dərkətmə imkanları çərçivəsini yırtaraq yeni, daha geniş bir düşünmə meydanına yol açmaqla, ağlin dərk edə bilmədiyi sonsuzluqlara başvurma təkanı püşkürtüsü yaradaraq, dərkətmə orbitində müxtəlif istiqamətlərə səyyahlıq viziti təqdim edir.

Klassik dramaturgiyanın qanunlarını dərindən bilən bir dramaturq olaraq həm də müasir tələblərin qanuna uyğunluqları novatorizmində Şekspircəsinə meydan sulaması ilə tamaşaçını heyrətləndirə bilən Elçinin «Mənim ərim dəlidir», «Mənim sevimli dəlim» əsərlərində yaratdığı dəli personajlarının üzərinə qoyduğu yük, problemlərin miqyasına və onun fikir ifadəetmə çəkisinə görə gələcəkdə «Şekspir» əsərində yaratdığı dəli personajlarının meydana çıxması üçün dəyərli bir mənbə nöqtəsi idi. «Şekspir» əsərində yaradılan dəlilər, əvvəlki dəli personajları məfkurəsinin bünövrəsindən boy verərək, gaha genişmiqyaslı bir fikir problematikasının həllinin çözülməsinə yol açan nöqtəyə yüksəldi. Onlar təkcə bir şəxsin taleyinin daşıyıcısı missiyasında meydana çıxmırlar, onlar həm də özlərini bir başqa şəxsə bənzətməklə və bundan əlavə, bənzətdikləri şəxslərin özünü də bir ayrı şəxsə çevrilməsi ilə fəlsəfi bir labirintə daxil olurlar.

Müəllifin bu əsərdə yaratdığı Ər-arvad (Şəlalə Şahvələdqızı) personajı, bu baxımdan, orijinal bir tapıntıdır. Dəli olmuş bir şəxs, eyni zamanda həm ərdir, həm də arvad. (Şekspir, «Hamlet» – Tamaşa içində tamaşa və yaxud Elçin, «Şekspir» – Personaj içində personaj, üstə-gəl üçüncü şəxsin idrakı və bir personajın vahid ikiləşməsi). Beləliklə müəllifin bu personajları belə unikal bir həddə gətirə bilməsi və həmin personajlar vasitəsilə insan və insanlıq fəlsəfəsinin dəyərini mükəmməl aydınlatma miqyasına yüksəltməsi müəllif təxəyyülünün yaratdı-

ğı, özünü «Şekspir» əsərlərinin qəhrəmanlarının məşhur ifaçısı olan Sara Bernara bənzədən bir dəli personajı (əməkdar artist Mətanət Atakişiyeva) həm də Sara Bernar olaraq Cülyettanın obrazına çevirməsi və ya əsərdə bir başqa dəli personajı, Sara Bernarın qəhrəmanının dövründən tam fərqli bir dövrü təmsil edən Stalinə bənzətməsi (əməkdar artist Pərviz Bağırov) və Stalinə bənzədərək sağlam düşünən insan cildinə salması və şeytanın insan təfəkküründə yaratdığı çatların sağlanması və onların üzərinə sıgal çəkməsi, onların dilindən həqiqətləri söylədərək cəmiyyətin eybəcərliklərini belə orjinal üsulla ifşa etməsi, Ər-arvad personajını yaradaraq Adəm-Həvvə tandemini bir vəhdətdə təqdim etməklə, insan mexanizminin eyni təfəkkür sahibi olduğunu belə özünəməxsusluqla, bir ədəbi kəşf miqyasına qədər yüksəltməsi və belə bənzərsiz üsullarla tamaşaçıya insan fəlsəfəsinin geniş miqyaslı ormanları içində şeytanla apardığı gərgin mübarizədə şeytanın əmələrlərini puça çıxara bilən bütün həqiqətləri göstərə bilməsi çox üzvidir, Şekspirin «tamaşa içində tamaşa» fəndinin tapıntısı qədər yenidir, hətta daha doğru olar deyək ki, bir ədəbi kəşfdır. Hesab edirəm ki, bu mənada əsərin «Şekspir» adlandırılması da idrakıdır.

Quruluşçu rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımkədə kimi istedadlı quruluşçu heyətdən ibarət olan bu tamaşada bir-birindən maraqlı oyun nümayiş etdirən aktyorlar Baş həkim – Ayşad Məmmədov, əməkdar artist, Həkim – Nigar Gülməmədova, Sanitar – Aslan Şirinov, Sara Bernar – Mətanət Atakişiyeva, əməkdar artist, Stalin – Pərviz Bağırov, əməkdar artist, Venerali – Elşən Cəbrayılov, Ər-arvad – Şəlalə Şahvələdqizi, Drob 13 – Anar Heybətov əsərin mahiyyətinin açılmasında və personajların uğurlu alınmasında bütün imkanlarından peşəkarlıqla istifadə edirlər və nəhayətdə maraqlı ansanbl yarada bilirlər.

Bir azdan bizi təqdim olunacaq xəstəliyin sarğısı təəssüratını yaradan, tənzifə bənzəyən ön örtük salona daxil olan tamaşaçını səhnədəkilərlə bir-birindən ayırsa da, sarğı-pərdənin arxasında siluet kimi görünən ağ geyimli xəstələrin və xəstəxana əməkdaşlarının tamaşaçı

ilə hələ tamaşa başlamamış ünsiyyət yaratması, tamaşaçılarda axtarış tapdıqları eybəcərlik və gülüş obyektinə çevrilən cəhətləri görmələri və işarələrlə göstərmələri, onlara öz münasibətlərini jestlərlə bildirmələri tamaşanın Şekspirsaysağı başlanğıc təessüratını yaradır. Bir az keçir, işıqlar yavaş-yavaş sönür və salonla səhnəni ayıran sarğı-pərdə yox olur. Səhnədə hər şey ağ rəngə boyanmışdır. Divarlar, əşyalar, qurumuş ağaclar, stol və stullar və sair. Ümumilikdə, palata effektində olan səhnədə tamaşa oynanıldıqca ortaya sürüklənən və palatani kənar aləmlə ayıran tək qapı çox aktiv şəkildə tamaşanın dinamikasını yaradır. Bütün giriş və çıxışlar bu qapı vasitəsilə həyata keçirilir və bu qapı həm də bir növ ideal dünyadan gələn yolun istiqamətini göstərir. Tamaşa boyu ideal dünyadan gələn personajlar yer adamları ilə göy adamlarının həyat tərzindəki müqayisələri fərqləndirdikcə bəlli olur ki, göy adamlarının teatrı yoxdur və onlar heç teatra ehtiyac da duyurlar. Əgər yadınızdadırsa Elçin «Teleskop» əsərində də bu mövzuya bir başqa formada toxunmuşdu. Orada yerdən göyə qalxan ruhlar göylərdəki saflığı gördükdən sonra yerdəki eybəcərliklərə baxmamaq üçün teleskopdan imtina etmişdilər. Bu əsərdə isə göy adamlarının teatrının olmaması və buna ehtiyacın duyulmaması məsələsi məhz müəllifin insan fəlsəfəsinə ideal duyğular kontekstində yanaşma tələbi ilə meydanda şeytanla döyüşə çıxmاسının təzahürüdür. Çünkü göy adamları yer adamlarından fərqli olaraq şeytanın felindən uzaqdadırlar və öz əməllərinə ayna tutmağa ehtiyacları yoxdur.

Müəllifin bütün yaradıcılığı boyu onun düşüncəsinin şah damarına çevrilən, nail olmaq istədiyi bir qüdrət var ki, o da insanlara «anlaməq fəlsəfəsi»nin açarını təqdim etməklə, yer kürəsində eybəcərliksiz həyat prinsipləri ilə yaşamağı təlqin etməkdir. Lakin bu, çox çətin bir məsələdir. Bunun üçün insanlar şeytanın felinə düşməməli, bütün cəmiyyət anlamazlıq epidemiyasından kökündən qurtarmalı, müalicə olunmalı, sağalmalıdır, ya da əks təqdirdə mütləq qarşıda onları havalanma, dəli olma təhlükəsinin gözlədiyi qaçılmazdır. Çünkü anlamaq dərdi insanın ən ağrılı, təlqinə ən gec tabe olan nöqtəsidir. Anlamaq fəlsəfəsi dərkətmə labirintinin elə bir döngəsində durur ki, həmin dön-

gənin keçidi həddindən artıq dərəcədə sürüşkəndir. Orada hər təfəkkür sahibi duruş gətirə bilmədən ildirim sürəti ilə sürüşüb keçir. Həmin döngədən keçərkən anlamazın anlaya bilməsini təmin etmək mümkün olmasa, demək ki, mütləq insan dəli olmaq dərəcəsinə qədər havalanmalıdır. Elçin «Şekspir» əsəri ilə insan fenomeninin şeytan tərəfindən tutulduğu bütün viruslara, o cümlədən anlamazlıq virusuna qarşı Şekspirsayağı mübarizədə xəstəliyə qalib gəlmək, anlamaq və dərk etmək labirintinin sürüşkən döngəsində duruş gətirmək gücündə olmaq üçün insanlarda immungüt yaratmağa çalışır.

Tamaşanın sonunda ağ rəngə boyanmış tərtibatın bir anın içindəcə darmadağın etdirilməsi, bayaqdan bəri baxdığımız hadisələrin sonda ilgima çevriləməsi ilə yekunlaşır. Lakin bu ilgimin içində düşünmək, həyat həqiqətlərini dərk etmək və dəyərləndirmək, uzun müddət bu unudulmaz ovqatın təsir qüvvəsinin tilsimində qalmaq qüdrəti yaradır.

Onu da qeyd etmək doğru olar ki, ümmülikdə bitkin bir məhsul kimi ərsəyə gələn bu tamaşada rejissor tərəfindən buraxılmış, özünün səmərəsizliyini aydınca bürüzə verən bəzi xırda qüsurlar da var ki, bu qüsurları biz, daha çox əsərin yükü altında çapalayan rejissorun ağrıları kimi dəyərləndirilməsini doğru hesab edirik. Məsələn, rejissor ədəbi materialdan irəli gələn hadisələrin ən gərgin bir zamanında – aktyorun, (Stalin – Pərviz Bağırov) müharibələrin törətdiyi fəsadları ehtiva edən dolğun bir monoloq söylədiyi, tamaşaçını mövzunun məzmununda heyrətləndirdiyi və düşünməyə vadər etdiyi bir vaxtda, rejissor, guya vəziyyətin dinamizmini gücləndirmək məqsədilə arxa pərdənin üzərinə tuşlanmış kinoproyektorun gözü ilə müharibələrin fəsadlarını təsvir edir. Bu üsuldan istifadə etməklə o, fikri yayındırmağa xidmət edən, olduqca səmərəsiz bir görüntü yaradır. Daha bir fakt: hadisələrin digər gərgin məqam aldığı bir zamanda – yad planetdən gələnlərin gəlişinin çox bəsit bir formada, yenə də kinoproyektorla uçan boşqabları təsvir etdiriməklə göstərməsi, fikrimizcə əsərin və tamaşanın qayəsinə xidmət etməkdən daha çox, əks-təsir qüvvəsi yaranan bir üsul təsiri bağışlayır. Əslində biz, bu köhnəlmış üsuldan bir

çox tamaşalarda istifadə olunduğunun və yerində istifadə olunduğu üçün öz səmərəsini verdiyinin şahidi olmuşuq.

Fikrimizcə, belə yerinə düşməyən halda, bu cür köhnə üsuldan istifadə etməkdənsə, tamaşanın sonunda projektorları gur yandırılmış safitin bütövlüklə səhnənin tavanından yarıya qədər endirilməsi daha çox təsir qüvvəsi yarada bilən bir amildir ki, rejissor bu üsuldan da istifadə edir, əslində bu tapıntı da yeni olmasa belə (belə fəndlər 20-ci əsrin 60-cı illərinin teatrlarına xas olan üsullardır ki, biz belə fəndlərə istər dünya teatrlarının, istərsə də Azərbaycan teatrlarının səhnələrində, Mehdi Məmmədovun, Tofiq Kazımovun, sonrakı illərdə isə Hüsey-nağa Atakişiyevin, Azər Paşa Nemətovun və digər başqa rejissorların tamaşalarında müxtəlif formalarda rast gəlmışik) hər halda yerinə düşən bir teatr ifadə vasitəsidir. Və bizcə bu fənd kinoprojektordan daha çox, səmərəli və təsir qüvvəsi yarada bilən bir istifadə üsuludur. Lakin belə kiçik qüsurlar əsərin monumentinə heç bir təsiri olmayan, tamaşada yalnız rejissor təxəyyülünün kasıblığına işarə edən bir cəhət kimi görünür. Bütövlükdə isə bu nəhəng əsər öz təsir gücү ilə tamaşaçının qəlbinə tam hakim kəsile bilir.

Düşünürük ki, «Şekspir» əsərinin tamaşasına dönə-dönə baxmaq və dönüb bir də baxmaq, Elçinin baxış bucağında şeytanın şərindən qurtarmaq, insani keyfiyyətlərlə zənginləşmək, haqqı, həqiqəti dərk etmək, anlaya bilmək, ədaləti qorumaq, bulanıq fəlsəfədən durulmaq, insan içində yerləşən Tanrısal vicdan meyarında saflaşmaq üçün həddindən artıq səmərəlidir.

Qənaətlərimizi ümumiləşdirərek, qeyd etmək istərdik ki, bu yarım fəsildə təhlil etməyə çalışdığını hər iki tamaşa – «Teleskop» və «Şekspir» Elçinin dramaturk məninin təzahürü kimi əlamətdardır. Beləliklə, bu yarımfəslin yekununda gəldiyimiz başlıca qənaət ondan ibarətdir ki, Elçin dramaturgiyası əsasında hazırlanan tamaşalar içərisində xüsusilə «Teleskop» və «Şekspir» müasir teatr düşüncəsindən ötrü aktual bədii səciyyələri ilə diqqəti cəlb edir. «Teleskop» və «Şekspir» tamaşalarının komponentlərinin (rejissor və aktyor işi, bədii və musiqi tərtibatı) təhlili yolu ilə bu tamaşaların çağdaş teatr düşüncəsindən



«Sekspir « tamaşasından səhnələr





*«Şekspir « tamaşasından səhnələr*

ötrü aktual mahiyyət kəsb etməsi faktını və Elçin dramaturgiyasının Azərbaycan teatrında mövqeyini isbatlamağa çalışdıq. Dramaturqun pyesləri əsasında hazırlanan tamaşalar həmişə milli teatr sənətində hadisəyə, nəzərəçarpacaq canlanmaya səbəb olub. Dərin felsefi mövzuları, insan psixologiyasını, hissələrini dramaturgiyaya gətirən Elçin dramaturgiyada da özünəməxsus bir üslub yaradıb və müasir Azərbaycan teatrında öz mövqeyini təsdiqləyib. Bu da Elçinin sənətin məqsəd və vəzifələrini dərindən duyan şəxsiyyət və sənətkar olması ilə bağlıdır.

## NƏTİCƏ

20-ci əsrin 60-cı illəri Azərbaycan ədəbiyyatının, xüsusilə nəsrin inkişafında müstəqil ədəbi tarixi epoxa kimi yeni mərhələ olmuşdur. Məzmun, ideya, struktur baxımından təzəliyi ilə seçilən bu ədəbi cərəyan ədəbiyyat tarixinə «Yeni Azərbaycan nəsri», bu nəsri yaradanlar isə «60-cılar» kimi daxil olmuşlar. Yeni Azərbaycan nəsrinin görkəmli nümayəndələri içərisində yazıçı Elçinin özünəməxsus yeri var. Elçin bu mərhələnin ədəbi bədii təşəkkülündə həllədici rolü olan sənətkarlardan biridir. «Yeni Azərbaycan nəsri»ndə bir çox ənənələr, stereotiplər qırılmağa başladı, mövzu-problematika və sənətkarlıq baxımından mühüm dəyişikliklər nəzərə çarpdı. Bu nəsri səciyyələndirən əlamətlərdən ən başlıcası o idi ki, məhz o, insanın daxili-mənəvi azadlıq ideyasını inkişaf etdirərək milli-tarixi özünüdərk və kökəqayıdışa gəlib çıxdı, «Qum dənəsində kainatı görmək» prinsipi ön plana keçdi»(48, s.346).

Öz qüdrətli qələmi ilə dramaturgiya meydanında boy verməyə başlayan Elçin, bir-birinin ardınca yazdığı istər mövzu genişliyi, istərsə də janr müxtəlifliyi ilə fəqlənən sanballı əsərləri ilə milli teatrımızın inkişafında və dünya teatrlarına integrasiyasında müstəsna xidmətlər göstərməklə öz səmərəli töhfəsini verdi. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində oynanılmış «Salam, mən sizin dayınızam» komediyası Elçinin teatrda bir dramaturq kimi uğurunu təsdiqləyən ilk əsərdir. Elçin bu pyesi ilə bir daha sübut etdi ki, o, teatr sənətinin yaxşı bilicisi olmaqla bərabər, həm də teatrın qayıları, problemləri, uğur və müvəffəqiyyətsizlikləri barədə düşünür, narahat olur. Elçin mövzu daxilində teatr etikası, sənətkarlıq məsələləri, yaradıcı kollektivin daxili-mənəvi-əxlaqi keyfiyyətləri haqda söhbət açır, özünün teatr-estetik görüşlərini inandırıcı bədii vasitələr, həyatı obrazlar, maraqlı situasiyalar vasitəsilə tamaşaçıya çatdırır.

Öz yaradıcılıq konsepsiyasına sadiq olan Aleksandr Şarovski pyesə verdiyi səhnə təfsiri ilə əsas diqqətini dövrün real portretini yarat-

mağa yöneldirdi. Elçinin «Salam, mən sizin dayınızam» pyesinin tamaşası ilə teatr özü-özünə güldü; gülə-gülə tamaşaçını da güldürdü və düşündürdü; tamaşaçıda özünə qarşı bir inam, etibar da oyada bildi.

Elçin hər zaman ictimai-siyasi mühiti dərinliklərinə, incəliyinə-cən anladığına, düzgün qiymətləndirdiyinə görə seçilmiş, düşünülmüş, ölçülüb-biçilmiş mövzularда qələmə aldığı əsərləri ilə İlyas Əfəndiyevdən sonra teatrımızda yaranan nisbi boşluğu doldura bildi. Elçin yaradıcılığına xas olan cəhətlər – dərin psixologizm, parlaq tipajlar qalereyasının özünəməxsusluğunu, obrazların daxili aləmində görünməyən qatlar, dramaturqun qələminini səciyyələndirən incə, bir çox məqamlarda isə acı humor, aşılılığı fikir və qayələr yazıçı-dramaturqun komediya yaradıcılığında özünü daha çox bürüzə vermişdir.

Həm ideya siyasi, həm də bədii estetik cəhətdən güclü təsirə, təlqinədici qüvvəyə malik olan «Ah, Paris, Paris!...» əsəri teatrımıza yeni estetik keyfiyyətlər bəxş etdi, poetik xüsusiyyətləri ilə seçildi. Bu əsərdə «vəziyyət komediyası ilə xarakterlər komediyasının üzvi vəhdətinə nail olan, obrazların psixoloji halını, fikir və düşüncələrini, nailiyyətlərini onların təbii hərəkət və rəftarlarında açıb göstərən» Elçin teatrda öz dramaturq mövqeyini güclü yaradıcılıq hünəri ilə aydın şəkil-də müəyyənləşdirdi. Müəllifin humanist arzu və istəkləri ilk səhnə əsəri olan «Salam, mən sizin dayınızam»da mənəvi aləmdə təzahür edir-sə, «Ah, Paris, Paris!...»də bilavasitə ictimai-siyasi problemlərlə bağlıdır.

«Ah, Paris, Paris!...» əsərinin quruluşçu rejissoru görkəmli rejissor, xalq artisti Azər Paşa Nemətov idi. Rejissor əsas diqqətini mürəkkəb insan xarakterlərinin gərgin vəziyyətlərdə daxili dünyasının açılmasına yönəltmişdi. Məlumdur ki, tamaşanın quruluşçu rejissorunun fikri ilə dramaturqun fikri bir-biri ilə uzlaşanda, üst-üstə düşəndə uğurlu səhnə əsəri yaranır.

«Ah, Paris, Paris!...» tamaşasının (eləcə də, sonra Elçinin «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» («Diaqnoz «D») əsərlərinin Azər Paşa Nemətovun quruluşunda) uğurlu səhnə taleyi bu cəhətə də söyklənmişdir. Dramaturqun fikrini, ideyasını, məqsədini özü üçün tama-

milə aydın edən və onlara rəvac verən Azər Paşa Nemətov yaradıcı kollektivi tamaşada vahid bir məqsəd ətrafında birləşdirib, bütün vəsitələri əsərin ideya məzmununun açılması işinə yönəltmişdir. Bir re-jissor kimi Azər Paşa Nemətovun yozumu əsərin müstəqil dəyərlərini qoruyaraq onun səhnə imkanlarını artırdı; tamaşa yüksək mədəni səviyyəsi, ansambl yetkinliyi, forma kamilliyi ilə seçilirdi. Bir dramaturq kimi Akademik Milli Dram Teatrına «Ah, Paris, Paris!..» əsəri ilə qədəm qoyan Elçin teatrın janr, üslub və forma axtarışlarına yardımçı olmaqla yanaşı, teatrda öz dramaturq mövqeyini güclü yaradıcılıq hü-nərile aydın şəkildə müəyyənləşdirdi.

«Dəlixanadan dəli qaçıb» əsəri Akademik Milli Dram Teatrında «Mənim sevimli dəlim» adı ilə tamaşaya qoyulduqdan sonra teatr və ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görüldü.

«Ah, Paris, Paris!..» və «Mənim sevimli dəlim» komediyalarından sonra Azər Paşa Nemətov Elçinin «Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının səhnə təfsirini verdi. «Mənim ərim dəlidir» («Diaqnoz «D») pyesini trioliya kontekstində şərh etməyi daha məqsədə uyğun hesab edirik. Elçin bu satirik komediyasında cəmiyyətin diaqnozunu təyin edir. Xaotik sosial mühitdə şəxsiyyətin deformasiyası probleminə həsr olunmuş «Mənim ərim dəlidir» komediyasını trioliya çərçivəsi daxilində araştırma prinsipi Elçinin yaradıcı üslubunu daha aydın şərh etməyə şərait yaratır. Bu şərait belə fikir söyləməyə əsas verir ki, Elçinin bənzərsiz dramaturji poetikası formallaşdırıb ki, onun da mayasında, mərkəz nöqtəsində Elçinin dünya komediya məktəbindən faydalanan estetik prinsipləri dayanır.

Öz quruluşlarında milli teatr düşüncəsini dünya teatr estetikası ilə vəhdətdə təqdim edən Azər Paşa Nemətov «Mənim ərim dəlidir» («Diaqnoz «D») komediyasının yeni məzmun qatlarını, fəlsəfi mənalarını aşkarlamağa və hazırladığı tamaşada aktual bədii səciyyələri qabartmağa çalışır, yaradıcı heyəti də bu istiqamətə yönəldirdi. Elçin gülüşün özünü təsvir obyektinə çevirmək məqsədinə nail olur. Məlum hə-

qıqətdir ki, rejissor özünü o zaman açıqlayır və təsdiq edir ki, onun fikirləri, düşüncələri müəllif fikirləri ilə üst-üstə düşsün. Bu mənada Elçin və Azər Paşa tandemi özünün yüksək yaradıcı potensialı ilə razılıq hissi doğurmuşdur.

Həm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həm Naxçıvan Dövlət Dram Teatrında, həm də Azərbaycan Dövlət Rus Dram Teatrında fərqli səhnə quruluşlarında təqdim edilən «Diaqnoz «D» tamaşasında Elçin müdrik sənətkar qətiyyətilə mənəviyyatsızlar cəmiyyətinə öz diaqnozunu verdi.

Keçən əsrin 80-ci illərini Elçin yaradıcılığında məhsuldar və səmərəli illər hesab etmək olar. Bu illərdə Elçinin yaradıcılığı yenidən bir mərhələyə daxil oldu, xalqın taleyi, tarixi haqqında geniş düşünmək zərurəti yarandı ki, bunun da nəticəsi kimi Elçinin ilk romanı «Mahmud və Məryəm» yazıldı.

«Mahmud və Məryəm» romanında yüksək dramatizm nəzərə çarpır; təqdim edilən mövzu Azərbaycanın hüdudlarını aşış bəşərilik kəsb edir. Humanist bir sənətkar olan Elçin bu əsərində bəşəri fikirlərə söykənərək müasir cəmiyyətimiz və insanlar üçün gərəkli hesab edilən fikirlər irəli sürmüştür, əbədi və əzəli olan məhəbbət mövzusu əsasında insan və cəmiyyət, insan və ətraf mühit, insan və mənəviyyat və s. məsələlərə toxunmuşdur.

Gözəl poetik cəhətləri ilə seçilən bu əsərdə Elçinin estetik idealı da aydın görünür. Onun ictimai-siyasi hadisələrə, sülhə, müharibəyə, məhəbbətə, zəhmətə münasibəti hadisələrin axarında tam mənasında aydınlaşır. Müəllif Çaldıran döyüşünün xalqın həyatında törətdiyi müsibəti təsvir edir. Əsərin dinamik, təsirli səhnələrindən olan on sekkinzinci şəkildə zəhmətsevərlik, işgüzarlıq insan xisətinin ən gözəl cəhətləri kimi təqdim olunur.

Elçinin «Mahmud və Məryəm» əsərində irəli sürdüyü və bu gündə olduqca müasir və əhəmiyyətli səslənən fikir və ideyanın quruluşçu rejissor Loğman Kərimov tərəfindən tamaşada düzgün həlli tamaşanın razılığı ilə qarşılanırdı. Quruluşçu rejissor bədii materiala əsaslanaraq ayrı-ayrı səhnələrin tamaşada tərbiyəvi cəhətinə və onun

tamaşaçıya təlqinedici təsir gücünə diqqəti yönəltmişdi. Loğman Kərimov əsərin poetik xüsusiyyətlərini, estetik keyfiyyətini nəzərə çatdırmaqla yanaşı, həm aktyor ifasında, həm tərtibatda, həm də ayrı-ayrı hadisələrin səhnə yozumunda realist təbii axarla yanaşı, romantik vüsetə də biganə qalmamışdır.

1960-cı illərdən üzü bəri özünün millilik və bəşərilik kimi sənətkar konsepsiyasına sadıq qalan, yaradıcılığında Azərbaycanlılıq və vətəndaşlıq mövqelərindən çıxış edən, dünya bədii təcrübəsindən faydalanan, dünyəvi dəyərlərə önəm verən və bu dəyərlər sırasında xalqımızın özünəməxsus milli xüsusiyyətlərinə saygı göstərən Elçin insan ləyaqətini milli-mənəvi dəyərlərin özəyi hesab edir və ən ağır ölüm hökmünün mənəvi dəyərlərə, xalqın əsrlərcə ülviiyyətini qoruduğu müqəddəs amallara, anamlara verilən hökm olduğunu söyləyir. «Ölüm hökmü»ndə müəllifin irəli surdürüyü əsas fikir və ideya ondan ibarət idi ki, insan bir şəxsiyyət kimi həmişə şər qüvvələrə qarşı mübarizə aparmalıdır.

Tamaşada rejissor fikri, rejissor dəst-xətti aydın hiss olunurdu. Büttövlükdə müəllif fikrinə əsaslanan rejissor təfsirində, insan dərdi, dost dərdi ilə bağlı səhnələrdə quruluş dəqiq olduğu qədər də emosional və həyəcanlı idi.

20-ci əsrin sonuncu onilliklərində cəmiyyətimizdə baş verəcək چevrilişlər, dəyişikliklər ərefəsində Elçinin nəşr yaradıcılığından qırımızı xətlə keçən «həqiqət axtarışı» ideyası poetikasının zənginliyi, kamillik modelinə görə müəllifin digər əsərlərindən fərqlənən «Ağ dəvə» romanında xüsusi maraq doğurur. Əsas problemi insan və zaman problemi olan romanda zamanlar və nəsillər qarşılaşdırılır.

Elçinin özü tərəfindən səhnələşdirilmiş, L.Kərimovun quruluşundan hazırlanan «Mahmud və Məryəm», «Ölüm hökmü» və «Ağ dəvə» romanları həm tarixilik, mövzu və forma, həm də üslub cəhətdən bir-biri ilə sıx bağlı olan və biri digərini tamamlayan bitkin trilogiyadır. Psiyoloji məqamların, fərdi duyumlarının dəqiq təsviri Elçin nəsrinin əsas xüsusiyyətlərindəndir.

Elçinin dram əsərlərindəki obrazların dili ədəbi çərçivələrə salın-

mır, onların hər biri özünəməxsus tərzdə danışmağa və düşünməyə qabildir. Müəllif personajların dilində formalasmış ifadələrə ölçü qoysayıdı, onda bu obrazların özünəməxsusluğunu, milli koloritini itmiş olardı. Məlumdur ki, əsil bədii əsər hər hansı xalqın xarakterik xüsusiyyətlərini, adət-ənənələrini, mədəniyyətini, yaşam tərzini əks etdirməlidir. Belə olan halda yüksək milli kolorit nümayiş etdirən əsər bədii cəhətdən də mükəmməl olur. Bu mənada Elçin yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Milli formanın, milli məzmunun, milli xüsusiyyətin əks olunması heç də əsərdə personajların dilinin təhrif olunması ilə verilə bilməz. Milli xüsusiyyəti xalqın milli və sosial həyatına dərindən bələd olmaqla vermək olar.

Elçin həmişə ictimai-siyasi mühiti dərinliklərinə, incəliklərinə qədər anladığına və düzgün qiymətləndirdiyinə görə seçilmiş, düşünnülmüş mövzuları qələmə alıb. Yazıçı olaraq Elçinin oxucunun və tamşaçının qəlbini fəvqəladə şəkildə sehrləyə bilməsi onun yalnız istedadının və yaxud da bacarığının nəticəsi deyil, həm də ünvanın-insan qəlbinin duyğularını, hissərini həssascasına duya, hiss edə bilməsindən irəli gəlir.

Azərbaycan ədəbiyatının və mədəniyyətinin yeni dalğası kimi dəyərləndirilən «altmışincilər» nəslinin nümayəndələri, o cümlədən Elçin stereotipləşmiş qəliblərə sığınan köhnə üsulları dağıdaraq insanın iç dünyasını, zəngin mənəvi aləmini açmağa çalışmışdır. «Poçt şöbəsində xəyal» pyesində «böyük bir tarixi dönenənin mənəvi-əxlaqi problemlərini, onun estetik parametrlərini, psixoloji əsaslarını»n parlaq mənzərəsini yaradan Elçin «İndi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız» təklif və təkidi ilə bütün personajları mənəviyyat sınağına çəkir. Heç şübhəsiz ki, bunun özü 20-ci əsrin 60-cı illərində yazıçı üçün böyük cəsarət idi.

«Poçt şöbəsində xəyal» əsərində Elçin bir mütfəkkir kimi qəhrəmanını mübarizəyə səsləyir; göstərir ki, məglubiyyətlə razılaşmaq acizlik, iradəsizlik əlamətidir. Bu naqis cəhətlər insanı məhvə sürükləyir. Həyatdan əlini üzmiş, yaşamaqda bir məna görməyən, ölümü gözleyən, onun var olması ilə təskinlik tapan Ədilə Xəyal kişi ilə səhbətin-

dən sonra başqalaşır, həyata bağlanır. Ədilə də, əsərdəki digər obrazlar da belə fikri təlqin edirlər ki, ölüm o zaman dəhşətli olur ki, sən acizanə bir halda oturub ölümü gözləyəsən və onunla təskinlik tapasən.

Müstəqillik dövrü teatrımızın inkişafında müstəsna yeri ilə parlaqcasına görünən Elçinin poçt şöbəsində yaratdığı xeyalın tilsiminin sehrini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının istedadlı kollektivinin və maraqlı aktyor heyətinin iştirakı ilə tanınmış rejissor Firudin Məhərrəmovun yozumunda ecazkar səhnə təcəssümü tapmış tamaşası ilə aça bildi.

Elçinin «Salam, mən sizin dayınızam», «Mənim sevimli dəlim» («Dəlixanadan dəli qaçıb»), «Mənim ərim dəlidir» («Diaqnoz «D») pyeslərinin Azərbaycan Dövlət Rus Dram Teatrındakı tamaşaları həmin teatrın yaradıcılıq inkişafına güclü təsir göstərməklə yanaşı, eyni zamanda teatrın məqsədinə də uyğun idi.

Elçinin bədii yaradıcılığı özündən sonrakı nəsildən olan cavan yaçıclar üçün bir çox cəhətdən nümunə olduğu kimi, görkəmli tənqidçi və ədəbiyyatşunasın səmərəli fəaliyyəti də yeni nəsil tənqidçilər üçün mənali örnəkdir.

«Teleskop» tragikomediyası Elçinin dramaturgiya sahəsində qazandığı növbəti uğurdur. Ele bir uğur ki, milli teatr sənətinin, əgər belə demək mümkündürsə, keçid mərhələsində teatra dəstək oldu. «Teleskop» Akademik Milli Dram Teatrının əsaslı islahatlardan sonra müasir dramaturgiya əsasında hazırladığı ilk tamaşadır.

Elçinin «Arılar arasında», «Şekspir», «Qatıl», «Cəhənnəm kirayənişinləri», «Teleskop» kimi son dövr pyeslərində müəllif kredosu dəyişir – əgər o, əvvəlki pyeslərində dəlixanadan qaçıb ağıllılar mühitinə düşən və bu halda məyus olan dəlini göstəriridə, son tragikomediyalarında artıq məsələnin daha dərin qatına gedir, birbaşa dəlixananın özünü göstərir, dolayısı ilə dəlixana metaforası əsərdən əsərə dərinləşir, fəlsəfi miqyas alır. Kamran Şahmərdan «Teleskop»un simasında, sözün əsl mənasında, yeni və eksperimental bir tamaşa hazırlamağa müyəssər olub.

Elçin «Şekspir» /rejissor P. Vutkereu/ əsəri ilə cəmiyyətə, digər

əsərlərinin yol aldığı və insanlıq naminə şeytanla Şekspir sayağı mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla çox orijinal bir formada təfəkkür, idrak, dərkətmə felsəfəsi ilə ünsiyyət yaradır.

Müstəqillik dövrü Azərbaycan teatrında Elçin dramaturgiyasının mövqeyinin tədqiqi bizə müəyyən ümumiləşdirmələr aparmaq, bir səra mühüm nəticə və konkret qənaətlər əldə etmək imkanı verir:

1. Tədqiqat sübut etdi ki, keçən əsrin 60-cı illəri Azərbaycan ədəbiyyatının yeni ədəbi mərhələsi kimi, tarixən qəbul olunmuş mənəvi dəyərlərin yeniləşməsi dövrü kimi qavranılmalıdır.

2. 20-ci əsrin 60-cı illərində yaranan yeni Azərbaycan nəsrinin ən istedadlı nümayəndələrindən biri – ümumbəşəri düşüncə tərzini öz yaradıcılığı üçün mühüm cəhət hesab edən Elçindir.

3. Dramaturgiya – özünü nasir kimi ədəbiyyatda möhkəmləndirmiş Elçinin çoxcəhətli, çoxjanrı yaradıcılığının yeni mərhələsidir. Bu yaradıcılığı, bizim halda bu dramaturgiyanı ötəri təhlil etmək qeyri-mümkündür. Elçinin qələmindən çıxan hər bir əsər-istər dramaturji, istərsə də tənqidi yazılar özünə olduqca dəqiq diqqət tələb edir.

4. Yenilikçi dramaturji istiqamətin flaqları olan Elçin keçən əsrin 90-cı illərindən Azərbaycan teatr məkanına «Salam, mən sizin da yınızam» (1995), «Ah, Paris, Paris!...» (1997), «Mənim sevimli dəlim» (1998), «Mənim ərim dəlidir» («Diaqnoz «D») (1999) komediyaları ilə daxil oldu.

5. Elçinin komediyaları müəllifin bədii dünyagörüşünün mürəkkəb sistemini özündə canlandıran əsərlər olmaqla 1990-cı illərdən üzü bəri Azərbaycan milli səhnə sənətinin inkişafına böyük təsir göstərmişdir. Bu komediylər mənəviyyatımızın dəyişmə mərhələlərinə işiq salan ədəbi hadisələrdir.

6. Elçinin komediyaları dramaturqun sonrakı yaradıcılığı üçün təməl olaraq, müstəqillik dövrü Azərbaycan teatrında Elçin dramaturgiyasının mövqeyini müəyyən etməyə səbəb olmuşdur.

7. Elçinin nəşr əsərlərinin (romanlarının və povestinin) səhnələşdirilib tamaşaşa qoyulması müstəqillik dövrü Azərbaycan teatrının hə-

yatında əlamətdar hadisə kimi yadda qaldı. «Mahmud və Məryəm» (1998), «Ölüm hökmü» (2000), «Şuşa dağlarını duman bürüyüb» (2001), «Ağ dəvə» (2003) tamaşaları dövrün mənəvi axtarışları kontekstində maraqla qarşılandı, Elçin teatrının yaranmasına rəvac verdi. Bu tamaşalar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılıq imkanlarını aşkarlayaraq teatr tariximizdə yeni səhifə açdılar.

8. Elçinin dramaturgiyası milli dramaturgiyamıza yeni mövzular, mənəvi gücü ilə yaddaqlanın yeni insan obrazlarını gətirdi. «Poçt şöbəsində xəyal» (2011), «Qatil» (2003), «Arılar arasında» (2008), «Cəhən-nəm kirayənişinləri» (2009) pyesləri mənəvi dəyərlərimizə Elçin baxıdı kimi dəyərləndirilən əsərlər olmaqla, onlarda təsvir olunan qəhrəmanların tragicomik situasiyalarda özünüdərkətmə prosesindəki təbədüllatları, yaşantıları diqqəti cəlb edir.

9. «Teleskop» (2011;2012) və «Şekspir» (2007; 2012) tamaşaları Elçinin dramaturq məninin təzahürü kimi əlamətdardır. Müasir teatr düşüncəsindən ötrü aktual bədii səciyyələri ilə diqqəti cəlb edən bu tamaşaların təhlili bunu söyləməyə əsas verir ki, Elçin dramaturgiyası nümunəvi dramaturgiyadır.

10. Elçinin dramaturji yaradıcılığı yeni teatr poetikasının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

11. »Elçin teatrı»nın yaranması Azərbaycan dramaturgiyasının bədii-estetik faktı kimi dəyərləndirilə bilər.

12. Dramaturqun pyesləri əsasında hazırlanan tamaşalar həmişə milli teatr sənətində hadisəyə, nəzərəçarpacaq canlanmaya səbəb olub. Dərin fəlsəfi mövzuları, insan psixologiyasını, hisslərini dramaturgiyaya gətirən Elçin dramaturgiyada da özünəməxsus bir üslub yaradıb və müasir Azərbaycan teatrında öz mövqeyini təsdiqləyib. Bu da Elçinin sənətin məqsəd və vəzifələrini dərindən duyan şəxsiyyət və sənətkar olması ilə bağlıdır.

13. Coxşaxəli bir yaradıcılığa malik olan Elçin ədəbiyyatşunaslıq, tənqidçilik və mədəniyyətşunaslıqda da öz sözünü demişdir. Tənqidçiliklə yazıçılıq Elçinin fəaliyyətində yanaşı addımlamışdır. Elçin – tənqidçinin yaradıcılığı Elçin – yazıçının ədəbi-bədii fəaliyyətinin da-

vamıdır; onun tənqidi yazıları ədəbi əsər qədər təsirli olmaları ilə seçilirlər.

14.Müstəqillik dövrü teatrımızın inkişafında müstəsna xidmətləri olan Elçinin pyesləri 1990-cı illərdən başlayaraq teatr səntimizin dün-ya teatr arenasına integrasiyası istiqamətində yeni yollar açmış, yeni mərhələ yaratmışdır. Azərbaycan teatr səhnələrini çoxjanrlı pyesləri ilə zənginləşdirən və qısa zaman kəsiyində dünyanın bir neçə məşhur teatr səhnələrini fəth edən Elçin dramaturgiyasına Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə kimi ölkələrin teatrlarının müraciət etməsi Elçin istedadı işığında Azərbaycan mədəniyyətinə diqqət və ehti-ramın göstəricisinə çevrildi.

15.Elçin yaradıcılığı Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, teatr sənətinin, tənqidi fikrinin və ümumən Azərbaycan milli mə-dəniyyətinin nümunəvi təzahür fenomeni faktı, hadisəsidir.

## **İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI**

### **Azərbaycan dilində**

1. Anar. Nəsrin fəzası (1-ci məqalə). //Azərbaycan, 1984, № 7, s.164–181.
2. Anar. Nəsrin fəzası (2-ci məqalə). //Azərbaycan, 1984, № 8, s.146–162.
3. Anar. El üçün yaşayıb-yaradan Elçin. //Ədəbiyyat, 9 may 2003.
4. Allahverdiyev M. Müasir teatrda ənənə və novatorluq məsələləri. Bakı: Azərnəşr, 1974, 100 s.
5. «Ağ dəvə»nin izi ilə. //Paritet, 16 may 2003.
6. Arif M. Seçilmiş əsərləri. 3 cilddə, 1-ci cild. Bakı: Azərnəşr, 1967, 620 s.
7. Bualo N. Poeziya sənəti. Bakı: Azərnəşr, 1969, 184 s.
8. Borev Y. Estetika. Bakı: Gənclik, 1980, 222 s.
9. Cabbarov N. Düşünən və düşündürən qəhrəmanlar. //Azərbaycan. 1977, № 10, səh. 187–196.
10. Cabbarov N. Həyat nəfəslə nəsr. Elçinin seçilmiş əsərlərinin ikicildliyinə ön söz. Bakı: Azərnəşr, 1987, səh. 5–16.
11. Cəbrayıllı L. Mənəvi rahatlıq axtarışı: bu dəfə «Arılar arasındada». //525, 15 aprel 2008.
12. Cəfərov C. Seçilmiş əsərləri 2 cilddə, 2-ci cild. Bakı: Azərnəşr, 1968, 404 s.
13. Cəfərov M.C. Həyatın romantikası. Bakı: Azərnəşr, 1968, 171 s.
14. Cəfərov M.C. Sənət yollarında. Bakı: Gənclik, 1975, 367 s.
15. Cəfərov M.C. Ürəklərlə yol tapmaq bacarığı. Elçinin «Bir görüşün tarixçəsi» kitabına ön söz. Bakı: Azərnəşr, 1977, 339 s., s.3–6.

16. Cəfərov N. Yazıçı, mütəfəkkir alim, ictimai xadim. //Ədəbiyyat, 13 mart 1998.
17. «Cəhənnəm kirayəçiləri» Şuşa teatrının səhnəsində. //525, 25 iyun 2010.
18. Dadaşov A. Müstəqillik dövrünün dramaturgiyası. Bakı: Nağıl evi, 2005, 216s.
19. Dilsuz. Ankara səhnəsi fəth edildi. //Qobustan, 1998, № 3, s.15–17.
20. Elçin. Dramaturgiyada şərtilik barədə. //Qobustan, 1971 ,№1, səh.8–9.
21. Bəzi mülahizələr (müasir dramaturgiyamız, ona münasibət və teatrlarımız haqqında). //Ədəbiyyat və incəsənət, 26 iyun 1971.
22. Elçin. Bu dünyadan qatarlar gedər. Hekayələr. Bakı: Azərnəşr, 1974, 234 s.
23. Elçin. Bir görüşün tarixçəsi (povest). Bakı: Azərnəşr, 1977, 338 s.
24. Elçin. Ədəbi proses – 78. Bakı: Elm, 1980, 150 s.
25. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı: Yazıçı, 1981, 406 s.
26. Elçin. Ədəbi proses – 79. Bakı: Elm, 1983, 126 s.
27. Elçin. Təzadaların faciəsi. //Ulduz, 1982, № 9, s. 43-45.
28. Elçin. Bülbülün nağılı. Bakı: Yazıçı, 1984, 360 s.
29. Elçin. «Mahmud və Məryəm». Bakı: Gənclik, 1984, 360 s.
30. Elçin. «Beş dəqiqə və ədəbiyyat». Bakı: Gənclik, 1984, 372 s.
31. Elçin. «Fikrin karvanı». Bakı: Yazıçı, 1984, 348 s.
32. Elçin. «Ağ dəvə». Bakı: Yazıçı, 1985, 424 s.
33. Elçin. Səhnəmizin sabahı naminə (teatr sənətimizin müasir və ziyyəti barədə). //Ədəbiyyat və incəsənət, 12 sentyabr 1986.
34. Elçin. Klassiklər və müasirlər. Bakı: Yazıçı , 1987, 406 s.

35. Elçin. Seçilmiş əsərləri. 2cilddə, 1-ci cild. Bakı: Azərnəşr, 1987, 360 s.
36. Elçin. Ədəbi proses – 78. Bakı: Elm, 1980, 150 s.
37. Elçin. Seçilmiş əsərləri. 2 cilddə, 2-ci cild. Bakı: Azərnəşr, 1988, 448 s.
38. Elçin. «Ölüm hökmü». Bakı: Yaziçı, 1989, 365 s.
39. Elçin-50 (Elçin haqqında fikir və mülahizələr). // Ulduz, 1993, № 5-6, s.63-67.
40. Elçin. «Dəlixanadan dəli qaçıb» Bakı: Gənclik, 1996, 192 s.
41. Elçin. Bu gün də «altmışinciləri birləşdirən cəhətlər, onları ayıran cəhətlərdən çıxdu!». //Qobustan, 1998, № 1-2, s.6-10.
42. Elçin. Sən həmişə bizimləsən. Bakı: Gənclik, 1999.
43. Elçin. Tənqid və nəsr. Bakı: Günəş, 1999, 214 s.
44. Elçin. Ədəbi düşüncələr. //Azərbaycan, 2000, № 9, s.90-133.
45. Elçin. Ədəbi düşüncələr. //Azərbaycan, 2000, № 10, s.83-121.
46. Elçin. Azərbaycan Yazıçılar Birliyinin «Yurd» nəşriyyatının ayrıca buraxılışı. May, 2000.
47. Elçin. //525, 5 dekabr 2001.
48. Elçin-Zaman səddini aşmış sənətkar. Bakı: Təhsil, 2004, 372 s.
49. Elçin. Əsərləri. 10 cilddə, 1-ci cild. Bakı: Çinar-Çap, 2005, 624 s.
50. Elçin. Əsərləri. 10 cilddə. 2-ci cild. Bakı: Çinar-Çap, 2005, 522 s.
51. Elçin. Əsərləri. 10 cilddə. 3-cü cild. Bakı: Çinar-Çap, 2005, 598 s.
52. Elçin. Əsərləri. 10 cilddə. 4-cü cild. Bakı: Çinar-Çap, 2005, 588 s.
53. Elçin. Əsərləri. 10 cilddə. 5-ci cild. Bakı: Çinar-Çap, 2005, 492 s.
54. Elçin. Əsərləri. 10 cilddə. 6-ci cild. Bakı: Çinar-Çap, 2005, 583 s.
55. Elçin. Əsərləri. 10 cilddə. 7-ci cild. Bakı: Çinar-Çap, 2005, 570 s.
56. Elçin. Əsərləri. 10 cilddə. 8-ci cild. Bakı: Çinar-Çap, 2005, 551 s.
57. Elçin. Əsərləri. 10 cilddə. 9-cu cild. Bakı: Çinar-Çap, 2005, 509 s.
58. Elçin. Əsərləri. 10 cilddə. 10-cu cild. Bakı: Çinar-Çap, 2005, 476 s.
59. Elçinin «Ölülər»in ölməzliyi. //525, 15 mart 2005.

60. Elçin. Sadəlik və müdriklik. //Ədəbiyyat, 25 noyabr 2005.
61. Elçin. Tofiq Kazimovun yaradıcılığı və şəxsiyyəti də o dərəcədə emosional idi. //525, 29 dekabr 2007.
62. Elçinlə müsahibə. Yaziçi ilə yazı masası arasında ədəbi-estetik libido olmalıdır. //525, 26 iyun 2007.
63. Elçin. // Zaman, 14 fevral 2007.
64. Elçin. Ədəbiyyat söhbəti. //525, 17 dekabr 2011.
65. Ələsgərov B. Elçin. Bibliografiya. Bakı: Qapp-Poliqraf, 2003, 62 s.
66. Əlizadə M. Teatr: seyr və sehr. Bakı: Elm, 1998, 252 s.
67. Əlizadə M. Bizim sevimli dəlilərimiz. //Panorama, 15 iyun 1998.
68. Əlizadə M. Kimdir dəli? //Ədəbiyyat, 5 noyabr 1999.
69. Əlizadə M. Şükufə Yusupovanın ovsunu və yaxud qatildirmi qatılın qatılı? //525, 28 may 2004.
70. Əlizadə M. Elçin və teatr. Azərbaycan Yazıçılar Birliyinin «Yurd» nəşriyyatının ayrıca buraxılışı. May, 2000.
71. Əlizadə M. Sənətdə yaşamağın yaşı. //Ədəbiyyat, 16 may 2003.
72. Əsəd C. Dionisin sağlığına. //Ədəbiyyat. 3 və 10 iyun 2011.
73. Əsədova M. Mənim dəli tamaşam. //Təhsil, № 1 (113), yanvar 1999.
74. Əsədzadə Ü. «Ağ dəvə»nin hürgüclərində. //Yeni Azərbaycan, 18 fevral 2003.
75. Həbibbəyli İ. «Mənim ərim dəlidir» Naxçıvan səhnəsində». //Ədəbiyyat 20 aprel 2001.
76. Hüseynli N. Loğman Kərimov: bəzən mənə elə gəlir ki, iki min yaşım var. //Bizim əsr, 28 fevral 2003.
77. Qarayev Y. Poeziya və nəsr. Bakı: Yaziçı, 1979, 198 s.
78. Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı: Yaziçı, 1988, 456 s.
79. Qarayev Y. Teatr həyatda və səhnədə. Elçinin «Dəlixanadan dəli qaçıb» kitabına ön söz. Bakı: Gənclik, 1996, s.4-10.

80. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1996, 712 s.
81. Qədiroğlu F. Səhnə həyat həqiqətlərinin bədii təcəssümüdür. //İki sahil, 16 dekabr 2000.
82. Quliyev V. Vətəndaşlıq və istedad meyari ilə. Elçinin «Klassiklər və müasirlər» kitabına ön söz. Bakı: Yazıçı, 1987, səh. 5-12.
83. Quliyev V. «Ağ dəvə»nin izi ilə (Elçinin eyniadlı romanı haqqında). //Bakı, 11 oktyabr 1985.
84. Quliyev V. Dünəndən bu günə və gələcəyə (Elçinin «Mahmud və Məryəm» və «Ağ dəvə» romanları haqqında). //Kommu-nist, 24 yanvar 1987.
85. İbrahimqızı S. Yeni insanın formalaşmasında teatrın rolü. //Qobustan, 2000, №3.
86. İsmayıloğlu A. «Mahmud və Məryəm». //Ədəbiyyat, 6 noyabr 1998.
87. İsmayıloğlu A. «Qatil». //Ədəbiyyat, 6 dekabr 2003.
88. İsmayıloğlu A. «Dəlilər»in ağıllılara dərsi, yaxud sənətin qüdrəti. //Ədəbiyyat, 6 aprel 2007-ci il.
89. Kərimov İngilab. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri. Bakı: Maarif, 2002, 575 s.
90. Kərimov İ. Azərbaycan Dram Teatrı -100. Bakı: İşıq, 1974. 205 s.
91. Kərimov İ. Məqalələr. 2-ci kitab. Bakı: Tural-Ə, NPM, 2003, 319 s.
92. Kərimov İ. Məqalələr. 3-cü kitab. Bakı: Tural-Ə, NPM, 2004, 225s.
93. Kərimov İ. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı: Nağıl evi, 2000, 199 s.
94. Kərimov İ. Paris eşqi ilə yaşayınlar. //Xalq, 27 fevral 1997.
95. Kərimov İ. Şirinli-acılı həyat. //İqtisadiyyat, 14-20 noyabr 2003.
96. Kərimov İ. «Mənim sevimli dəlim» sərhədləri aşır. //Yeni Azərbaycan, 1 iyun 1999.

97. Kərimov İ. «Mahmud və Məryəm». //Azərbaycan müəllimi, 28 yanvar 1999.
98. Kərimov İ. İnsan vətənini sevər. //Mədəniyyət, 5 sentyabr 1991.
99. Məmmədov A. Ömür ədəbi axtarışdır (Elçinin ikicildliyi haqqında qeydlər). //Bakı: 16 may 1988.
100. Məmmədov C. «Ölüm hökmü» //Xalq, 14 noyabr 2000.
101. Məmmədov C. Ədəbi portretlər (Elçinin «Fikrin karvanı» kitabı haqqında). //Ədəbiyyat və incəsənat, 7 dekabr 1984.
102. Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri. Bakı: Azərnəşr, 1968, 384 s.
103. Məmmədov M. Rejissor sənəti. Bakı: Maarrif, 1971.
104. Mustafayev T. Böyük müvəffəqiyyət. //525, 13 aprel 2001
105. Mütəllimov T. Dəlilik mərəzi. //Azərbaycan, 25 iyul 1998.
106. Mütəllimov T. İnsan ləyaqətilə tale təzadının faciəsi. //525, 1 noyabr 2003.
107. Nailə. «Poçt şobəsində xəyal», yaxud boz dünyanın nağılı. //525, 22 fevral 2001.
108. Paşayeva N. İnsan bədii tədqiq obyekti kimi. Xalq yazarısı Elçinin yaradıcılığı əsasında. Bakı: 2003, 256 s.
109. Piriyev İ. Xeyalların poçt dünyası. //525, 17 dekabr 2005.
110. Piriyev İ. Güclü istedada, işıqlı təfəkkürə, möhkəm xəlqiliyə, həqiqətə söykənən yaradıcılıq. //Mədəniyyət dünyası. Elmi-nəzəri məcmuə. ADMİU, XVI buraxılış. Bakı: 2008, s.133-137.
111. Piriyev İ. Azərbaycan teatri. İlk addım, uğurlu nəticə. //İncəsənət və mədəniyyət problemləri. Bakı: AMEA, 2008, № 3-4 (25-26). s.285-289.
112. Piriyev İ. «Teleskopa» mikroskopik baxış və ya «Elçin teatrı»nın yeni mərhələsi. //Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. BDU, Bakı: 2011, №2 (78), s.196-198.
113. Piriyev İ. Elçin dramaturgiyası xarici ölkə teatrlarının səhnə-

- lərində. //Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı: 2012, № 1.
114. Piriyev İ. İnsanlığa xidmət edən yazıçı. // «Qarapapaqlar» aylıq elmi – kütləvi dərgi. Gürcüstan, 2012, №7 (59), s.30-34.
115. Piriyev İ. Yazıçı-tənqidçi Elçinin teatr-estetik görüşləri. // «Mədəni həyat» 2012, №9, s.16-20.
116. Piriyev İ. «Teleskop»a mikroskopik baxış və ya «Elçin teatr»nın yeni mərhələsi. // «Müasir mədəniyyətşünaslıq», 2012, №1 (9), s.27-30.
117. Piriyev İ. Şekspir-Elçin-»Şekspir». // Elmi əsərlər. ADMİU. Bakı, 2012, №13, s. 72-77
118. Piriyev İ. Müstəqilliyimizin ilk yeddi ilindəki Akademik Milli Dram Teatrımızın repertuarında Elçinin «Ah, Paris, Paris!..» əsərinin mövqeyi. // «Müasir mədəniyyətşünaslıq», 2012, №2 (10), s.51-54.
119. Piriyev İ. XXI əsr Azərbaycan Teatri Mədəniyyətlərarası Dialoq Məkanında // II Bakı Beynəlxalq Teatr Konfransının materialları (azərbaycan və ingilis dillərində). Bakı, 2012.
120. //Press-fakt, 11-17 aprel 1997.
121. Rəhimli İ. Dramaturgiya və teatr. Bakı: İşıq, 1984, 147 s.
122. Rəhimli İ. Azərbaycan Milli Dram Teatri (2-ci kitab). Bakı: Qapp-Poliqraf, 2002. 464 s.
123. Rəhimli İ. Azərbaycan Milli teatrının poetikası. Bakı: Qapp-Poliqraf, 2002, 224 s.
124. Rəhimli İ. Xəyallar arxasında sərt həqiqətlər. //525, 1 mart 2001.
125. T.Salvini. Səhnə ustalığı haqqında bir neçə fikir. //Artist, 1891, №14.
126. Stanislavski K.S. Etika. Bakı: Azərnəşr, 1956, 67 s.
127. Şairlər yurdunun oğlu Elçin. //Cümhuriyyət, 25 aprel 2003

128. Şarovski A. Onun qəhrəmanları mənə doğmadır. //Ədəbiyyat, 23 may 2003
129. Şəmsizadə N. Ədəbi-nəzəri fikrin görkəmli nümayəndəsi Elçin. Yaziçilar Birliyinin «Yurd» nəşriyyatının ayrıca buraxılışı. May, 2000.
130. Talibzadə K. Tənqid və janrın taleyi. Elçinin «Tənqid və ədəbiyyatımızın problemləri» kitabına ön söz. Bakı: Yaziçi, 1981, s.5-8.
131. Talibzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, 338 s.
132. Tağısoy N. Zamanla sözü, sözlə zamanı ucaldan sənətkar. //525, 13 may 2011.
133. Türkiyə Yaziçilar Sindikasında görüş. //Ədəbiyyat, 13 aprel 2001.
134. Ürəklərə yol tapanda. Bakı: Təhsil, 2003, 248 s.
135. Vahabzadə B. Ölüm hökmü – kimə? Nəyə? (Elçinə məktub). //Azərbaycan gəncləri, 23 dekabr 1990.
136. Vəliyev K. Ölüm hökmü kimindir? //Ədəbiyyat və incəsənət, 2 fevral 1990.
137. Vəliyev K. Üzü işığa doğru. Elçinin «Mahmud və Məryəm» romanına ön söz. Bakı: Gənclik, 1984, səh.3 – 6.
138. Xəlilzadə F. «Qatıl». //Azərbaycan, 26 sentyabr 2003.
139. Yusifli C. Elçin: O külək mütləq əsəcək. // Azərbaycan, 1993, № 5-6., s.157-168.
140. Yusifli C. Güllüs və dünyanın sonu. Bakı: Elm, 1997, 134 s.
141. Yusifli V., Yusifli C. Bu nə sehrdir belə? Elçin haqqında əlli altı söz. Bakı: Elm, 1999, 258 s.
142. Yusifli V. Karvanbaşı, yolun hayanadır. Bakı: Gənclik, 1998, 128 s.

## Rus dilində

143. Аннинский Л. Маленькая птичка на алмазной горе. В кн. «Контакты». М., Советский писатель, 1982, 328 с.
144. Аристотель. История эстетики в 5-ти томах. Т-1. М., Искусство, 1962.
145. Багирзаде Л. Когда пустует рай. Газета «Каспий», 2009, 22 декабря.
146. Бахтин М. Литературно-критические статьи. М., Художественная литература, 1986, 541 с.
147. Бахтин М. Эстетика словесного творчества. М., Искусство, 1979, 423 с.
148. Белинский В.Г. Эстетика и литературная критика. В 2-х томах, т-1. М., Искусство, 1959.
149. Бердичевский Г. «Мой муж чокнутый». Газета «Баку», 2001, 25 января.
150. Герцен А. Об искусстве. М., «Искусство», 1954, 248 с.
151. Гете И.В. Об искусстве. М., «Искусство», 1975, 623 с.
152. Дени Дидро. Парадокс об актере. Л., — М. «Искусство», 1938.
153. Доброненко Е. Кризис романа. «Вопросы литературы», 1989, №6, стр. 3-34.
154. Добролюбов Н.А. Литературно-критические статьи. М., Искусство, 1935, 487 с.
155. Ковекий В. Живая жизнь романа. «Вопросы литературы», 1977, №1, стр. 89-93.
156. Луначарский А.В. Статьи о театре и драматургии. М., Л., Искусство, 1938, 234 с.
157. Любимова Т.Б. Эстетика. Комическое, его виды и жанры. М., Знание, 1990, 62 с.
158. Малахова Е., Алиева С. Совесть обмануть невозможно. Газета «Зеркало», 2009, 22 декабря.
159. Миркин Р. Весь мир не от мира сего. Газета «Вышка», 1998, 16 декабря.
160. Миркин Р. Нос держите по ветру. Газета «Вышка», 2000, 22 декабря.
161. Мирзоева С.Грустный монолог о жизни, журналистике и театре. Газета «Бакинский рабочий», 1998, 3 декабря.
162. Мустафаева А. Еще один сумасшедший русской драмы. Газета «Неделя», 2000, 22 декабря.

163. Мустафаева А. Любимых сумасшедших стало на один больше. Газета «Неделя», 1998, 4 декабр.
164. Надирова В. Бывают ли чудеса на свете? Газета «Бакинской рабочий», 2002, 12 апреля.
165. Эльчин. Против провинциализма в критике (о проблеме современной критики). «Дружба народов», 1973, № 4, стр. 252-259.
166. Эльчин. Высокая ответственность перед народом. (Выступление на IV съезде Советских писателей). «Вышка», 21 мая 1967.
167. Эльчин. Анализ глубокий и взыскательный (заметки об азербайджанской критике последних лет). «Вопросы литературы», 1982, № 3, стр.40-53.
168. Эльчин. Быть самим собой. «Литературная газета», 21 апреля 1982.
169. Эльчин. Продолжение поисков (о современной прозе). «Дружба народов», 1982, № 6, стр.246-252.
170. Эльчин. Правда, только правда (о современной литературной прозе). «Литературная газета», 1988, 3 февраля.
171. Эльчин. Самопознание критики. «Литературное обозрение», 1977, №2, стр.73-75.
172. Эльчин. Поле притяжения (критика, проблемы и суждения). М., Советский писатель, 1987, 285 с.
173. Пейзель М. Караван идет в грядущее (о романе Эльчина «Белый верблюд»). Газета «Баку», 1990, 30 ноября.
174. Пириев И.Ф. Писатель-служащий человечеству. Актуальные проблемы гуманитарных и естественных наук. Ежемесячный научный журнал. Москва. № 7, июль 2010 г., стр.323-325.
175. Пириев И.Ф. Впечатления от телескопического взгляда с «Телескоп» на «Телескоп». // Поиск. Научный журнал Министерства образования и науки Казахстана. № 3 (1), 2012, стр. 102-106.
176. Рафиева Суада. Мы все сошли с ума? Газета «Панорама», 28 ноября 1998 г.
177. Ромен Роллан. Сочинения. Том 14, М., Искусство, 1973, 577 с.
178. Ж.П.Сартр. Экзистенциализм — это гуманизм. // Сумерки богов. Сборник. Изд. политлит., 1989, 397 с.
179. Сеймур. Мой муж чокнутый. Газета «Наш век», 13 января 2001.
180. К.С.Станиславский. Мастерство актера. М., Искусство, 1961.
181. Юнг К. Либидо, его метаморфозы и символы. М., Наука, 1994, 235 с.
182. Юсифли В. Проблемы, обретения, потери. «Литературный Азербайджан», 1988, № 5.

## **И.Ф.ПИРИЕВ**

# **Позиция драматургии Эльчина в развитии Азербайджанского театра в период независимости**

### **Резюме**

В монографии исследуются проблемы сценического воплощения пьес, комедий и традикомедий, выявляются поэтико-эстетические особенности, а также определяется своеобразие сценического воплощения и позиция драматургии Эльчина в развитии Азербайджанского театра в период независимости.

Книга состоит из двух глав, выводов и списка использованной литературы.

В первой главе названной «Роль драматургии Эльчина в формировании новой театральной поэтики» исследуется сценическое воплощение первых комедий драматурга, таких как «Здравствуйте, я ваш дядя», «Ах, Париж, Париж!..», «Мой любимый сумасшедший», «Мой муж чокнутый», «Грёзы в почтовом отделении», «Убийца», «Между пчёл», «Квартиранты ада», инсценировка романов «Махмуд и Мерьем», «Смертный приговор», «Туман над горами Шуши», «Белый верблюд», нашедшие сценическое воплощение в Азербайджанском Государственном Академическом Национальном Драматическом Театре; в Азербайджанском Русском Драматическом Театре; в Азербайджанском Государственном Театре Юных Зрителей; прокомментированы художественно-эстетические особенности спектаклей, режиссура, актерская игра, общественный резонанс, а также изучена критика и отношение театрального общества.

Вторая глава книги посвящена «Месту творчества Эльчина в современном театральном процессе Азербайджана». Анализируется драматургия Эльчина как показатель нового периода Азербайджанско-турецких театральных связей. Рассматриваются литературно и театрально-критическая деятельность Эльчина-критика, а также выявляются новые поиски форм и содержаний драматургического кредита Эльчина в современном этапе развития Азербайджанского театра. Детально изучаются последние две пьесы автора «Телескоп» и «Шекспир».

В выводах даны комментарии к научным результатам исследования.

**I.F.PIRIYEV**

## **The position of Elchin`s dramaturgy in Azerbaijan theatre in the period of sovereignty**

### **Summary**

Problems of stage incarnation of plays, comedies and tragicomedies are studied and the originality of stage incarnation and the position of Elchin`s dramaturgy in Azerbaijan theatre in the period of sovereignty is determined in the thesis as well.

The monograph consists of an introduction two chapters, a conclusion and a list of literature.

The urgency of the theme, the object, the aim and tasks, scientific novelty and practical significance of the research is grounded in the introduction.

In the first chapter named «The role of Elchin`s dramaturgy in the formation of new theatre poetics» there are investigated the stage incarnation of the first comedies of the playwright such as «Hello, I`m uncle», «Oh, Paris, Paris!», «My dear madman», «My husband is mad», «Dreams in the post office», «The killer», «Among bees», «Lodgers of the hell» adaptation for stage of novels «Mahmoud and Maryam», «Death sentence», «The mist enveloped Shusha mountains», «White camel» which found stage incarnation in Azerbaijan State Academic National Dramatic Theatre; in Azerbaijan Russian Dramatic Theatre; in Azerbaijan State Theatre of the Youth; were commented artistic aesthetic peculiarity of performances, producing, acting, social response, as well as was studied the criticism and the attitude of theatrical society.

The second chapter is dedicated to «The place of Elchin`s creation in modern theatrical process of Azerbaijan». There is analysed Elchin`s dramaturgy as a showing of a new period in Azerbaijan-Turkish theatrical relations. Literary and theatrical-critical activity of Elchin – critic is considered, new searches of forms and essences of Elchin`s dramatic credo in the modern period of development of Azerbaijan theatre are revealed as well. The last two plays of the author «Teleskope» and «Shakespere» are studied in detail.

Commentaries upon scientific results of the research are given in the conclusion.

## MÜNDƏRİCAT

Ön söz .....	13
<b>I FƏSİL.</b>	
Yeni teatr poetikasının formalaşmasında Elçin dramaturgiyasının rolü .....	20
1.1. Elçinin dramaturgiyası keçid dövrü Azərbaycan teatrının aynası kimi .....	20
1.2. 1990-cı illər teatr prosesi və Elçinin nəşr yaradıcılığının səhnə taleyi.....	61
1.3. Elçin pyeslərinin milli teatr düşüncəsinə təsir identifikasiyası .....	83
<b>II FƏSİL.</b>	
Elçin yaradıcılığının müasir Azərbaycan teatr prosesində yerı .....	127
2.1. Elçin dramaturgiyası Azərbaycan-Türkiyə teatr əlaqələrinin müasir mərhələsinin göstəricisi kimi.....	127
2.2. Yaziçi-tənqidçi Elçinin müasir Azərbaycan teatr prosesinə təsiri parametrləri.....	142
2.3. Azərbaycan teatrının müasir inkişaf dövründə Elçin dramaturgiyasının yeni məzmun və forma axtarışları.....	162
NƏTİCƏ.....	204
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI .....	214

**PİRİYEV İVTİXAR**

**MÜSTƏQİLLİK DÖVRÜ TEATRIMIZİN  
İNKİŞAFINDA ELÇİN DRAMATURGIYASININ  
MÖVQEYİ**

**«APOSTROFF»  
BAKİ – 2013**

*Nasir  
Akif Dənzizadə*

*Çapa məsul  
Tərlan Bəhrəmli*

*Çapa imzalanmış 25.05.2013,  
format 60x84 1/16, f.ç.v. 14,5,  
kağız ofset N1,  
tayms qarnituru  
sifariş 39.  
Sayı 500 ədəd.*

*Kitab  
"APOSTROFF"  
nəşriyyatında nəşrə hazırlanmış və  
ofset üsulu ilə çap olunmuşdur.  
(akif0706@mail.ru / 050-313-7-06/012-432-51-04)  
AZ1122, Bakı, H. Zərdabi, 71A.*